

AZƏRBAYCAN

11'2017

1923-cü ildən çıxır

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavini: Südabə AĞABALAYEVA

Məsul katib: Tofiq MAHMUDOV

REDAKSİYA HEYƏTİ: Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

Redaksiyanın ünvani:
Bakı - Az1000
Xaqani küçəsi, 25

Çapa imzalanıb:
01.11.2017
Sifariş 2964

E-mail:
intigam.gasimzade@gmail.com
qasimzadeh@azyb.az

Telefonlar:
Redaksiya –
498-78-10
493-28-32
493-28-34
Mühasibat –
493-29-41

Tiraj 600
Kağız formatı
70x108 1/16 - 6,5
kağız vərəqi
12 çap vərəqi
16,8 şərti çap vərəqi

Qiyməti
1 manat 50 qəpik
Bakı şəhəri,
“Azərbaycan”
nəşriyyatının mətbəəsində
ofset üsulu ilə çap olunur

Çap olunmuş yazılar qəbul edilmir.
Əlyazmalara rəy verilmir və qaytarılmır.

BU SAYIMIZDA:

P O E Z I Y A

FİRÜZƏ MƏMMƏDLİ – Şeirlər.....	3
NİŞƏ BƏYİM – Şeirlər.....	25
CAVAD ZEYNAL – Şeirlər.....	104
FAİQ HÜSEYNBƏYLİ – Şeirlər.....	111
TƏVƏKKÜL GORUSLU – Şeirlər.....	116
ƏLİ RZA XƏLƏFLİ – Şeirlər.....	131
BALAYAR SADIQ – Şeirlər.....	138
ELDAR HƏSRƏT – Şeirlər.....	143
ZÜLFİYYƏ YAQUBQIZI – Şeirlər.....	147
MAYISƏ ƏSƏDULLAQIZI – Şeirlər.....	149

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ

BƏDİRXAN ƏHMƏDLİ – Cümhuriyyətin üçlü formulu... (əvvəli).....	13
--	----

N Ə S R

VAQİF BƏHMƏNLİ – Cabbar qalası (portret - povest)	33
NAZİM ƏHMƏDLİ - Gəl bu sudan keç (hekayə).....	128

Y E N İ T Ə R C Ü M Ə L Ə R

İLZE AYXİNQER – Güzgü əhvalatı (hekayə).....	118
ARSEN TİTOV – Zinqirovlu dəvə (hekayə)	124
ANDREY RASTORQUYEV – Əbdül Qasımın karvanı (şerif).....	127

MOLLA PƏNAH VAQİF – 300

TƏYYAR SALAMOĞLU – Vaqif və Vidadi dünyagörüşü "savaşlarında"	152
--	-----

D Ü N Y A , S Ə N D Ə N K İ M L Ə R K E Ç D İ ...

SEVDA ƏLİBƏYLİ – "Şəkərəm, bir ömür sürdürdüm..."	161
---	-----

T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q

VAQİF YUSİFLİ – Yeddi hekayə.....	168
NƏRGİZ CABBARLI – Tarixi fakt bolluğu, xronologiya, yoxsa tarixi şəxsiyyətə rakurslanma	181
AFƏT RƏFİYEVA – Vaxtdan uca	188

K İ T A B R Ə F İ

191

◆ P o e z i y a



Firuzə MƏMMƏDLİ

AZADLIĞIM

Təqəüdə çıxdığım gün üçün

Süpürgə çəkildi dərd-sərimə,
Rahat və asudə yaşaram daha.
Gah toplum yerinə, gah fərd yerinə
Etnikəm, milliyəm, bəşərəm daha.

Gəzib dolaşaram quş kimi azad,
Sərhəd adlayaram, məkan ölçərəm.
Mənim qələmimlə qəlbinə yazar
Adımı yanından keçən ölkələr.

Əlimin, qolumun, qanadlarımın
Qırılıb tökülen vaxtı deyil ta.
Hissim, duyğularım, ağlım daranıb,
Üzümdə təbəssüm saxta deyil ta.

Bir kəsə dil töküb, ağız açmaram,
İşimin-güçümüz qürur vaxtıdır.
Ağrıdan-acıdan nağıl açmaram,
Nağıl yaşımın da qürub vaxtıdır.

Örtülü qapılar qalar örtülü,
Qapı açana da salamım olmaz.
Doğru - açık-aşkar, yalan - örtülü,
Şükür, dərd satanım-alanım olmaz.

Divara mixlamaz, tavandan asmaz
Daha səksəkəli yuxular məni.
Həqiqət axtarmaz, gümandan asmaz, -
Nə şeytan, nə mələk toxunar mənə.

Kamana ox olmam, tüfəngə çaxmaq, -
Əsəbə, həsədə nöqtəyəm daha.
Hər zövqə, səfaya ürəyim axmaz,
Görün nə haldayam, kökdəyəm daha.

Dolub mürgülərim yuxularıma,
Daha şirin yatıb, acı durmaram.
Dalmaryam itirmək qorxularıma,
Ümid qollarımı açıb durmaram.

Mən elə asudə, elə azadam,
Özüm öz yolumu kəsəm, qorxuram.
Dilimdə zəhərdən - bala azadam,
Hər gələn sədaya, səsə qorxuram.

Süpürgə çəkildi dərd-sərimə,
Daha yaşayaram asudə, rahat.
Sixaram gündüzü şeirlərimə,
Gecəni gecətək yaşaram daha.

ŞÜKÜR

Bəlkə, o yolları bir də qayıdım,
Yatmış xatirəmi öpüb ayıldım.
"Qalx!" deyim, əsnəyib boylansın mənə,
"Nə istəyirsən e...?" söylənsin mənə.
Görsün kövrəlmışəm, yumşalsın bir az,
Duruxsun, durulsun, korşalsın bir az.
Coşub-daşlığına peşiman olsun,
Gözlərimdən daşan çeşməm olsun...
...Ay Allah, nə qədər xatirəm varmış!
Yanında nə uca xətrim varmış!
Yaxşıya da şükür, pisə də şükür,
Mənə bəxş etdiyin sözə də şükür!
Əyriyə də şükür, düzə də şükür!..
Bir qismət uğurum olubsa əgər,
Ona da tuşlanan həsədə şükür!
Sevgidən-nifrətə, sevincdən-dərdə
Yeridiyim yerdə, durduğum yerdə
Dərəyə-təpəyə: təzada şükür!..
...O bahar idi e... O yaz idi e...
Mənə də vermişdin, yadındadır mı? -
Allah, o bahara, yaza da şükür!
Qolundan tutduğum bir qocaya da,
Qolumdan yapışan cavana şükür!

Allah, torpağına, Allah oduna,
 Yerinə, göyünə, havana şükür!
 İnsanı, heyvanı, balığı, quşu,
 Kələzi, ilanı o dünyanındı,
 Allah, bu dünyaya qalana şükür!..
 Mən şükür deyirəm bu son günlərin,
 Məni qulağından asan günlərin
 Xəbis qeybətinə, xoş söhbətinə,
 Dolu söhbətinə, boş söhbətinə.
 O dadlı, məzəli, o sazlı-sözlü,
 İşqılı günlərin gözünə şükür.
 Sənin qələminlə, sənin yazınla
 Gələnin, gedənin izinə şükür.
 Ay Allah, hər şeydən,
 hər kəsdən əvvəl
 Özünə, Özünə, Özünə şükür!..

* * *

Qoy başını dizim üstə,
 Uzan yat, dərdin anası.
 Kimsə səni yatırmasın,
 Özün yat, dərdin anası.

Yat bir körpə həvəsiylə,
 Yat "zövqüylə", "səfasıyla".
 Dərdin soyuq nəfəsiylə
 Qızın yat, dərdin anası.

Hardakı dərd, haçankı dərd,
 Səhər-axşam - azançı dərd.
 Dərd alanın qazancı - dərd,
 Qazan yat, dərdin anası.

HƏVƏSİM

Həvəsim əlini yanına salıb,
 Təslim vəziyyəti alıb həvəsim.
 Ana həvəsimi yadına salıb,
 Sızlayır, inləyir bala həvəsim.

Dolayır qolunu boynuma gahdan,
 Gahdan öpür məni bala həvəsim.
 Görür şiltağından doymuram gahdan,
 Dönür bir şirincə bala həvəsim.

"Ana" deyənimə əlim yetmədi,
 "Nənə" deyənimi arayıb necə?!
 Dava-dərmanına elm yetmədi,
 Bu nənə yaşımı qarıyıb necə?!

Əcəl məyus-məyus durub sağımda,
Mən ona "buyur gəl" deyim-deməyim?!
Boylanıb ömrümün qürub çağından,
"Yüyür gəl", "yüyür gəl", deyim, deməyim?!

Ağlayıb-ağlayıb özüm özümü,
Nəvə həvəsimi öldürüm, gəlsin.
Sənən ulduzlara asım özümü,
Nənə nəfəsimi söndürüm, gəlsin.

MƏRKƏZDƏNQAÇMA

Daha yaş o yaş da deyil,
Sinəmdəki daş da deyil.
Ömür-gün təlaş da deyil,
Deyən dəyirmandı elə.

Deyən dəyirmandı elə,
Üyütdüyü candı elə.
Hər tərəf xırmandı elə,
Sovruq atır külək məni.

Sovruq atır külək məni,
Dən bilir - bir şülək... məni.
Arıtlayıır, fələk məni
Bəlkə, bir gərəyi bilir.

Bəlkə, bir gərəyi bilir,
Günahkar mələyi bilir.
Ələyir, ələyi bilir;
Söz-söz ələni gedirəm.

Söz-söz ələni gedirəm,
Vaxta calanıb gedirəm.
Mən də qalanıb gedirəm,
Gedənlərin tonqalına.

Gedənlərin tonqalına,
Rəndəsinə, yonqarına...
Budur, alıb donqarına,
Dünya məni gərək bilir.

Dünya məni gərək bilir,
Bir yixıqa dirək bilir.
Eh, nə bilir, fələk bilir,
Fələk bilən bizlik deyil.

Fələk bilən bizlik deyil,
Üzümüz var, üzlük deyil.

Paklıq deyil, düzlük deyil,
Tutaq ətəyindən gedək.

Tutaq ətəyindən gedək,
Lap daş-kəsəyindən gedək.
Eh, daha nəyindən gedək
"Dünya" deyilən yalanın?!

Dünya dəyirmandı elə,
Sovruq atır külək məni, -
Bəlkə, bir gərəyi bilir?

Söz-söz ələnib gedirəm,
Gedənlərin tonqalına, -
Dünya məni gərək bilir.

Fələk bilən bizlik deyil,
Tutaq ətəyindən gedək
"Dünya" deyilən yalanın?!

SƏRVƏTİM

Nə ças, nə dolaşıqdı,
Nə sazdı, nə aşıqdı.
Fikrimə əliaçıqdı
Mənim bu söz sərvətim.

Nə yumaq, nə kələfdi,
Nə hiylə, nə kələkdi.
İçimdəki mələkdi
Mənim bu söz sərvətim.

Nə qiyam, nə qəzəbdi,
Nə əsəb, nə əzabdi.
Tanrı verən cəzadı
Mənim bu söz sərvətim.

Açarı var, mücrüdür,
Ümid, inam bürcüdür.
Dinsə, məndən güclüdür
Mənim bu söz sərvətim.

Çox da sevincə acdı, -
Ağrılara əlacı.
Haqdan gələn xəracdı
Mənim bu söz sərvətim.

Düşməni var, dostu var,
Zirvələrdə qəsri var.
Bir gündə dörd fəsli var...
Mənəm bu söz sərvəti!

Qəlbdən, beyindən gəlir,
Səsdən, deyimdən gəlir.
Nə xoş, göyündən gəlir,
Allah, bu söz sərvətim.

XXI ƏSR

*"Uzaqgörən" ədəbiyyatşunaslarının
fikrincə, "izm"lərdən sonra postinsan
mərhələsi (cərəyan) başlanacaq. Əgər
belə bir fəlakət baş verərsə, elə bilirom
ki, bu özünü öncə əsərin dil üslubunda
göstərəcəkdir.*

Şizofrenik döyüşlər,
Postmodern söyüslər.
Energetik görüşlər,
Diplomatik öpüslər.
Ekstrasens xətalar,
Innovasion ədalar.
Alternativ cərimələr,
Plüralist kəlmələr,
Monoqam dərtışmalar,
Poliqon atışmalar.
Kosmodrom ölkələr,
İppodrom bölgələr.
Milli kamikadzelər,
Yarimmilli mazelər.
Eksperimental maraqlar,
Degenerativ yaraqlar.
Eksklüziv fərmanlar,
Kosmopolit dərmanlar.
Laminant göydələnlər,
Mobil çərən-pərənərlər.
İnternet manqurtlar,
Supermarket anqutlar.
Tolerant teleekranlar,
Yevrovijن reklamları...

Hə... Nə yaxşı, yenə də
Astarı üz dünyadı.
Sırrində, sorağında
Gecə-gündüz dünyadı.

ƏSƏR

Bu çox gözəl kitabı,
Yazılıb gözəl əllə.

Köhnə dərdlər buraya
Düzülüb təzə əllə.

Kələ-kötür nəsnələr
Burda sıgallı durub.
Susanlar, söz misanlar
Zurna-qavallı durub.

Biri mələk sifətdə,
Biri şər üzlə gəlib.
Hamının yeri bəlli,
Gələn hər üzlə gəlib.

Nə sözə nırx qoyan var,
Nə əmələ mız qoyan.
Açıqdadı yaralar,
Yaralara duz qoyan.

Kəm-kəsiri ütülmüş
Bir canı də üzdədi.
Bu sözün gizlinci yox,
Ünvanı da üzdədi.

Vərdişlərin ardınca
Daş atan da az deyil.
Sözlə öldürülən var,
Yaşadan da az deyil.

Müqəddəslər eşqinə
Oxuyaq bu kitabı.
Ya da yozaq çin çıxan
Yuxuya bu kitabı.

Axı, yaxşı məqsədlə
Yazılıbdı bu əsər.
Tükənməzdi söz eşqi,
Söz ümidi, müxtəsər...

ƏLVİDA

...Qalanlara salam olsun.
Yunis İmrə

Daha bir-bir gedirlər,
Gedənlərə - əlvida.
Hərə - bir parça "vətən",
"Vətənlərə" - əlvida.

Bir nəsildi hamısı,
Oldu biçin zəmisi.

Dünya kimi gəmisi
Batanlara - əlvida.

Həmdərd idim çoxuya,
Qaldım "ah"ı, "uf"uya.
Əbədi bir yuxuya
Yatanlara - əlvida.

Keçdim ağı dilinə,
Rəhmət dedim ölümə!
Əli Tanrı əlinə
Çatanlara - əlvida.

GEDİM

İlahi, İlahi, mən bu günlərin
Hansi sıfətini ötürüm gedim?!
Ömürlə açdığını bu yoldan, bəlkə,
İzimi, sözümü itirim gedim.

Ta qanım qaynamır bu gündüzlərə,
Bozaran üzlərə, dönük üzlərə.
Ayətəl-kürsümü, bəlkə, yüz kərə
Oxuyub, bəşərə üfürüm gedim?!

Daha yorulmuşam, daha bezmişəm,
Bu yolda kölədən-şaha bezmişəm.
Dünyaca naləyə, aha bezmişəm,
Qaçım dərə, təpə, uçurum gedim.

Səbrim əliboşdur baxt itkisində, -
Gəlişi olmayan vaxt itkisində.
Bəlkə, bu zamansız haqq itkisində
Vaxtımi bir təhər keçirim gedim?

Bəs necə sevmişəm bu dar dünyam?
İtinə, qurduna bazar dünyani.
Allah, özün yol tap, qurtar dünyani, -
Sevgisin qəlbimə köçürüm gedim.

* * *

Bu tale də mənimlə
Şeş-beş atır, deyəsən.
Mən üç-bir atıram, o
Cüt-beş atır deyəsən.

Düşmür də bir şəş qoşa,
Bir nəsnəyə baş qoşam.

Göydə uçan hər quşa
Bir daş atır, deyəsən.

Eh, mənə də daş atır,
Döyür, söyür, yaşadır.
Şeytanla baş-başadır,
Göz-qaş atır, deyəsən.

EVİM

75 yaşında qovuşduğum şəxsi mənzilim üçün

Sənə arzuladığım
Vaxtdan gec qovuşmuşam.
Hələ nə öyrəşmişəm,
Hələ nə yovuşmuşam.
Qapına, pəncərənə
Barmaq izim düşməyib.
Yastığına yuxumun
Yorğun gözü düşməyib.
Düz dünyani axtarıb,
Gəzib, qovuşdum sənə.
Ömrün qaçaq gündündən
Bezib, qovuşdum sənə.
Nə dadın damağımda,
Nə adın üstümdədir.
Dörd tərəfim - mariqda;
Fəryadin üstümdədir.
Bu yaş o yaş deyilsə,
Sonda kiminsən, evim?
Sənə yovuşammıram,
Ağır gününsən, evim.
Günün birində səni
Atıb getdim, bəlkə də.
Bəlkə də, bağışladım,
Satıb getdim, bəlkə də.
Bütün arzularıma
Çatıb getdim, bəlkə də.
Ya səninlə bir yerdə
İtib getdim, bəlkə də.

YOL

*Vaxtilə bizi məktəbə aparıb-gətirən yol
ot-ələf içində itib-batmışdı.
Xatirələrimdən*

Sərilib keçmişinin üstünə yol,
Sarılib bəlkə də lap hirsinə yol.

Nə gedib-gələni var, nə ananı,
Anımdı, xatirədi bir simə yol.

Yoxdu bir qovğasına rəml atanı,
Ayağı altına bir dəmir atanı.
Yoxdu bir həsrətinə hənir atanı,
Ki, aça qollarını "Sim-sim"ə yol.

Oyanar, keçə bir at dırnağına,
Bir pişik miy-miyına, cırmağına.
Döñə keçmiş o bulaq şırnağına,
Oyanar, heç demə bəndmiş himə yol.

Neçə il öncə bu yol bizli idi,
Laləli, mənzərəli, sözlü idi.
Elə olmuşları var, gizli idi,
Sığınib indi görən bəs kimə yol?!

İndi həsrət külünün tonqalı var,
Yuvalardan çökəyi, donqarı var.
Budanan şax-şəvəli yonqarı var,
Yazılıb taleyinin əksinə yol.

Çünki ondan tək ilan sürüsü keçər,
Gözünün əqrəb ilə görüşü keçər...
Eh, təzə bir nəslin yürüşü keçə,
Qayıdar əvvəlinə, əslinə yol.

Yoxdu bir xiffətinə hənir atanı,
Ki, aça qollarını "Sim-sim"ə yol.

QACIR

Qaçan qaçıր, heç bilmirik
Kim kimin daşına qaçıր.
Kimi döyüb qaçırdırlar,
Kimlər özbaşına qaçıır.

Nəyi varsa, atıb gedir,
Bərk ayaqda satıb gedir.
Ögeyliyi dadıb gedir...
Sanma boş-boşuna qaçıır.

Anadan-atadan keçir,
Keçir, hər xata dan keçir.
Boğazı çatıdan keçir, -
Bəyəm, öz xoşuna qaçıır?!



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə

CÜMHURİYYƏTİN ÜÇLÜ FORMULU

TÜRKLƏŞMƏK, MÜASIRLƏŞMƏK, İSLAMLAŞMAQ

Azərbaycan coğrafiyasından, ədəbi, elmi mühitindən çox-çox kənarda - bütün türk dünyasında məşhur olan bu üçlü dəstər hələ konseptual şəkildə tədqiq olunmadığından, problemi nəzəri, faktoloji cəhətdən yenidən araşdırmaq lazımlı gəlir. Formulun mərhələ və inkişaf tarixini araşdırarkən onun ziqzaqlı yol keçərək bu şəklə düşdürüünü aydın görmək olar. Bütün türk dünyasında geniş yayılmasına rəğmən, Azərbaycanın dövlətçilik ideologiyasının məhək daşına çevrilən bu üçlü formul hansı yollardan və mərhələlərdən keçmiş, bayraqın rəngində hansı şəkildə təsbit olunmuşdur? Formulun bu şəkildə təsbit olunmasında kimlərin nə dərəcədə xidmətləri olmuşdur?

Formulun sıralamasında ikinci olan müasirləşmək zaman baxımından daha öncə gələrək, belə bir uzun yol keçmişdir:

AVROPANI TƏQLİD-YENİLƏŞMƏ-AVROPALAŞMA

Triadanın formalaşmasının ilkin mərhələsində ("Türkləşmək, islamlaşmaq, avropalaşmaq") sonda yer alan avropalaşmaq ən sonrakı prosesdə müasirləşmək adı ilə ikinci yerdə qərarlaşmışdır. Onun üçüncü yerdən bir addım irəliləyərək ikinci yerdə olması, hər şeydən əvvəl, üçlü dəstərən yeni həyat və mahiyyət qazanmasından irəli gəlmışdır. Bəri başdan deyək ki, üçlü dəstərən bu yeni mahiyyəti (digər prinsiplər haqda sonra!) M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu isə formulun sistem dəyişikliyinə uğraması və yeni bir formulun ortaya çıxmazı deməkdir. Maraqlıdır ki, əvvəlcə Avropaya integrasiya adı ilə yola çıxan, sonra isə avropalaşmaq-yeniləşmək-müasirləşmək mərhələlərindən keçən bu təməl prinsip "həmkar"larından yaşa da böyükdür. Yəni, əslində, müasirləşmək zərurəti türkləşmək, islamlaşmaqdan bir qədər əvvəl meydana gəlmişdir. Başqa sözlə, cəmiyyət avropalaşma-yeniləşmə-müasirləşmədən keçdiyindən sonra milli özünüdərk prosesi dövriyyəyə girmiş və milli şüurun formallaşmasında ümmətçilikdən millətçiliyə keçid prosesi baş vermişdir. Buna görə də triadanın müasirləşmək komponenti ilə uzun bir yola çıxdığını söylemək mümkündür. Əlbəttə, ilkin mərhələdə Qərb həyat tərzinə, elmi və ictimai fikrinə meyil getdikcə Qərbi yamsılama, daha sonra isə avropalaşma prosesilə davam etdi. Avropalaşma özü olmasa da onun məzmununu ehtiva edən sözlər, ideya və maarifçi hərəkat kimi XIX yüzulin ortalarından yeni bir vüsət almağa başladı. Triadanın formalaşmasında zaman və sistem baxımından Ə.Hüseynzadənin ortada olduğunu nəzərə almış olsaq, ona qədər triadanın bu prinsipi yarım əsrən çox yol gəlmişdir. Bu yolda müasirləşmə onun əsas ideya müəllifləri M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, H.Zərdabi, M.Topçuba-

şov, Ə.Ağayev və başqalarının əsərlərində, məqalələrində bu və ya başqa şəkildə dönə-dönə işlənmişdir. Eyni zamanda, ideya olaraq Avropaya integrasiya, Avropaya meyillilik, Avropa idarəetmə və inkişaf sisteminin təhlili də baş vermişdir ki, Şərq fikir adamları bu yolla bu dəyərlərə sahib olmağa çalışırdılar. Özünün ilk mərhələsində qərbleşmə, avropalaşma terminləri işlənməsə də, ideya kimi Şərq düşüncə sisteminiə Avropaya integrasiya məsələləri gündəmdə olmuşdur. Özü də bu proses yalnız Rusiya və onun Azərbaycan kimi əyalətlərində deyil, həm də Osmanlı, Yaponiya kimi ölkələrdə də getmişdir. A.Bakıxanov Qərb mədəniyyətini müsəlmanlar üçün ideal bir mədəniyyət hesab etməsə də, ümumən, yeniləşmə tərəfdarı idi. Şübhəsiz, bu yolda ilk cığır-açan M.F.Axundzadə olmuşdur; o, Avropaya integrasiyanı maarifçilik hərəkatının əsas prinsipi kimi nəzəri cəhətdən işləyib hazırlanmaqla kifayətlənməmiş, həm də özünün yaradıcılığında bu modernləşməni tətbiq etmişdir. Qərbsayağı formalardan istifadə etməklə M.F.Axundzadə Avropalaşma-vesternizasiyanın əsasını qoymuş oldu. Qərb ədəbi formalarından istifadə edərək türk dilində ilk dəfə dramalar (komediylər), hekayə və tənqidlər yazması ilə Avropaya integrasiya konsepsiyasının üç prinsipindən birinin təməli atıldı. "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərq-Qərb qarşılaşdırması və qarşılurma-sının modeli də avropalaşmaqdan keçirdi. "Aldanmış kəvəkib" hekayəsinin leytmotivində isə Şərq-Qərb idarəedilməsinin praktik nəticələri ortaya çıxır. Yeni ərifba layihəsinin ireli sürülməsi və ömrünün sonuna dək onun həyata keçirmək istəyi də cəmiyyəti müasirləşdirməyə hesablanmışdı. Qərbleşmə-avropalaşma-yeniləşmə meyli getdikcə ədəbi formalar çərçivəsini aşaraq daha geniş bir məkana mədəniyyət və ictimai sferaya daxil olmağa başladı.

M.F.Axundzadə milli kulturoloji oyanışın əsasını qoymaqla problemi ədəbi, ictimai, siyasi fikir arenasına daxil edir, maarifçi və realist düşüncədən çıxış edərək avropasayağı formalardan istifadə etməklə milli mədəniyyətin təşəkkülünü Qərb mədəniyyətilə qovuşuqda göründü. Bədii düşüncədəki forma və məzmun baxımından qərbleşmə ictimai həyatın digər sahələrinə də öz təsirini göstərməyə bilməzdi. Realist dramaturgiya və milli nəşr, tənqid məqalələr, ərifba layihəsi və s. bütün bunlar milli etnik düşüncəni yeni formalarda ifadə etmək məqsədi daşıyırıdı. Buna adekvat olaraq həm cəmiyyətin, həm də ədəbi, bədii, ictimai fikrin integrasiya prosesləri də rəvac verirdi. Klassik romantik-didaktik Şərq monoloqundan realist Qərb dialoquna keçid tarixin labüb tələblərindən biri kimi müsəlman dünyasının qarşısında duran əsas problemlərdən idi. Millətin fikri, zehni düşüncəsinin inkişafı üçün, hər şeydən əvvəl, realist dialoqun aparılması, bir-birini inkar edəcək səviyyədə müzakirələrin olması vacibliyini doğururdu. M.F.Axundzadənin müasirləşmə-avropalaşma-yeniləşmə konsepsiyası heç də bütün həmvətənləri tərəfindən düzgün başa düşülmür, müxtəlif (daha doğrusu, yenilikçi!) fikirlərinə görə ittihamlara məruz qalır, hətta dövlətin və dinin düşməni də adlandırdırlar. Baxmayaraq ki. M.F.Axundzadə: "...mən din və dövlətin düşməni deyiləm. Mən xalqını sevən, bu yolda özünü qurban verməyə hazır olan bir insanam" (M.F.Axundov. Əsərləri. 3 ciddə, III c., B., Elm, 1988) - deyirdi, ancaq yaradıcılığının müxtəlif mərhələlərində maarifçi realizm, realizm, bəzi hallarda tənqid realizm üsulu ilə dini tənqid etməkdən də çəkinmirdi. M.F.Axundzadənin özünün milli tərəqqi konsepsiyası mövcud idi ki, bu konsepsiyanın canında üç təməl prinsipdən birini - qərbleşmə, avropalaşma təşkil edirdi.

M.F.Axundzadənin türk müasiri Əli Süavi və tənzimatçılarının da yaradıcılığında qərbleşmə meyilləri aparıcı xətlərdəndir. Ümumiyyətlə, XIX yüzilin ortalarından başlayaraq, Osmanlıda da modernləşmə prosesi start götürmüştə, mədəniyyətin və ictimai fikrin bir çox sahələrində qərbleşmə meyilləri yeni düşünənin formallaşmasında müəyyən rol oynamışdır. XIX yüzilin əvvəllərindən

başlayaraq Osmanlı dövlət adamları torpaq itirilməsini önlemək üçün Avropa dövlətlərindəki yeniliklərə maraq göstərmişlər. Hətta Avropanın müxtəlif mərkəzlerinə Osmanlı dövlət adamlarından ibarət heyətlər göndərilmiş, orada görüşlər keçirilmiş, aparılan araşdırmların nəticələri ölkədə də təhlil edilmişdir (B.Çelik. Osmanlı modernləşməsi sürecində Osmanlı aydınları ve alfabe meselesi. "80 yılında Türk harf inkilabı ve alfabe meselesi" Uluslararası simpoziumu. I., 2009, s. 10).

XIX əsrin ikinci yarısından etibarən, Osmanlıda siyasi, iqtisadi, mədəni, elmi sahələrdə olan gelişmədə qərbleşmənin, modernləşmənin rolü böyükür. Agah Əfəndi, İbrahim Şinasi, Əli Süavi, Namik Kamal, Ziya Paşa, Münif Paşa və başqa aydınların öncüllüyü ilə qəzetlər çıxmış, burada dərc edilən məqalələrdə cəmiyyəti modernləşməyə aparan fikirlər, islahatlar irəli sürürlər. Bu fikirlər həm Türkiyədə, həm də Avropa ölkələrində çıxan türk qəzetlərində tez-tez rast gəlmək olurdu. XIX yüzulin 30-cu illərindən başlayaraq türk aydınları dünyanın dəyişimini hiss edərək vəziyyətdən çıxış yolunu Avropa həyat tərzində (avropalaşmaq sözü işlənməsə də!) görürdü. Onlar düşünürdü ki, Avropanı təqlid etməsələr, ölkə məhvə doğru gedəcək. Ona görə də cəmiyyəti bu istiqamətdə hazırlamağa çalışırdılar. Hətta gənc türklərin meydana çıxmasından xeyli əvvəl Xəlil Paşanın "Rusiyadan dönürdüm. Bu dönüşümde belə bir qəti qənaətə gəldim ki, əger Avropanı təqlidə israr etməsək, bizim üçün Asiya-yə dönməkdən başqa çarəmiz qalmayacaq", - fikri bunu deməyə əsas verir ki, avropalaşlığı ilk dənəmdə təqliddə görənlər də var idi. Bir qədər sonra isə M.F.Axundzadə təqlidin qəti əleyhinə çıxaraq yazırı: "Biz artıq təqliddən təngə gəlmışik. Təqlid bizim evimizi yıxmışdır. İndi-indi bu qərara gəlmışik ki, təqlid boyunduruğunu boynumuzdan ataraq qaranlıqdan işıqlığa çıxaq, azad və sərbəst fikirli yaşayaq" (M.F.Axundzadə. Əsərləri. III c., B., 2005, s. 231).

Əli Süavi (1839-1879) Parisdə nəşr etdiyi "Ulüm" qəzetində əlifba islahatını önə çəkirdi. Deməli ki, əlifba islahatı ilə bağlı düşünən həmin illərdə tək M.F.Axundzadə olmamışdır, həm də Türkiyə aydınları bu istiqamətdə müəyyən layihələrə malik idi. M.F.Axundzadənin "Süavi əfəndinin məqaləsi" (Xəttimizin islahı), "Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti" məqalələrindən də görünür ki, bu dövrde M.F.Axundzadə qərbleşmə konsepsiya-sında tək deyildir. M.F.Axundzadə məqalədə əlifbamızın islahı yolunda indiyə qədər düşünmüş aydınların fikirlərini ümmü mileşdirərək özünün də qənaətlərini bildirir. Həm Azərbaycanda (M.F.Axundzadə), həm Osmanlıda (Ə.Süavi) modernləşmənin ilk vasitəsi olaraq əlifba islahatı görülür və bu istiqamətdə çalışmalarla başlanılır. K.İnan yazar ki, Əli Süavi əlifba mövzusunda çox fikirlər irəli sürmüş və bu görüşlərini "Müxbir" və "Ulüm" qəzetlərində fərqli zamanlarda yayılmışdır. O, ərəb əlifbasının kəsin bir şəkildə buraxılaraq yeni bir əlifbaya keçilməsini müdafiə etməməklə birlikdə, mövcud əlifbanın problemlərinin həlli üçün islahatların gərəkli olduğunu da söyləyir və hər kəsin bu mövzuda hərəkətə keçməsini istəyirdi (İnan K. Radikal, ama temkinli bir yenilikçi: Ali Süavinin dil üzerine görüşleri. Qazi Universitesi, 2012, 2). Zaman keçdikcə avropalaşmanın digər təməl prinsipləri də müzakirə mövzusu olur. Əlifbanın da təhsil və məktəbi özündə ehtiva etdiyini nezəre almış olsaq, onda çağdaşlaşmanın yola buradan çıxmasını doğru hesab etmək olar. Ə.Süavinin gah İstanbulda, gah da Avropada yaşaması və Avropada bir neçə qəzet ("Müxbir" - London; "Ulüm" - Paris) nəşr etməsi onun müasirləşmə konsepsiyasının tərefdarı olduğunu və əməli işində bunu göstərdiyine bir sübutdur.

Tənzimatçıların fəaliyyətində avropalaşma mühüm yer tuturdu; onların firkincə, vətən təhlükələri qarşısında yalnız bir qurtuluş yolu vardır ki, o da elmdə, sənayedə, hərbi və hüquq təşkilatlarında avropalılar qədər irəliləməkdir. Onlar bunun üçün tam Avropa mədəniyyətinin içəri girməyə çalışırdılar: "Ancaq

onlar aldıqları şeyləri yarımcıq alır, tam almırlılar. Buna görədir ki, nə bir gerçek universitet açıdılар, nə də ahəngdar bir ədliyyə təşkilatı yaratdılar. Tənzimatçılar milli istehsalı modernləşdirmədən önce istehlak biçimlerini tərzlərini, yeni geyim, qidalanma, bina və mebel sistemlərini dəyişdirdiklərinə görə tamamilə məhv oldu" (Z.Göyəlp. Türkçülüyün əsasları", B., 1991, s. 61).

M.F.Axundzadə və Ə.Süavidən sonra C.Əfqani, H.Zərdabi, İ.Qaspıralı yaradıcılığında da avropalaşma konsepsiyası yeni mərhələsini yaşayır. Bu proses yalnız Azərbaycan mühitində deyil, türk xalqlarında bu və ya digər dərəcədə gec, ya tez baş verir. Bu yolda C.Əfqani öndə gəlir. "İslam birliliyinin" banisi C.Əfqani həm də yeniləşmənin, qərbləşmənin tərəfdarlarından olur. Onun müasirləşmə konsepsiyasının əsasında elm öyrənməklə yanaşı, islam birliliyini təmin etmək və ictimai-siyasi iadrəetməni dəyişmək istəyi dayanırdı. "Dünyanın sultani elmdir" deyən böyük mütəfəkkir inkişaf etmiş xalqların həyatında qazanılmış uğurları elmə bağlayırdı: "Bütün dünyani öz təsiri altında saxlayan Avropanı, Hindistanı zəbt etmiş ingilisi, Tunisi işğal etmiş Fransanı götürün. Bunlar nə ingilisin hüneridir, nə də fransızların. Bunlar ancaq onların elminin hüneridir" (Ş.Qurbanov. C.Əfqani və türk dünyası. B., 1997, s. 14).

C.Əfqani elmi iki yerə (müsəlman və Avropa) bölməyin qəti əleyhinə çıxır. Onun fikrincə, elmin yiyesi alimdir, meyari da onun elmiyyi ilə ölçülür. Hər bir millət elmi səviyyəsilə məşhurlaşır. İnsanları elmi ilə qiymətləndirmək, elmi ilə tanımaq lazımdır, elmi insanlarla yox. O, müsəlman ələmindəki cəhalətin səbəbini də bunda görür və onun qarşısını almaq üçün fikirlər, ideyalar irəli sürürdü.

C.Əfqani yaradıcılığında və siyasi fəaliyyətində də Şərq-Qərb diskursu önemli yer tuturdu. Milli tərəqqi üçün kökə özünəqayıdışı əsas tutur və bütün sahələrdə yeniləşməni-modernləşməni irəli sürürdü. O, Qərbi də, Şərqi də yaxşı tanıydırdı, üstün və zəif cəhətlərini bilirdi, çıxışlarında daim bu iki mədəniyyətin dialoqunu aparırdı. O, Şərqi Qərb elmini mənimsəməkdə elə bir əsgiklik görmürdü, hətta belə fikirləşirdi ki, bir zamanlar elmi Şərqdən əzx edən Avropaya müraciət etməklə "öz malımızı geri istəmiş oluruq".

C.Əfqani yalnız mədəni, elmi inkişafda deyil, siyasi təfəkkürdə də Qərb dəyərlərindən yararlanırdı. Lakin bu dəyərlərə yamsılamaq yolu ilə getməyin əleyhinə idi. Rus tədqiqatçılarından V.B.Lutski onun siyasi görüşləri haqqında yazır: "Avropadan öyrənməyin zəruriliyini ilk dəfə geniş miqyasda meydana çıxaran və onu şərh etməyə çalışan Cəmaləddin Əfqani olmuşdur. O, Avropaya meyli islami dəyərlər əsasında yüksəlməkdə göründü və bunu mümkün hesab edirdi. Onun siyasi modelinə görə, Avropaya meyl həm Şərq ölkələrini Avropanın istismarından xilas edəcək, həm də Avropanın yeniliyini çəkib Şərqə gətirəcək, yerli xalqda milli şüuru, milli mənliyi yüksəldəcək (V.B.Lutski. Novaya istoriya arabskix stran. M., 1966, s. 177).

İslamın reforması, siyasi təfəkkürün yeniləşməsi baxımından bütün Şərqdə tanınan C.Əfqani XIX yüzulin sonlarında və XX yüzulin əvvəllərində Türkiye və Azərbaycan ictimai-siyasi həyatına və onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük təsir göstərmişdir. Üç təməl prinsipdən ikisi (müasirləşmə və islamlışma!) onun fəaliyyətinin və yaradıcılığının ana xəttini təşkil edir. M.Ə.Yurdəqul, C.Məmmədquluzadə, Ə.Cavad, C.Cabbarlının bədii, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ö.F.Nemanzadənin publisistik, M.Ə.Rəsulzadənin siyasi, publisistik və bədii yaradıcılığına onun çox böyük təsiri olmuşdur.

Azərbaycan milli mətbuatının, teatrının və cəmiyyətinin səhnəyə ilk çıxışı H.Zərdabi ilə atıldığı nəzərə almış olsaq, yeniləşmənin onunla yeni bir mərhələyə daxil olduğunu görmək olar. Təhsilin milliləşdirilməsi istiqamətində atılan addımlar da bu mərhələnin qərbləşməyə doğru addımı kimi səciyyələndirilməlidir. 1875-ci ildən 1905-ci ilə qədərki dövrü "Həsən bəy

Zərdabi dövrü" adlandıran ədəbiyyatşunas A.Kəngərlinin yazdığı kimi: "Azərbaycan mədəniyyətini əhatə edən qərbleşmə meyli, "Əkinçi" qəzeti ənənələri Rusiya əsərətində yaşayan digər müsəlmanların türk xalqlarının mədəni inkişafına təsir göstərir. Azərbaycan Rusiya müsəlmanlarının əsas mədəniyyət mərkəzlərindən birinə çərilir" (A.Kəngərli. Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük. B., 2002, s. 98).

Tezliklə Azərbaycan yazarlarının əsərlərində elm, təhsil, maarifçilik müasirləşmədə əsas vasitələrdən biri olaraq görülür. Əvvəlcə "Əkinçi", daha sonra isə "Ziya", "Ziyayı Qaqfaziyə", "Kəşkül" kimi mətbuat orqanlarında elm və maarif ən plana keçir. Onlar təhsili, elmi, maarifi milli oyanışın əsas səbəbi olaraq göründülər. H.Zərdabi, K.Ünsizadə, C.Ünsizadə, N.Vəzirov, N.Nərimanov, A.Q.Cərnyayevski, Ə.Ağayev və başqalarının məqalələrində yeniləşmə əsas məsələlərdən biri olur. N.Vəzirovun əsas qəhrəmanlarından biri Fərhad Avropada təhsil alaraq vətəninə dönmüş və müasirləşməni burada həyata keçirmək istəmişdi. XX yüzilin əvvəllərində isə avropalaşma-yeniləşmə mesajlarının ziyallıların əsərlərində səslənməsi adı hal alır.

Türkiyədəki gənc osmanlıların təsiri altında formalaşan İ.Qaspıralı yaradıcılığında və əməli fəaliyyətində də qərbleşmə önemli faktorlardan birini təşkil edir. "Əkinçi"dən sonra onun "Tərcüman" qəzeti bütün türklərin tərcümanına çevrilə bilmişdi. "Dildə, fikirdə, işdə birlik" ideyasının müəllifi İ.Qaspıralının maarifçilik fəaliyyətində müasirləşmək və türklərin birliyi ideyası xüsusi yer tuturdu. "Firəngistan məktubları" əsərində Qərb həyatının, inkişafının müsbət cəhətlərini öne çəkən İ.Qaspıralı əməli fəaliyyətində də bu yeniləşməni tətbiq etməyə çalışmışdır. M.F.Axundzadədə olduğu kimi, İ.Qaspıralının bu əsərində də Şərq-Qərb diskursu müasirləşmə bucağından davam etmişdir. O, milli özəlliyi qoruyaraq Avropaya ineqrasiyani vacib hesab etməklə yanaşı, Avropanın qüsurlarını da görürdü. İ.Qaspıralı avropalaşmağa, ineqrasiyaya birtərəfli baxmir, qarşılıqlı şəkildə yaranınmağı üstün tutur. "Firəngistan məktubları"nın bir çox səhifələrində bunu aydın görmək olar.

XX yüzilin əvvəllərində qərbleşmə, avropalaşma və yeniləşmə həm ayrı-ayrılıqda, həm də sinonim kimi işlənilməklə qalmır, eyni zamanda, müasirləşmənin özü baş verir. Yəni, müasirləşmə haqqında nəzəri diskurs prosesi artıq arxada qalır, müasirləşmə özü bütün yeni forma və üsulları ilə qapıya gəlir. Bu dəyişimdən Novruzəlinin (C.Məmmədquluzadə, "Poçt qutusu") çəşması tənqid realizmin gücü ilə ifadə olunur. Bununla belə, yüzilin əvvəllərindən nəşrə başlayan "Şərqi Rus", "Həyat", "Füyuzat", "Irşad" və s. mətbuat orqanlarında avropalaşma, qərbleşmə-yeniləşmə ilə bağlı çoxlu məqalələr yazılır, fikirlər səsləndirilir. Yüzilliyin əvvəllərində səhnəyə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Yusifbəyli, M.Şahtaxtılı, Ə.Topçubaşı, bir qədər sonra isə Z.Göyalp M.Ə.Rəsulzadə və başqaları çıxır. Onların məqalələrində avropalaşmağa (müasirləşmə sözü hələ işlənmir - B.Ə.) münasibət bildirilirdi. Ə.Hüseynzadə "Həyat" qəzetinin elə 1-ci sayında "Qəzətəmizin məsləki" baş məqaləsində müsəlman dünyasının tərəqqisini öne çəkir və "rus dövlətinin şəraitli-iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi etmək istərlər" fikrini irəli sürür: "Biz arzu edərək ki, bizim tərəqqimizə baxıldıqda, rus rəiyəti bulunan türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyilsin. Yoxsa türklər, müsəlmanlar irtidad ediyorlar, firəngləşiyorlar deyilməsin" ("Həyat", 1905, N1).

Müasirləşmək xətti Ə.Hüseynzadə yaradıcılığında avropalaşma kimi ifadə olunmuşdur. "...firəng fikrli, avropa qiyafətli fədal! İngilis, Amerikan kimi tizrəftar, yeni yaponlar kimi kütahdamən fədal" kimi ifadə edir və müxtəlif məqalələrində tərəqqidə avropalaşmayı üstün tuturdu. "Füyuzat"ın səhifələrində Avropa ədəbiyyatından tərcümələrə geniş yer verirdi. F.Bodenstedtin "Ömər Xəyyam" və Hötenin "Faust" əsərlərinin bir hissəsini

tərcümə edib "Ə.H.", "Səlyani" təxəllüs lərilə dərc etdirmişdi. O, məqalələrinində dünya mədəniyyətinin görkəmli klassiklərinin əsərlərini təbliğ etməklə yanaşı, onların öyrənilməsinin zəruriliyini də qeyd edirdi. Şillerin "Qaçaqlar", Bayronun "Çayld-Harold" və s. əsərlərinin tərcümələri onun dünya bədii düşüncəsinə böyük önəm verməsindən irəli gəlirdi. A.P.Çexovun "Qılaflı adam" əsərindən iqtibas edərək "Əbdi-Qlafl" əsərini yazmışdı: "Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayeinə kəsb-i vüquf etməgə və millətimiz beynində nəşrə çalışmalıyız. Biz belə yapmağa qeyrət edəcəyiz. Məsləkimiz bunu iqtiza etdirir" ("Həyat", 1905, N1).

Azərbaycan mühitində avropaçılıq bir müddət davam edir, lakin dünya müharibəsinin başlanması ilə avropalaşmaq meyli bir qədər nəinki zəifləyir, hətta romantik poeziyada "vəhşi Qərb" obrazı yaradılır. 1915-ci ildə isə qərbleşmə ifadəsini müasirləşmə əvəz edir. Hələlik, müasirləşmə ifadəsinə ilk olaraq M.Ə.Rəsulzadənin "Tutacağımız yol" baş məqaləsində rast gəlirik ("Açıq söz", 1915, 2 oktyabr, N1). O, böyük uzaqgörənliklə dünyanın xəritəsinin dəyişəcəyi anonsunu verərək ayrı-ayrı millətlərin bir millət olaraq yaşaya bilmək üçün, hər şəydən əvvəl, özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək **böyük bir məfkurəyə sahib olmağın zəruriliyini** (!) vurğulayır. Bunun üçün böyük mütəfəkkir üç əsasın ünvanını bəlirləyir. İlk dəfə olaraq M.Ə.Rəsulzadə müasirləşmək sözünü üç təməl prinsipdən biri kimi üçüncü yerdə işlədir. Bir il sonra isə "Açıq söz"ün bir illik davamı münasibətlə yazdığı "Getdiyimiz yol" məqaləsində isə üç təməl prinsip içərisində yenidən müasirləşmək haqqında yazırı: "Müasirləşmək-ıştə bütün millətləri səlah və nicat yoluna çıxaran böyük vasitə. Müasirləşməyən; yəni zaman və əsərindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir cəmiyyət-gərək qan,irq və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanınmış beynəlmiləliyyət olsun-mümkün deyil" ("Açıq söz", 1916, 9 oktyabr).

M.Ə.Rəsulzadədən üç il sonra nəşr edilən Z.Göyalpın "Türkəşmək, islamlaşmaq, müasirləşmək" kitabında türkçülük, islamçılıq və müasirliyi uzlaşdırmağa çalışır. Ancaq onu da qeyd etmək lazımdır ki, bu kitabda toplanan məqalələr (13 məqalə) vaxtilə "Türk yurdu" dərgisinin müxtəlif saylarında dərc edilmişdir. "Türkçülüyün əsasları" kitabının "Qərbə doğru" bölümündə Avropa-ya integrasiyani zəruri hesab edən Z.Göyalp üçün müasirləşmək sadəcə formaca və yaşayış tərzi etibarilə avropalılara bənzəmək demək deyildir, "avropalılar kimi zirehli gəmilər, avtomobilər, təyyarələr hazırlayıb istifadə etmək"dir. O, bu əsərində islamçı türkün etiqadlarını aşağıdakı şəkildə ifadə edir: "Türk millətindənəm! İslam ümmətindənəm! Avropa mədəniyyətindənəm!"

Beləliklə, üç təməl prinsipdən biri - avropalaşmaq bir neçə mərhələdən keçidkən sonra "müasirləşmək" şəklinə düşmüşdür. Müasirləşmək avropalaşmağın sinonimliyindən çıxaraq yeni leksik, semantik və siyasi məzmun daşıyır. Fikrimizcə, türkçülük milliyyəti və ictimai məfkurəni, islamçılıq dini inancı, müasirləşmək daim yeniləşən, dövlət quruluşunu irəliyə aparan demokratik prinsipləri ifadə edir.

Formulun ilk prinsipi olaraq qərarlaşan Türkəşmək **TÜRK-TÜRKLÜK-TÜRKÇÜLÜK** yolundan keçmişdir. Deməliyik ki, geridə qalan iki prinsipə görə haqqında ən çox danışılan və onun formallaşmasında haqqı olan fikir və ideya adamlarımız çoxdur. XX yüzilin əvvəllerinə, yəni Ə.Hüseynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir" məşhur tədqiqatına qədər bu prinsip təxminən yarımlə əsrlik bir inkişaf yolu keçib. Özü də bu təməl prinsip yalnız Azərbaycanla məhdudlaşmayaraq geniş bir coğrafiyanı əhatə etmişdir. Böyük mədəniyyətə sahib bir çox imperatorluqlar quran, fatehlər yetirən türklərin XIX yüzilin sonları XX yüzilin əvvəllerində milliyyət arayışlarında iştirak edən faktorlar arasında bu

prinsip başlıca yer tutmuşdur. Biz bunun daha əvvəlki tarixinə getmədən yalnız onu deyə bilerik ki, millət, dil, soy-kök, vətən bu dövrdən başlayaraq siyasi cəhətdən yenidən şəkillənməyə başlamışdır. Xalqın, milletin keçmişini etnik özəlliklərilə qorumaq, yaşatmaq və gələcəyini qurmaq üçün milliyyətçilik ortaya girmiş, rasional, siyasi əsləslərə dayanan məfkurə oluşdurmağa çalışılmışdır. Burada dünyada gedən prosesləri də unutmaq olmaz; Avropa mədəniyyətinə XIX yüzildə daxil olan millətçilik fikri Fransa inqilabından sonra bir qədər də genişlənir, Avropa xalqlarının (əsasən alman, italyan, fransız) formallaşması prosesi baş verir. Bu prosesdə hər bir millətin özünün dövlətini formalasdırması məsələsi ortaya çıxır. XIX yüzilin ikinci yarısından başlayaraq türk xalqlarının yaşadığı ərazilərdə ümmətçilikdən millətçiliyə keçid prosesində türk adının işlənməsi və türklüyün türk xalqlarının vahid ideologiyasına çevrilməsi prosesi də buradan qaynaqlanırdı. İslami qəbul etdikdən sonra milli kimliklərini kənara qoyaraq ümmət prinsipi içində yaşayan türklər yenidən islami kimlikdən türk kimliyinə dönüşməyə başlayır. Bütün bunlar türk-türklük fikrinin milliyyət fikrili eyni prosesdə ortaya çıxmاسına imkan verir.

Türkləşmək də digər təməl prinsiplər kimi birdən-birə yaranmamış, müəyyən inkişaf yolu keçmişdir. Şübhəsiz, burada elmi yanaşmanı ilkin mərhələ olaraq götürmək mümkünür. M.Kaşgarının "Divani lügətit-türk" əsəri bu cəhətdən elmi-nəzəri baza kimi diqqəti çəkir. Eyni zamanda, türk dilində yazılın əsərlər, yazılmalar, filoloji və arxeoloji qazıntılar türk adının gündəmə gelməsi və yeni şəkil almasında nəzəri baza rolunu oynayır. Lakin bütün bunlar epizodik xarakter daşıdığından, türk, türklük və türkçülük adları, məfkurələri Avropadakı milliyyət fikrindən sonra ortaya çıxır. Bu dövrü ilkin mərhələ də adlandırmaq olar. Triadanın mülliiflərindən biri hesab edilən Z.Göyalp türkçülüyün Avropadan start götürdüyüne işaret edərək yazar: "Türkçülüyün ölkəmizdə ortaya çıxmاسından önce Avropada türklükə bağlı axım-hərəkat özünü göstərdi. Bunlardan birincisi fransızca "türkeri" deyilən "Türksevərlik"dir...Avropada ortaya çıxan ikinci axıma-hərəkata isə "Türkologiya" adı verilir. Rusiyada, Almaniyada, Macarıstanda, Danimarkada, Fransada və İngiltərədə bir çox elm adamları əski türklərə, hunlara, monqollara dair tarixi və arxeoloji araşdırımlar aparmağa başladılar" (Z.Göyalp. Türkçülüyün əsasları. B., 1991, s. 25).

Bəs milliyyət və türk fikrinin türk xalqları arasında hansında ilk dəfə olaraq ortaya çıxb? Milliyyət fikrinin və hərəkatının Avropadan qaynaqlandığını qeyd etmişik, deməli ki, bu fikir avropalılarla daha çox təmasda olan türklər arasında yayılmışdır: "Bu şərtlərə sahib türk qövmləri, əskidən Osmanlı türkləri deyilən Batı türkləri ilə Krim türkləri və quzey türklərinin İdil hövzəsində yaşayan qisimləriyle Kafkasiyada oturan Azərbaycan türkləridir" (Y.Akçura. Türkçülüyün tarixi. B., 2010, s. 22). Fikrimizcə, milliyyət fikrinə türk xalqlarından ilk sahib olan elə Avropalılarla sıx təmasda olanlar olmuşdur. Avropada milliyyətin formalasdırılması ilə bağlı gedən hüquqi, tarixi, ədəbi söhbətlər türklərə də öz təsirini göstərmışdır. Məlumdur ki, alman, italyan, slavyan xalqları arasında hem milli birlilik, hem də məfkurə (sosialistlik, xalqçılıq, hürriyyətçilik) söhbətləri gedirdi. Osmanlının Avropa ilə sıx siyasi, iqtisadi, mədəni əlaqələrini nəzərə almış olsaq, milliyyət fikrinin ilk mərhələsində Tənzimat və Yeni Osmanlıların ortaya çıxmasi tamamilə təbiidir. Hələ Osmanlının əvvəlki dönləmlərində də dövlətin idarəedilməsində və bir çox məsələlərdə xarici faktor yaxından iştirak etmişdir. Osmanlının Avropaya bütün parametrlərdə (elm, texnika, siyaset və s.) uduzduğu və torpaq itkilərlə rastlaşlığı bir vaxtda isə Tənzimatçılar Avropa siyasi düşüncəsini Osmanlıya gətirməyə çalışıllar. "Yeni Osmanlılar" cəmiyyətinin yaranması da məhz bu

zərurətdən doğurdu. "Vətən", "millət", "hüquq", "azadlıq" sözləri Avropadan transfer olunaraq həm Tənzimatçıların, həm Yeni Osmanlıların (Gənc Türklərin) əsərlərində geniş şəkildə işlənirdi.

Milliyyətçiliyin yeni bir mərhələsi olaraq milli dildə bədii əsərlərin yazılması da əsas amillərdən biri hesab olunur. Türkçülüğün tarixini araşdırınan Y.Akçuraya görə, milliyyət fikrini oluşturan "kültürəl olayların ən önəmlisi dildir". Görünür, elə buna görə də Y.Akçura türklərdən Əhməf Vefik Paşa, Mustafa Cəlaləddin Paşa və Şinası Əfəndini ilk türkçülərdən hesab edir. Ə.Vefik Paşanın "Şəcəreyi-türki"ni ("Türklərin soykööttüyü") Şərq türkcəsindən Osmanlı türkcəsinə çevirməsi və M.C.Paşanın "Əski və yeni türklər" (1869) kitabını yazması isə artıq dil faktorundan çıxaraq elmi, tarixi şəkildə araşdırmanın ilk nümunəsi kimi diqqəti çəkir. Z.Göyalpın yazdığını görə Ə.Vefik Paşanın elmi türkçülüyündən (Darülfünunda tarix fəlsəfəsi müdərrisi olması) başqa, sənətdə də türkçülüyü vardır; evinin bütün mebeli, özünün, hətta ailə üzvlərinin geyimləri bütünlükə türk malından ibarət idi. Ə.Vefik Paşa hətta Molyerin komediyalarını türk dilinə çevirərkən şəxslərin adlarını da türkçələşdirmiş, türk gələnəklərinə uyğun təsvir edərək səhnədə oynatmışdır. Süleyman Paşa (1838-1892) da türklük və türkçülük anlayışlarının yayılmasında qızgın fəaliyyət göstərib. İslamdan əvvəlki türk tarixinə və təmiz türk dilinə maraq göstərən Süleyman Paşa onların məktəblərdə öyrədilməsi üçün bir sıra əsərlər yazmışdır. O, türklərin dilinin Osmanlı deyil, türk olduğunu müdafiə edənlərdən olmuşdur.

Həm Z.Göyalp, həm də Y.Akçura M.F.Axundzadəni də dilinə görə ilk türkçülərdən hesab edir. Y.Akçura M.F.Axundzadənin ana dilində altı komediya yazmasını nəzərdə tutaraq "Bu vəziyyətdə Axundzadə Mirzə Fətəli dildə felən türkçülük etmiş olur. Fəqət Mirzənin milliyyətçiliyi ilə bağlı düşüncə və görüşlərinə dair mənim əlimdə ciddi məlumatlar yoxdur" (Y.Akçura. Türkçülüğün tarixi. B., 2010, s.60). Y.Akçuradan fərqli olaraq bizim əlimizdə olan faktlar M.F.Axundzadənin birbaşa türkçüyünü təsdiq etmir. Çünkü bu dövrde hələ Azərbaycanda ümmətçilikdən millətçiliyə keçid prosesi baş vermemişdi. Doğrudur, M.F.Axundzadə bəzi məktublarında "xalqım" sözünü işlətmüşdir,ancaq bu söz altında türk və türkçüyü nəzərdə tutmamışdır. "İslam milləti" ifadəsi altında isə İranda yaşayan xalqları nəzərdə tutmuşdu.

Türkçülüğün siyasi çalarlarının formallaşması, hərəkata, cərəyanə və üç təməl prinsipdən birinə çevriləməsi üçün onun yeni bir mərhələyə keçməsi lazımdır. Türkçülük bir siyasi düşüncə olaraq Türkiyədə XIX yüzilin 70-ci illərində yeni bir mərhələyə qədəm qoyur. Artıq "osmanlı" sözü yerinə "türki", "lisani türki" sözləri sıx-sıx işlənməkdəydi. Şübhəsiz, bu dövrde türkçüyün, türkçülüğün bir fikir sistemi halında işlənilməsi və yerinin müəyyənləşməsində Əli Süavinin böyük payı vardır. Dövrün bir çox aydınlarının türk, türkcə, türklük ilə bağlı çalışmaları və fikirləri olsa da, bu fikri sistemli şəkildə irəli sürən və müdafiə edən Ə.Süavi olur. O, "...əksərən islami bir zehniyyətlə təbdil və tərcümə əsərləri yazmış, bəzən şüurlu bir Osmanlı vətənpərvəri kimi düşünmüş, bəzən də türkçü və bir türkoloji araşdırıcı kimi düşünmüş və çalışmışdır" (Banarlı N.S. Resimli türk edebiyyatı II. İ., 1989). Nədənsə Ə.Süavini son illərə qədər araşdırınan onun islamçılığını daha çox qabartmış, türkçülüğünü ikinci planda qeyd etmişlər. Halbuki, o, bütün sahələrdə radikal və yenilikçi kimi çıxış etmişdir. O, islami yaxşı bildiyi kimi, Qərb mənbələrini də onun qədər bilir və bu dəyərlərə sahib çıxırı. 1870-ci illərdə xilafətin dində yeri olmadığı, Peyğəmbərin belə şəklinin çəkiliə biləcəyi fikirlərini irəli sürmiş, kitabına şəkil qoymuş üçün toplum tərəfindən "zındiq" adlandırılmışdır. O, türkçülüyü Osmanlılaşmaq ideologiyasının ən qızgın vaxtında ortaya atmağa müvəffəq olmuşdur. Osmanlılaşmaq isə XIX yüzilin 20-ci illərində ortaya

atılmış Panislamizmə qarşı Osmanlıda tədricən formalaşan ideologiyalardan idi. Osmanlılaşmaq tərəfdarları bununla Osmanlıda yaşayan bütün xalqların (Türklər, yunanlar, yəhudilər, ərəblər, ermənilər, xorvatlar, serblər, rumınlar, macarlar və b.) "Osmanlı milləti" adı altında birləşdirməyə hesablanmışdı. Osmanlı imperiyasının dağılmamasına yönəlmış bu yeni məfkurə bir çoxlarını heç cür razı salmırıldı. Ona görə də Ə.Süavinin türkçülük fikri çox böyük təpki ilə qarşılanır. Türkçülüyün Osmanlılaşmağa qarşı qoyulması Süavinin saray tərəfindən təqib olunmasına nədən olur. 1878-ci il mayın 20-də II Əbdülhəmidə qarşı V Muradı yenidən taxta çıxarmaq məsədilə Çırağan sarayına basqın zamanı öldürülür.

Türkologiyanın Avropada formalaşmağa başladığı bir vaxtda Qərb qarşısındaki aşağılıq duyusundan xilas olaraq bu mənbələri öyrənmiş və türkçünün tarixi, bugünü, türk irqi və türk dilinin üstünlüyü ilə bağlı məqalələr yazmış, araşdırımlar aparmışdır. Yaradıcılığı hələ tam tədqiq olunmamış fikir adamının "Xivə tarixi" və "Lisanı xətti-türki", "Türk" əsərləri Türkiyə tədqiqatçıları tərəfindən son zamanlar araşdırılmışdır. Bu əsərlərdən də görünür ki, Ə.Süavinin Avropadaki türkçülük cərəyanından nəinki xəbəri olmuş, özü də türkçülüyü elmi və ideoloji şəkildə yaymağa çalışmışdır: "Fəqət əsl önəmli olan nöqtə onun bir türkoloq olması deyil, Osmanlılıq şüuru yerinə Türkçük şüurunu oyandırmaq istəməsidir" (Ülken H.Z. Türkiyedə çağdaş düşüncə tarixi. I., 2005, s.80).

Yeni Osmanlılar Cəmiyyətinin üzvü, qəzetçi, fikir və siyasi mücadilə adamı Ə.Süavi türklərin qədim tarixe malik olduğunu, onların çox geniş bir coğrafiyaya yayılaraq dünya mədəniyyətinin inkişafında müəyyən rol oynadığını, türklərin və tatarların eyni kökdən olduğunu irəli sürməklə qalmamış, türxi və bugününe aid araşdırımlar aparmışdır. O, türkcənin digər dillərdən üstün olduğu fikrindədir və bu düşüncədə olan Qərb elm adamlarını da dəstəkleyir: "Türkçə lisan pek mənədir, pek dadlı, ədası pek ahəngli və tahsili tekellümü pek kolaydır" ("Lisanı Hatti-türki"). Eyni zamanda türkcənin fonetik, morfoloji və etimoloji və sintaksis özəlliklərini fars və ərəb dili ilə qarşılaşdırır. Ə.Süavi "Türk" adlı məqaləsində Türk irqinin tarix səhnəsində İskitlər, Hunlar, Tukyular, Xəzərlər, Uygurlular və Osmanlılar adıyla çox önəmli rol oynadığını önə sürən Ə.Süavi Türk irqini əskəri, mədəni və siyasi rolları baxımından bütün irqlərdən üstün tutmuş və qədim olduğunu göstərmışdır: "Əli Süavinin elmi yazılarında Türklikdən, tarix və coğrafiya sahəsi olaraq da Osmanlıdan kənardə yaşayan türklərdən bəhs edilməsi onun Türkçülük hərəkatının başlanğıcına oturdulmasına gərəkçə olusdurur (Okay O. Batılışma dövrü Türk edebiyatı. I., 2005, s. 45).

Ümumiyyətlə, Ə.Süavinin türklər, türklükle bağlı bu fikirlərini Türkçülük hərəkatının ilk başlanğıcı hesab etmək olar. M.F.Köprülüzadə, O.Akay, Banarlı, Sevgi Özgən və başqalarının tədqiqatlarında da Ə.Süavi türkçük şüurunu oyandıran, onu nəzəri və tarixi cəhətdən işləyən milliyyətçi zehniyyətli bir fikir adamı kimi göstərilir. Bununla belə, türkçülük onun əsərlərinin mahiyyətindən irəli gəlirdi, "ittihadi-islam" sözünü işlətməsinə rəğmən, hələ türkçülük, türkləşmək terminlərini işlətmirdi. Türkiyə tədqiqatçısı Şerif Mardinə görə "Süavinin "Türk" kəlməsini six kullanması və Orta Asiya məsələsinə önem verməsi nədəniylə ilk "Türkçü" olaraq vermək yanlışdır" (Mardin Ş. Yeni Osmanlı düşüncəsinin doğusu. I., 1996, s. 410). Lakin əsas məsələ heç də onun "ilk türkçü" olmasında deyil, türk adının tarixi, bugünü, gələcəyilə bağlı fikirlərinin elmi, siyasi mahiyyətli olmasındadır.

Ə.Süavidən Ə.Hüseynzadəyə qədər olan dövrdə türk və türklükle bağlı siyasi düşüncəyə malik olanlar içerisinde C.Əfqani, H.Zərdabi və onun "Əkinçi" İ.Qaspıralı və onun "Tərcüman" qəzetləri, eləcə də Y.Akçura öndə gəlir.

C.Əfqaninin türklük, türkçülükle bağlı əsərləri olmasa da, onun ümumən fikirləri, dünyada gedən ictimai-siyasi proseslərlə bağlı düşüncələri türkçülük dün-yagörüşünün formallaşmasına öz təsirini göstərirdi. Y.Akçuranın C.Əfqanını türkçü hesab etməsinin əsasında da məhz bu amillər dayanır. "Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti" adlı məqaləsində həyatda insanlar arasındakı birliyin formalarını və mahiyyətini araşdıraraq belə bir qənaətə gəlir ki: "Millətdən kənarda səadət yoxdur, dilsiz də millet ola bilmez. ...Heç şübhə yoxdur ki, dil birliyi, yəni milli birləşmə dini birlikdən daha möhkəm və sabitdir" (Ş.Qurbanov. C.Əfqanı və türk dünyası. B., 1997, s. 186-187). Özünü türk hesab edən C.Əfqanının həyatının bir hissəsinin İstanbulda keçməsi və sonrakı mərhələdə türkçülərin dünyagörüşündə böyük dəyişiklik etməsi də bunu deməyə əsas verir. Bədii düşüncədə və elmi fikirdə Məmməd Əmin Yurdaqlı, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Cavad, C.Cabbarlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə yaradıcılığının C.Əfqanı fikirlərindən qidalandığını nəzəre almış olsaq, türkçülüyün gelişməsində onun rolu aydın olar.

Mahiyyət etibarilə millətçi olan İ.Qaspiralı da yazılarında Rusiya müsəlmanlarının keçmişsi və bugünü ilə bağlı problemlər qaldırır, Krim tatarlarını "TÜRK-TATAR" adlandıraq çox yerdə türklerin problemlərini ümumiləşdirməyə çalışır. "Dildə, fikirdə, işdə birlik!" formulunun əsasında da məhz türklerin birliyi ideyası dayanırdı. Y.Akçuranın yazdığı kimi: "Tərcüman" a görə Kazan tatarı, Orta Asiya şartları, turançılar filan yoxdur; bir dinə inanan, bir dildə danışan türkler vardır", - deyir və onu "Bütün türkçülük axımının mərkəzi siması saymanın doğru olduğunu" inanır (Y.Akçura. Türkçülüyün tarixi. B., 2010, s. 104). Bununla belə, üç teməl prinsipin formallaşmasında Y.Akçuranın özünün də rolunu xüsusi göstərmək lazımdır. Sonralar "Türk ocağı"nın qurucularından olan Y.Akçura ilk dəfə olaraq əsərlərində triadanın iki prinsipini (əslində üç prinsip, lakin Osmanlıçılıq sonralar təməl prinsipə çevrilmir!) məfkurə şəklində irəli sürmüştür. O, türkçülük savaşına gec qatılsa da (XX yüzilin başlangıcında) tez bir zamanda onun ətrafında ictimai məfkurə yaratmağa cəhd etmiş və buna nail olmuşdur. Varlı ailədən olması və İ.Qaspiralının qohumu olması onu məfkurə savaşına qatılmağa imkan vermişdir. Onun araşdırımları bütünlüklə, demək olar ki, türk tarixi və türkçülük məfkuresinə, Osmanlı tarixinə və çağdaş Avropana baş verən hadisələrin siyasi, iqtisadi və sosial problemlərinə həsr olunub. Onun 1904-cü ildə Misirdə Əbdülhəmid istibdadına qarşı çarşıyan "Türk" qəzetinin 23, 24-cü saylarında dərc olunan 32 səhifəlik "Üç tərzi siyaset" əsərində ilk dəfə olaraq türklerin yüzülliyin başlangıcında siyasetinin üç prinsipi müəyyən edilir. Y.Akçura yeni siyasetdə irəli sürdüyü üç prinsipi bundan ibarət idi: a) Osmanlı milləti meydana gətirmək; b) İslamçılığa dayanan bir dövlət yapısı qurmaq; c) irqə dayalı türk siyasi məfkurəsi formallaşdırmaq. Özü də Y.Akçuranın əsərində sələflərində olduğu kimi, bu fikirlər mahiyyətdən doğmurdu, Osmanlıçılıq, İslamçılıq, Türkçülük terminləri birbaşa işlədilməklə yanışı, onun siyasi mahiyyəti də araşdırılır. Ona qədər isə türk, türk birlüyü, islam birlüyü kimi ifadələr işlənmişdən türkçülük sözü işlədilməmişdi. Osmanlıçılıq dedikdə - yeni məzmunda bir Osmanlı milləti, dünyadaki müsəlmanların İslam birliyinə və Türklerin siyasi birliyinə nail olmayı düşünürdü. "Üç tərzi siyaset" in girişində yazır: "Hesab edirəm ki, Osmanlı ölkələrində Qərbdən feyz alaraq, qüvvət qazanmaq və tərəqqi arzuları uyanalı, bəlli başlı üç siyasi yol təsəvvür və təqib (ebauhcer) edildi: Birincisi, Osmanlı hökumətinə tabe müxtəlif millətləri təmsil edərək və birleşdirərək bir **Osmanlı milləti** vücudə gətirmək. İkinci-si, xilafət haqqının Osmanlı dövləti hökmədarlarında olmasından faydalananaraq, **bütün islamları sözü gedən hökumətin idarəsində siyasetən birləşdirmək** (Frenklerin "Panislamizme" dedikləri). Üçüncüüsü, irqə dayanan **siyasi bir türk milləti** (**seçmələr Y.Akçuranındır-B.Ə.**) təşkil etmək.

Bu yollardan ilk ikisinin bir zamanların Osmanlı dövləti ümumi siyasetinə mühüm təsiri oldu. Sonrakı isə ancaq bəzi mühərrirlərin yazılarında görüldü" (Y.Akçura. Üç tərzi siyaset. A., 1976, s.19). Y.Akçuranın bir formul şəklində irəli sürdüyü bu prinsiplər ona qədər müxtəlif şəkildə işlənsə də, bir yerdə işlənməmişdi. Lakin Y.Akçuranın bu formulu çağdaşları tərəfindən etirazla qarşılanır; Əli Kamal "Cavabımız", Əhməd Fərid "Bir məktub" məqalələrilə həmin qəzətdə çıxış edirlər. Daha maraqlısı burasındadır ki, formulun şəriksiz müəllifli hesab edilən Ə.Hüseynzadə elə həmin qəzətin 1904-cü il 56-ci sayında "Məktubi məxsus" məqaləsilə çıkış edir. O.Bayramlıının yazdığını görə, məqalə Y.Akçuraoğlunun "Üç tərzi siyaset" adlı məqaləsində "osmanlılaşmaqmı, islamlışmaqmı, türkleşməkmə" (əsərdə osmanlıçılıq, islamçılıq, türkçülük" kimi getmişdir - B.Ə.) sualları ilə açdığı müzakirəyə cavab olaraq yazılmışdır. Ə.Hüseynzadə bu məqalədə islamçılıq və türkçülük görüşlərindən bəhs edərək, özünün nəinki türkçülük, hətta turançılıq məfkurəsinin tərəfdarı olduğunu bildirmişdir" (Ə.Hüseynzadə. Seçilmiş əsərləri. 2 ciddə, I c., B., 2008, s. 145). Məqalədə Y.Akçuranın "Üç tərzi siyaset" əsərinin adı çəkilsə də, bir neçə cümlə redaksiya tərəfindən çıxarıldığından müəllifin bu əsərə münasibətini aydın etmək olmur. Ancaq məqalənin başlığında "Möhtərem qəzetənizin bilmiyorum hanki nüsxələrinin bir-iki bəndində türkülüyün nədən ibarət olduğunu tamamilə vüquf göstərilməmiş və tatarlara, əlalxüsüs türkülüyün madari-iftixarı bulunan Çingizlər, Teymurlar kibi hərb dahilinə həqarətamız bəzi sözər işlədilmişdir" fikrindən aydın olur ki, məqalədə siyasetin üç tərzindən bəhs edilmir. Məqalənin sonunda isə M.F.Axundzadə, Ə.Nəvai və Vamberidən bəhs edir və "Sizlərsiniz ey qövmi macar bizlərə ixvan" misrası ilə başlayan şeiri verilir. Bir il sonra "Həyat" qəzetini türkçə cəridə adlandıraq onun cəmiyyət və millət üçün əhəmiyyətindən danışır. Həmin il qəzətin 67-ci sayında "Türk dilini öyrənməyin rəvaidi" məqaləsini dərc etdirir. Məqalədə "Zi Qrezend"- "dhe-Qresent", yaxud "Əl-hilal" qəzətinin 30 avqust tarixli məqaləsinə münasibət bildirilir.

Ümumiyyətlə, Ə.Hüseynzadənin üç təməl prinsipdən türkçülükə bağlı araşdırıcıları sistemli və ardıcıl xarakter daşıyır. Ə.Süavidən sonra Y.Akçura ilə birlikdə Ə.Hüseynzadənin də məqalələri və fikirləri türkçülüğün formallaşmasında önəmli rol oynayır. "Həyat" qəzətinin 4-cü sayından başlayaraq yazdığı və hissə-hissə çap etdirdiyi "Türklər kimdir və kimlərdən ibarətdir" əsəri türkçülük görüşlərini ifadə edən ən mükəmməl əsəridir. Məqalənin başlanğıcında müəllif yazır: "Qəzetəmizin türkçə bir cərideyi-islamiyyə olduğu hər nüsxənin başında zikr olunuyor: "Türkçə" və "islamiyə" ibarələri hər nə qədər surəti zahirdə qayət aydın və aşkar sözlərə benzeyirlərsə də, həqiqət halda öylə degildir" ("Həyat", 1905, N4). "Türklər kimdir və kimlərdən ibarətdir" əsərində Ə.Hüseynzadə türk sözünün mənşəyindən tutmuş bu dildə danışan xalqların tarixi keçmiş və bugünü ilə bağlı elmi, nəzəri, ideoloji fikirlər irəli sürür. Müəllif indiyədək türklər haqqında (moğol, tatar, türk, turok, tu-ku-ye və s.) olan elmi-nəzəri fikirlərə və son vaxtlarda bəzi qəzetlərdə gedən yanlış məlumatlara münasibətini bildirir, Vamberiyə, Şəmsəddin Sami bəyə, Nəcib Asim bəyə istinadlar edir. Ə.Hüseynzadə "Türklərin səhvət tatar deyilən qismi"-azərilər haqqında da fikir yürüdərək bildirir ki, onların "dil və tarix cəhətində moğollara benzeyiş və münasibətləri" çox azdır, yox kimidir, dilləri" nisbətən qaba olmaqla bərabər Azərbaycan türki, osmanlı, hətta cıgatay şivələrindən ziadə türkcədir". Türk kimliyini Azərbaycanda ilk dəfə elmi nəzəri şəkildə ortaya atan Ə.Hüseynzadə istər "Türklər kimdir və kimlərdən ibarətdir" əsərində, istərsə də ayrı-ayrı məqalələrində türkçülük, türkleşmək ifadələrini işlətmir.

Türkçülük ideyasının yayılmasında türk arenasında Ə.Hüseynzadədən sonra M.Ə.Yurdaqlı və Z.Göyəlp ortaya çıxır. M.Ə.Yurdaqlun şeirlərində bədii, Z.Göyəlpin şeirlərində və publisistikasında türkçülük ideyası elmi şəkildə geniş yayılır. Hər ikisinin XX yüzilin əvvəllərində Azərbaycan ədəbi, elmi mühitinə çox böyük təsiri olur. Z.Göyəlp eyni zamanda şeirlərində Turançılıq ideyasının da ən çox yayanlardandır. Onun məqalələrini "Türk yurdu" dərgisində dərc etdirməsi, "İttihad və tərəqqi" partiyasına məxsus lisey yaradaraq orada sosiologiyadan dərs deməsi onda türkçülük düşüncəsini tam olaraq formaladırmışdır. Ona qədər ideya şəkildə və elmi-tarixi cəhətdən ortaya atılmış türk, türklük Z.Göyəlp və M.Ə.Rəsulzadə yaradıcılığında məfkurə halına salınmışdır. Belə demək mümkünsə, türkçülük 1908-ci ilə-Osmanlı inqilabına qədər elmi-tarixi, ondan sonra isə məfkurə, ideolojiya şəkildə yeni mərhələsini yaşayır. Y.Akçuranın "Türkçülüyün təşkilatlanma dövrü" adlandırdığı bu mərhələdə Osmanlıcılıq ideologiyası nüfuzdan düşərək geri çekilir və əvəzində türkçülük irəli çıxır. Bu mərhələ yalnız Z.Göyəlp və M.Ə.Rəsulzadə ilə məhdudlaşdırıb, İ.Qaspıralı, Ə.Ağaoğlu, S.Hüseyn, füyuzatçıların sonrakı yaradıcılığı, M.Hadi, Y.Akçura, A.Şaiq və başqaları tərəfindən genişlənir. Yaranan "Türk dərnəyi", "Türk bilgi dərnəyi", "Türk yurdu", "Türk ocağı", "Gənc qələmlər" və s. dərnək və dərgiləri türkçülüyün bir ideolojiya, program şəklinə salınmasında və yayılmasında böyük rol oynayır. Bu dövrdən başlayaraq bu təməl prinsiplərin hər biri ilə bağlı geniş müzakirələr gedir və bu məfkurənin başına Z.Göyəlp keçir və bütün həyatını bu məkurənin nəzəri və praktik (gerçəkləşməsi) məsələlərinə həsr edir. Türkçülüyün "İttihad və tərəqqi" partiyasının programında (1912) yer alması ilə təməl prinsip siyaset arenaya daxil olur. Z.Göyəlp yaradıcılığında paralel olaraq Turançılıq ideyası da başlıca yer tutur, lakin zaman keçdikcə siyasi düşüncəsində dəyişiklik edərək yeni bir sistem irəli sürür. Onun "Türk yurdu" dərgisində 1913-cü ildən dərc etdiridi məqalələr "Türkləşmək, müasirleşmək, islamlaşmaq" adlanırdı. 1918-ci ildə isə həmin adda kitab nəşr etdirir. Maraqlıdır ki, bu kitab (və ideoloji sistemi!) Y.Akçuranın "Üç terzi siyaset" əsərindən sonra çox doğru olaraq "Türkçülüyün nəzəri təməlinə qoyulan ikinci daş" (R.Muhammeddin. Türkçülüyün doğusu və gəlişimi. I., 1998, s. 91) kimi dəyerləndirilir.

M.Ə.Rəsulzadə də 1913-cü ildən başlayaraq müxtəlif məqalələrində millət və milliyyət anlayışlarının elmi izahını verməyə çalışmış, millət üçün dil, din, məfkurə birliliyinin vacibliyini irəli sürmüş, azərbaycanlılardan bir millət olaraq bəhs etmişdir. Türkiyədə türkçülərin əhatəsində olan M.Ə.Rəsulzadə C.Əfqanının "Milli vəhdət fəlsəfəsi və dil birliliyinin həqiqi mahiyyəti" məqaləsini tərcümə edib "Türk yurdu" dərgisində çap etdirmişdir. O, Türkiyəciliyi, Turançılığı deyil, məhz türkçülüyü müdafiə etdi. 1915-ci ilə qədər onun dünyagörüşündə çoxdandır müzakirə obyekti olan formul artıq formalaşmalı idi ki, "Açıq söz" qəzetinin ilk sayında XX yüzili "milliyyət" əsri adlandıraraq "Tutacağımız yol" adlı baş məqaləsində xalqı "üç əsasa sarılmağa" çağırırdı: "Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücduduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor-mütləqa üç əsasa sarılmalıyız:

Türkləşmək, islamlaşmaq və müasirleşmək
(Seçmə M.Ə.Rəsulzadənindir - B.Ə.) ("Açıq söz", 1915, N1).

(ardı var)

Bədirxan ƏHMƏDLİ



◆ P o e z i y a



Nisə BƏYİM

* * *

Bu səhər sulardan əvvəl,
küləklərdən tez oyandım...
çıxdım taleyin yoluna,
üzü günəşə dayandım...

Dedim, tez oyan yuxudan,
Bu dünyani vaxta ötür,
Çıxbı qüruba gedəndə,
Özünlə məni də götür...

Yığaq zərli şəfəqləri,
çəkib zülmətə aparaq....
bu dünyani mənsiz qoyub,
sonra qiyamət qoparaq....

* * *

Biz ayrı dünyanın adamlarıyıq,
Nağıldan düşmüşük bu yer üzünə...
Bizim sevgimizin bir adı yoxdu,
Yuxutək dolmuşuq ömrün gözünə...

Bizim ömrümüzün bir adı yoxdu,
Torpağıq, küləyik, səsik, işığıq...
Kiminsə gözündə müdrik bir qoca,
Kiminsə ağlında hələ uşağıq....

Bizə dəxli yoxdur olub - bitənin...
 Vaxtın əqrəbləri bizi kəsəmmir...
 Suyun altındayıq, göyün üstündə,
 Bizim yanımızdan rüzgar əsəmmir...

Fərqlidir duyğumuz, ölçülərimiz,
 Bizi başqaları görüb tanımır...
 Gözə görünmürük, yadda qalmırıq,
 Yolların get-gəli bizi sınamır...

Ən gözəl sözlərdir görüş yerimiz,
 Ruhumuz taleyin yel atlarında...
 Sonsuz dəryalarda yelkən açırıq,
 Uçuruq xəyalın qanadlarında...

* * *

Qovur əqrəbləri zaman,
 Rüzgar keçir aramızdan...
 Cərgəmizdə dayananlar
 Bir-bir köçür sıramızdan...

Ayrılıqlar mövsüm kimi
 Bizi vədəsiz haqlayırlar....
 Könlümüzdən qopan ahlar
 Ruhumuzu qucaqlayırlar...

Bulud çökür gözümüzə,
 Get-gedə içdən soluruq...
 Özümüzdən uzaqlaşıb,
 Ölümə yaxın oluruq....

* * *

Dünyanın qeylü-qalı
 Başımdan əskik olmur,
 Boşaldıram - boşalmır,
 Yığıram - yeri dolmur...

Dərdlərin sırasından
 Keçən boş günüm yoxdu,
 Bu dünyadan əlindən
 Bircə xoş günüm yoxdu...

Əlim-ayağım belə
 şışıb üzümə durur...
 yaşımin keçdiyini
 ömür üzümə vurur...

Vaxt məndən öndə gedir,
qaçıb tuta bilmirəm,
verdiyi acıları
heç cür uda bilmirəm...

Get-gedə bu dünyanın
Halndan iyrənirəm...
Beləcə, yavaş-yavaş
Yoxluğa öyrənirəm...

* * *

Ürəyim ovunmaq istəyir bir az,
Təsəlli istəyir döyüntüsündən...
Elə çırpinır ki, çatlayır sinəm,
Tutur qulağını döyüş səsindən...

Hər gün yad ağrilar döyür ömrümü,
Hər gecə üstümə qəm seli gəlir...
Qəlbimin doğduğu bütün sevgilər,
Geriyə qayıdır özünü dəlir...

Dağıdır içimi dərdin mərmisi,
Diri xatirələr qana boyanır...
Çıxarıb atdıqca kökünü dibdən,
Yerində təzədən min dərd oyanır...

Yorğunam bu gərgin mücadilədən,
Susdura bilmirəm qəlbin səsini..
Rüzgar ha tərəfə əsirsə-əssin,
Gəlib məndə tapır dərdin izini...

Ürəyim dincəlmək istəyir bir az,
Bir az məndən umur, bir az özündən...
O, çoxdan ağrından köçüb gedərdi,
Keçəmmir dünyadan bir dərd üzündən...

* * *

Macəra axtarır veyl küləklər,
Tökür kal tutları ağacdan yerə...
Gözünün yaşına baxmir günəşin,
Selləmə yağdırır göy birdən-birə...

Yaz da boğazında tıxanıb qalıb,
Yol tapmir keçməyə vaxt körpüsündən...
Bir işıq görməkçün baxtin üzündə,
Ümid də göz umur öz körpəsindən...

Vidalar sarmaşıb ayrıılıqlara,
Günlər bir-birindən ömür borc alıb...

Qışın da buz kimi sınıq ürəyi
Gəlib qarladığı yamacda qalıb...

Silsə də üstünü tələm-tələsik,
Gecədən getməyib dərman qoxusu...
Dönüb-dolansa da öz məhvərində,
Yaşamaq vəd edir yazın yuxusu...

* * *

Gecə ziyafəti başlayır...
bir bax...
yığılır bir yerə ağrı-acılar...
Ortada bir ömrün tör-töküntüsü,
Şığıyır üstünə ac yırtıcılar...

Hər gecə başlayır həyat savaşı,
Əl-əlin, göz-gözün qanına girir...
Sağ qalan duyğular şəhid anların
Yasını ağıtək gecəyə sərir...

Qısası olanlar biri-birindən
Vaxta acımadan intiqam alır...
Hər tamah salanın, əl uzadanın
Dişində gecənin acısı qalır...

* * *

Qul idin, qladiator!
Şərəfin
Cəsarətin,
Azadlıq eşqin,
Ölümün var idi...
Tarixlə döyüşüb azad oldun!
Şərəfin getdi,
Cəsarətin itdi,
Azadlığın bitdi,
Özünə qul oldun, qladiator!

* * *

Bizim dərdimizin bir adı yox ki,
Ad qoyub üstündə göz yaşı tökək...
Çəkə bilmiriksə, yerə quylayıb,
Yerində dərddən dərd qalası tikək...

Bizim dərdimizin başı bəlalı,
Daşisan daşınmır, öldürsən ölmür...
Üstündə elə bir sərr qıflı var,
Qırıb tilsimini dərd ola bilmir...

Ayağı yer tutmur, sözü yerimir,
Ağrısı, harayı heç kəsə yetmir...
İçində başlanan dərd özəyinin
Artıb - uzandıqca qolları bitmir...

Daha dərd olmaqdan çıxıb gözləri,
Cörmür öz dərdinin kor taleyini...
Görmür başlanğıçı fələkdən gələn,
Zamanın qazdığı gor taleyini...

Bizim dərdimizin bir adı yox ki,
Istər Şuşa deyək, istər Xocalı...
Biz elə özümüz dərdin özüyük
Yazıb üstümüzdə - Şuşa, Xocalı!

* * *

Ömrün yağışları yağır rəngbərəng,
Rəngbərəng damlalar döyür gözümü...
Hər damcı bir güzgü, məni eks edir,
Axdıqca görürəm yağan özümü...

Yağdığını yerlərin tumu çırtlayır,
Təzə pöhrə verir vaxtin yaddası...
Ən dərin qatından süzülüüb gelir,
Qəlbin saxladığı gizli göz yaşı...

Yağır arzuların miras qoyduğu
Hələ doğulmayan ilah sevgilər..
Hələ niqabından çıxa bilməyən
Ay üzlü, nur üzlü ilah sevgilər...

Açılıb-yumulur göyün sirləri,
İçində mən varam, duyğularım var...
Taleyin əbədi möcüzəsitək
Hər damla yağışa bir ömür siğar...

Məndən mənə yağır, mənə çatası
Uğurlu, uğursuz, ağır yağışlar...
Bir ucu haqqdadır, bir ucu baxtda,
Bir ömür boyunca yağır yağışlar...

* * *

Sən yox idin,
sənsizlik də yox idi,
Sənsizliyi sən gətirdin ömrümə...
Yoxluğun bir səltənətin sahibi,
möhürünü yazıb verdin əmrimə....

Getmək olmur ayrılığın dalınca,
Nə səmti var, nə zamanı, nə yolu...
Sarmaşıqtək uzandıqca dolaşır,
Boy-boy artır hicranının hər qolu...

Əl yelləyib göz yaşından qovduğum
Yaddaşımın sən boyda bir dərdi var...
Sənin üçün, mənim üçün -
hər şeyin
bir dünyalıq gedər-gelməz fərqi var....

* * *

Dünyada hər kəsdən məhrəmdir mənə
Ağır dəndlərimi gizləyən gecə...
Çəkir sinəsinə ağrılarını,
Sabahı mənimlə gözləyən gecə....

Qırpmır gözlərini iztirablara,
Şiltaq mürgülərin nazını çekir...
Nə qədər qarğıyb-yamanlaşan da,
Yenə dizlərinin dibinə çökür...

Laylayla oxşayır göz yaşlarını,
Titrək duygulardan ümid gətirir...
Ağlayıb boşalan qəlbən yükünü
Dinib-söyləmədən çəkib götürür...

Görüb-bildiyini vurmur üzünə,
Yüngül xəyallara büküb aparır...
Bəzən ürəyini hiss olunmadan
Ağır nisgillərdən alıb qoparır...

Qoruyur ay kimi, ulduzlar kimi,
Nağıla döndərir keçən ömrünü...
Həkk edir könlünün xatirəsinə,
Hər gecə dünyadan köçən ömrünü...

* * *

Xətrimi soran küləklər,
mən də bir rüzgar kimiyəm...
yelkən-yelkən xəyallarım,
dəryada azmiş gəmiyəm...

Bir əlim ağ buludlarda,
bir əlim köz içindədir,
qəlbim dalğa-dalğa uçur,
ayağım buz içindədir...

Başım dərdin qapısında,
uyub quru yerdə yatır,
ruhum çöllü-biyabanda,
cismim girib gorda yatır...

Dağılıb külli-dünyaya
dəli- dolu duygularım,
məni məndən əvvəl atıb
ram olmayan yuxularım...

Mən bir tənhalıq havası,
qəmdən düşən yaş kimiyəm...
gecələri yarib çıxan,
ağriyan bir daş kimiyəm...

* * *

Qudsal gəlmışdım dünyaya,
Batıb qanına bulaşdım...
Dərd yüklənmiş karvanına
Hamıdan tez mən ulaşdım...

Qarşıma bir bəla çıxdı,
Görünməmiş dərd donunda...
Ha açdım, ha bükmələdim,
Bala saldı lap sonunda...

Getmək istədim dünyadan,
Nə dedim, qulaq asmadı...
Nə qədər çalıb-döydümsə,
Vaxt qapısını açmadı...

* * *

Bu dünyanın gərdişinə
Baxın gözündən baxıram...
Ölüsunə, dirisinə
Tərsin üzündən baxıram...

Yad gəlir sözü-söhbəti,
Başı-ayağı yad gəlir...
Yad gəlir, atam, yad gəlir,
Daşı-torpağı yad gəlir...

Dolaşıq düşən yolların
Ağrısı canımı sıxır...
Bu yolların hansı biri
kəsədən ölümə çıxır..?

* * *

Səndən küsmüşəm, ilahi,
Tez öldür, gəlim, barişaq...

Nə əlim var, nə ayağım,
Əriyim, küllə qarışaq....

Gəl, ayıraq əzabları
Gecələrin göz yaşından,
Təmizləyək ruhumuzu
Ağrıların yaddaşından...

Məni qaytar ilkinliyin
Doğulmamış zamanına...
Günah etməmiş dünyanın
İlahi, qudsal anına....

* * *

Ağlı olan durub baxar,
baş qosmaz dəli dünyaya...
nə haqq deyər, nə də haqsız,
namərdə dolu dünyaya...
Dost bağını açıb girməz,
atını yad elə surməz,
öldürsən də, yaxa verməz,
sevgisi pullu dünyaya...
İçi zülmət, çölü qəflət,
dərdi zillət, qəmi möhnət....
nə əl qoyar, nə də minnət
kürəyi çullu dünyaya.....

* * *

Möhlət istəmirəm...
Rəbbim, ömürdən...
nə şöhrət, nə sərvət, nə də rəyasət....
əzəldən qanımda yoxdur vəzarət...
Mən külək kimiyəm -
azad, tutulmaz,
ruhum - məbədgahım,
eşqim - kainat,
nə ölçüm var mənim, nə qərargahım...

Sən mənim cismimi bəladan qoru,
Tənim əmanətdir dünyada mənə...
BIR əskik, bir qüsür olmasın, Rəbbim,
Qanımla, canımla dönəndə sənə...

Bu fani dünyanın çoxdur cəfasi...
Yetmir ağrısını çəkməyə ahım...
Heç nə istəmirəm, heç nə ömürdən,
Sən mənə şəfa ol, yar ol, Allahım!!!



Vaqif BƏHMƏNLİ

Cabbar qalası

♦ Portret-povest



Cabbar Qaryagdigo oglu XIX və XX yüzillikdə yaşayıb-yaratmış dahi xanəndə, Azərbaycan milli musiqisinin inkişafında misilsiz xidmətlər göstərmış musiqışunas, folklorçu, 500-dən çox el havasını, təsnif, müğam örneklerini möhkəm yaddaşında saxla-yaraq sonrakı nəsillərə yadigar qoymuş virtuoz bir sənətkardır. O, milli vokal sənətinin, Azərbaycan oxuma üslubunun banisidir.

Təsnif

Çayları uzun saçlı,
bəndi, keçidi çetin-

bu torpaq elə güclü,
bu torpaq elə mətin...

Nədən dolaşaq, qərib
yollarında qürbətin?

Tanrı bizlərə verib
açarını cənnətin!

Qəzəbdən dönüb daşa
zaman-zaman qeyrəti...

Bu torpağa yaraşan
oğlu gərək millətin,
qızı gərək millətin!

Üç sim

"Yaxın Şərqi xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın dörd bir tərəfi Əndəlistandan Çinə, Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüştür".

Üzeyir Hacıbəyli

"Cabbar Qaryağdioğlu iki oktava yarım səs diapazonuna malik müğənnidir. Azərbaycan oxuma üslubunu birinci olaraq o yaratmışdır!" **Bülbül**
"Oxumaq yalnız səsdən ibarətdir". **Cabbar Qaryağdioğlu**

Pərdə

Dünyada məqamı bilməyən bir kəs
Pərdəli yolları düz gedə bilməz! **Nizami Gəncəvi**

Kökləmə

... O, saya səslərə rəng qatdı, sözün durna qatarına qanad verdi. Səsini başına alıb göy üzünə ucaldı, oradan harmoniyanın ən dərin qartlarına endi!
O, qocaman muğamati cavan bağırna basıb ona ana südü içizdirdi, ata toxtaqlığı verdi!

Muğamata bağlı Şərq xalqlarının, o sıradan Azərbaycan xalqının musiqi tarixində İsmayıldə Cabbar Məşədi İsmayıllı oğlu Qaryağdının göstərdiyi dahiyanə hünərin əvəzini, həqiqi qiymətini vermək və eyni zamanda, bu şəriksiz haqqa görə ona rəhmət oxumaq üçün hansı sözlər dada yetə bilər?

Görünür, əsaslandırmış lazımlı gələcək ki, Cabbar Qaryağdiovlu Azərbaycan xalq musiqisinin damarından axan qandır, o qan bircə göz qırpmı, bircə nəfəs dərimi dövr etməsə, nələr baş verəcəyini kimsə bilməz! Cabbar əminin hünərini tərənnüm məqamında bürclər də acizdir! Çünkü, o özü muğam kainatında görünən, dayanıqlı və sirli bir bürcdür!

Yeddi not

Platon, A.Bergson, Brasid, F.Dostoyevski, F.Nitsše, R.Vaqner və H.Heynenin düşüncələrinə görə;

Musiqi əxlaq qanunudur, o bütün dünyani ilhamaya gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığı yaradır.

Musiqi ağlayanda onunla birlikdə nəinki bütün bəşəriyyət, hətta təbiət də ağlayır.

Musiqi qəlbin, eşqin və tanrılarının dildidir.

Dəblər dəyişir, əsl musiqi isə əbədi yaşayır.

Əgər musiqi ilahəsi səslərlə deyil, sözlərlə danışsaydı, hamı qulağını tutardı.

Dil gücsüz olduğu yerde musiqi başlayır.

Ölüm həyatın son sözü olduğu kimi, musiqi də sənətin son sözüdür.

Dəramət. Dünyaya Cabbar gəlir.

Tarixin ədaləti, eyni zamanda təkrarlanmaq imkanı olsaydı, ona Dədə Qorqud ad qoymalıydı - on altı yaşıının tamamında, hünər göstərdiyi gün...

Nə yaziq ki, tarixin naturası ədalət yox, vaxt, hərəkət və gerçəklilikdən ibarətdir.

Yalan sözdür ki, tarix təkrar olunur.

Təkrarlanmaq təbiət hadisəsidir; Günəş çıxır, batır, fəsillər dəyişir və fəsillərin dəyişməsinə uyğun, təbiət dondan-dona düşür...

Tarix - cəmiyyətə məxsus hərəkətin yekunudur.

İnsan təkrarlanmırsa, deməli, tarix də təkrarlanma bilməz.

Yəqin, elə bu səbəbdən ona Dədə Qorqud yox, cəddi, yəni dədəsi Məşədi İsmayıllı ad qoydu...

* * *

Məşədi İsmayıllı Şuşa şəhərinin məşhur Seyidlər məhləsinin tanınan sakiniydi. Sənəti boyaqçılıq iddi. Ailəcanlı, təbii ki, nəsil-nəcabətdən gələn ənənələrə dərin və möhkəm bağlılıq nəzərə alınmaqla boyaqçı Məşədi İsmayıllı özü-

nün müəyyən etdiyi, övladlarına da vermək istədiyi həyat tərzi, davranışını qaydaları vardi. O, balalarını dünyagörüşlü, gərəkli, öz ehtiyaclarını yetərinçə ödəmək iqtidarında olan şəxslər kimi böyütmək isteyirdi və demek olar ki, fələyin çərxi, Məşədi İsmayılin niyyətinə münasib tərzdə fırıldarı.

O, mömin adam idi. Mənbələr Məşədi İsmayılı qatı dindar adlandırır. "Qatı dindar", "qatı mövhumatçı", "qatı düşmən", "qatı əksinqıləbçi", "qatı millətçi" və bu qəbildən olan bir çox təyinlər ideoloji istilahlar olub, sovet dönməmindən qalmadır.

Ötən yüzilliyin birinci yarısında, daha doğrusu, 1920-ci il aprel ayının 28-də Azərbaycanda Sovet hakimiyəti qurulandan sonra (təsadüfə bax ki, Cabbar Qaryağdioğlu aprelin 28-də dünyasını dəyişib) həmin sözlər müəyyən dövr tarixi-ideoloji sistemdən qopub qalan arxaik sözlər olmaqla yanaşı, konkret fəndlərə aid edilirdi. Yəni, o sözlər sadəcə, ümumi şəkildə "qatı düşmənləri" təyin etmirdi, bu adla damğalananları təyin edəndən sonra onların başına siğal çəkmirdilər, əksinə, fərdi qaydada "təyin olunanların" gözünə mil çekirdilər, Sibirə basıldılar, güllələyir, təqib edir, alçaldıb nüfuzdan salırdılar. Təsəvvür edin, "qatı düşmən", "qatı dindar" Məşədi İsmayılin yaşadığı vaxtda, XIX əsrin ortalarında dindar olmayan bir kimse var idimi? Hələ baxın, 30-40 minlik əhalisi olan o zamankı Şuşada 18 məscid, 6 kilsə var imiş. Bu o deməkdir ki, Şuşanın hər məhləsində bir Allah evi - məscid, yaxud kilsə ucalırmış...

Bu bir kəlmə söz üzərində dayanmaqdə məqsəd ondan ibarətdir ki, XIX yüzillikdə, eləcə də bu tarixdən irəlikli və sonrakı dövrlərdə müsəlman dünyası heç də "qatı" və "adi" dindarlara bölünməyib. Din, sadəcə, cəmiyyəti idarə edən başlıca qüvvə olub. Allaha və onun peyğəmberinə inam, dini qaydalara sözsüz əməl etmək...əkin-biçinlə, yaradıb-qurmaqla, zəhmətlə-insan fəaliyyətinə aid nə varsa, onlarla bir yerdə həyatın özü idi. O ayrı məsələdir ki, miladın VIII yüzilliyindən başlayaraq müsəlman dünyasının mövcudluğuna, inkişafına, bir çox hallarda intibahına fövqəladə töhfələr veren din, daha doğrusu, cəmiyyətin karlılığından və korluğundan bəhrələnmək istəyən "dindar vaizlər sürüsü" fanatizmə yol açmış, bulanıq suda baliq tutmuş, cəhaləti, nadanlığı, savadsızlığı bir qara qul kimi cəmiyyətin qapısı ağızına keşikçi qoyub, bu durumdan yaranmışlar!

Məşədi İsmayııl isə, öz inamının hökmü ilə Qarabağdan səfərə çıxaraq uzun, ağır yollardan keçmiş (uçaqla, "Mersedes"lə yox), gözəl Məşhədi, İmam Rzanın sərdabəsini ziyarət edərək, yenə də həmən o əzablı (həqiqi müsəlman üçün xoş və rəvan) yollardan adlayıb Şuşaya dönmüşdü.

Mənbələrdə ailə üzvləri qismində atanın və onun dörd oğlunun adı çəkilir. Böyük oğul - Məhəmməd, sonra Məhərrəm, sonra Qafar, ortancılığı, sonbeşik olması bilinməyən Cabbar. Vəssalam...

Cabbar əmi haqqında yazılanların kasad olmayıñdan gileyənlənmək ən azı yersizdir. Xanəndənin həm sağlığında, həm də ölümündən sonra böyük sənət möcüzəsini dəyərləndirən saysız-hesabsız yazılar işiq üzü görüb. O informativ-təhlili örnəklərdə bir çox müəlliflər tam yəqinliklə təsdiqləyirlər ki, Cabbargilin evi şəhərin axar-baxarlı yeri olan "Cıdır düzü"nün böyründəymış, Cabbar öz kiçik qardaşları və məhəllə uşaqları ilə Qaya başında, Qırxpilləkəndə və Ağziyastı kaha tərəflərdə gəzər, oynar, dincələrmişlər...

Deməli, ailə böyük imiş, çünki, qardaşlardan söhbət gedir, görünür, tədqiqatçılar yalnız o adları qeyd edib arxivlərdən yazıya getiriblər ki, onlar Cabbarın xanəndəlik yolunda müəyyən məqam tutmuşlar.

Dolaşılıqlılar da var bir mənbədə Məşədi İsmayılin məhərrəmlik mərasimlərində şəbihgərdanlıq eləyən oğulları olaraq Məhəmməd və Qafar göstərilirse, digər mənbədə yenə Məhəmməd və onun qardaşı deyə Məhərrəm qeyd olunur.

...Cabbarı əhatə edən bütün qohumların bioqrafiyasını dəqiqləşdirmək bəlkə də önməli deyil, üstəlik, belə təfsilatı üzə çıxarmaq xeyli çətindir. Çünkü, son 150 il ərzində nəinki Şuşa sakinlərinə məxsus arxivlər, sənəd-sübutlar, hətta türk əhalinin özü bir neçə dəfə erməni cəlladları tərefindən oda qalanıb. Hətta günün bu gündündə yaşı 25-dən yuxarı olan bir çox şuşalı doğum şəhadətnaməsinin əslə yox, surəti ilə yaşamaq məcburiyyətindədir. Bütün hallarda əsas olan budur ki, Cabbar Qaryağdıcıının özü ilə bərabər, onun digər qardaşlarının da irlən keçən, anadangəlmə səsi olmuşdur.

Muğamat tarixi kökü və inkişafi etibarı ilə irləndir, nəqamlar binasıdır. Bu səbəbdən, süjetə uyğun olaraq, məqamı gələndə Məşədi İsmayıldan ətraflı bəhs ediləcək. Atanın və ailənin kimliyini bildirən ilk tanışlıq üçün bu, yetərlidir.

Hekayətsə davam edir...

* * *

Bu sətirlərin qələmə alındığı gündən 154 il öncə, 1861-ci ildə, o zamanlar, yaş kağızlarının təqribi yazıldığı nəzərə alınsa, Novruz bayramından 7 gün sonra, bezi mənbələrdə mart ayının 31-də, Şuşa şəhərinin Seyidlər məhəlləsində onun - Cabbarın səsi ilk dəfə anasının qulağına geldi!

Adəm və Həvvadan üzü bəri yer üzünün anaları bu işiqlı dünyaya övladla bərabər, səs də doğurlar! Əger anadan olan uşaq işığa çıxarkən çığırıb ağlamaq əvəzinə, səsini içində boğub lal barmaqlarını havada oynadırsa, onu şapalaqlayıb ağladırlar. Çünkü ağrı və o ağrıdan yaranan ağlamaq səsi var olmaq, yaşamaq, həyat deməkdir...

*Oı dəm ki, bu xakdanə düşdü,
Halını bilib, fəqanə düşdü.
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad.*

Məhəmməd Füzuli

Cabbar sözü (ərəbcə) qüdrətli və yaxud qüdrətli hökmərərənən anlamı verir.

O isə dahi oldu!

Dahi doğuldu yox, məhz dahi oldu! Vergi - insan varlığının ruhi və fiziki əlaməti olaraq əlahiddə fərqlilik, əlbəttə, inkarolunmazdır. Məsələn, qənirsiz gözəlliyi necə danmaq olar? Yaxud çirkini gözel adlandırmaq mümkünkündürmü? Təbii mühit, irsiyyət tanrı qüdrətinə malikdir-güclü səs, iti zehin, fiziki güc, boy-buxun, simanın rəng çaları, davranış ədaləri... bir sıra hallarda insanla əkiz doğulur. Amma qabiliyyətin inkişafı sonrakı mərhələdə təbiətdən və onun tərkib hissəsi olan irsiyyətdən asılılığını itirir. Əvəzində, tərbiyə mühiti, ustad müdaxiləsi və məqsədli şürə (davranış) öne çıxır.

Sivilizasiyanın yüksələn, enən və yenə yüksələn dönenlərində vunderkindlərin iştirak payını göstərən xətt xəyalı şkaladakı qırmızı rəngli ölçmə nişanın nə aşağı, nə də yuxarı hissəsində mövcuddur.

Vunderkind - görk üçündür! Onlar istisnadır! Dünyanın siyasi, intellektual və mədəniyyət tarixində yüzlərlə ad çəkmək mümkündür; onlar ilkin yaradıcı başlanğıca, Qabriel Qarsia Lorka demiş, "dueda"ya - yəni dağıdıcı yox, yaradıcı zəlzələyə əsaslanaraq davamlı, arasıkəsilməz, hardasa əzablı, hardasa bəxtiyanlıq hissələri yaranan çalışmalar sayəsində dünyanın simasını dəyişən həll cavabları almışlar.

Cabbar doğulanda, onun vücudu ilə birgə səsi, qışkırtısı da dünyaya, ilk dəfə anasının qulağına geləndə türk dilində Avropa sözlərini zərəbinlə axtarmaq gərək idi. Yəqin ki, vunderkind sözünü nəinki Şuşada, külli-Qarabağda, o taylı-bu taylı Azərbaycanda eşidən olmamışdı. Bəlkə, Cabbar vunderkind imiş? İndi bunu kim müəyyən eləyə bilər? Bilinən budur; o, sadə, imanlı bir ailədə doğuldu, bütün ehtimallar ora gəlib çıxır ki, Cabbarı şapalaqlayıb ağlatmayıblar, o, özü ağlayıb!

Ağlamağından bilinib ki, nəfəsi var. Nəfəsindən bilinib ki, səsi var. Deyildiyi kimi, adını Cabbar qoyublar. Cabbar Qaryağdioğlu elə bir mədəniyyət hadisəsidir ki, onun doğulmağını ən azı, iki dəfə car çəkməyə dəyər. Bu səbəbdən təkrar xatırlatmayı üzrlü sayın...

Və o dahi oldu!

Qısa da sürsə, bütöv bir ömürdə həmişə ağızından süd iyi gələn, Rusyanın sevən ürəyi, nadir hallarda başı ayıq olan (bununla belə ən isti, bənzərsiz dünya şairi) Sergey Yesenin 1924-ci ildə 64 yaşlı Cabbar əminin dinləyərkən onu Şərq musiqisinin peygəmbəri adlandırdı. Dahiliyin peygəmbərliyə transformasiyası bütün yer üzündə sonuncu dəfə 1400 il öncə baş verib...

Cabbar - qüdrətli, yaxud qüdrətli hökmdar deməkdir!

Sənətdə dahi sözünün yozumu “küdrətli”, yaxud “küdrətli hökmdar” sözlərinin anlamından müqayisə edilməyəcək dərəcədə yuxarıdır. Ən azı, pəs və zil səslər arasındaki məsafə qədər.

Bu əsərin məqsədi gerçək və güman edilən dəlillərə söykənərək Cabbar dahiliyini öncə öz xalqına, heç olmasa bir qədər də tarixən novatorluğa arasıkəsilməz maraq göstərən dünya insanına xatırlatmaqdan ibarətdir.

Yazının gedisatında, hərcənd, “Tarixi-Nadir”ə də baş vurmaq məqamı gələcək, bununla belə, səsin sözdən irəli olduğunu etiraf etmək üçün nəinki “Tarixi-Nadir”i, yer üzünün mükəmməl tarixçisi Herodotu da oxumağa gərək yoxdur. Çünkü aləm bilir ki, söz səsin ahəngdar düzülüşündən yaranır. Amma, nə etməli, səs sözdən irəli olsa da, sözün arxiv səsin arxivindən daha etibarlı və uzun ömürlüdür.

Baxın, Qobustan qayalarında ibtidai rəssamın çizdiği öküz, keçi, gəmi, günəş, rəqs edən insan rəsmərinə hələ də toxunmaq, onları görmək, oxumaq olur. Gilqamış, Avesta, qədim şumer, hind, çin, yunan, roma mətnlərinin heç olmasa qırıntıları əl altındadır. Tövrat, Zəbur, İncil, Qurani-Kərim, Kitabi-Dədə Qorqud, Atalar sözü, Bayati... kəlmələri hələ də qalır. Miladdan öncəki söz yaradıcılarının yalnız adlarının siyahısı tutulsa, bir neçə cildlik qalın kitablar alınar.

Bəs, yaxşı, ən qədim tarixə malik səs yazısının neçə yaşı var?

Azərbaycanda bu, Cabbar Qaryağdioğlundan o tərəfə, demək olar ki, keçmir. Onun oxumalarını dinləyərək yalnız güman etmək olar ki, Cabbar Qaryağdioğlu möhtəşəm türk musiqi sarayının indiki vaxta salamat qalan yeganə tağbəndidir. Tağbənd Şərq varlığının ardıcılıq atributudur. Yəni saray, bina tağbəndlərin bir-birinə qovuşması və davam etməsi ilə qalxıb dikəlir, mövcud olur. Bu o deməkdir ki, dövrü-qədimdən Cabbara qədər milli musiqidə tağbəndlər olmuşdur. Cabbardan sonra bu silsilənin davam etdiyini sübuta yetirən örnəklər, Allaha şükür ki, əlyetərdir. Lakin Cabbar Qaryağdioğluna qədərki milli musiqi tağbəndlərindən müəllifliyi bilinən, indi də görünən, dirlənilən, canlı olaraq, səslənərək direnmiş göstərən nadir tağbənd yenə də Cabbar Qaryağdioğludur!

Azərbaycan tarixi və milli mədəniyyətin keçmişİ XVIII-XIX və XX əsrlərdə bir neçə parlaq şəxsiyyətinin meydana çıxmazı üçün “Xarrat Qulu” rolunu oynamışdır. Xarrat Qulu Şuşada onlarla muğamat ustadını (xanəndə, tarçı, kamançaçı) yetiştirdən dəyərli bir şəxsiyyətdir. Onun barəsində məlumat veriləcək. Bu əsərin mövzusuna uyğun olaraq, həmən nadirlərdən birincisi Molla Pənah Vaqifdir, ikincisi Mirzə Fətəli Axundovdur, üçüncüüsü Həsən bəy Zərdabidir, dördüncüüsü Mirzə Cəliddir, beşincisi Üzeyir Hacıbəyli dir, altıncısı Cəfər Cabbarlıdır, yeddinci Cabbar Qaryağdioğludur. Bu siyahi xronoloji baxımdan qəsdən təhrif edilib. Ən azı, doğum və yaradıcılıq tarixlərinə görə. Səbəb? Səbəb məhz Cabbar Qaryağdioğlunun adının qarşısında yeddi rəqəminin görünməyinin zəruriliyindədir. Onun tale və yaradıcılıq yolu fitrətən yeddi rəqəmi ilə daimi əlaqədədir.

İndiki halda isə sözün məğzi bundan ibarətdir ki, ən azı, min illik bir zaman bir az önce adı çəkilən dahi azerbaiyancılarının, qüdrətli türk fikir və mədəniyyət adamlarının xeyrine işləyib!

Götürək Cabbar Qaryağdioğlunu.

O, necə ki, oxumağa başlamazdan bir az əvvəl iyirmi il bir yerdə sənət ucalığına qoşa yüksəldiyi dostu Qurban Pirimova deyirdi: "Qurban, tari götür, dalımca gəl", bax, indi sözün bu yerində, Cabbar Qaryağdioğlunun oxuduğu "Qarabağ şikəstəsi"nin işgal oluna bilməyən qanadları üstünə qalxıb qədim, əsrarəngiz Şuşaya yollanmaq vədəsidir...

Oxucu, dalımca gəl!..

Amma bununla belə, muğamat dəstgahlarının pozulmaz qanunlarına görə, Dəramətdən sonra Bərdaşt gəlir.

Şuşa ucalığında isə Mayəyə bənzəyən sakit, hamar Cıdır düzü görünməkdədir...

Bərdaşt. Yedдинin sehri

Öküz ili... qoç bürcü... Dünyaya göz açmadan 111 il əvvəl Azərbaycan məmləkətinin qeyrət qalası olan Şuşa şəhərinin bünövrəsi qoyuldu. Tikintisi 7 il çəkdi. O, bu qalada Novruz bayramından 7 gün ötəndən sonra doğuldu. Bütün ömrünü buz baltası kimi sağlam yaşadı və bu fani dünyadan yiğışib gedərkən cəmi 7 gün yatağa düşdü...

49 yaşında ailə qurdu. 49-u yeddiyə böləndə 7 eləyir.

Övladlarından birinin heç qırkı çıxmamış beşikdəcə, su çiçəyindən tələf olduğu nəzərə alınsa, 7 uşağın boyuna sevindi.

70 il muğamat oxudu.

Ana südü kimi halal Azərbaycan-türk muğam dəstgahlarının, muğam ailəsinin sayı 7-dir.

Muğamda 7 məqam (lad) var. Üç ədəd 1 rəqəmi ard-arda yazılanda 111 il eləyir. (Şuşanın yaranması ilə Cabbarın doğulması arasındaki müddət fərqi). Üç vahid - tar, kamança və qaval birləşəndə muğamat kainatı yaranır. Bir şərtlə, gərək Qaval Cabbar Qaryağdioğlunun, Tar Qurban Pirimovun, Kamança Saşa Oqanezəşvilinin əlində ola!

Mayə. Səs çıçəyi

Böyük qardaşı Məhəmməd yeddi yaşlı Cabbarın ecazkar səsinin varlığından necə agah oldu.

*Dörd fəsil büsbütün nəğmə qoxuyar,
"Külli - Qarabağın abi-həyatı".*

*Təşnə dodaqlarda "Rast" puçurlayar,
Yanıq tütəklərdə "Çoban-bayatı".*

*Yerdə "Mənsuriyyə" oxuyan olsa,
Budaqdan üzülər Şelli narı da.
Dəmlənə-dəmlənə dəstgah başlayar
Evlərin qonaqcıl samovarı da.*

*Çağalar səs əmər süd əvəzinə,
Tar olar körpənin ilk oyuncağı.
Analar "Qarabağ şikəstəsi"nə,
Bələyər beşikdə körpə qundağı.*

*Mərcəşib bir ağız, "Heyratı" desə,
Göydə quşları da saxlar uşaqlar.*

*Qartalı havada uyudanları
Yazar yaddaşına qartallı dağlar.*

*Təpelər - təbii not işarəsi,
Düzlər - not varağı, çaylar neyidir.
Bu yurd - od yurdunun heyrət ocağı,
Bu yurd yer üzünün səs muzeyidir.*

Şahmar Əkbərzadə

Şuşa, 1868-ci il. Yay. Bazar günü. Günün əyilən vaxtı gözləri çeşmə kimi duru və işiqli, boyu bəstə, hərəkətli, ariq, bununla belə, yeddi ildən bəri addım-addım, rəng-rəng, ətir-ətir, işiq-işiq, dad-dad, söz-söz və əlbəttə ki, səs-səs yekə dünyani balaca canına yerləşdirmək istəyən bir uşaq Seyidlər məhəlləsindəki çaylaq daşından tikilmiş xudmani evin ala qapısını açdı, daş döşənmiş yola çıxdı, əynində sətin köynək, qara büzməli şalvar, ayağında çust vardi. Boy-buxununa tənasüb addımları xırda olsa da, iti yeriyirdi. O qədər iti ki, sanki xırda dəmir qırıntılarını qüvvəli maqnit kütlesi çekir... Dərhal görünür ki, çaylaq daşından tikilmiş o evin əl qapısını aralayıb daş döşənmiş yolla Cıdır düzünə tərəf dartınan uşaq evdən elə-belə çıxmayıb, nəsə bir məqsədi var.

Bir az gedib ciğra buruldu. Üzü yuxarı dikləndi. Yeddi yaşlı uşağın keçdiyi, hər iki böyrünü, az qala, onun boyu qədər aqlı, qırmızılı, sarılı çiçəklər tutan ciğrin solunda qəbiristanlıqdır.

Bir az gedəcək, irəlidə yamyaşıl, ucsuz-bucaqsız düzənlik görünəcək. Bu düzənlik dəniz səviyyəsindən 1550 metr yüksəkdə yerləşir. Sanki bütün Qarabağ burdan başlayır. Müqəddəs Cıdır düzü... Qala şəhərin hamar ucalığı.. Yeddi yaşlı uşaq bu məkana bələddir. Düzün tən ortasından keçib Dəlikdaşa çatdı. Hələlik qarasına qaçıb gəldiyi ecazkar səslər eşidilmir. Dibini mamır basan iri qaya parçasının üstü aq, boz, qara cillərlə örtülüb. Elə bil daşa bəzək vurublar. Daş hamardır. Burdan baxanda haralar görünür; lap dibdəki çayın hər iki sahili boyu dikenlən sıldırıım qayalar, qalın gövdəli, iri və bilək-bilək xırda ağaclar, kollar, uçurumların lap ayağında daşı, torpağı adlı-adsız bitkiləri döyəcləyib axan Daşaltı çayı, qarşı sahildə Xəzinə qayası, qalın, qara kölgəli Topxana meşəsi, Qayabaşı, Qırxpilləkən, Ağzı-yastı qayanın həndəvəri...

Tanrıının qəribə işləri var. Qara gözlü, qıvrıq yerişli uşaq elə bu il, yazın əvvəl aylarından altı yaşıını tamamlayıb yeddi yaşına adlayandan sonra, demək olar, hər gün, müxtəlif vaxtlarda fürsət tapan kimi Cıdır düzünə qaçıb gəlir, əsrarəngiz məkanı dörd dolanır, saatlarla yarğanın dibindən üzüyuxarı dikenlən çay səsini, o yan-bu yana uğuşan quşların cikkiltisini dinləyir, qarşı dağların gah yuxarısını, gah da sinəsini ağappaq tül kimi bürüyən dumana baxır, Bağrıqan, Kirs, Qırqxız tərəflərindən əsən təmiz, saf yellər içini bəxtiyan bir havaya doldurur, onu sevindirir.

Qiraqdan baxan deyərdi ki, yeqin, cənnət deyilən yer buradır, o uşaq da uşaq deyil, mələkdir...

Dərinlik, ucalıq və genişlik Cıdır düzünən mənasını ifadə edən triodur, üçlükdür. Onun heç nədən xəbəri yoxdur. Aqlına da gəlmir, vədə yetişəndə bu fövqələşər trionun solisti o olacaq Amma yox, balaca sinəsində, xırda sinirlərində nələrsə qaynayır, az qala, bələk yaşından ta bu günə - 7 yaşına qədər atası Məşədi İsmayılin, qardaşları Məhəmmədin, Məhərrəmin, Qafarın böyrünə düşüb gördüyü Turşsuyun, İsa bulağının, Səkili bulağın, Əjdaha bulağın gözündən çağlayan saf sular kimi qaynayır, yazbaşı şabalıdı rəngli Qarabağ torpaqlarından xırdaca-xırdaca cürcərən, yayın ortasında qurşağa qalxan dağ çiçəkləri kimi piçilti-piçilti, rəng-rəng açılır. Burda, bu Dəlikdaşın həndəvərində gəzib-dolaşan, ətrafin gözəlliyyini seyr edən və qətiyyən daha bəsdi deyib, doymayan uşaq Qırxpilləkən tərəflərdən, Qayabaşından, Ağzı-

yastı qayadan, Allah bilir, hər guşəsi büllur şüşə kimi bərq vuran Şuşanın hansı yerindənse qanadlanıb hər tərəfə yayılan ecazkar səslərin sehrinə düşəcək. Yox, Şuşa da daxil, bütün müsəlman Şərqiñin göy üzünü nöqtənin ucu boyda məsaməyə yer qoymadan bürüyen azan səsi deyil bu, düzdü, gün ərzində beş dəfə məscidlərdən qalxan azan avazı dağlarda, qayaların qədim zirvəsində, insanların zehnində və ürəyində əks-səda verir. Amma indi onun həsrətlə gözlediyi səs başqa bir səsdir...

Mənbələrdə deyilir ki, gələcəyin xanəndəsi hər gün Cıdır düzündə görünər, dərin bir maraq içində təbiətdən eşidilən səsləri dinləyər, meşələrin, qayaların göy üzünün heyrətamız gözəlindən gözünü çəkə bilməzmiş. Azərbaycanın məşhur şairi və alimi Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi "Məclisi feramuşan" ədəbi məclisinin üzvləri hər gün Ağzı-yastı qayaya yiğışib şeirləşər, ustاد muğamatdan söz açmışlar. Yiğincığın sonunda məşhur xanəndələrdən Hacı Hüsü, Məşədi İşı və Dəli İsmayıll oxuyanda, Cabbar qaya dalından onların unudulmaz səsini dinləyərmiş. Xüsusilə, Hacı Hüsünün məlahətli oxuması balaca Cabbarın ruhunu bədənindən çıxarır, göy üzünə qanadlandırırırdı. Məclis dağılıandan sonra o, sözlərini bilməsə də musiqinin ahəngini qavrayıb xanəndələrə bənzər boğaz qaynadarmış.

Elə əvvəldən də məlum idi ki, Seyidlər məhəlləsinin alaqpısını ehmalca aralayıb daş yoldan, qıraqını ot basmış cığırdan, Cıdır düzünün tən ortasından adlayıb Dəlikli daşa yetişən, qaya dalında saatlarla dayanıb Hacı Hüsünün zəngulələrinin nə zaman eşidiləcəyini gözləyən, o zəngulələr yüksəlkən həyəcanlı sinəsi körük kimi qalxıb - yenən, damarında qanı coşan 7 yaşılı uşaq bir başqası deyil, Cabbardır.

Günəş qarşındaki silsilə zirvələri tonqal işığı kimi sonuncu dəfə qızardıb batır. Bax elə bu anlarda saf bir sərinliyin və qalın kölgənin qanadları Şuşanın üzərinə gərilir. Adamlar ev-eşiyə, şəhərin get-gəlli küçələrinə çekilir. O isə son gəzişməni eləyib ayağa yenən ecazkar səs tam kəsiləndən sonra da qayanın başından aralana bilmir. Ona elə gəlir ki, dinlədiyi qüdrətli musiqi kəsilməyib, hardasa buralardadır, yavaş-yavaş qaranlığa qərq olan dağların, Şuşanın başına dolanır. O, zərif, kövrək musiqini dağların təpəsində tənha, tək, başlı-başına buraxıb hara getsin, necə getsin?

Amma ta, vaxtdır, evə qayıtmalıdır. Cığırı tutub məhəlləyə sarı yürüyür. Ondan beş addım irəlidə kimsə gedir. Dərhal tanır. Qardaşdır, Məhəmməd. Sevincək çağırır. Elə bil özündən irəlidəki adama nəsə xoş xəbər verəcək.

- Qaşa hey, qaşa, ay qaşa...

Məhəmməd addımlarını saxladı, geri dönüb:

- Cabbar?! Hardan gəlirsən, qadan alım? - soruşdu.

- Ordan, Ağzı-yastı qaya tərəfdən, Hacı Hüsü oxuyurdu. Gizlində dayanıb qulaq asırdı. Yaman oxuyurdu ey, qaşa, dədəmin canı üçün, az qalırkı ürəyim yerindən qopsun... Sən eşitmədin ki?

- Bıy sənin ürəyinə qurban olum, ə... Niyə eşitmədim, elə ordan gəlirəm dana...

- Denən, vallah...

- Allah haqqı, ordan gəlirəm. Yadında bir şey qaldı - o oxumaqdan?

- Niyə qalmadı, havası tamam qaldı, sözlərini yaxşı eşidə bilmədim, amma axırında, "ay zalim, ay zalim", - deyirdi.

Məhəmmədin üzünü balaca qardaşına isteklə dolu işıq bürüdü.

- O muğamın adı "Arazbarı"dı. Yadında qalanı oxu görüm bir ağız.

Cabbar Məhəmmədin xətrini çox istəyirdi. Ondan utanmırı da. Oxudu. Qardaşının iliyə işləyən məlahətli, şüşə kimi cingiltili, heç bir səsə bənzəməyən səsi Məhəmmədin boğazını qəhər, gözünü yaşla doldurdu. Ürəyindən dua keçdi: "Allah, bu uşağı bizim nəslimizə çox görmə..."

Bu dəfə çaylaq daşından tikilmiş evin bala qapısını Məhəmməd araladı. Cabbar oxuduğu havacatın ahənginə uyğun olaraq başını o tərəf bu tərəfə yelləyə-yelləyə həyətə girdi...

Guşə. İlk heyrət

Cabbarın körpə qəlbinə ilk heyrət toxumları səpən iki xanəndədən biri - Hacı Hüsnü yatrıdan dinləyənləri, o biri xanəndə - Məşədi İslı neçə oyadırdı?

Cabbara uşaqlıq illərindən güclü təsir göstərmiş Hacı Hüsnü Niftəli oğlu Şuşanın Çölgala məhelləsində, papaqçı ailəsində doğulub. Təvəllüdü dəqiq bilinmir. Həyatının son illerinin acınacaqlı keçdiyi və 1898-ci ildə Aşqabadda vəfat etdiyi məlumdur. Xarrat Qulunun yetirməsidir.

“Çahargah”, “Rast”, “Şur”, “Mahur”, “Kürdü-Şahnaz” (bu muğamı Hacı Hüsnü özü yaradıb) muğamlarını mükəmməl oxuyub. Xan qızı Natəvan onun oxumağının heyranı imiş. O, “Çahargah” dəstgahının şöbə və guşələrini oxuyarkən “Mənsuriyyə”dən “Üzzal”a keçib Qövsi Təbrizinin:

*Sınıq səbudə su tutmaz qərar, mey durmaz,
Şikəstə könlümə böhtan ki, qan ilə doludur, -*

deyə fəryad qoparanda eşidən insan kütləsi dərya kimi çalxalanmış. Cabbar Qaryağdioğlunun verdiyi məlumatə görə, “Qatar” muğamını da Sadiqcanın tarda müşayiəti ilə Hacı Hüsnü yaradıb.

Özünün yetişməyində, ümumən Azərbaycan xalq musiqisinin inkişafında rolü olanların heç birinin və heç zaman haqqını danmayan böyük Cabbar Hacı Hüsüyə belə qiymət verib: “Hacı Hüsnün səsi ele qüvvətli, elə cazibəli idi ki, hər bir muğamı başlayıb oxuyanda tarın bütün pərdələrini gəzib son pərdədən bir qədər də zilə qalxardı. O, “Orta Mahur” oxuyanda bütün musiqiçiləri heyrətdə qoyardı”.

Bir dəfə

...Deyilənə görə, bir dəfə Hacı Hüsnü Moskvada bir məclisdə “Qarabağ şikəstəsi” oxuyurmuş. Onun vurduğu zəngulələr, qeyri-adi xallar eşidən hər kəsi heyrətləndirir. Orada bilikli musiqişunaslar da varmış. Onlar iki ayağını bir başmağa direyib deyirlər: biz qəti inana bilmirik ki, insan boğazından belə səslər çıxar.

Biri quşu lap gözündən vurur:

- Yeqjin, burda bir kələk var!

Başqa biri hökm verir:

- Heç şübhəsiz, bunun ağızında bu səsləri yaradan gizli cihaz yerləşdiriblər.

Sonuncu “müdrik” təklif irəli sürür:

- Gərek boğazını yoxlayaq ki, inanaq.

Nəhayət, toy sahibi idəsməni kəsmək üçün bir nəfəri dartıb gətirir ortalığa, deyir:



- Ay qardaşlar, bilirom, siz musiqişünassınız, belə səs eşitməmisiniz, ona görə də inanmırıınız. Baxın, mənim bu əziz qonağım burun-boğaz həkimidir. Hacı Hüsünün də ağızı uzaqda deyil, burdadır, yoxlaşın, həqiqət nədir, onu desin.

Deyilənə görə, həkim o məclisdə xanəndənin ağızını, boğazını, dilini, dilçəyini yoxlayır və elan edir ki, səs xanəndənin öz səsidir...

* * *

Cabbarın erkən yaşlarda eşitdiyi, ustad səslərindən biri də Məşədi İsiyə aiddir. Məşədi İsi "Xanəndələr məclisinin" məşhur üzvü olub. "Rast", "Şur", "Humayun", "Mahur" mügamlarını çox da zil olmayan səslə, amma məharətlə ifa edirmiş. Sonralar Cabbar Qaryagdıcıoğlu belə yazacaq: "Şuşa şəhərində, bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən xanəndə Məşədi İsi "Mahur" dəstgahını çox təntənə ilə oxuyurdu. Özü də təsnifxanlıqdə və qaval çalmaqda brinci sayılırdı".

Dövrünün tanınmış mədəniyyət xadimi Cəlilbəy Bağdadbəyovun məlumatına görə, Azərbaycan şairlerinin şeirlərini ilk dəfə məclislərdə Məşədi İsi oxuyub. Məsələn, Firdun bəy Köçərli, Qasım bəy Zakirin:

*Bir bağda gül olmasa
Gülün nə miqdarı, dilbər.
Dal gerdənə tökülməsə
Telin nə miqdarı, dilbər? -*

gərayılışını "Rast" içində Məşədi Hüsünün ağızından eşitdiyini yazıb. Xanəndə 1905-ci ildə Ağdamda dünyasını dəyişib.

Bir dəfə. Məşədi İsi

Şuşalı Çıraq Məhəmmədoğlunun xatirəsinə görə, bir dəfə "padşahi" şair Növrəs Mirzə Ələsgər, fərraşı lotu Qulu olan bir məclisi o dövrün məşhur xanəndə və sazəndələri aparırmışlar. Xanəndə Məşədi İsi, tarçı Qulu, Hacı Hüyü, Sadıqcan, Gülablı aşıqları burdaymışlar. Əvvəlcə Hacı Hüyü saat yarım çəkən uzun bir "Şüstər" oxuyur.

Tarçı Qulu şirin Qarabağ zarafatını işə salır:

-Hacı ki belə oxudu, bəs sən nə qayıracaqsan, ay fağır, nə dəstgah başlayacaqsan?

-Mən dəstgah başlamayacağam... Hacı iki saat "Şüstər" oxuyub camaati yatırdıb, mən yatanları oyadacağam.

-Nə təhər?

-“Osmanlı” ilə.

-Məşədi İsi “Osmanlı” havasını qeyri-adi bir tərzdə oxuyurmuş:

*Sübhi tezdən oyandım,
Dərdə-qəmə boyandım.
Daş olsayıdım, ərirdim,
Torpaq idim dayandım.*

Bu misraları kədərin son həddə çatan obrazlı fəlsəfəsi ilə yüklənsə də, şux, qaynar və şirin ifa sanki camaatın qırışığını açır. Yerdən səslər yüksəlir: " Dalını deginən, dilinə qurban". Məşədi İsi şövqə gəlir, oxuyur:

*Mən aşiqəm xan dursun,
Xan əyləşsin, xan dursun.
Qovza kətan köynəyi
Ağ məmələr yan dursun...*

Rəng. Yetkinləşmə

Mənbəyində istedad (vergi), bilik (intellekt) və ənənə (təcrübə) dayanan yenilik ən etibarlı yenilikdir.

Kvartanı (dörd pillə ladında interval, əslində, dörd pillə ladın tamlığı) əlahəzrət zəhmət tamamlaya bilər.

Bele də olacaq. Di gəl yeddi yaşılı, qaraqaş, qaragöz, sümüyünün xırda vaxtından sinəsi ayrı bir eşqle alışib-yanan o uşaq bu sayaq nəzəri bəlağətdən uzaqdır. Vaxt gələcək, o, bu həqiqəti sübut edəcək, muğamat sənətinin, professional xalq musiqisinin inkişafında yeni mərhələ yaradacaq, həmin mərhələni 70 il ərzində digər musiqi xadimləri ilə birlikdə dəvə dözümüz ilə çəkib aparacaq, sənət karvanının ovsarını müqəddəs miras kimi yeni nəsillərin qapısının ağızına gətirib təhvıl verəcək.

İndi isə onun 7 yaşı var. 16 yaşına 8 il qalır, Qurdlar məhəlləsində çalınan, Cabbarın şöhrətini Külli-Qarabağa yayan məşhur toya qədər xanəndənin ruhuna hopan, dünyagörüşünü formalaşdırıran bir çox məqamlar var ki, onlardan yan keçmək olmaz.

Fərqli mənbələrin əksəriyyətində xanəndənin təxəllüsü ilə bağlı eyni məlumat cüzi təhkiyə dəyişikliyi ilə döne-döne xatırlanır. Guya Cabbarın atası Məşədi İsmayıllı təbiət etibarı ilə qaradınməz, qasqabaqlı adam imiş ve Şuşa camaati bəzən ona irad tuturmuş, a kişi, dəryada gəmin batıb, üzün gülmür? Sənin də bir eynin açılsın dana, qar-zad yağmayıb ha!

Görəsən, bu ehtimalın əsası varmı? Düzdür, Qarabağda, eləcə də Azərbaycanda və Türk dünyasında insanların xarici əlamətlərinə, fərasətlərinə, qüsurlarına, peşəsinə, nəsil-nəcabətinə görə ayama qoşmaq qədimdən qalma bir adətdir. Ayamalar şəxsin xarici və daxili keyfiyyətlərini, şəcərənin yaddaşla ötürülən davranışlarını elə dəqiq ifadə edib ki, bəzən bu təxəllüslerlə müəyyən tarixi, ictimai təfərrüatları üzə çıxarmaq, gərəkli məqamları aydınlaşdırmaq olur. Təxəllüslerdə hifz edilən incə xalq yumorunu hiss etmək o qədər də çətin deyil.

Hələ baxın, miladdan önce nəinki təxəllüslerin, hətta natural adların belə izahını tapmaq müşkülə çevrilir. Düzdü, ümumtürk dil prinsipleri əsasında yaranmış adların mənası əksərən bilinir, elə ki, ortaya bu müstəvidən ayrıca, qədim Azərbaycan tarixinə aid Kuti, Lullubi, Manna, Albaniya, Atropatena kimi ilk dövlətlər çıxır, o zaman mənası türkçədə anlaşılan, dəqiq bilinən nə bir yer, nə bir insan adı elə gəlir.

“Kitabi-Dədə Qorqud” adlarında (Bayandır, Qazan, Burlaxatun, Aruz, Qanturalı, Beyrək) türk dilinin ruhu aydın görünməkdədir. Lakin bu adlar təqribən 1300 il qədim kurqanlardakı maddi mədəniyyət özəkləri kimi örtülü qalmış, XX yüzillikdə əsasən Şimali Azərbaycanda gedən güclü milli oyanışın təsiri altında populyarlıq və aktuallıq qazanmışdır.

IX əsrden XX əsrə, hətta ilk onilliklərini xırdalayan XXI əsrə qədər müsəlman Şərqində, o cümlədən Şərqlə Qərbin doğanağında qərarlaşan Azərbaycanda insan adları böyük üstünlükle islami məna daşımışdır. 12 əsr ərzində şəcərələrdən - şəcərələrə, nəsillərdən - nəsillərə ötürülən işlek islami adlar onu daşıyan insanların mənəviyyatı ilə o qədər qaynayıb - qovuşub ki, indi bu şəxs adlarının etimologiyasını eşələmək gülməli görünür.

Ad milli-mədəni sərvətdir. Ayamalar yuxarıda qeyd edilən səbəblərlə əlaqədar cəmiyyətin konkret bir şəxsə münasibətini, sevgisini və nifrətini ifadə edən yanaşma kimi dəyərləndirilə bilər. Ayama adı ünvanlaşdırır, şəxsin və ya bütöv bir nəslin həyat və davranışlarını ümumiləşdirir. Mövzuya uyğun olaraq bu ad və ayamalar nəzerden keçirilə bilər: Malibəyli Həmid, Zabul Qasım, Şəkili Ələsgər, Xarrat Qulu, Şahnaz Abbas, Keçəcioğlu Məhəmməd, Segah İslam, Qaraçı Hacı bəy, Əbdulbaqi Bülbülcan, Abdal Qasım, Xəstə Qasım, Kosa Məhəmməd bəy, Türkverdi Həsən...

Azərbaycanda on minlərlə sadə insanın xalq tərəfindən verilmiş ayamaları var. İnsanın xarakterinə uyğun elə təxəllüsler verilib ki, o ayamanı daşıyan

şəxsin özü, ölenəcən dalınca qoşulan "şunqura"dan (təxəllüsən) xəbərsiz qalır, əgər elin-obanın onu necə adlandırdığını bircə dəfə qulağıyla eşitsə, ya xoşbəxt olar, ya da evdən çölə çıxmaz, xəcalətdən ölüb yerə girər.

"Qaryağdı" sözünə gəldikdə isə, sözə həssas olanlar təsdiqləyər ki, türk lisanının, demək olar, zərgər meyarları ilə yaranmış bu söz yalnız Məşədi İsmayılin qaraqabaq görünüşünün ifadəsinə oxşamır, az qala, tıre, tayfa adı kimi görünür. Elə bil o, Cabbarın mənsub olduğu "Seyidlər"dən də qədimdir.

"Qaryağdı" ifadəsinin məhz Məşədi İsmayıla aidiyi inkar olunmur. Ehtimal yerində qalır. Qarabağda (yəqin, digər yerlərdə də) elə nəsillər olub ki, onlar hər hansı bir işi başlayarkən (yer şumlayanda, ev tikəndə, oğul evləndirib qız köçürəndə, hətta yas düşəndə), heç şübhəsiz ki, sırf təsadüf nəticəsində, məsələn, qar yağış, yağış töküb.

Qarabağda Qaryağdılardan deyəndə, az qala, böyük, qədim bir elatdan səhbət gedir. İndi bunu boyaqçı Məşədi İsmayılin qaraqabaq olmağı ilə birmənalı olaraq əlaqələndirmək nə qədər doğrudur?

Bir məqam da qeyd edilməyə layiqdir. Nə qədər inkişaf etmiş məkan olsada, dağlıq relyefdə binələnən kənd, qəsəbə, şəhərlərdə fəsillərin hökmünə boyun əyərək yaşamaq bəzən həyat şəraitinin təminatı, insanın rahatlığı və başının salamatlığı deməkdir. Belə icmalarda hər bir iş düzgün nizamlanmasa (odun, ərzaq, hava şəraitinə uyğun geyim, yatacq dəstləri, mal-heyvanı salamat saxlamaq qayğıları, ən əsası, qızıl fond-həyat mənbəyi olan aranla daimi, işlək əlaqə) dağ adəmi çıxacağını bilməz, eldə deyildiyi kimi, gözündən batar. Dağlarda qar yağması həm gözəldir, təbiətin lütfüdür, həm də əhalinin ağır sınağıdır, dözümü, ehtiyatkarlığı ölçən məhək daşıdır. Bax, Qaryağdı ifadəsinin izahı zamanı bu yönədə də düşünmək lazımlı gelir.

Araşdırmałarda bildirilir ki, o, lap körpəlikdən özünə Qaryağdioğlu ləqəbi seçmişdi. Görünür, zahiri əlamətə görə kiminsə atasına tutduğu irad körpə bir uşağın qelbində özünə yer eləməzdi. Bu, düşünməyə əsas verir ki, "Qaryağdı" bir əcdad, kök, nəsil məsələsidir və bu barədə Məşədi İsmayılin ailəsində səhbət gedirmiş. Azərbaycanda yalnız Şuşada deyil, hər bir bölgədə Qaryağdı adının geniş yayılması da nələrəsə eyhamdır.

Bir-iki kəlmə də Seyidlər məhəlləsi barədə.

Mənbələrdə bu şəhərdə onlarla muxtəlif adlı, məhz eyni nəsildən olan, bəlkə, nə vaxtsa eyni qədim vətəndən köçüb gələn qohum ailələrin yaşadığı məhəllə adı çəkilir. O məhəllələr Qarabağ camaatının bədnəm ermənilərin vəhi hücumları nəticəsində dərbədər olduğu 20-25 il bundan irəliyə qədər orada mövcud idi, qalırdı. Şuşada hər məhəllə öz varlığında böyük bir keçmiş, möhkəm adət və ənənələr komplekslərini inadkarlıqla qoruyub saxlayan əlahiddə bir dünya idi. Eyni zamanda, deyilməlidir ki, qarabağlıları birləşdirən cəhətlər onları ayıran cəhətlərdən həmişə üstün olmuşdur; haqqı nahaqqqa verməmək, qonaqpərvərlik, dostluğa, qohumluğa sədaqət, açıqürəklilik, zarafatlılıq, biri-birilə six-six görüşmək istəyi, görünür, təbiətin hökmü ilə çox zaman istedadlı doğulmaq, elmə, mədəniyyətə hədsiz sevgi və maraq, el içindən çıxıb irəli gedən şəxsiyyətlərlə fəxr etmək... Əslində, bu, azərbaycanlı, geniş mənada, türk, turan xisətidir ki, Şuşa ucalığında daha bariz görünür...

Deyilir ki, XVIII-XIX əsrlərdə Şuşa Qarabağ dövlətinin (indiki coxsayılı cırdan ölkələrlə müqayisədə o, həqiqətən də coğrafiyası, əhali sayı, təşkil olunma xüsusiyyətləri, siyasi, iqtisadi və mədəni əlamətləri baxımından xırda xanlığın üsul-idarə formasının hüdudlarını aşır və öz dövrünün yiğcam türk dövləti anlamını meydana qoyur) mərkəzi olmuşdur. Adətən mərkəz, bir növ, ən ucqarlardan başlanğıc götürən çayların cəmləşdiyi dərya misalındadır. Burada Azərbaycanın digər coğrafi yer, tayfa adlarının (Saatlı, Merdinli, Seyidli və s.) olması xanlığa daxil olan və olmayan ərazilərdən, icmalardan zaman-

zaman mərkəzə əhali axınının baş verdiyini göstərir. Azərbaycanda bir çox yerlərdə Seyidli, Seyidlər, Seyid Əhmədli, Seyidmahmudlu... adında kəndlər var. Qarabulaqda (indiki Füzuli rayonunda Merdinli kəndi mövcuddur. Saatlı böyük bir rayonun adıdır. Pənah xanı yetirən Bəhmənli eli hazırda Qarabulaqda iki böyük kəndin addır (Böyük Bəhmənli, Bala Bəhmənli), Sarıçalı, hətta daha irəlikli dövrlərdən hekayətlər edən Qızılbaş çölü, nə zamansa basdırılan, pəmbə çiçəklərə bürünən itburnu kolları, nar bağları İranla Azərbaycan arasında, "Ada" deyilən neytral zonada son dövrlərə qədər qalmaqdır idi. Əlbəttə, məqsəd milli toponimlərin izahı ilə bağlı deyil, halbuki, bu sahənin ciddi tədqiqata ehtiyacı var. İzahlı toponomiqa lügəti Azərbaycan tarixinin indiyə qədər bağlı qalan bir çox gizli qapılarının tapılmasına və açılmasına açar ola bilərdi.

Seyidlər adıyla tanınan tıra, tayfa, məhəllə, kənd əhalisinin davamlı varlığının islami məzmun daşıdığı, onların Məhəmməd peyğəmbərlə qohumluq dərəcəsində bağlılığı barədə rəvayətlər indi də danişilməqdadır. Bəlkə, Məşədi İsmayılin "qati dindarlığı" da buradan qaynaqlanmış...

Onun isə cəmi yeddi yaşı var idi və o, yeddi əsr yaşı olan Azərbaycan muğamatına aşiq olmuşdu, yaşadığı məhəllənin adının haradan gəldiğini bilsəydi, yəqin, Seyyid təxəllüsünü götürər, adı mədəniyyət tarixinə Seyyid Cabbar kimi düşərdi.

Yeddi yaşı o uşağın günbəgün, aybaay, ilbəil boyartımı dövründə (sözün geniş mənasında) İslam konservativizmi hələ də həyat tərzi idi - həm özünüqoruma, özünüdərk, həm də yeniliklərin önünü kəsən ehkam məzmunu ilə. Məşədi İsmayılin mənbələrdə adı çəkilən oğlanlarının hər birinin gözəl səsinə, musiqi duyumuna, dövrün intellektual varlıqlarına bələdliyinə işaret edilir. Düzdür, Cabbar çox balacaydı, bununla belə, ailənin, Seyidlər məhəlləsinin və Şuşanın unikal mühiti onu ahərnuba kimi bürümüşdü. O bir yandan toydan - toya, məclisdən - məclisə qaçıb, həyecandan nəfesi ağızından çıxa-çıxa muğam və xalq havacatını hava kimi körpə ciyərinə çekir, su kimi içir, digər tərəfdən, böyük qardaşı Məşədi Məhəmmədin böyründən əl çəkmir, onun oxumaqlarını, elm, ürfan, musiqi haqqında dediklərini hafizəsində saxlayırdı.

* * *

Cıdr düzüylə meydan arasında (Şuşanın mərkəzi küçəsi belə adlanırdı) kürsübən sonra ikimərtəbəli ev. "Seyidlər" məhəlləsinin məşhurluğu öz yerində, Məşədi İsmayılin ailesinə məxsus bu ev xan sarayı, bu həyətin balaca bağçası xan bağlı olmasa da, tanınan evlərdən idi. Hər iki mərtəbənin qövsvari, tağbənd pəncərələri üzü günçixana, Cıdr düzünə tərəf sıralanırdı. Orta otaq, böyük salonun döşəməsi, divarları, bir sözlə, tavandan başqa hər tərəf Qarabağ, İran, Quba xalçalarına bürünmüştü. Divar boyu təmizlik qoxusu verən qumaş üzünlük döşəkçələr, hər döşəkçənin ayaq və baş tərəfində zərbaftlı mütəkkələr düzülmüşdü. Ailə burada dincəlir, xüssusən şam yeməyində hamı bu otağa cəmləşir, "bismillah" deyərək Allahın verdiyindən nuş eləyir, doyub süfrədən çəkiləndə "əlhəmdüllillah" söyleyib Allaha duasənalar edirdilər. Elə ki, yeməkdən əvvəl hərənin qabağına bir fincan pürrəngi çay süzülüb qoyulurdu (Qarabağda lap acıdan ölsən də, yeməkdən irəli mütləq çay verilir. Bu adət indi də qalmaqdadır).

Məhəmməd yarım saat bundan irəli Cabbarla aralarında olan əhvalatı atalarına nağıll elədi. Dedi:

-Dədə, sənin Cabbardan xəbərin var?

-Nə xəbər, ay gözümün işığı?

-Oxumağını deyirəm dana. Səsi olduğunu özün bilirsən. Amma bu zalim balası Hacı Hüüsübən, Xarrat Quludan, Məşədi İsidən, Nuh əyyamından

üzübəri kimin nəfəsindən nə çıxıbsa, doldurub dösünə. Maşallah, çox zehinli qaqam, bülbüldü ey, bülbüł, cəh-cəh vurur.

-Sözdən-zaddan bilir barı?

-Örgənər dana, dədə, sözə nə var, əsas səsdi...

-Nə olar, a bala, qurban olduğum səs veribsə, minbərini, minarəsini də verər, balam azan çəkər, dua oxuyar, bir olan Allahın gözəl sözünü gözəl səsle xalqa çatdırar.

-Dədə, icazə versəydin, bunu da özümlə aparardım Kərbəlayi Qulunun məktəbinə, oxumağın yolunu-yolağasını yerli-dibli öyrənərdi.

-Nə olar, başına dönüm, Xarrat Qulu müdrik insandı, alimdi, apar. Amma gözün üstündə olsun, qoyma ki, cip-cip eləyən kimi toy mağarına, mütrüb yığnağına cumsun. Sözdü dana, deyirəm, heylə də olur, bala, olur...

XIX yüzilliyin ikinci yarısında Qarabağda, Şirvanda, Bakıda, Gəncədə, Naxçıvanda musiqi, ədəbiyyat istiqamətli ədəbi bədii məclislər, dərnəklər, vergili insanların toplantıları olub. Bu sayaq dərnək və məclislərin xalq içində züeturuna qədər şairler, musiqicilər eyni missiyani bəlkə də yer üzünə gələn ilk padşahın dövründən icra etmişlər. "Məclisi-üns", "Məclisi-fəramuşan" toplantıları Şuşa ünvaniındır. Cabbarın yeddi yaşı olanda "Məclisi-fəramuşan"la yanaşı, Xarrat Qulunun islami mətnləri avazla oxumağı öyrədən məktəbi də fəaliyyət göstərirdi.

Bir dəfə musiqidən, Azərbaycan muğamının ilkin qaynaqlarından söhbət gedərkən milli musiqini, professional xalq havacatını iliyinə, sümüyünə qədər bilən yazıçı dostlardan biri dedi ki, hamı sağ olsun, amma qədim muğamatın yeni mərhələsinin ən dibində (başlanğıcında) Xarrat Quludur. Mübahisə etmək üçün şans yoxdur. Xarrat Qulu milli professional musiqini saraydan çıxaran şəxsdir. Düzdür, onun dolanışığı Allah evindən, yəni məsciddən, ruhani dairələrdər gəlirdi, o, növbəti şəbihləri əvvəlkilərdən daha təsirli qurmaq üçün daha parlaq səslər, nəfəslər axtarırdı, bununla belə, möhtəşəm muğam dünyasına bələd idi.

"Azərbaycan ədəbiyyatı tarixi"nin ilk elmi araşdırmacısı, ilk milli ibtidai sinif dərsliyinin yaradıcısı Firdun bəy Köçərli Xarrat Quludan belə bəhs edir:

"Kərbəlayi Qulunun sənəti xarratlıq idi. Çox dəqiq və əhlizövq, şirinkəlam bir şəxs idi ki, cümlə Şuşa əhli onu əziz və mehriban tutardı. Öz sənətində artıq məharəti olduğu kimi, elmi-musiqidə baxəbər idi və Qarabağın məşhur xanəndələri onun dərsthərələridir". (yetirmələridir - V.B.)

Dolanışığı dini avazların ifasına və tədrisinə söykənsə də Xarrat Qulu ilk növbədə muğamat daşıyıcısı idi. Gözəl səsi olub. Gözəl səslər onun rəndəsi ilə yonulub, klassik forma alıb. Xarrat Qulu həm də şair idi. Səsi olan gənlərə rol bələn, Səkinəni, Zeynəbi, Əli Əkbəri yanıqlı səslə oxudan da o idi. Şərq musiqisinin mükəmməl bilicisi, dünyani islami dəyərlər müstəvisində dərk edən, bütün hallarda milli musiqi tarixinin bünövüsəsinə salamat, etibarlı daş daşıyan, kələ-kötür taxtları yonub ona forma verən Xarrat Qulu...

Xarrat Qulunun adı Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab"ına da düşüb.

Qarabağın Pənahəli xan, Molla Pənah Vaqif, Üzeyir Hacıbəyli... çekisində qüdrəti bir xadimi olan Mir Möhsün Nəvvab Xarrat Quludan - Kərbəlayi Qulu Xarrat Yusifdən belə danışır:

"Kərbəlayi Qulu Məhəmməd oğlu Pərinazzadə Qarabağın Şuşa vilayətinin əhalisindəndir. Deyilənə görə, atası Məhəmməd, İbrahim xan Cavanşir dövlətinin nağara çalanı olub. Mən onu görmüşəm. Eyş məclislərində nağara çalardı, oyunbaz idi, bazarda car çəkərdi. Ancaq oğlu Kərbəlayi Qulu Yusifi təxəllüs xoş görünüşlü bir kişi idi. Farsca savadı var idi. Bacarıqlı əlləri var idi. Məşguliyyəti dülgerlik idi. Axır vaxtlar şəbihgərdanlıq edirdi (dini dramlarda rejissorluq). Yaxşı da məharəti var idi. Mən onu görəndə 55 yaşı var idi. Seyid-

Əş-Şühəda Əleyh-Əs-Səlam cənablarına çoxlu mükalimə və mərsiyə inşa edib. Həcv və çoxlu cəfəngiyat da demişdir.”

*Hər nakəsə veribdi pul ağını,
Ancaq rəva görübdü mənə qəm qalağını.*

*Atlar tövlə içrə qalıb ac, arpasız,
Bu sirri bilməzəm, nə çox istər ulağını.*

*... Çünkü görüb səlah xudavəndi-zülçələr
Heyvani-bizəbanə bu dünya yatağını.*

*Yorğun edibdi Yusifini kəsbkarlıq,
Hər dəm çəkər bu çərx ona min növ dağını.*

Bu, Xarrat Qulunun şeiridir.

Xarrat Qulu Məşədi İsmayıл oğlu Məşədi Məhəmmədin böyrünə düşüb onun yanına gələn Cabbara nə deyib, nə öyrədib, bu bilinmir. Ortada olan odur ki, Xarrat Qulunun məktəbində Cabbarın şagirdliyi 10 yaşına qədər, başqa sözlə üç il çəkib.

Yeri gəlmışkən, mənbələrdən belə görünür ki, içi Cabbar qarşılaşq, sözügedən zamanda yetişən düzgün xanəndələrin hamısı, indiki dillə deyilsə, orta təhsili Xarrat Qulunun, ali təhsili Nəvvabın universitetində almışlar. Hər halda Xarrat Qulu təmiz Azərbaycan müğamatının yaranmasında müstəsna rol oynamış, bu fövqəladə sənəti xalqa ən azı bir köynək yaxınlaşdırılmışdı. Amma şeirindən də göründüyü kimi, çərxi-fələyin tərsinə dövranından əziyyət çəkən ustad Qulunun atgetməz işləri də olub.

Bir dəfə. Xarrat Qulu

Cabbarın 8 yaşı vardı. Xarrat Qulunun təliminə görə o, şübhədə imamın binəva uşaqlarından birinin rolunu icra etməli idi.

Aşuranın sonuna, qətlin sinməgəna yeddi gün qalırdı. Əslində, XIX yüzilliyyin on səkkiz məscidli Şuşa şəhərində məhərrəmlik mərasimlərinə hazırlıqlar üç ay önce başlanmışdı. Müsəlman türkler şəraiti geniş evlərə, məscidlərə toplaşaraq on iki əsr bundan əqdəm Kərbəla çölündə qanına qəltən edilmiş imam övladlarının başına gələn müsibətlərə yas tutur, bədəndən səhraya düşən hər damla şəhid qanını qumqarışq yalayırdılar.

Hər şey yaxşı idi. İki müqəddəs ay geridə qalmışdı. Kərbela qətliamının 1200 neçənci ilinə üç-dörd gün qalandə gen dünya Xarrat Qulunun başına dar oldu. Şəbih çıxardanların hamısı bircə-bircə tapılıb yerinə qoyulmuşdu. Di gəl, heç kəs Yezid, Sümür, Haris rolunda çıxış eləmək istəmirdi. Niyə də eləsin? İslamin qatı düşməni, qatil olmaqdansa, şəhid düşsələr, üstündə “şaxsey”, “vaxsey” deyilib ağlasalar min dəfə yaxşıdı. Kim razı olar ki, zalim adını üstünə götürüb sonra da dindar Şuşa camaatının tənəssi altında ömür yaşasın? Yezid Cavadın, Haris Bəşirin gününə düşməyi heç kəs arzulamır və bu işi öhtəsinə götürmək istəmirdi.

Vaxt isə daralırdı. Ərəb düzündə imam övladları dəqiqəsinə söz olmayan saatda qətlə yetirilməli idi.

Məhərrəmliyin son dekadasında, həmişə olduğu kimi, Yezid, Sümür, Haris rollarının ifaçısının yoxluğu səbəbindən əziyyət çəkən Xarrat Qulu digər işlərini bir qırğa qoyub meydanın sonuna, Bazarbaşına doğru addımladı. Məqsəd bu idi ki, bazarda kimisə, nə yolla olur-olsun, lap cibinə pul basmaqla, Sümür rolunu oynamaya razı salsın.

Bazarbaşı, Meydan Şuşanın “Neva prospekti”di. Nəinki şəhər sakınlərindən, hətta uzaq-uzaq ellərdən alış-verişə, şəhərin tamaşasına baxmağa, yəni

səyahətə gələnlərdən kimi görmək istəsən, gərək Bazarbaşına, Meydانا çıxasan.

Xarrat Qulu çox adamı dile tutdu, çox admanın ağızını aradı, bir kimsə Yezid, Sümür, Haris olmağa razılıq vermedi.

Bazarın qapısı ağızında ariq, donqaburun, üzütüklü bir erməni kişi bez torbasını elə yerdəncə qoyub kartof satırdı. Kartof nə kartof, yarıçürük, böyrünü danadişi yemiş, qozdan bir az iri yumrular idi. Bazarın darvazasından bir-birinə sürtünüb keçən, malın yaxşısını tapmaq üçün alış-verişin gur yerinə tələsən adamlar elə bil onu görmürlər. İki saatdı burda dayanıb, bir nəfər soruşmayıb ki, a kişi, bu zəhərədönmüş neçəyədi?

Görünür, ehtiyac böyük idi, erməni adamlara gözü ilə yalvarırdı, bəlkə, bu bir ovuc kartofu alalar, o da bir-iki manat əzik-üzük pulu götürüb burdan cəhənnəm ola. Xarrat Qulu onu bayaqdan mansırlamışdı. Gəlib qarşısında durdu, dedi:

-Getmir, deyəsən?

-Ara, getmir, başına dönüm, gül kimi maldı, özüm əkmışəm qapıda, bir az yiğib qısa saxladığ, qalanını da gətirdim, satıb verim dərdimə-azarıma...

-Kişi, istəyirsən bunun hamisini alım?

-Elə yaxşı olar, kirvə, elə yaxşı olar. Ara, sən elə insaflı adama oxşayırsan ey...

-Yaxşı, danışdıq, hərçənd ki, danadişi bir az korlayıb, neynək, mən bu kartofun hamisini alıram, amma bir şərtim var.

-Ba, nə şərt, kirvə, fağır adamam, mənim şərə-şur işlərnən aram olmaz.

-Ağzını Allah yoluna qoyma, kişi, heç mən şərə-şur adama oxşayıram ki, səni də pis yola çəkim? Əksinə, Allaha xoş gedən işdi.

-Ara, onda de görüm nə etməliyəm?

Xarrat Qulu bildirdi ki, bir həftədən sonra Şuşa əhli Gövhərağa məscidinin qabağında, bax, elə bu həndəvərdə, bazardan beş-on addım o yana toplaşıb şəbeh çıxardacaqlar, imamlarımıza yas saxlayacaqlar. Sənin ixtiyarında bir neçə iri qab su olacaq. Bir topa uşaq ağlaşa-ağlaşa yanına gəlib deyəcək: "Əmi, yanırıq, bizə bir qurtum su ver, içək". Nə qədər ağlayıb göz yaşı töksələr, ləp susundan ürəyi qızılıb özündən gedən olsa da, su vermirən.

Erməni Yezid olmağa razılıq verdi.

Xarrat Qulu cibindən bir topa pul çıxarıb saidı:

-Bax, bu kartofun pulu. Bu on manatı da Yezid roluna görə verirəm. Yaxşımı?

-Yaxşı.

-Sabahdan vaxt elə, bir-iki saatlıq gəl yanına, məşq eləmək lazımdı ki, camaatın qabağında çəşib biyabır olmayasan.

Aşura günü ermənini dəli qırmızı geyindirib əlinə qamçı, böyrünə də yekə qablarda su qoydular. Şəbeh başladı, nə başladı. Sinesinə döyen, "şaxsey", "vaxsey" deyib üzünü cıran, Qasım otağından, yəni Kəcavədən asılmış müqəddəs köynəyə, ağızı qanlı qılınc və qəmələrə, par-par yanan qara xrom uzunboğaz çəkmələrə üz sürtüb göz yaşı tökənlərin yerə-göyə sığmayan dərdini, ələmini görəndə admanın sinəsi parçalanır, başda tük qalxır, gözlər bərəlib hədəqədən çıxırı. Cabbara, onun yaşıdları olan uşaqlara ağappaq, ətəkləri ayaqlarının üstünəcən uzanan köynəklər geydirmişdilər, onlar müslüm balaları idilər, bir azdan Məhəmməd, Əli eşqinə şəhid olacaqdılars, əger susuzluqdan elə indi partlayıb ölməsələr.

Budu ey su, donqaburun erməninin böyründə... Əynindəki Aşura əlbisəsi o qədər qırmızıdır ki, göz görəndə adam bir az da susayır. Beş addım o yanda camaat bir-birinə Həsən, Hüseyn eşqinə, Allah rizasına qəndab, elə-bele su paylayır, bu zalim balası da "çe" deyib durub, yəni olmaz. Nədənsə uşaqlar

havayı su paylayanların yox, bunun üstünə yüyürüb su isteyirlər. “Əmi, bizə su ver, əmi, ciyərimiz pörşələndi”. Bu yerdə Cabbar yaşına yaraşmayan qosqoca bir kədərlə, alışb yanan qaynar əreb çöllərinin dərəcəsi şkalaya sığmayan istisini havası şüşə kimi təmiz və sərin Şuşada camaatın başına əndərdi. O, “Manəndə” üstündə oxuyurdu:

*Yandım Allah, yandım zalım
Bircə qurtum bizə su ver, ay əmi,
Su ver, su ver, su ver bizə, ay əmi...*

Camaat “şaxsey”, “vaxsey”ə ara verib İsa Məsih kimi Cabbarın su harayına mismarlanmışdı. Yezidin gözünü su bürümüşdü. İri-iri su qabları çat-çat olub parçalanmaq, içindəki suyu fəryad qoparan bu uşağın ayaqlarına calamaq isteyirdi.

Yezid (erməni kartofsatani) ağlamsınan səslə:

-Bu uşaq məni öldürəjək, ay Allah, nə işə düşdüm, ara. Su yox ey, saa bu dünyanın malı qurbanı, bala. Məndən olsa, su verərəm, amma bu kopayoğlu Xarrat Qulu qoymur. Əger size rəhm eləsəm, gələjək, bazarda verdiyi on manatı geri alajaq, bürüşmiş kartofları da çırpajaq təpəmə.

Bu etirafdan sonra denən camaatda can qalar. Adamlar “Yezid”i dinləyib yeri-yerdən şaqqanaq çəkir və gülürdülər. Halbuki, Aşura günü bərkədən gülmək nədi, adam heç ürəyində də gülə bilməz...

O gün səkkiz yaşlı Cabbarın heyłə nalə çəkib oxumağını eşidəndə hamidan çox Xarrat Qulu sevinmişdi. O gündən başlayaraq Cabbar onun dini avaz məktəbinin gülü, bülbülü olmuşdu.

* * *

Cabbar ildən-ilə püxtələşir, yaddaşı bənzərsiz səs qatları, söz qatarları, müsiqiyə aid ilkin biliklərlə dolub möhkəmlənirdi.

Əslində, Şuşanın o zamankı mədəniyyət mühiti Cabbarı yetişdirən universitet adlandırılmağa layiq olsa da, gənc xanəndənin ilk defə on yaşında məktəbə daxil olduğu bildirilir. Onun birinci müəllimi, heç şübhəsiz, qardaşı Məşədi Məhəmməddir. O, hansı musiqi parçasını necə ifa etməklə yanaşı, balaca xanəndəyə bu sənətin dərin bir elm olduğu, muğamatın və xanəndəliyin qədim və zəngin tarixi barədə də bilgiler verirdi. Onu hər gün oxutdururdu, bu, bir növ, məşq eləmək, səsə yol açmaq demək idi. Cabbar 16 yaşına qədər Şuşada mövcud olan bütün gözləl səsləri dinləmək, muğam və xalq mahnlarını yadda saxlamaq imkanı əldə etmişdi. Üstəlik, Məşədi Məhəmməd tanınmış xanəndə və şair olduğundan, qardaşını özü ilə toyular, el məclislərinə, musiqi dərnəklərinə də aparırı.

“Təzkireyi-Nəvvab” Cabbarın səsi ilə nəfəs alan, onu bəlkə də reallaşmayan arzuları kimi sevən xeyrxah qardaşı Məşədi Məhəmmədi belə təsvir edir: “Məşədi Məhəmməd Kərbəlayi İsmayıł oğlu Qaryağdının təxəllüsü Bülbüldür. Qarabağın Şuşa əhalisindəndir. Bu təzkirə yazılın vaxt (1891-ci il-V.B.) 28 yaşı var idi. Farsca savadı var. Xoş görkəmli bir cavandır, yaxşı səsi var. Bəzən xanəndəlik də edir. Şeir deməyə həvəslidir.”

Bu məlumatdan sonra Mir Möhsün Nəvvab - Təzkirənin müəllifi şairin on şeirini nümunə gətirir. Onlardan biri belədir:

*O gündən kim, gözəl nəqşin qəza nəqqası çəkmişlər,
Səni ol cümlədən, ey məh, gözəllər başı çəkmişlər.*

*Vüsali-xali qəmdümgunə yetmiş nakəs adamlar
Tənuri-hicridə yanmağa məni-kulbaşı çəkmişlər.*

*Gözəllər gözlərin gözlər həmişə çün yaman gözdən
Anıncın zülfüqarasa göz üstə qaşı çəkmişlər.*

*Məni bu ağlamaqdan mən edərlər xəlq, bilməzlər
Şərari sinəni dəf etməyə göz yaşı çəkmişlər.*

*Xətadır nisbət etmək Yusifə səntək dilaramı
Anın vəchin sənə nisbət, əzizim çası çəkmişlər.*

Cabbarın həyatda gördüyü, öyrəndiyi ikinci müəllim, işarə edildiyi kimi, ustad Xarrat Qulu idi. Bəlkə də, xanəndənin oxu tərzindəki səmavi çalar, ilahidən gəlmə qaibənlək və hüzn körpəlik illərindən, Xarrat Qulunun yanında onun səsinə vurulmuş möhürdür, Xarrat Qulunun Cabbarın qoluna bağladığı nişanə bazubənddir...

Xronoloji ardıcılılıq üzrə Cabbarın üçüncü müəllimi "Sağəri" təxəllüsü ilə taninan Mirzəli Zeynalabdin oğludur. O, 1846-ci ildə Şuşa şəhərinin Böyük Qurdlar məhəlləsində anadan olub.

Milli Kitabxananın direktoru, tarix elmləri doktoru, professor Kərim Tahirovun təşəbbüsü ilə ilkən variantı hazırlanmış "Cabbar Qarağdioğlu" bibliografiyasında ustad xanəndə ilə əlaqəli 300-dən çox mənbə göstərilir. İstisnasız olaraq bu mənbələrin hamısında Cabbar Qaryağdıoğlu'nun müğam kainatına ilk və əsaslı uçuşu onun 16 yaşı olanda Şuşada Qurdlar məhəlləsindəki toyda oxuduğu gündən hesablanır. Bu, səbəbsiz deyil. Çünkü Cabbar Qaryağdıoğlu "Azərbaycan musiqisinin keçmişİ haqqında xatirələr"ində özü bu tarixi güne şəhadət verir:

"Bir gün şəhərin Qurdlar məhəlləsində böyük bir toy olur. Toyda o dövrün məşhur xanəndələri Hacı Hüsnü, Məşədi İslə, istedadlı tarzən Sadıqcan, Cavad bəy Əlibəyoğlu və kamançaçı Mirzə iştirak edirdilər. Mən də öz müəllimim Mirzə Əli ilə həmin toyaya qonaq gəlmışdım. Məclis qızışır. Hacı Hüsnü "Şüstər", Məşədi İslə "Mahur" oxuduqdan sonra Mirzə Əli toyun padşahı şair Növrəs Ələsgərdən mənim oxumağıma icazə verməyi xahiş edir. Mən Cavad bəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxudum."

Bu hadisə təqribən 1877-ci ildə baş verdi; toy əqli, Qurdlar məhəlləsi, bütün Şuşa 16 yaşlı xanəndənin qeyri-adı ifasından heyrətə gəldi. Hacı Hüsnü yeniyetmənin alnından öpüb xeyir-dua verdi. Əslində bu, Cabbarın böyük müğam dünyasına can atlığı on illik cəhdələrin, həvəsin, öyrənmək və öyrəndiklərini ifadə etmək eşqinin yekunu idi. Bu günə yetincə o, qardaşı Məşədi Məhəmməd İsmayıllı oğlunun, Mirzə Əli Aşıqin, Xarrat Qulunun, Şahsənəm oğlu Yusifin rəsmi və ya qeyri-rəsmi məktəblərini keçmişdi. Özündən əvvəl oxuyan, çalan, yaxud musiqini təlim edən sənətkar və alımlərin onun zamanına daşıyb gətirdikləri irsi mənimsəmişdi. Səttarın, Mirzə Muxtarın, Hacı Hüsnünün, Məşədi İslinin, Ala Palas oğlu Molla Rzanın, Dəli İsmayılin, Keştazlı Həşimin, Bülbülcanın, Sadıqcanın ustad məqamlarına dərindən bələd olmuşdu.

O toydan sonra bütün Şuşa Cabbar deyib durdu. Düzdür, şəhərdə eyni zamanda Azərbaycanın hər yerində qaynar həyatlı Şuşa ilə əlaqəsi olan yüzlər oxuyan var idi. Lakin, görünür, həmişə insanın gözü də, qulağı da, ağızı da, ruhu da yeni rəng, yeni avaz, yeni dad, yeni hava axtarışındadır. Cabbarın ulduzu isə artıq səmada görünürdü. Və qənirsiz işığını hər gün bir az da artırırdı. Şuşanın musiqi aləmindəki daim yeniləşmə xarakterini musiqişunas V.D.Karqanov sonralar Tiflisdə nəşr olunan "Kavkazskaya muzika" (1908-ci il) kitabında belə ifadə etmişdi: "Zaqafqaziyyada musiqi xadimlərini: çalğıçı və xanəndəni şeir, musiqi və mahniların füsunkar vətəni olan Şuşa verirdi. Bütün Zaqafqaziya üçün bir konservatoriya rolunu oynayan bu şəhərdən hər mövsümde, hətta hər ay Zaqafqaziyyaya yeni mahnilar, yeni motivlər gəlirdi".

Şübhəsiz ki, ötən əsrin əvvəllərində milli mədəni qaynarlığın yaranması, ən yüksək səviyyəyə çatması və araşdırılan mövzu baxımından Azərbaycan müğaməti və xalq mahnılarının sərhədləri aşmasında bir çox istedadlı xadimlərlə yanaşı, Cabbar Qaryağdioglunun da özünəməxsus rolu var idi.

* * *

Belə anlaşıla bilər ki, bəli, o, parlayıb, onun pərəstişkarları var, hamı düşünür ki, iyirmi yaşa doğru addımlayan gənc Cabbarın önündə daha heç bir maneə qalmayıb. Büyük mənada belədir. Çünkü Cabbar erkən yaşlarından şüurlu, təyinatlı özür yolunun üstündə idи. Tükənməz bulağın gözü açılmışdı. O çeşmə hardan olsa, yol tapıb axacaq, ötüb keçdiyi hər qarışa nur, bərəkət daşıyacaq. Zamanın sınaqları isə fəndgir pəhləvanın qırxıcı fəndi kimidir. O fəndin nə vaxt işə düşəcəyini çərxi-feləkdən başqa bir kimsə bilməz.

Məclis və toy sahiblərinin Cabbarı başa dardıqları bir vaxtda atası əməlli-başlı əndişə yaratdı. Bu mömin insan İsləm qaydalarına uyğun olaraq hər sayaq çal-çağırdan, əyləncələrdən uzaq qaçırdı. Niyə də qaçmasın? Gül kimi sənəti var. İp boyayır. Elə çıxmasın ki, hansısa bir obada iki-üç zənən xeylağı iki-üç qara qazanı su ilə ağız-buğuz doldurub, ordan-burdan söhbətləşə-söhbətləşə, suya rəng qatıb ilboyu toxuyacaqları üç-dörd xalçanın, palazın, kili-min, vərninin, xurcunun, corabın, çulun... daha nələrin xammal ehtiyatını hazırlayıb. Texnoloji baxımdan, bəlkə də, iş prosesi oxşardır. Amma həcm, miqdar məsələsi var. Sənətkarlar şəhəri Şuşada Məşədi İsmayılin boyaqçı sahəsi mükəmməl təsərrüfat sayıyla bilerdi. Dövrün ölçülərinə uyğun toxuculuq-əyiriçilik sənayesinin mühüm bir mərhələsini Şuşada o idarə edirdi. İndiki anlamda, görünür, onun boyama ilə məşğul olan mini zavodu varmış. O, istəyirdi ki, yaratdığı güzəran, qurduğu iş balaları tərəfindən davam etdirilsin, övladları imanlı olsunlar, Allahın, peyğəmbərin qoyduğu yolla getsinlər. Azan vermək, mərsiyə demək, dini ritualları yerinə yetirmək savabdır, borcdur. Uşaqlarının musiqiyə hədsiz meyli, hətta qulağına çatdığını görə, o toy sənin, bu toy mənim, oxumaları Məşədi İsmayıllı əməlli-başlı narahat edir, hövsələdən çıxardırdı.

İş o yerə çatdı ki, Məşədi İsmayıllı oğlanlarına, xüsusiilə, az yaşda şöhrəti bütün Şuşanı bürüyən Cabbara məclislərdə, toylarda oxumağı qadağan elədi.

Və bundan sonra... Cabbar xəstələndi. Yemədi, içmədi, günü-gündən geri getdi...

Hansı xatirədəsə Cabbarın xəstələnmə səbəbinin üstü, qarabağlılar demişkən, bir qədər malalanır. "Əvvəldən də bir az xəstəliyi vardi", - deyə yazılır. Yəni gənc xanəndənin xəstələnmək səbəbi tibbi müstəviyə keçirilir. Məsələn, soyuqdəymə, boğaz ağrısı - filan... Cabbarın 16-17 yaşa qədər bəlli olan keyfiyyətləri isə qəti şəkildə üzə çıxarıb ki, onun xəstələnməyinin əsasında tibbidən çox, ruhi səbəb olub. Çünkü Cabbarın böyüdüyü mühitdə mömin ata, onun qoyduğu qaydalar, ən çox da islami dəyərlər əlahiddədir. Ata oxuma deyirsə, deməli, oxumaq olmaz. Ola bilərdi ki, Cabbar elə həmin o xəstələndiyi vaxtdan xanəndəliyin daşını atsın, musiqiyə olan sevgisini gənc qəlbində ömürlük dəfn etsin...

Məşədi İsmayıllı demmiş, bir olan o kişinin səbri böyük, hökmü ağlagəlməzdır. Yalnız o kişi əbədiyyən örtülü qalacağı bilinən bağlı qapıları elə yerdən açır ki, adamın əli üzündə qalır.

Bir dəfə. Doktor Smirnov

...Doktor Smirnov xəstə yatan otağa girəndə Cabbar güllü yorğanı boğazına qədər çekib gözünü naxışlı, çekmə taxtalardan yiğilmiş tavana zilləmişdi, susurdu. İçəri yaşılı adamın girdiyini kəsdirən kimi heyi olmasa da, örtüyü üstündən atıb ayağa qalxmaq istədi. Eve böyük girəndə kiçik ayağa qalxmalıdı, uzanmaq olmaz...



Doktor Smirnov qoymadı:

-Hara qalxırsan, a zalım. Uzan. Baxaq görək, dərdin nədi.

-Bağışla, doktor, - Cabbar astadan dilləndi və yenə də üstündən atdıgı yorğanı sinqesinin üstünə çəkib susdu.

-Mən hər şeyi biliyəm, Cabbar. Ötən səfər sən oxuyanda mən də toydaydım. Yadındadı, salamlasdıq?

-Hə, yadımdadı...

-Bax, bala, səsinin misli yoxdu, elə oxumaq hər dəqiqə ortaya çıxmır. İndi biz gərək elə eliyək ki, sən heç vaxt xəstələnməyəsən. Çünkü hər hansı bir xırda xəstəlik səsin düşmənidir.

-Nə faydası, onsuz da dədəm oxumağa icazə vermir.

-Necə yəni icazə vermir? O nə deməkdi? Allahına şükür eləsin ki, sənin kimi övladı var. Hər şeyi yoluna qoyarıq. Sən sağalmağında ol, İsmayıllı kişini razi salaram.

-Allah razi olsun, doktor, əger oxumağa başlasam, heç yerim ağrımız.

Elə bu vaxt hündür, ikitay qapının bir layı aralandı. Əvvəl Məşədi İsmayıllı, onun ardınca Məhəmməd otağı daxil oldu.

Atanın ümid diləyən gözləri həkimə zilləndi. Həkim onun sual dolu nəzərlərini cavabsız qoymadı. Amma cavab o qədər də ürəkaçan deyildi:

-Vəziyyəti kafi deyil, Məşədi. Uşaq vərəmə tutulub. Bu zəhrimar xəstəlik ciyərlə əlaqədardır. Uşaq on il sərasər hər gün, hər saat oxuyub, indi bilmirəm, nə səbəbdənsə, belə görünür, bir müddətdir oxumağı dayandırıb. Hələ bunun canı bərkdi ki, bu vaxta salamat qalıb.

-İndi bəs çarə nədi? - Məşədi İsmayıllı təşvişlə soruşdu.

-Məsələ gün kimi aydınlaşı, İsmayıllı kişi, uşaq oxumalıdır. Özü də eşidir, belə ağır sözü onun yanında deməməliyəm, amma deyirəm, uşaq oxumasa, ondan əlini üz...

Bir müddət ortaçıqa, əlbəttə, sükut çökdü. Hərə özünə qapıldı, hərə bir çıkış yolu axtardı.

Və birdən boğazını qəhər boğan Məşədi İsmayıllı çarpayıyla sarı əyilib Cabbarın alnından öpdü, öz-özüylə danişa-danişa qapıya tərəf yeridi:

-Uşaq yerdən çıxmır ki, bu boyda zəhmət çəkmişəm. Bir halda ki, salamat qalmağına oxumaq buyrulub, qoy oxusun. Hər mətləbin düzünü o kişi bilir. Kərəminə şükür. Mənim ondan narazılığım yoxdu.

Məşədi İsmayıllı qapıdan çıxıb qeyb olan kimi doktor Smirnov Məhəmmədin hələ də xəstə yatan otaqda olduğunun fərqinə varmadan xətrini dünyalar qədər istədiyi Cabbara göz basdı, tibbi çantasının qulpundan yapışib Məşədi İsmayıllı çıxan qapıya doğru yeridi. Çünkü bu dörd divarlı otağın ayrı bir çıxışı yox idi.

Cabbarın gözü işiqlandı. O, özünü gülməkdən zorla saxlayırdı.

Əslində, bu məqamdan sonra 1877-ci ildən 1944-cü ilə kimi Şuşanı, külliü-Qarabağı, Azərbaycanı, İranı, Türkiyəni, Orta Asiyani, Qafqazı, Rusiyani, hətta Avropanı dolaşan və heyrətə salan Cabbar Qaryağdioğlu möcüzəsi vərəq-vərəq çevriləməli idi. Amma atası Məşədi İsmayıllı demiş, Cabbar yerdən çıxmayıb ki. Cabbarı yetişdirən möhtəşəm bir tarix və mədəniyyət yaddaşı var.

Milli mədəniyyətin inkişafi və ortadakı sərvətlər baxımından tam cəsarətlə söyləmək olar ki, Azərbaycanın son min ildəki tarixi XIX əsrədə meydana çıxan bir neçə parlaq şəxsiyyətin - Abasqulu ağa Bakıxanovun, Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundovun, Cabbar Qaryağdioğlunun, Mirzə Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, sonrakı mərhələdə Qara Qarayevin, Fikrət Əmirovun... xeyrinə işləyib. Onların hər biri onlarla həmfikir, həmrəy olan dəyərli şəxsiyyətlər inдиki Azərbaycanın həmişə çağdaş simali mədəniyyət, mənəviyyat memarlarıdır.

Onlara ənənələr və tarixi şərait misli görünməyən imkanlar açıb. Mümkün qədər qısaca olaraq bunlar barədə danışmaq lazım gəlir.

Rast. Birinci təməl

Bu muğamatın özüdür.

*Bir yaniqli səda qalxır,
yanır gecə,
qızarır dan,
Sarı simdən ayrılan
səs deyil bəlkə,
Nəsiminin dabanından
süzülən qan -
muğamatım!
Muğamatım -
Ulu dərddən qanad taxmış qoca yurdun
qan ağlayan şikayəti,
Nadan necə dərk eləsin
hikmət yüklü bu yaniqli hekayəti!*

*Muğamatım -
Simlər əsir Araz kimi,
od töküür pərdələrdən...
Mərd ellərin nəğmələri
Mərd dağlara söykəlidid,
Bizim yurdun nəğmələri
bizim yurdun şah vüqarlı,
şah duruşlu heykəlidid!..*

Bu bölmədə xanəndə, musiqi folklorçusu Cabbar Qaryağdı fenomenini yaradan birinci təməl barədə, başqa sözlə, muğamat və onun Azərbaycan

qolu barədə söhbət gedəcək. "Muğam ensiklopediyası" bilgi verir: mənasi ərəbcədə yer, məkan olan şifahi ənənəli professional musiqi sənəti, şifahi ənənəyə malik klassik musiqi janrı, iri həcmli vokal-instrumental və ya instrumental əsər - muğamat, mürekkeb ideya-emosional mənə daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edir. Peşəkar musiqi ifaçılarının yaradıcılıq məhsulu olan muğam şifahi ənənələr əsasında şagird-ustad münasibətləri zəminində nəsildən nəsilə ötürülür. Bütün Şərqi xalqlarında belə musiqi növü var, lakin onlar fərqli adlar daşıyır. Tədqiqatçılar muğamatı İslama qədərki dövrlə bağılsalar da (Zərdüştlük zamanları), muğam sözünün mənasını Allah tərəfindən göndərilən musiqi kimi izah edirlər. Eyni zamanda muğamlar planetlərlə əlaqələndirilir. Nəva - Ay, Busəlik - Merkuri, Rast - Venera, Əraq - Günəş, Uşşaq - Mars, Zirəfkənd - Yupiter, Rəhavi - Saturn. Orta əsrlərin Şərqi musiqisində 12 klassik muğam bunlardır: Uşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hicaz. Altı avaz bunlardır: Şahnaz, Mayə, Səlmək, "Novruz", Gərdaniyyə, Guvəst. Mənbələrdə bundan başqa 24 şöbə və zərbli muğamlar, təsnif adları da qeyd edilir. Keçmişdə və indi də muğam iki cür ifa olunur: 1. Vokal-instrumental, yəni ansambl şəklində, 2. İnstumental-solo şəkildə. Bir zamanlar dəstgahlar 2-4 saat ifa edilmişdir.

Həssas dinləyici, xüsusiylə, musiqi elmine bələd olanlar belə bir fikrə dərhal şərik çıxar ki, Cabbar Qaryağdioğlu estetikası əsasını ənənəni qavramaq, ənənə üzərində qalxaraq hünər göstərib bütün ənənə qəliblərini (səs və söz qəliblərini) sindirməq və məhz sindirilan qəlibləri nəzərə alaraq yeni qəliblər yaratmaq, sadə dillə deyilsə, ata yurdunda köhnələn, divarları quzulayan yosma-yapalaq evin yerində şahlara layiq saray yapmaqdan ibarətdir. Bu, böyük xanəndənin mahiyyəti, ədası, fəlsəfəsi, uğurunun mənbəyi və haqqıdır. Bir iş var ki, Cabbar Qaryağdioğlu məhz dahiliyindən gələn şövqü-təbii fəhmlə nə gəncliyində, nə orta yaşda, nə də ahilliqda həddini aşmadı, iddia çatısını boğazına keçirərək o çatının dalınca sürünmədi, heç zaman, heç bir halda dədə-baba yurdunu tərk etmədi, evi ata ocağında qurdı. Ev tikdiyi ata ocağı isə, atası Məşədi İsmayılin Şuşa şəhərində, Seyidlər məhəlləsindəki ikimərtəbəli evi deyildi, muğamat binası idi...

Belə cəsarətli mülahizələrin səbəbi var. Səttar, Hacı Hüsnü, Məşədi İsi, Mirzə Müxtar, Bülbülcan, Mirzə Fərəc, Gülablı aşıqları... adı çəkilən və çəkilməyən musiqiçilərdən fərqli olaraq, Cabbar Qaryağdioğlu yeganə ifaçıdır ki, onun oxumağı, yəni canlı səsi bu günə qədər nisbətən yaxşı vəziyyətdə tam bir repertuar həcmində qalib və dinlənilir. Ortada səs var!

Yoxa dönmək - olmur. Vara dönmək - var. Belə çıxır, əslində də belədir, Azərbaycan muğamının məğzini canlı olaraq araşdırmaq üçün Cabbar Qaryağdioğlu günün bu gündündə nadir mənbələrdəndir. Həm də mötəbər mənbədir. Cabbar Qaryağdioğlundan nəinki muğamatın tarixinə, hətta gələcəyinə keçid elemək olar.

Cabbar qızıl ortadır!

Cabbar keçmiş öz zəmanəsinə, öz zəmanəsini bu günə, bu günü gələcəyə birləşdirən səs körpüsüdür.

Cabbar səsin dördyüyərıcıdır, bütün yollar bura gəlir və burdan paylanır.

Bu həqiqət hələ Cabbarın sağlığında milli mədəniyyəti yaradan və inkişaf etdirən görkəmli şəxsiyyətlərle yanaşı, əcnəbi musiqışunaslar tərəfindən də etiraf olunurdu (B.Asafyev, E.Brudo, R.Qliyer, G.Xubov, V.Vinoqradov...).

"Azərbaycan xalq musiqisinin inkişafında müstəsna xidmətləri olan musiqi xadimlərindən biri Cabbar Qaryağdıogludur. Onun zəngin repertuarı musiqi dünyasında böyük maraq oyadır. Uzun illər Azərbaycan, erməni, İran, türk musiqisi ilə qaynayıb-qarışan bu repertuarı yaxından bilmədən Azərbaycan

musiqisinin tarixini öyrənmək olmaz". 75 il bundan irəli "Sovetskaya muzika" jurnalında yer alan bu dəyərləndirmə, əlbəttə, tutarlı və tamamile düzgündür.

Beleliklə, XIX əsrin ikinci yarısında dünyaya gələn, 6-7 yaşından oxumağa başlayan, XX əsrin birinci yarısının 44 ili ərzində sənət və şəxsiyyət zirvəsindən bir misqal enməyən Cabbar Qaryağdioğlu bütün Şərqə məxsus muğamat məmləkətinin tən ortasında dikələn möhtəşəm bir zirvədir.

* * *

Muğamat kainatı, muğamat məmləkəti...

Bu kainat nə kainat, bu məmləkət necə bir məmləkətdir ki, orada Cabbar Qaryağdioğlu dövrən sürmüş, xalqın tarixini, ruhunu və gələcək arzularını ifadə edə bilmışdır?

Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" adlı əsərində yazır:

"XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, bu möhtəşəm musiqi "binasının" (muğamatın - V.B.) divarları əvvəller çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır. Yaxın Şərq xalqları uçub-dağılmış bu "musiqi binasının" qiymətli "parçalarından" istifadə edərək, özlərinin "lad tikinti" ləvazimati ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni "musiqi barigahı" tikmişdir. Təbiidir ki, 12 klassik muğamin adları və həmçinin bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəller müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəller şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir".

Buradan da göründüyü kimi, muğamat Şərq xalqlarının inkişafda olan, daim yeniləşən ortaq dəyəridir və minillilikləri uc- uca düyən qədim tarixə malikdir. Cabbarı Cabbar eləyən əsas məqamlardan biri onun fenomenal istedadıdırsa, digəri milli muğam məktəbinin varlığıdır.

Ortada olan tarix isə sübut edir ki, Azərbaycan xalqı həmişə musiqi ilə nəfəs almışdır. Musiqi sözün gerçək mənasında nəinki bu sənətlə məşğul olub onu yaşıdanların, az qala hər bir statik azərbaycanının ruhudur, həyat tərzinin bir hissəsidir.

M.S.İsmayılovun "Azərbaycan xalq musiqisinin janrları" əsərində (Bakı, "İşq" nəşriyyatı, 1984) deyilir:

"Müasir musiqişunaslıq elmi Azərbaycan xalqının qədim bir musiqi mədəniyyətinə malik olduğunu göstərən bir sıra maraqlı materiallar və məlumatlar əldə etmişdir. Lakin bunlar başlıca olaraq tarixi, ədəbi, arxeoloji və etnoqrafik mənbələrdən ibarətdir. Bütün bunların hamisində eramızdan bir neçə min il əvvəl Azərbaycan xalq musiqi mədəniyyətinin tarixi inkişaf prosesi aydın nəzəre çarpır.

Qafqaz sıra dağlarının cənub ətəklərində, Bakı şəhərinə yaxın bir yerdə (Qobustanda) qaya daşları üzərində həkk olunmuş bir sıra insan silueti tapılmışdır. Onların biri kollektiv rəqsi göstərir ki, bu da bizə, bir növ, "Yallı"nı xatırladır. Alımlər bunu eramızdan əvvəl təxminən V-III əsrlərə aid edirlər.

Üzərində insan və heyvan siluetləri həkk olunan bu qaya daşlarına yaxın bir ərazidə, Cingirdağ ətəklərində yenə də böyük bir daş tapılmışdır ki, başqa bir bərk cisimlə ona vurduqda müxtəlif səslər verir. Guman etmək olar ki, bu daş Azərbaycan xalqında çox işlənən zərb alətlərinin ən ibtidai bir nümunəsidir. Maraqlıdır, yerli əhali buna "qaval çalan daş" deyir. Belə düşünmək olar ki, qədim dövrlərdə "Yallı" tipli rəqs havalarında bu daşdan bir zərb aləti kimi istifadə olunmuşdur.

Mingəçevir qazıntıları zamanı sümükdən qayrılmış qədim bir musiqi alətinə təsadüf olunmuşdur ki, bu da Azərbaycan xalqının müasir nəfəsli musiqi alətlərindən birini xatırladır. Alımlər bu aləti eramızdan əvvəl I əsrə aid edirlər.

Qədim zamanlardan bize gəlib çatan bir çox əfsanə və rəvayətlərdə Azərbaycan xalq musiqisinin müəyyən cəhətlərini, ictimai həyatda musiqinin rolunu göstərən bir sıra qiymətli məlumatlara da az təsadüf olunmur.

Biz musiqinin hələ orta əsrlərdə Azərbaycanda geniş yayıldığını ən qədim ədəbi abidə hesab olunan qəhrəmanlıq dastanı "Kitabi-Dədə Qorqud"dan bilirik.

Biz realistik ənənələrin yaranması və Azərbaycan xalqının keçmiş musiqi həyatı haqqında qiymətli məlumatlara müxtəlif dövrlərə aid bir sıra başqa ədəbi abidələrdə də, xüsusən, Nizami, Məhsəti, Xaqani kimi XII əsr şair filosofların əsərlərində rast gəlirik. Azərbaycan poeziyasının klassiki Nizaminin "Xəmsə"si bu baxımdan diqqətəlayiqdir. "Xəmsə"nin tərkib hissələri olan beş ölməz əsərdə müxtəlif musiqi janrları, xalq musiqi ifaçılığı və bir sıra musiqi alətləri haqqında maraqlı məlumat verilməklə, XII əsr Azərbaycan musiqi mədəniyyəti haqqında müəyyən təsəvvür yaradılır.

Tarixdən bize bir neçə musiqiunas alimin adı məlumdur ki, onlar musiqinin müxtəlif sahələrinə aid bir sıra elmi əsərlər yazmış, hətta muğamların yaranmasında yaxından iştirak etməklə Orta Şərqi musiqi mədəniyyətinin inkişafında müəyyən mövqə qazanmışlar. Bunlardan Səfiəddin Əbdül Mömin Urməvini (XIII əsr), Xacə Abdul Qadir Marağayını (XVI əsr) və Mirzə bəyi (XVIII əsr) göstərmək olar.

XVIII əsr musiqi mədəniyyəti haqqında məlumat verən mənbələr içərisində Övliya Çələbinin "Səyahətnamə" əsəri də xüsusi əhəmiyyətə malikdir. Burada deyilir ki, Türkiyə sultanları vaxtilə Azərbaycan xalqının görkəmli incəsənət ustalarını - ən yaxşı çalıb - oxuyanları və rəqqasları Türkiyəyə köçürmüşlər... Bu faktlar bir daha sübut edir ki, hələ orta əsrlərdə Azərbaycanda zəngin bir musiqi mədəniyyəti olmuşdur".

Azərbaycanın musiqi mədəniyyəti, xüsusilə, onun praktik cəhətləri haqqında ləkən, amma olduqca dəyərli əsərlər yaradan Məmməedsaleh İsmayılov milli musiqinin inkişaf mərhələlərini elə-bələ, havadan araşdırır, əksinə, mötəbər mənbələrə söykənir.

Və mənbələrdən, eləcə də tarixin əyani daşıyıcısı çağdaş qan yaddasından hasil olan nəticə budur ki, Orta və Yaxın Şərqi musiqisinin inkişafında, varlığında Azərbaycan xalqının, Dədə Qorquddan tutmuş Cabbar Qaryagdioğluya, Cabbar əmidən bu günə qədər yaşayıb - yaratmış musiqi mögikanlarının föv-qəladə rolu vardır. Musiqi tarixi isə kifayət qədər zəngindir. Mövzuya uyğun olaraq, əlbəttə, yenə Qaryagdioğlu fenomeninə üz tutmaq lazımlı gelir.

Paraleller aparılsa, dərhal üzə çıxacaq ki, Cabbar əminin ifalarında bütün məqamlar tarixi ənənəyə, eyni zamanda, melodiyanın özünə, səs ucalığına tabedir. Bəm, orta, zil məqamlar, sonda mütləq səmimi, inandırıcı novatorluğa yetişir. Xüsusən, xanəndə xalq mahnıları və təsnifləri oxuyarkən bu cəhət açıq-aşkar görünür. O, bir anda qoşmanın, gərayının, bayatının, qəzəlin bölgü, təqti, qafiyə qəliblərini cəsarətlə qırır, musiqi harmoniyasını bütün tərkiblərin üst qatına çıxardır. Qəribədir ki, belə hallarda ahəngin dominantlığı, əger belə demək mümkündürse, monomelodiya bədii səsin demokratiyası şəklində təzahür edir.

Orta məktəb dərsliklərindən də bəllidir ki, Azərbaycan türkçəsində əruz vəznli ən qocaman bədii nümunə İzzəddin Həsənoğluna (XIII əsr) məxsus əvvəlinci üç beysi misal getirilən şeirdir:

*Ayırı könlümü bir xoş qəmərüz, canfəza dilbər
Nə dilbər? Dilbəri şahid. Nə şahid? Şahidi sərvər.*

*Mən ölsəm, sən büti-şəngül sürühi, eyləmə qülgül,
Nə qülgül? Qülgülü badə. Nə badə? Badeyi-əhmər.*

***Başımdan getmədi hərgiz səninlə içdiyim bədə
Nə bədə? Badeyi məsti. Nə məsti? Məsteyi-sağər.***

Bu şeir parçası 800 il bundan önce bədii türkçənin kamiliyini, qüdrətini göstərən qiymətli bir örnəkdir. Məhz bu şeirə istinad edib milli mədəni dəyərlərin hər birinin yaranma tarixinin üstünə, ən azı, min il əlavə etmək lazımdır. Çünkü ortada heyretamız bir mükəmməllik var. Dil ən azı min illik inkişaf yolunu keçməlidir ki, bu quruluşda, bu məzmunda söz örnəyi yaransın. Bu, ayrı bir söhbətin mövzusudur.

Qaryağdioğlunun ifasında musiqi mətnlərinin azadlığını, estetik “mən”in əsasında dayanan ən yaxın poetik mətn örnəyi “Kitabi-Dədə Qorqud”dadır.

“Kitab”da deyilir:

*Bitər sənin otların, Qazılıq dağı,
Bitər ikən, bitməz olsun.
Qaçar sənin keyiklərin, Qazılıq dağı,
Qaçar ikən qaçmaz olsun, daşa dönsün.
Nə biləyin, oğul, arsandanmı oldu,
Nə biləyin, oğul, bu qəzalar sana
Nerədən gəldi?
Ol gövdəndə canın varsa, oğul, xəbər mana!
Qara başım qurban olsun, oğul, sana!*

Cabbar Qaryağdioğlu “Ağlama, balam” xalq mahnisində bu sözləri oxuyur:

*Əlin əlimə almışam, ağlama, balam, ağlama,
Qolum boynuna salmışam, ağlama, balam, ağlama.
Sən getmişən, tək qalmışam, ağlama, balam, ağlama.*

*Səksənmə, diksinmə yarın da qoynunda,
Balam, ağlama, bircəm, ağlama.*

*Samavara od salmışam, ağlama, balam, ağlama,
İstəkana qənd salmışam, ağlama, balam, ağlama,
Səni anandan almışam, ağlama, balam, ağlama.*

*Səksənmə, diksinmə yarın da qoynunda,
Balam, ağlama, bircəm, ağlama.*

Mətnlərdəki ruhi yaxınlıq, üslub və informasiya bənzəyişi, heç şübhəsiz, şeirlərin musiqili ifası ilə bağlıdır. Nə olsun ki, aradan min ildən çox zaman keçib, nə olsun ki, mətnin birini qopuz, o birini tar, kaman müşayiət edib? Bir Allah bilir ki, “Kitab”dan Cabbara qədər xalqın dilində nə qədər indi forması, səs qatarı, janrı, mətni unudulmuş nəğmələr səslənmişdir!

Azərbaycan xalqı iş görəndə, məsələn, yer şumlayanda, əkəndə, taxıl döyündə, inək sağında, toy eləyəndə, ölüsu öləndə, elə belə yolla gedəndə oxuyub, avazla oxuyub; birində tər tökə-tökə, birində gülə-gülə, birində ağlaya-ağlaya, birində də elə-belə, yol gedə-gedə. Bunlar sadə quruluşlu, sadə mətnli, insanı yadigarlardır.

Muğamat isə ayrı bir dəstgahıdır. Sadə xalq havacatları, başqa sözlə, folklor musiqisində olduğu kimi, muğamların da yaşama, var olma tərzi şifahidir, ağız-dan-ağıza, yaddaşdan-yaddaşa keçərək indiyə yetişib.

Fərq burasındadır ki, el mahniları mikromühitin, muğamat makromühitin məhsuludur. Xalq mahniları bulaqdır, başlanğıc çeşmədir, muğamat o axarların hamısını sinəsinə yiğən dərya. Xalq mahniları bixətlidir, bütün ruhi ecazına baxmayaraq bixətlidir, məlum bir nöqtədən başlayıb son ucda yekunlaşır. Muğamat çoxşaxəlidir. Xalq mahniları detaldır, ayrıntıdır. Muğamat sistem.

Həqiqətin haqlı təsdiqində etiraflar bəzən son sözü deyir. Etirafın yeridir, hər halda, müğamatın xarakteri, mətn və musiqi strukturu onu göstərir ki, onun bir sistem olaraq formallaşmasına hind, ərəb, fars faktorlarını nəzərə alaraq baxmaq lazımdır.

Milli mənsubiyətindən asılı olmayaraq müğamat min, yüz illər boyu elitar məhiyyət daşımış, xalq kuzəsinə saraylardan sızmışdır. Əbdülqasım Firdovsi, Nizami Gəncəvi öz əsərlərində məhz müğamat oxu tərzinin mövcudluğunu, təsir gücünü bədii qəhrəmanların timsalında təsdiq etmişlər. 900 il bundan öncə yaşamış Məhsəti Gəncəvinin bütün həyatı və ömrü müğamata bənzəyir, çoxşaxəli, azad, cəzibədar, efsanəvi...

Müğamat, daha doğrusu, Azərbaycan müğamlarının tarixi, səs sistemi, inkişafı, təsir gücü və estetik xüsusiyyətləri haqqında bu günə çatan məlumatlar yalnız "Şahnamə", "Xəmsə" səhifələrində deyil. Bu mövzuya toxunan şəxsiyyətlərin siyahısını çoxlu sayda Azərbaycan ədiblərinin - Qətran Təbrizi, Xaqani Şirvani, Səfiəddin Urməvi, Əbdülqadir Marağayı, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Əbdürəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, bir qədər sonrakı dövrlərdə Mikayıl Muşfiq, Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmmədhüseyn Şəhriyar, Əliağa Vahid, Bəxtiyar Vahabzadə və başqalarının adları hesabına xeyli genişləndirmək mümkündür.

Azərbaycanın qüdrətli poeziya ustası, milli şüurla bağlı bütün məqamlara fövqəladə həssaslıq göstərən Bəxtiyar Vahabzadə "Muğam" poemasını yazmaqla səs abidəsinə söz abidəsi ucaltmışdır:

*Daş ürəklərdə yanıb daşları sindirdi muğam,
Haqqqa düşmən olanı haqqqa tapındırdı muğam.*

*Nə güman eyləmisən ondakı tilsimləri sən
"Kürü ahıyla qurutdu", "sali yandırdı" muğam.*

*Onun hər guşəsi bir xatirə, bir canlı kitab
Keçilən yolları hərdən bizə andırdı muğam.*

*Su çilər kinli ürəklərdə qəzəb tonqalına
Neçə qəsdin öünü kəsdi, dayandırdı muğam.*

*O ürək yanğısı, göz yaşları, bir çəngə bulud
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.*

*Dəfn edin siz məni Zabul-segahın mayəsinə
Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam.*

*Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.*

Cabbar Qaryağdıoğlu'nun dünyaya göz açmadan yüz on il sonra təsnif qədər unudulmaz, mənalı və qısa ömrü yaşayan novator şair Əli Kərim ölüm ayağında vəsiyyət şeirini yazır, qüdrətli sözün və musiqisinin təsiri ilə hətta olmuş insanın dirilə biləcəyinə işarə edir:

*Tabutuma
bir az kağız qoyun,
bir dənə də qələm,
Hayif, bu yaşda
heç nə,
heç nə deməmişəm.*

*Dostlar
bir şeir desinlər,
İşdi,
imkan olsa
bir dənə də mahnı
çaldrınsınlar
Şeirlə mahnının möcüzəsiyle
ayılmağa
cox dəli bir ümidi var.*

Şair haqlıdır. Musiqinin nəinki mənəvi, hətta fiziki oyanışa təkan vermək gücü təsdiq olunmuşdur.

Doğrudan da, hələ XI yüzillikdə məşhur filosof, təbib "Musiqi elmi haqqında" adlı bu sahəyə aid ayrıca yaradan İbn Sina (980-1037) deyib ki, musiqi ürək, qan-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, insanda xoş ovqat əmələ getirir. Kim bilir, bəlkə də, malik olduğu sərvətin - musiqi istedadının, səsin nə qədər əhəmiyyətli və insanlara gərək olduğunu dərk edən dərrakəli xanəndələr səsini qorumaq, boğaz-nəfəs yolları xəstəliklərindən xilas olmaq üçün İbn Sinanın tibbi təyinatlarından faydalananmış, bu təyinatları şifahi də olsa, sonrakı nəsillərə ötürmüşlər. Məsələn, böyük loğman boğaz tellərinə şəfa vermək və səsi qüvvətləndirmək üçün soğan suyunu balla qarışdırıb gündə üç dəfə qaşıqla içməyi, iliq yumurta yeməyi, gavalı yarpağı, qara tutun şirəsi, üzərlik toxumunun suyu ilə qarqara etməyi, qızdırılmış bal mumunun üstdən boğaza sürtülməsini tövsiyyə edirdi. Ayrı cür çıxmasın, bu barədə yeri gəldikcə də danışılacaq; Cabbar əminin xanəndənin mənəvi və tibbi baxımdan sağlamlığına dair tələbləri olduqca ciddi idi. Onun fikrincə, xanəndə şərabdan, sıqaretdən, narkotiklərdən uzaq durmalı, boş-boşuna veyillənməməli, saatlarla çayxanalarda oturub laqqırtı vurmamalı, qız-gelinlər olan məclislərdə abırlı-həyəli davranmalı, eşqibaz olmamalı, tamah dışını çəkməli, pul, şöhrət dalınca qaćmamalı, həmişə elm öyrənməlidir.

Söz sözü çəkdi. Söhbət musiqinin təsir gücü barədə idi. Ərəbistanlı loğman Moisey Maymout (1136-1204) bir az da irəli gedərək, öz dövründə xəstəliklərin musiqi ilə sağalmasının mümkünüyünü sübut etmişdir. Deyilənə görə, musiqi sədaları altında bəslənən gül və çiçəklər, bitkilər başqaları ilə müqayisədə daha təravətli olur və uzun müddət solmurlar.

Azərbaycan müğamları mövzusunun həm tarixi, həm elmi-bədii baxımdan ən geniş və dərindən araşdırılması görkəmli musiqişunas alim, xalq artisti, sənətşunaslıq doktoru, professor Ramiz Zöhrabova məxsusdur. Demək olar ki, elmi fəaliyyətinin əsas hissəsini müğamların tarixinin və mündəricəsinin izahına həsr etmiş, "Azərbaycan müğamları" adlı fundamental əsər yaratmışdır. Alim bu əsərində bir çox ciddi mülahizələrini əsaslandırmak üçün yeri gəldikcə Cabbar Qaryağdıoğluun yaradılığına üz tutmuş, xanəndənin sənətinə yüksək dəyər vermişdir.

Cabbar Qaryağdıoğlu, Azərbaycan milli müğam sənətinin inkişafının yeni mərhələsinə qədər, bu qədim sənətin mövcudluğu aşağıdakı kimi təsvir edilə bilər.

Muğamatın tarixi çox qədim və qeyri-müəyyəndir. Ümumiyyətlə, ilk şeir harda, nə zaman yaranıb, ilk xalça ilk dəfə kim tərəfindən, harada toxunub, Novruz bayramının yaradıcısı kimdir kimi suallar ətrafında düşünmək olar, amma onun müəllifliyi üzərində israr etmək sadəlövhükdür. Bu cür israr mütləq tədqiqatçını tarixdən uzaqlaşdırıb əfsanə və rəvayətə aparacaq.

Belə söyləyirlər:

İki ən qədim insan qaranlıq mağarada ocaq üzərində ov ətini qızardıb yeyirdilər. Onlardan biri qadın, digəri kişi idi. Qadın bərk acmışdı, payını tez

yedi, doymadı, böyük hərisliklə gözünü kişinin əlindəki ət tikəsinə zillədi. Kişi qadını anladı. Kişinin qəlbində qadına qarşı mərhəmət hissi oyandı, əlindəki son tikəni qadına uzatdı. Deyirlər ki, o kişi yer üzünə gələn insanlar arasında birinci şairdir.

O insaflı yarımvəhşi bəşər övladı yeqin öz payını doymayan qadına uzadarkən indiki dünya dillərində möcud olmayan "ha", "hi", "hu"...- dan-zaddan bir söz də işlədib. Belə çıxır ki, dünyanın ilk şeiri də məhz həmin iki səsdən ibarət kəlməmiş... və bəlkə də söz yox, qırıq-qırıq səsmiş.

Digər incəsənət və tətbiqi sənət sahələri, ayrı-ayrı yaradıcılıq növləri, adət və ənənələr, mərasimlər, bayramlar barədə də bu sayaq rəvayətlər uydurmaq olar və yeqin ki, uydurulub.

Ortada olan həqiqət bundan ibarətdir ki, insanların israrla tarixin ən dərin qatlarından bu günə qədər daşıyıb gətirdikləri yaddaş və bu yaddaşdan süzülüb xalqların həyat tərzinə xüsusi bir hava, rəng, işıq, rayihə qatan varlıqlar ümum-bəşəri dəyərə malikdir. O başqa söhbətdir ki, ümumbəşəri dəyərlərin təbii və dinamik inkişafının müəyyən mərhələlərində hansı bir xalq, hətta hansı bir şəxsiyyətsə, obrazlı deyilsə, solo ifa edir, inkişafa təsir göstərir. Deməli, sonrakı bütün sistemlər, özündən əvvəlki sistem üzərindədir və özək sistemin gizlin əlamətlərindən heç zaman xilas ola bilmir. Xilas olmağa heç gərək də yoxdur.

Muğamat, əvvəl də deyildiyi kimi, Yaxın və Orta Şərq xalqlarının birgə sərvətidir, hələ bir az da dərindən dirlənilsə, muğam məqamlarından bütün Yer planetinin səsinin eşidiləcəyi heç kəsde şübhə doğurmasın.

Məhz təbiətiндəki dərin bəşərilik muğamatın yaradılması və yaşamasında qətiyyən rolü olmayan xalqların da ona olan marağını təmin edir.

Üzeyir Hacıbəyli muğamatın sonuncu sabitləşmə, Şərq xalqları arasında bərabər, insaflı bölüşdürülmə mərhələsini təhlil edərkən haqlı olaraq deyir ki, "XIV əsrin axıllarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar, bu möhtəşəm musiqi binasının" divarları əvvəller çatlampış və sonralar isə büsbütün uçub dağılmışdır. Şərq xalqları uçub dağılmış bu "musiqi binasının" qıymətli "parçalarından" istifadə edərək, özlərinin "lad tikinti" ləvazimati ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni "musiqi bari-gahı" tikmişdir.

Azərbaycanın tarixi və milli varlığının inkişaf tapmasında çoxlu zəkali insanların xidməti olmuşdur. Lakin Üzeyir Hacıbəyli elə nadir, əsilzadə şəxsiyyətdir ki, onun bütün varlığı vicdan məsamələrindən toxunmuşdur. Böyük ədibin, dahi musiqişunasın müğamatın yeni tarixini izah edərkən ortaya qoyduğu vicdanlı yanaşma ədalətli, təvazökar olmaqla yanaşı, həm də heç bir mubahisəyə yer saxlamır, müğamatı yaradan, yaşıdan bütün xalqlara ehtiram hissi kimi səslənir...

Üzeyir Hacıbəyli daha sonra yazar ki, "bu musiqi sarayının" tikintisində qədim yunan musiqi nəzəriyyəsini yaxşı bilən və hərtərəfli bilik sahibi olan Əbu Nəşr Fərabi, Avropada Avitsenna adı ilə məşhur olan alim-mütəfəkkir Əbu Əli Sina, Əl-Kündi və başqaları iştirak etmişlər."

Muğamatdan söhbət gedərkən, xüsusilə, onun nəzəri əsaslarının hazırlanması və sistem halına gəlməsi ilə bağlı Azərbaycan musiqi tarixində yer alan bir neçə ad mütləq xatırlanmalıdır.

Üzeyir bəyin adını çəkdiyi filosof-musiqişunaslarla yanaşı, müxtəlif dövrlərdə müxtəlif xalqlara məxsus alımlərdən Xərəzmi (X əsr), Fəxreddin Razi (XII əsr). Onun "Cameül-Ülüm" ensiklopediyasının bir bölməsi musiqiyə aiddir), Mahmud İbn Məsud Əş-Şirazı, Məhəmməd İbn Mahmud Əl Amili, Cami, Kavkabi, Dərviş Əli, azərbaycanlı Mirzə bəy musiqiyə, müğamata aid dəyərli əsərlər yaratmışlar. Müğamat haqqında mülahizələri qalan bir çox musiqişunaslar öz yaradıcılıqlarında nəzəriyyə ilə təcrübəni birləşdirmişlər.

Muğam sənətinin tarixi nə qədər çoxşaxəli, milli baxımdan müxtəlif olsa da, Azərbaycan muğamının beşiyi başında duran Hacı Hüsü, Səttar, Sadıqcan, Məşədi İsi, Mirzə Muxtar, Bülbülcan, Mirzə Məhəmmədhəsən, Məşədi Zeynal, Məlibəyli Cümşüd, Cabbar Qaryağdioğlu, Keçəcioğlu Məhəmməd, Şəkili Ələsgər, Məşədi Məmməd Fərzəliyev, Məşədi Cəmil Əmirov, Segah İslam, Hüseynqulu Sarabski, Qurban Pirimov, Mirzə Mənsur, Seyid Şuşinski, Zülfü Adigözəlov, Xan Şuşinski kimi həmişəyaşar sənətkarların, onlardan sonra gələn muğam nəzəriyyəcisi və ifaçılarının istinad nöqtəsi, milli məxəzi Səfiəddin Urməvi, Əbdüllqadır Marağayı, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli sayıla bilər. Bütöv həqiqət eşqinə bu kitabda başqaları haqqında da danışılır və danışılacaq.

Səfiəddin Əbdül Mömin İbn Yusif Əl Urməvi - Ramiz Zöhrabov, bir çox tədqiqatlıra əsaslanaraq yazar ki, məhz Urməvi Fərabi və İbni Sinanın musiqi sistemini doğmalaşdıraraq inkişaf etdirmişdir.

... Urməvi əsərlərində, ilk dəfə olaraq, "on iki muğam"ı sistemləşdirmiş, onun növlərini avazlara, hissələrə - şöbələrə ayırmışdır ("Kitabi-Əl-Ədvar" kitabı, 15 fəsildən ibarət; "Risaleyi-Şərəfiyyə" ensiklopediyası, 5 fəsildən ibarət - V.B.).

Ramiz Zöhrabov davam edir:

"Onun (Urməvinin - V.B.) musiqi irsi bütün Şərqi tarixində (musiqi tarixində - V.B.) yeni səhifədir."

Bu barədə Urməvidən üzübəri, indiki çäglərə qədər meydana çıxan dünya alimlərinin təsdiqləri var. Məsələn, ingilis musiqiunas alimi Henri Corc Farmer Səfiəddin Urməvi haqqında yazar ki, "Səfiəddin Urməvinin adı ərəb musiqi tarixinin (?) səhifələrini işıqlandıran, ona nur saçan adlardandır. "Kitabi-Əl-Ədvar" və "Risaleyi-Şərəfiyyə"nin müəllifi doğurdan da "sistem... məktəbinin" yaradıcısıdır. Ondan sonra gələn bütün ərəb, fars, türkdilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçısıdır."

Diqqət edin, bu şəxs hələ XIII əsrin ikinci yarısında - 700 il qabaq yaziirdi: "Musiqi sənəti ilə məşgül olan hər bir kəs "şüdud" adlanan dövrərlə rastlaşır. Bu dövrərin hər biri özlüyündə xüsusi bir təməl üzərində dayanan bina timsalında dəstgahlardır. Bunların sayı 12-dir, Üşşaq, Nəva, Əbu-Salik (ona "Busəlik" də deyirlər), Rast, İraq, İsfahan, Zirəfkənd, Büzürük, Zəngulə, Rəhavi, Hüseyni, Hicaz".

700 ildə nə dəyişib? Yalnız adlar. Muğamatata 700 il ərzində çox dəramədlər, bərdəştlər, mayələr, diringilər əlavə olunacaq, Üzeyir bəy demiş, dəstgahlar şöbə olacaq, guşələr dəstgaha çevriləcək, lakin sistem olduğu kimi qalacaq, 12 sütun - 7 sütun, artıb azalan avazlar öz məzmununu hifz edəcək. Təqribən bu ona bənzəyir; kral öldü, yaşasın kral! Burdan belə çıxır ki, muğamat ictimai-iqtisadi formasiyaların modeli üzərində qurulmuşdur. İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm, yenə də kapitalizm bir-birinin içində çıxaraq irəli gəlir, bütün hallarda arzu olunan cəmiyyət irəlididir, hələ ki ona çatmaq olmur... Bəli, Muğamat böyük dəstgahıdır!

Cabbar əminin şəxsində canlı, kitabxanaçılar demişkən, əlyetər olan, böyük harmoniya meydanına qovuşan Azərbaycan muğamının tarixi yolunda digər bir isim "XIV-XV əsrlərin görkəmlı musiqi nəzəriyyəcisi Xacə Əbdüllqadır İdn Əl-Hafız Qeybi Marağayıdır" (1353-1434).

O (Marağayı - V.B.), mənbələrin şəhadətinə görə "öz dövrünün məşhur virtuozu", orta əsr Şərqi musiqi elminin son klassiki, sistemlilik məktəbinin banisi Səfiyəddin Urməvinin davamçısı olmuşdur.

Cabbar Qaryağdioglu həsr olunmuş "Şərqi musiqisinin peygəmbəri" adlı hələ ki sonuncu elmi, nəzəri, publisistik əsərin müəllifi Zemfira Yusifqızı Əbdüllqadır Marağayının farsca yazdığı "Behcətül-ruh" risaləsindən muğam "barigahına" qədəm basanlara on iki məsləhəti örnek götirmiştir.

Devilir:

“Ən əvvəl, bu elmin sahibi (Marağayı müğamati, ümumən musiqini sənət, ifaçılıq yox, elm adlandırır - V.B.) hər nə qədər camaata yad olub biganə otursa (yəqin ki, təmkinli, ağıryana - V.B.) və gözə az görünəsə, izzəti o qədər artıq olar.

İkinci - fakir (sadə - V.B.) paltarlar geyinməyə çox çalışın.

Üçüncü - soyuq məcazlı xörəklərdən çəkinsin.

Dördüncü - hər gün daş götürüb bir neçə addım yol getsin.

Beşinci - qadınlarla yaxınlığı qayda ilə etsin.

Altıncı - qalxmaq, enmək, fiziki hərəkətlər və nəfəsalma.

Yedinci - çiy süd və zeytun yağı içsin.

Səkkizinci - Məşqi çətin və asan təsnifləri hər gün oxumaq, yadda saxlamaq və saqirdlərinə öyretmək.

Doqquzuncu - öz səsini gizləməmək (yəqin ki, boğmamaq, qısmamaq - V.B.). Müəyyən bir ahəngi əvvəlcədən nəzərdə tutmamış oxumağa başlamamaq.

Onuncu - məclisdə oxumağa çox meyl etməmək, elə etmək ki, məclis onun oxumağından təngə qəlməsin.

On birinci - padşahlar, dünya əhlinin məclislərində iştirak etmək. O məclisdə məkruh və xəbis şeyləri düşünməmək, gördükleri haqqında başqa yerlərdə danışmamaq.

On ikinci - ciddi olmaq, gaba sözlərdən və zarafatlardan uzaq durmaq.

Cabbar Qaryağdioğlu "Qabusnamə"dən, Marağayidən gələn bu on iki məsləhətə nəinki əməl etdi, istedadına, şəxsiyyətinə uyğun olaraq onları bir qədər də zənginləşdirdi.

Cabbar Qaryağdioğlu əmanət verilən müğam sərvətinin beşiyi başındakı daha bir səxs Mir Möhsün Nəvvabdır (1833-1918).

Bütün ömrü boyu qələmdən doymayan, ən yiğcam nəşr, publisistika, elmi əsərlərində, Məhəmməd Füzuli demmiş, "sözə ehya verən", dərin təfsilatları az sözə ifadə edən Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" əsərində, lap dəqiqi "Tarixi məlumat" bölməsində müğamatın varlığında rol oynamış tarixi şəxsiyyətlərdən, Pıfaqor, İbni Sina da daxil olmaqla, cəmi-cümələtəni altı şəxsin adını çəkir. Onlardan biri də Nəvvabdır. Azərbaycan professional musiqisinin banisi yazar:

"Azerbaycanın XIX. əsr musiqişunas alimi Nəvvab Mir Möhsün Seyid Əhməd oğlu Qarabağı (Şuşadan) özünün "Vüzuhül-ərqam" ("Musiqi istilahlarının sərhisi") adlı kitabında ... Yaxın Şərqi xalqlarının qədim musiqisindən bəhs edir."

Filologiya elmləri namizədi Əkrem Bağırov "Təzkireyi-Nəvvab" əsərinin önsözündə Nəvvablı oxuculara belə tanıdır:

"Mir Möhsün Nəvvab XIX əsr Azərbaycan elmi-mədəni mühitinin yetişdirdiyi ən böyük simalardan biridir. Bu dövrün poeziyası, musiqişünaslığı, rəssamlığı, astronomiyası, pedaqoji fikri, ədəbiyyatşünaslığı, xəttatlığı, nəqqaşlığı və s. sahələri haqda söz deyib, fikir yürütmək istərkən Nəvvabi xatırlamamaq mümkün deyil".

Mənbələrdə sözügedən yüzillikdə (XIX əsr) Şuşada fəaliyyət göstərən əsasən üç musiqili ədəbi-bədii məclisin adı keçir. "Məclisi-üns (Ülfət məclisi) - ilk dəfə 1864-cü ildə şair H.A.Ağahın evində təşkil olunmuş, X.Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərmişdir (Bax: "Muğam ensiklopediyası"), "Məclisi Fəramuşan" (Unudulanlar məclisi) - 1872-ci ildə Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir.

"M.M.Nəvvab "Vüzuhül ərqam" traktatında təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqi ölkələrinin keçən yüzillikdə (XIX əsr - V.B.) musiqi və muğam ifacilığı məsələlərinə toxunmuşdur.

...Öz əsərlərində muğamların şöbə, guşə və avazlarından söz açmış, bunaqla əlaqədar xüsusi dəstgahlar cədvəli yaratmışdır. Klassik musiqidən bizi 12 muğam, 24 şöbə, 48 guşə, 6 avaz məlumdur. M.M.Nəvvabda isə, 6 avaz əvəzinə 15 avaz verilir. ... Onun fikrincə, "Rast" - bahar küləyinin təsirindən, "Rahab" - yağışın damcı-damcı tökülməsindən, "Çahargah" - göy gurultusundan, "Dügah" - fəvvərədən axan su səsindən, "Mahur" - üzgü zamanı sudan çıxan şappiltidən, "Nəva" - aşıqların naləsindən, "Şahnaz" - bülbüllərin cəh-cəh səsindən ... alınmışdır." (R.Zöhrabov - "Azərbaycan muğamları")

Bir də Xarrat Qulunun dini oxumanı öyrədən məktəb məclisi olmuşdur. Araşdırılmadan belə görünür ki, bu məclislər arasında iştirakçıların sərbəstliyi baxımından keçilməz sədlər olmamış, istər şairlər, istər musiqicilər və alimlərin bir çoxu bu dərnəklərin hər üçündə fəaliyyət göstərmiş, sənətin sırlarını bələd olmuş, öz istedad və bacarıqlarını göstərmişlər.

"Məclisi-üns" yaradılanda Cabbar Qaryağdioğlunun üç, "Məclisi-Fəramusan" təşkil ediləndə on bir yaşı vardi. Qarabağda, Qafqazda, Orta Asiyada məşhurlaşanda bu birliklər qızığın fəaliyyət göstərirdi. Xanəndə o məclislərə dəvət olunur, gənc yaşlarından poeziyanın və musiqinin incəliklərini qəlbində ipə-sapa düzürdü.

El şənlilikləri, toyalar, bulaqüstü, qayabaşı məclislər isə, əldə olunmuş təcrübələri, bir növ, sınaqdan keçirir, püxtələşdirir, öz istedadından gələn tamamilə bənzərsiz nəfəslə ilbəil boy atıb qalxırıdı. Əslində, tədqiqatçıların "Şuşa muhit" adlandırdıqları muhit elə budur! Şuşa mühitinin bir qanadı poeziyadırsa, o biri qanadı musiqidir, muğamatdır.

* * *

Ərəblərdə və türklərdə makam, tacik və özbəklərdə makom, uyğurlarda mukam, iranlılarda dəstgah, hindlilərdə raqa, yaponlarda qaqaku, indoneziyalılarda pafet, qazaxlarda küy, qırğızlarda kü ... ümumi estetik izahda nədirse, azərbaycanlılarda muğam odur. Burada "ümumi estetik izah" söz birləşməsi təsadüfən işlədilməyib. Çünkü konkret məqamda onların heç biri Azərbaycan muğamı, Azərbaycan muğamı isə onların heç biri deyil.

Hesab edilsə ki, Azərbaycan milli musiqisinin dörd qolu var (folklor - xalq nəğmələri və rəqsleri, aşiq musiqisi, muğamat və müasir professional musiqi), bütün bu qolların birləşən yeri, üreyi, tənzimləyicisi bir növ hava və qan daşıyıcısı muğamatdır. O, içində musiqi ailəsi yiğisən möhtəşəm binaya bənzeyir. Azərbaycan musiqisi ifa tərzinə görə iki qisimdir: instrumental və vokal. Muğamat hər iki ifa üslubunda təzahür edir.

Artıq tarixə qovuşmuş bir çox ifaçıları - xanəndə və sazəndələri bu möhtəşəm sarayın sütunları, divarları hesab eləmək olar. Cabbar Qaryağdioğlu isə meyardır. Bu insan 70 il müddətində səhnədən, iki bölünmüş dünya evinin parasına bənzəyən qavalдан əl çəkməyərək muğamat ifaçısına verilən tələblərin hamısını yerinə yetirmiş, yeni ölçü və ülgülər, daha müasir meyarlar yaratmışdır. O deyirdi, muğamat səsdən ibarətdir. Onun dediyi səs elə belə səs deyil, yerin yeddi qatına, fələyin ərsinə çatan qüdrətli səssdir. Səsin gücü ilə də məsələ bitmir, ona qalsa, insan səbrini basıb gözləyər, ya da dağlara çəkilərdi ki, bütün səsləri bir anda batırın göy gurultusunu dinləsin. Güclü səs güclü harmoniyaya oturanda musiqi yaranır. Oxu texnikası xanəndənin musiqiyə dərin bələdliyindən və improvizə məharətindən irəli gelir. Səsdə məlahət, nə yaziq ki, sonradan yarana bilməz, bu bir növ Allah vergisidir. Bənzərsizlik, yalnız özü kimi oxumaq istedad və peşəkarlığın vəhdətindən yaranır. Üstəgəl söz seçimi, üstə gəl musiqi üçlüyünün - trionun həmrəyliyi, bir-birini üç bədəndəkəi tək ruh kimi duymağ...

Məhz muğamatda bütün bu şərtlər birləşərək musiqinin təsir gücünü yaradır, ifaçıların professionallığını təyin edir.

Muğam öz ruhunda qədim tarixi yaşadan canlı ənənədir. Adam heyrət edir, musiqi qolları içərisində ən mürəkkəb quruluşa, kompozisiyani təşkil edən cəhətlərin çoxluğununa baxmayaraq muğamat ağızdan-ağıza keçərək yaşamışdır. Muğamin təvəllüd tarixi kimi, onun yaşamaq, var olmaq qaydaları da sırrı-xudadır.

Mükəmməllik bu sənətə olan marağlı bir an belə səngitmir. Novruz bayramı, min çeşidli zərif xalçalar, poeziya ilə bir sırada muğamat milli estetik düşüncənin möhtəşəm bürcləri misalındadır.

Muğamat Azərbaycan bədiyyatının tanınma nisanlarından biridir.

Təəssüf ki, not, səs yazıları olmadıqından şifahi professional musiqiyə bağlı quru adlar, onların tərifi qalmışdır.

Barbəd ve Nəkisa, dəstgah şöbələri (bəklə də dəstgah!) - nəva, rah, xocrəvani... Şərq musiqi tarixində muğamların vahid kökdən, bir mənbədən rişələndiyi deyilsə də, ayrı-ayrı xalqlara məxsus muğamların fərqliliyinə də göz yummaq olmaz.

Bir sual da düşündürür; görəsən, muğamların ilk müəllifləri kimlər olmuşdur? Yəni doğrudanmı nə zamansa Şərq xalqlarının ulu əcdadları bir araya gələrək muğamati yaratmışlar? Axi xalq ümumi məfhumdur. Muğamlardakı dahiyanə fərdi istedad izləri istər-istəməz düşünməyə vadar edir. Ümumiyyətlə, nəinki mürəkkəb, professional quruluşa malik muğamati, hətta bayatını, atalar sözünü, nağılı, dastanı ... qəti şəkildə bildirmək ki, xalq yaradıb bu fikirdə bir qədər qeyri-dəqiqlik və ehtimal məzmunu var. Xalq mənəvi müəllifdir, xalq istedadlı, ağıllı bir şəxs tərəfindən yaradılmış bu və ya digər bədi, intellektual sərvəti yaşada bilər. Bu cür örnəklərin cilalanması isə ağızdan ağıza, yaddaşdan yaddaşa ötürülərkən baş verir.

Muğamat isə deyildiyi kimi, sistemdir, orada bədiiliklə intellekt birləşir. Məsələn, milli muğamatda Cabbar Qaryagdıcıoğlu qədər improvisizələr aparan ikinci bir xanəndə təsəvvür eləmək çətindir. Lakin o bütün hallarda muğamat sisteminin içərisindədir, muğamat yoluyla rast yeriyir.

Bura qədər deyilənlərdən belə yekunlar yaranır ki, Cabbarı Cabbar eləyən muğamatın tarixi çox qədimdir, onun yaranması və inkişafında Yaxın və Orta Şərq xalqları, o cümlədən, Azərbaycan muğamatçıları birgə çalışmış, sənəti zənginləşdirmiş, ona milli xüsusiyyətlər əlavə etmişlər. Təqribən 500 il ərzində yenidən formalaşan sırf Azərbaycan-türk muğamati 12 muğam ailəsindən xoşluqla, xeyir-dua ilə və təbii ki, qiymətli mirasla ayrılaraq 7 əsas muğam dəstgahından, 5 kiçik həcmli muğamdan, 9 zərb muğamdan, təsnif və rənglərdən ibarət insanlara zövq, rahatlıq, qürur verən canlı, inkişafda olan bir varlığa çevrilmişdir.

Ramiz Zöhrabov müxtəlif mənbələrə əsaslanaraq (risalə, program ...) müxtəlif əsrlərdə muğamatın tərkibini əks etdirən cədvəllər göstərmişdir. Maraqlı məqamlar ortaya çıxır, məsələn, ən dayanıqlı, sabitqədəm muğam dəstgahı hesab edilən "Rast"-in şöbə və guşələrinin sayı və ardıcılılığı nəinki müxtəlif Şərq xalqlarında, hətta Azərbaycanın ayrı-ayrı musiqi məclislərində fərqlənir. Verilmiş cədvəldən belə məlum olur ki, Bakı (Abşeron) məclislərində "Rast"-in 15, Şuşa (Qarabağ) məclislərində 18, Şamaxı (Şirvan) məclislərində 21 şöbə və guşəsi vardır.

Fərqlilik sadədən mürəkkəbə doğru, ümumşərq miqyasında coğrafiyadan-coğrafiyaya dəyişir və indiyə qədər qeyd edilən tarixi, milli, ictimai aspektlər nəzərə alınmaqla təbii qarşılanmalıdır.

Azərbaycan muğamat sərvətinin, muğam ailəsinin oturuşmuş şəkli, Ramiz Zöhrabovun təfsirinə görə belədir:

Rast

Rast ailəsinə daxil olan muğam dəstgahları:

-Mahur-hindi

- Orta Mahur
- Bayati Qacar
- Dügah

Şur

Segah

Segah ailəsinə daxil olan muğam dəstgahlar:

- Zabul Segah
- Mirzə Hüseyn Segahi
- Xaric Segah

Cahargah

Şüstər

Bayati Şiraz

Humayun

Kiçik həcmli muğamlar:

- Qatar
- Rahab
- Şahnaz
- Bayati-Kurd
- Dəştı

Zərb muğamları:

- Heyrati
- Arazbarı
- Mənsuriyyə
- Simayı Şəms
- Manı
- Ovşarı
- Heydəri

Şikəstlər:

- Qarabağ şikəstəsi
- Kəsmə şikəstə

Muğamatsevnlərə o da məlumdur ki, dəstgahlar, şöbə və guşələr Bərdəst, Dəramət, Təsnif, Rəng, Diringi deyilən ritmik musiqi inciləri ilə süslənib bəzədirilir.

Humayun. İkinci təməl

Humayun mənası cənnət deməkdir. Humayun xeyir-dua verilmiş mənasını bildirir. Bu bölmədə Cabbar Qaryagdioğlu fenomeninin təməlində dayanan islami dəyərlər xatırlanır.

Zemfira Yusifqızı "Şərq musiqisinin peyğəmbəri" əsərində nəinki, Cabbar Qaryagdioğlu, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında İslam faktoruna milli musiqi kontekstində məqamına görə toxunub. Kitabın adındakı "peyğəmbər" sözünün də ilkin qaynağı din tarixindəndir.

Əlbəttə, əhatə olunduğu islami mühitin məqsədi heç də Cabbara musiqi təlim etmək deyildi. Əksinə, bir çox incəsənət növləri ilə yanaşı İslam qaydaları musiqiyə də əsrlər boyu mühafizəkarlıq və ehtiyatla yanaşmışdır. Bəzi ölkələrdə bu, indi də davam edir.

Deyildi ki, Cabbar Şuşanın Seyidlər məhəlləsində dünyaya göz açıb, 40 il bu məhəllədəki evdən çıxaraq əsrarəngiz türk ahəngini dörd bucağına yaymışdı. Təbii ki, Cabbarın mənsub olduğu məhəlləyə Seyidlər adı havadan verilməyib.

Rəvayətlərə, İslam tarixindəki bir sıra sübutlu, inandırıcı izlərə görə seyidlər Məhəmməd peyğəmbərin nəslindəndir. Sonradan baş verən məhəllənin boy artımı zamanı Qarabağın hər yerində Şuşaya gələrək, tutaq ki, Seyidlər

məhəlləsində yuva qurub məskunlaşma inkar oluna bilməz. Bununla belə, ilkin mərhələdə bu məhəlləyə düşənlərin, demək olar, hamisının Seyidli tayfasından, tiresində olması şübhəsizdir. Məhəllə sakinlərinin sayca çoxalması da, əsasən, Seyidlilərin hesabına ola bilərdi. Nəinki Azərbaycanın, hətta onun sərhədləri dışında mövcud olan Seyidlər icma üzvlərinin qohumluq əlaqələri, onların bir-biri ilə imkan daxilində temaslar qurmaq istəyi müxtəlif zaman kəsiklərində müşahidə olunmuşdur. Cabbar Qaryağdioğlunun yetirməsi Seyid Şuşinski virtuozi bir xanəndə, musiqi elminin bilicisi, ustad bir sənətkar idi. Cabbar əmi digərləri ilə müqayisədə onun yaradıcılığına çox yüksək dəyər verirdi. Bununla belə, ustadın öz şagirdinə münasibətində bir qohum, eyni nəslin nümayəndəsinə bəslənə bilən sevgi izlənməkdədir.

Bəli, Cabbarın atası bütün varlığı ilə İslam qaydalarının qulluğunda idi. Övladlarının gözəl səsə malik olmaları onu sevindirirdi, lakin o, Məhəmmədin, Cabbarın, Məhərrəmin, Qafarın toylarda, məclislərdə deyil, məsciddə müqəddəs Quran ayələrini, dini musiqiləri oxumağını isteyirdi.

Bu siyahıya Məşədi Məhəmmədin, sonralar Azərbaycan muğamını əlçatmaq zırvəyə qaldıran Cabbarın da adını əlavə etmək ədalətli olardı.

Cabbar Qaryağdioğlunun mənsub olduğu XIX əsrin ikinci yarısında dini qaydalar və dünyagörüşləri incəsənətin inkişafı yolunda bir çox maneqələr yaratса da, dövrün elmlı insanları, inkişafın perspektivlərini hiss edən ziyalılar ruhdan düşmür, xalq mənəviyyatının zənginləşməsinə təsir göstərə bilən bəşəri dəyərlərin qorunmasına və irəli getməsinə yol açmağa çalışırdılar.

Zemfira Yusifqızı görkəmli musiqi xadimi C.Bağdadbəyovun xatirələrində Nəvvabla bağlı bir hadisəni misal çəkir:

“Bir gün Nəvvabın yanında idim (C.Bağdadbəyov - V.B.). Bir çox qəzəllərdə anlamadığım kəlmə və cümlələrin mənasını öyrənib yazdım. Bu halda çox təmiz geyinmiş və paltarından Məkkə qoxusu gələn bir dərvish gəlib dedi:

-Ağayı, mənim bir gözəl qəzəlim vardır. Amma bazaarda oxumaqdan ehtiyat edirəm. Xahiş edirəm, qulaq asasınız, hərgah siz qəbul etsəniz, mən də bazaarda oxuyaram.

Nəvvab dərvişin pəsdən oxumasına izn verdi, o da bu qəzəli Mirzə Hüseyn Seygahı üstündə oxumağa başladı. Nəvvab dərvişin qəzəlinə qulaq asıb hər yerdə oxumağına izn verdi.

Nəvvab musiqini inkişaf etdirmək məqsədi ilə müctəhid Fazıl İrəvaniyə müraciət etmiş, ondan musiqi işləri ilə əlaqədar rəsmi surətdə icazə almaq istəmişdi.

Lakin Fazıl İrəvani çalğıya və zəngulə ilə oxumağa izn verməmişdir. Nəvvab məscid mollalarının katibi olub, iqtisadi cəhətdən mollalardan asılı olmasına baxmayaraq müctəhidin kafi olmayan cavabından yenə də qorxmamış, əlaltından səsi olan cavanlara qəzəllər verib muğam öyrətmış, dəfələrlə isə açıqdan-açıqa məsnəvi, rast və qeyri-muğamlar təlim etmişdir.”

Cabbar Qaryağdioğlunu konkret anlamda müəyyən bir təlim dövrü ərzində dini musiqi mühiti yetişdirmişdirmi? Birmənali olaraq, xeyr! İslam qaydaları və onun təklifi etdiyi “yalnız müəzzəznlik” imkan dairəsi onun inkişafı yolunda əngəlmi olmuşdur? Birmənali olaraq, xeyr.

Göstərilən hər iki hala dair şəhadət verən örnəklər olsa-olsa, epizodlardır. Çünkü o, minillik ənənəsi olan muğamat dünyasına istedad töhfəsi idi. O ləp körpəlikdən hər seydən önce dünya deyilən həyat həqiqətlərinə muğamat pəncərəsindən boyanırdı. Bunu da danmaq olmaz ki, İslam mədəniyyəti muğamatın özünü də ehtiva edir.

Azərbaycanın tarixən mövcud olduğu coğrafi ərazi, onun təbiəti, sərvətləri zaman-zaman qonşu xalqların və dövlətlərin, dünya cahangirlərinin iştah dişlərini qıcıqlandırılmışdır.

VIII-IX əsrlərdə ərəb xilafəti tərəfindən tam istila olunana qədər bu məmləkəti ələ keçirmək uğrunda Bizans və Sasani imperiyaları arasında 400 il cıvarında çarşılaşma getmişdi. Bu, göstərilən müddət qədərincə xalq əzabı deməkdir. Lakin buna baxmayaraq, Azərbaycan xalqı Sasani, Bizans, ərəb təcavüzləri dövrlərində hətta param-parça, otaylı-butaylı olsa da, özünün tarixi, mənəvi, mədəni simasını qoruyub saxlaya bilmiş, bəşər sivilizasiyasında rol oynayan dövlətlər qurmuşdur. İşgalçi xilafətin əlinde İslam dini qılıncdan da kəsərli ideoloji silah olsa da, onun həyatla əlaqəli qaydaları, öz fəlsəfəsinə uyğun olaraq, göylərə pənah aparmaqdan əlləşməkdən daha çox, yerdə nizam yaratmaq niyyəti və ən əsası, böyük insan kütlələrini eyni iman, inam mərkəzində birləşdirmək qüdrəti ərəb olmayan dünyanın da inkişafına təkan vermiş, ortaç vicdan, ortaç dünyagörüşü, ortaç mədəniyyət və mənəviyyat formalaşmışdır. Təsadüfi deyil ki, İslam dininin təsiri Azərbaycan türklərinin ən qədim ana kitabı olan Dədə Qorqud dastanlarında da yer almışdır.

Tarixdə XII əsr Azərbaycan intibahı məlumdur. Həmin dövrə ölkədə ticarət, sənətkarlıq, memarlıq, ədəbiyyat, hətta, əsasən saray divarları arasında ömür sürsə də, musiqi ən yüksək səviyyəyə qalxmış, dahi şairlərin, memarların, tarixi şəxsiyyətlərin adı sivilizasiya xronologiyasında qalmışdır.

Sonrakı əsrlərdə hakimiyyətlər dəyişib, dövlətləri varis quruluşlar əvəz etsə də, İslam dini ilə əlaqədar dünyagörüşün hakimiyyəti süqut etməmişdir. İslam inzibati idarəetmə müstəvisindən qopub mənəvi vicdani təsir qüdrəti qazanmışdır. Məhz İslam dəyərləri bir çox dövlətlərin qüdrətini artırılmış, bayrağını daha da ucalara qaldırılmışdır. Bu nöqtədən yanaşanda Cabbarı Cabbar eləyən tarixi Şərq və İslam təməli açıq-aydın görünür.

Cabbar Şərqi inkişafda olan müsəlman şəhərində doğulmuşdu. Hər səhər sübh namazı vaxtı gün ərzində beş dəfə Şuşanın 18 məscidindən yüksələn azan səsi bu zirvə şəhərin ruhunu göyün yeddi qatına qaldırırdı, onsuza da uca olan Şuşa bir az da ucalırdı. Başqalarından fenomenal vergi ilə fərqlənən gələcəyin xanəndəsi üçün isə bu ilahi müqəddəs səslər yalnız səs deyil, ciyərlərini genəldən sənət havası, estetik ahəngdarlığın dəyərli bir qatı idi.

Şuşanın fövgəl gözəlliyyinin müəllifi təbiət idisə, memari simasının nəqqası İslam mədəniyyəti olmuşdur.

*Düşüb nurun izinə
neçə yüz ildən bəri,
ucalıb göy üzünə
azan açır səhəri.*

*Hikmətdi açar andı
ondan düşərli hanı?
bu dünya bağlı sandıq -
azan açır dünyani.*

*Son sözü azan deyir
candan qopur can kimi;
axşamlar kilidləyir
hər yanı dükan kimi...*

Cabbar Qaryağdioğlu Yaxın və Orta Şərqi, Ərəbistan və Afrikada İslam fəlsəfəsinin daşıyıcısı olan üç əsas dilin üçünə də bələd idi - ana dili - türk dili, mükəmməl fars, ərəb dili savadı vardi, müqəddəs Qurani-Kərimi oxunmaqdə mahir idi.

O, dördüncü dilin də yaradıcısidir. Bu bütün ruhunda İslam hikmətlərini hifz edən türk-azərbaycan müğamat dilidir. Əgər Yaxın və Orta Şərq xalqlarının ortaç dəyəri olan müğamat təhlil-tədqiq mənasında hissələrə ayrılsa, onun

tərkibində qüdrətli bədii sözlə ecazkar ahəng payı yarı-yarıya çıxacaq. Burada varlıq, mövcud olma yüksək sözə yüksək səsin vəhdətindən yaranır.

İnstrumental müğam hissədir. Vokal instrumental müğam bütövlük. Cabbar Qaryağdioğlunun, eləcə də Barbəddən üzübəri müğam ifa edən xanəndələrin mətn repertuarında elə bir klassik Şərq şairi yoxdur ki, onun sözü musiqidən qanad taxmasın. Miladdan sonrakı iki min il ərzində kütləvilik baxımından insan gözü sanki dincəlmışdır. Çünkü mütaliə bacarığı az sayda seçilmişlərin qisməti idi. Kütlənin boyartımı qulaqdan qidalanırdı. Bu mənada xanəndələr, oxuyanlar xalqla hikmət arasında fövqəladə bir körpü rolunu oynayırdılar. Xalqlar "Avesta", Dədə Qorqud, Qurani-Kərim mətnlərini, bayatıları, ağılları, alqışları, qarğışları, yaratmaq, qurmaq, əkibbecərmək, şənlənməklə bağlı ürək çirpintilərini ifaçıların dilindən anlayıb bilirdilər. Bəlkə, ona görə deyilir ki, yerin də qulağı var? Məhz ifaçıların (xanəndələrin) sayəsində Firdovsi, Xaqani, Nizami, Rudəki, Rumi, Dəhləvi, Nəsimi, Nəvai, Füzuli, Hafiz, Sədi ... qarşılıqlı olaraq ümumşərəq mədəniyyətinin ortaq poetik dilinə çevrilmişlər!

XIX yüzilliyin sonuna qədər istisnasız olaraq, bütün sənətkarlar (hətta kaşı düzən, mis, çini məmələtlər hazırlayan, bina tikən, xalça toxuyan, miniatür rəsmiçərələr belə), şübhəsiz, şairlər, xanəndələr - islami ornamentlərin təsiri altında olmuşdur demək yanlışdır, islami dəyərlər təməli üzərində ucalıb qalxmışlar. Cabbarın meydana gəldiyi XIX yüzillikdə isə İslam yalnız inanc ritualları deyil, dünyagörüşü idi.

Əgər insafı bir qırğına tullasan, xanəndə qismində Cabbar Qaryağdioğlunu konkret bir janr üzrə icraçı adlandıranlar tapılar. Onlar da haqlıdır. Çünkü müğamat öz kökünə oxşayır; başqa sözlə, Quran avazı kimi konservativdir. Hətta improvisatörələr də islami məqama arxalanır. Xanəndə ifa zamanı əvvəlcədən müəyyən edilən tale, alın yazısı kimi ölçü-biçili, çarəsiz yoldan çıxa bilməz. Yəni Cabbarı İslam kökündən ayırmak uğursuz və gülməli bir cəhd olardı. Çünkü qəlib Allah qəlibidir. Müğamatın dəyərləndirilməsində bu qəlibin mövcudluğu indiki günlərə qədər davam edir.

Bəs yaxşı, eyni meyarlarla yanaşarkən Üzeyir Hacıbəyli necə dəyərləndirilə bilər? Axi o, professional Azərbaycan musiqisinin banisidir. O, klassizmin kobud divarlarını hərəkətin, inkişafın xeyrinə sindiran ilk iki-üç azərbaycanlıdan biridir. Üzeyir Hacıbəyli Azərbaycanın ərazisi kimidir. Üstəlik dahi bəstəkar: "Fəqət, Azərbaycanda dini ruhda bir musiqi varsa, o da Quranın avaz ilə oxunduğu musiqidir ki, dünyəvi musiqiye məxsus olan müğam və dəstgahlara heç bir münasibəti olmayıb, xüsusi üslubu vardır."

Xüsusilə, musiqi elminin təhlili və ümmümləşdirilməsində hələ ki Üzeyir bəylə mübahisə şansı heç kəsə verilməyib. Bununla belə, məhz onun yaradıcılığı nöqtəsində Şərqlə Qərb bir-birinə qovuşur. Ən azı, Azərbaycan musiqisinin fəsləfəsinin dünya tərəfindən dərk olunma imkanı yaranır. Üzeyir Hacıbəyli türk varlığının tərcüməyə, izaha ehtiyacı olmayan bəşəri dilidir. Tütəlim, İslam əsasları Üzeyir bəyin yaradıcılığından qoparılısa, sizcə, nə baş verər? Əlbəttə, fəlakət! Üzeyir Hacıbəylinin ucaltdığı estetik-bədii sarayın, musiqi qalasının daşı daş üstə qalmaz. Bax bu, sırrı-xudadır. Unutmaq lazımdır ki, burada söhbət avazdan, yaxud mətnin oxunuş üslubundan deyil, dini dəyərlərin çoxəsrlik nüfuzundan gedir. Kitabi-Dədə Qorqud da, Nizami Gəncəvi də, İmadəddin Nəsimi də, Məhəmməd Füzuli də, Cabbar Qaryağdioğlu da, Üzeyir Hacıbəyli də ... sadəcə, din içində dindir!

Alt mizrab

Müğamin mənbəyini bilmək üçün ümumən estetik düşüncənin, indiki halda bütün musiqilərin yaranış nöqtəsini üzə çıxarmaq lazımdır. Bu isə yalnız ehtimal oluna bilər, deməli, müğamatın doğum tarixini müəyyənləşdirmək mümkün deyil.

Bavati-Siraz, Üçüncü təməl

Cabbar Qaryagdiovun sənəti XIX əsrde Azərbaycan dilinin intibahının bədii səs şeklinde təsdididir.

***Millətimin səsi nəğmə, çəkdiyi ah qəzəldi,
Göy üzü tək geniş qəlbi çıraqlıdı, şamlıdı.***

*Bir azadlıq qovğası var əməllərdə əzəldən
Varlığından qanlar axan tarixcəmiz şünlidi.*

**Axar cənnət çeşmələri çəmənlərə çilənir,
Məmləkatim cənnətdi ki, hər nəmati tamlıdı.**

*Mərd sinələr gör neçə yol parçalanıb zərbədən,
İqidlərin kövnəyi tək bayraqında qanlıdı.*

*Əcdadların xəfif ruhu əsir, onçun yurdumun
Qara dası nəfəs alır, gavası da canlıdır.*

Muğamatın eşi yiyesi, yaradıcısı xalq və xalqın içərisindən çıxan istedadlı insanlar olmuşlar. Onlardan biri, bu araşdırmanın məqsədində görə birincisi Cabbar Qaryağdioğludur. Bəzi tədqiqatçıların fikrinə görə, muğam dəstgahlarını, onun ayrı-ayrı şöbə və guşələrini türk-azərbaycan boğazı ilə, Azərbaycan dilində yazılmış şeirlərlə ilk dəfə Cabbar Qaryağdioğlu ifa etmişdir. Bu heç də inandırıcı deyil. Çünkü sistem böyük tarixi tərübənin yekunudur. Sadəcə Cabbar dəyanətli övladdır, möhtəşəm ırsin-səsin və sözün layiqli ötürürcüsüdür. Və heç şübhəsiz ki, Cabbar fenomenini yaradan üçüncü təməl Azərbaycan dilidir, Azərbaycan ruhunda o zamana qədər toplanmış folklor, ədəbi-bədii sərvətlər, milli varlıqlardır. Düzü budur.

Emosional təfərrüatlardan uzaq düşmək, bu kitabın əsas bölməsinə tez yətişmək xatirəsinə "Azərbaycan tarixi" ("Azərbaycan tarixi", Çıraq nəşriyyatı. Bakı 2007) kitabının VI fəslinə ("Azərbaycan xalqının və dilinin yaranması". Müəllif - professor Y.B.Yusifov) nəzər salsanız, siz də dərhal şərık olacaqsınız ki, xalqlar bəlli ərazilərdə yaranmışlar. Azərbaycan türkləri də istisna deyil. Tarixi Azərbaycan miladdan yüz illər öncədən şimalda Dərbənd, cənubda Zəncan - Qəzvin, şərqdə Xəzər dənizi, qərbdə Tiflis, İravan və Urmiya gölünün qərb sahilərini əhətə edirdi. Azərbaycan türkləri beşikdən türk dilində danışmış, heç bir ayrı xalqdan dönməmişlər. Etnoslarla qonşuluq və birgə yaşayış, birgə tabelik, yaxın-uzaq düşmənə qarşı birgə müqavimət də tarixin yadداşındadır. Ləhcə fərqlərinə baxmayaraq, erkən orta əsrlərdə Azərbaycanda yerli və gəlmə türk etnoslarının vahid xalq kimi birləşməsi prosesi başlayıb və VII əsrin sonu, VIII əsrin əvvəlində etnik dil, ərazi və ideoloji birliliyi olan xalq kimi formalaşıb. (Hərçənd, bunun özü də unikal bir xalqın təşəkkülü üçün xəsisliklə izah edilmiş tarixi dövrleşmədir - V.B.) Azərbaycan əcnəbi xalqlar və dillər arasında bir ada kimi təsəvvür oluna bilməz. Unutmaq lazımdır ki, qərbdə Egey dənizi hövzəsi və Anadoludan tutmuş, şərqdən ta Çinə kimi, şimalda Rusiya çöllerindən və Qafqazdan tutmuş, cənubda İran yaylasının cənubuna kimi geniş ərazidə türk xalqları təmsil olunmuşlar.

XV-XVI əsrlərde mövcud olan qüdrətli Səfəvi hakimiyyəti zamanında Azərbaycanın dövlətçilik ənənələri geniş miqyasda möhkəmlənmiş, milli dil, ədəbiyyat və mədəniyyətdə türk düşüncəsinin üstünlüyü təmin edilmişdir. Məhz bu dövrlərdə yazıl yaradan şairlərin bir sıra qəzəlləri, aşiq ədəbiyyatı nümunələri Cabbar Qaryağdıoğluunun yaşadığı XIX əsrə xalq musiqisinin mətn repertuarına çevrilmişdir.

Sonra Azərbaycan xanlıqlara (Təbriz, Qarabağ, İrəvan, Naxçıvan, Bakı, Şirvan) parçalanmış, ərazi və əhali miqyasları baxımında yiğcam da olsalar, təmiz türk dövlətləri yaranmışdır.

... Və muğamat xalqın mali olmuşdur.

... Cabbarın, eşidən hər kəsin ürəyini nanə yarpağı kimi əsdirən qızıl səsi ərəb, fars üslublu ifaları kölgədə qoymuşdur.

... Onun seçdiyi musiqi mətnləri - xalq mahniları, Nəsiminin, Füzulinin, Vaqifin, Zakirin, Seyid Əzim Şirvanının, Xurşud Banunun qəzəl və digər janrış şeirləri ana dilində idi.

... Yenə muğamat ana dilində səslənirdi. Heyf ki, səsin türkçə oxumanın daha əvvəlki tarixlərini eşitməyə qulağımızın imkanı çatmır. Eşitmə məsafədən asılıdır. Tarixin, milli varlığın sözünü də, səsini də, rəngini də gələcək zamanlara təmiz və qırmızı qan daşıyır.

... Görünür, elə bu səbəbdən böyük yol - Cabbarın istedad, bilik və zəhmət sayesində yüksələcəyi sənətkar və şəxsiyyət ucalığı irəlidə qərar tutmuşdu; Şuşa dağları kimi...

Segah. Dördüncü təməl. Şuşa mühiti

Cabbar Qaryağdioğlu fenomenini yaradan üç təməl deyildi - muğamat, islami dəyərlər, yüz illiklər ərzində Azərbaycan milli mentalitetinin və dilinin yaranıb inkişaf etməsi. Dördüncü təməl, şübhəsiz ki, unikal Şuşa mühitidir. Bu, Cabbarın 70 illik xanəndə, folklorçu, musiqişunas fəaliyyətindən bəhs açmağa imkan yaradan növbəti səbəbdür.

Deməli, Şuşa haqqında danışılmalıdır. Cabbardan yazan heç bir tədqiqatçı Qarabağ Şuşa mövzusundan yan keçməyib. Qoy bu dəfə də belə olsun.

***Var düzün, qəlbəni dağın, həm də ki, bağın, Qarabağ,
Cənnətin ortasına taydı qırağın, Qarabağ!***

***Hər can altında muğam sirri yatır, bəllidi bu -
Gövhərin məskənisən, dürdü dodağın, Qarabağ!***

***İzin Allahdan olub, qan atadan, can anadan;
Uca köksündə dəyib ərzə ayağım, Qarabağ!***

***Arazın lilli suyu kölgə salıb ağ üzümə,
O səbəbdən də solub lalə yanağım, Qarabağ!***

***Yol tutub geydi çarıq, körpə canım düşdü ıraq,
Anasan bağıri yaniq, itmiş uşağın, Qarabağ!***

***Xan qanından cürcərən hər çocuğun soltan idi
Sənə qismətdi niyə indi bu çığın, Qarabağ?!***

***Nəhs gəlib tale zəri, ah kimiyəm bir gəzəri,
Qara yeldən üşüyür isti yatağım, Qarabağ.***

***Sənsiz olmaz qarabaxt tanrı quran cilvəli taxt
Qaynar əlbəttə yenə çeşmə bulağın, Qarabağ.***

***Ulu Zərdüşt qalayıb dağlara tay tonqalını-
Yel əsib qopsa tufan sönməz ocağın, Qarabağ!***

***Sancılar bəd nəzərə, kafəri al-qan eləyər,
Şər dili dibdən üzər şanlı bıçağın, Qarabağ!***

*Vaqifin bağıri sənə bağlıdı min bağlar ilə:
Qocaman bir xalısan, mən də saçağın, Qarabağ!*

*Cənnətin ortasına taydı qırığın, Qarabağ,
Sənə qismətdi niyə indi bu çağın, Qarabağ?*

... Ötən əsrin 70-90-cı illərində Şuşa 30-40 minlik balaca bir kurort şəhəri idi. Yay aylarında şəhərə toplaşan insanların sayı, indi texmin etmək çətindir, yəqin ki, elə orada daimi yaşayışın sayı qədər artırdı. Sanatoriya, pansionat, müxtəlif istirahət düşərgələri, xalq sənətləri ilə bağlı xırda təsərrüfatlar, inzibati qurumlar, məktəblər, mehmanxanalar, avtovağzal, poçt, redaksiya, mədəniyyət sarayı, artıq muzey kimi istifadə olunan məscidlər, bazar, meydan, bulaqlar, ictimai iaşə obyektləri, xəstəxana, kitabxana, Şuşadan çıxmış görkəmli insanların ev -muzeyləri, teatrlar, musiqi kollektivləri... və insanla dolu Şuşa qaynayırdı. Orada, bəlkə də, bütün Qafqazda yeganə olan musiqi alətləri fabriki vardi. O fabrikin istehsalat sexinə daxil olanda tut, qoz ağaclarının quru yonqarının qoxusu nəsə qəribə duyğular oyadırdı, divarlarda sıralanan, hətta siminə qədər tam hazır tar, kamança, qaval, nağara və digər musiqi alətləri elə bil yüz gözlə gələn qonağın barmaqlarına baxırdılar, sanki bilmək istəyirdilər - qonaq ifa bacarındı, yoxsa vaxt öldürməyə gəlib?! O musiqi alətlərinə baxdıqca hal əhlinin ürəyi çırpınır, barmaqları tərpənir, naşılardan əllərini arxada daraqlayıb gizlədirdilər.

Azerbaycan xalqının ümummilli lideri Heydər Əliyev Şuşa kurort şəhərinin sürətli inkişafı ilə əlaqədar Ümumittifaq səviyyəli qərar çıxartdırılmışdı. O vaxtlar dövrünə görə Azerbaycanda ən gözəl otellərdən biri bu şəhərin tən ortasında ucaldılmışdı. Göz öyrəşmək səbəbindən daimi sakinlərə adı görünən, əslində, Şuşanın təbiəti qədər qiymətli olan tarixi binalar üzə çıxarıllı, siyahiya alınır, yenidən dəyərləndirilir, bərpa olunurdu.

Şuşaya qayalar başında tənha şəhər kimi baxmaq düzgün deyil, obrazlı deyilsə, şəhərin memarlıq baxımından yerləşmə məkanı muğam dəstgahlarının cəmi kimi anlaşıla bilər. Ağdamdan, Ağcabədən, Bərdədən, Yevlaxdan, Beyləqandan, Füzulidən, Tərtərdən, Əskərandan, Xocalıdan, Qubadlıdan, Cəbrayıldan, Laçınadan, Kəlbəcərdən, Zəngilandan qan damarları, tar simləri kimi uzanan yollar muğam məqam şəklində Şuşada, bu əvəzsiz qürur ucalığında birləşirdi.

İlk təməl daşları qoyulandan təqribən 150 il ərzində Şuşa şəhəri yüksələn bir xətlə inkişaf etmiş, Azerbaycanın siyasi, inzibati, mədəniyyət, sənətkarlıq, ticarət, hətta uluslararası siyasi münasibətlər mərkəzlərindən biri olmuşdu. Başqa sayaq da mümkün deyildi. Çünkü Şuşa XVIII-XIX yüzillikdə Azerbaycan ərazisində mövcud olan ən güclü dövlətin - Qarabağ xanlığının paytaxtı idi.

Bir qədər bu baredə - əlbəttə, rezüme qismində.

... 1724-cü ildə Səfəvi dövlətinin tərkibinə daxil, mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyinin ərazisi Osmanlı Türkiyəsi tərəfindən zəbt edilir. Onsuz da dörd tərəf türk qövmünə məskən idi, amma türk qövmünün bəlli qollarının hərəsi bəlli bir məkanda dövlət qurmuşdu. Elə bu səbəbdən öz torpaqlarını müdafiə etmək üçün Qarabağ xalqı ayağa qalxdı. Təbii ki, bu hərəkat Səfəvi hakimiyyəti tərəfindən müdafiə olunurdu.

Tarixin şəhadətinə görə, Nadirqulu xan Əfşar Qarabağın işğalçılarından təmizlənməsində igidlik göstərənlərin hünerini mükafatlandırdı. Şərəfə layiq görülənlər arasında Bəhmənli eli, Sarıçalı oymağının Cavanşir tayfasından olan qardaşlar - Pənahəli bəy və Fəzləli bəy də vardi. Onların babaları - Pənahəli bəy (I), ataları İbrahimxəlil ağa (I) da daxil olmaqla otaylı - butaylı bütün Araz boyunda, Qaradağda, Qarabağda tanınan hörmətli, izzətli, çörəkli,

mərd, qorxmaz, döyüşkən adamlar olmuşlar. Hətta bu nəslin Çingiz xan qövmündən törədiyi də iddia olunur. Araz boyuna bələd olanlar yer, insan, tayfa adlarından, etnoqrafik əlamətlərdən, xüsusilə, dar məqamda, xeyirşerdə adamların sıx birleşə bilmək xisəltindən hələ də bu yerlərdə o qüdrətli şəxsiyyətlərin ruhunun qaldığını sezə bilərlər.

Yuxarıda göstərilən səbəbdən (Qarabağın Osmanlı türklərindən təmizlənməsində göstərilən igidliyə görə) qardaşlar Nadirqulu xan tərəfindən saraya çağırılır, Fəzləli bəy eşikağası, Pənahəli bəy ordu əmiri təyin olunur.

1736-ci ildə Muğanda keçirilən tacqoyma mərasimində Qarabağın ziyadoğullar, iyirmidördər, otuzkilər, Cavanşir və başqa elləri Nadirqulu xanın namizədliyinin əleyhinə çıxdılar. Səbəb də bu idi ki, onlar İran taxt-tacında Şəfəvi sülaləsinin davam etməsini istəyirdilər.

İş belə olanda Nadirqulu xan taxt-taca yiyələndikdən sonra onun hakimiyyətinə səs verməyən tayfaları cəzalandırmağa başlayır. Bir çox qarabağlı ailələr Xorasana, Əfghanistana sürgün edilir. Fəzləli bəyin açıq etirazları onun qətlinə səbəb olur.

Vəziyyətin mürekkebləşdiyini görən Pənahəli bəy 1738-ci ildə adamlarını da başına toplayıb Qarabağa çekilir. İlk vaxtlar Zəngəzurda məskən salaraq İran hakimiyyəti altında olan Gəncəyə, Naxçıvana, Şəkiyə basqınlar edir. 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsi ilə Nadirin 10 illik çarışmalarla dolu hakimiyyətinə son qoyuldu. Azərbaycanda xanlıqlar yaranmağa başladı. Pənahəli xanın əl-qolu açıldı. O, Qarabağ xanlığının əsasını qoyma.

Xanlığın ərazisi cənubda Araz çayı, şimalda Sınıq körpü, şərqdə Kür çayı, qərbdə Ermənistana qədər uzanır. Xanlığın təsir dairəsi isə daha böyük idi.

Pənahəli xan 15 il hakimiyyətdə olduğu zamanlarda (1748-1763) Şuşa qalasının əsası qoyuldu. Bu qala - şəhər Qarabağ xanlığının mərkəzi kimi seçilmişdi, elə də oldu.

Qarabağ xanlığı İran və qonşu xanlıqların hücumundan qorunmaq üçün Pənah xan Kəbirli mahalında Bayat qalasını tikdirdi.

... Pənah xan ona qarşı olan arası kəsilməyən hücumları nəzərə alaraq xanlığın mərkəzini strateji cəhətdən Bayat qalasından möhkəm olan Şahbulaq (Ağdam yaxınlığında) adlanan yere köçürüdü.

... Xanın yaxın adamları ona deyirdilər: "Biz gərək dağların içində elə bir əbədi və alınmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin - qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olsun və mahallarla rabitəmiz, əlaqəmiz bir an belə kəsilməsin."

... 1750-ci ildə Qarabağın səfəli guşəsində, uca dağ qoynunda yeni qalanın bünövrəsi qoyuldu.

Qala - şəhərin tikintisi 7 ilə sahmana düşdü və sözün bütün mənalarında hərtərəfli inkişaf başladı. Sonralar Sovet zamanında qurulan azsaylı şəhərlər istisna olunmaq şərti ilə, Şuşa tarixi müstəvidə ən cavan Azərbaycan şəhəridir. O, qədimdən də qədim olan Xocalı, Quruçay mədəniyyəti deyilən, bəşəriyyət üçün indi də maraqq kəsb edən böyük dəyərlərin zirvəsində tikilib. Pənahəli xanın göndərdiyi, indiki dillə deyilsə, geodez-mühəndislər dağların zirvəsində bomboş, ətrafi sıx meşələrlə örtülü, qənirsiz dərəcədə gözəl, şüşə kimi saf havalı, çeşməli-bulaqlı bir məkan seçmişdilər.

Sonrakı 70-80 il ərzində Qarabağ, eləcə də paytaxt Şuşa İran, rus hakimlərinin, qonşu xanlıqların hücumlarına məruz qaldı. 1828-ci ildə tarixin yeni dövrü başladı. Xanlıqlar sozialib söndülər. XIX əsr boyu Şuşa böyük inkişaf yolu keçmiş, ticarət yolları onu dünyaya qovuşdurmuşdu. Sözügedən əsrin axırlarında orada 10 karvansara vardı.

Əhalinin əksəriyyəti azərbaycanlılar, məşğuliyyət ticarət və sənətkarlıq idi. Təbriz, Tehran, İsfahan, Leypsiq, London, Marsel, Moskva, Mançestrlə ticarət

edilirdi. Buradan Qarabağ ipəyi, quru meyvə, xalça, xanlıq cinsli at, tut arağı ... aparırdılar.

Digər ölkələrdən Şuşaya ipək, bez, ipək dəsmallar, süfrələr, qumas, Xorasan xalçaları, əla tütün, dəri, ədvayıyat, qəhvə gətirilirdi.

1830-cu ildən Azərbaycan xanlıqları Rusyanın ayrılmaz hissəsi oldu - quberniya və qəzalar yaradıldı. 1840-ci ildə Qarabağ xanlıqlarının bir hissəsi Şuşa qəzasına çevrildi.

Mənbələrdə göstərilir ki, həmin dövrlərdə orada 94 sövdəgər dükanı, 44 xirdavatçı, 30 dava-dərman, 9 dabbaq, 10 sərrac, 14 dülger, 12 dəmirçi, 44 çəkməçi, 16 çörəkçi, 14 dəllək dükanları vardi. 10 məktəb fəaliyyət göstərirdi. Qarabağ xanlığına məxsus Qarabağ atlarının şöhrəti hər yana yayılmışdı. Burada bənzərsiz xalçalar toxunurdu. İpəkçilik və şərabçılıq yüksək səviyyədə inkişaf etmişdi. Qoyunculuq və maldarlıq əhalinin firavan yaşayışının əsasını təşkil edirdi. Ağdamın, Qarabulağın (Füzuli rayonu), Ağcabədinin, Bərdənin ... bərəkətli torpaqlarında yetişən taxıl təknədə çörəyə dönürdü. Meyvələrin, bostan-tərəvəz məhsullarının en lezizi buraya, dağların başına, xanlığın mərkəzi Şuşaya daşınırıldı. Şəhərin 17 məhəlləsində məscid, hamam, mədrəsə, bulaq inşa olunmuş, yaraşıqlı evlər tikilmişdi. Varlı təbəqə - bəylər, əsilzadələr, tacirlər şəhərdə şahlara layiq saraylar ucaltmışdır.

Xan qızı Xurşud banu Natəvan 1871-ci ildə çoxlu pul sərf edərək şəhərə su kəməri çəkdirdi.

Burada mədəniyyət, maarif də zaman-zaman bulaq kimi qaynamışdı. Qarabağın imkanı çatan adamları təbiətin qoynunda, xoş səfa içinde yaşamağın dadını, ləzzətini biliirdilər. Azərbaycanın hər yerindən məmlekətin qaymağı sayılan istedadlı şəxslər Şuşanı ziyarətə can atır, burada mənəvi rahatlıq tapırdılar.

Əsrarəngiz təbiət, saf hava, təmiz su, eyni zamanda mədəni - mənəvi yetkinlik Şuşanın real dəyərini yaradır, zəngin bir mühit olmaqla insanlara başqa yerlərdə olduğundan güclü enerji verirdi.

Əvvəlki səhifələrdə müəyyən qədər Şuşanın musiqi dünyası barədə məlumatlar verilib. Şübhəsiz ki, Şuşada mədəniyyət dəyərlərinin önə çıxmasının əsas səbəbi tarixi inkişafın, milli özünüifadənin şaxələnməsi ilə əlaqədar idisə, digər tərəfdən, xanlığı idarə edən hakimlərin milli-mədəni dəyərlərə həssas yanaşması, ona meydān verməsi ilə bağlı olmuşdu.

Cabbar Qaryağdıcıoğlu doğulanda Şuşa belə Şuşa idi, Qarabağ belə Qarabağ idi.

* * *

...İndi o, 18-20 yaşındadır. XIX əsrin başa çatmasına 20 il qalır. Bu 20 il Cabbarın tək Qarabağda deyil, bütün Azərbaycanda, İranda, Gürcüstanda, Ermənistanda, Orta Asiyada, Yaxın Şərqdə, Dağıstanda, Rusiya da daxil, hətta Avropada tanınıb şöhrətlənməsinə yetərli olacaq.

Sonrakı hadisələr belə davam edir: "Çahargah" üstündə...

Cahargah. Cabbar özünü yaradır

"Qurdlar" məhəlləsindəki məşhur toydan sonra yeniyetmə muğam pələnginin səsi sıldırımlı-dərəli Şuşanın daşlarını, qayalarını lərzəyə gətirib dörd bir yana yayanda ilahi səsin sədasi ustad tarçı Sadıqcanın da qulağına çatdı.

"Bir əlcə usağa" saygı göstərdi Sadıqcan. Onu evinə qonaq çağırıldı.

Bu həmin Sadıqcan idi ki, bir zaman onun da gözəl səsi olmuş və on səkkiz yaşına çatanda o səs batmışdı. Cabbar da daxil olmaqla, Şuşada, Qarabağda, Azərbaycanın harasında olur - olsun, bir təzə səs meydana çıxanda Sadıqcanə elə gəlirdi ki, özünün səsi qayıdır.

Bu həmin Sadıqcan idi ki, səsi batandan sonra əvvəl tütek, ney, kamança, lap axırda tar səsinin ətəyində yapışır.

Sadiqcanın fitri istedadının sayəsində “iri əlləri, uzun və güclü barmaqları” oxuyur.

Bu həmin Sadıqcandır ki, ona tar çalmağı öyrədən ustadı demişdi: “Kaş bütün var-dövlətim Sadıqcanda, onun barmaqları məndə olaydı...”

Bu həmin Sadıqcandır ki, Xanqızı Xurşudbanu Bəyim Nətəvanın sarayında qurulan məclisler, “Məclisi-Üns” onsuz keçməzdi.

“Bir əlcə uşağı” - Cabbarı evinə dəvət elədiyi zamanlarda o, ümumşərəq musiqi aləti olan tarın quruluşunu dəyişmiş, qoldakı artıq pərdələri atıb 17 pərdə saxlamış, simlərin sayını 5-dən 11-ə çatdırmışdı. İlk dəfə o, diz üstə çalınan tarı sinəyə, ürəyin başına qaldırmışdı.

Bir sıra ədəbiyyatlarda ərəb, fars, əfqan ... musiqi aləti kimi təqdim edilən, əslində, qopuzun xələfi dütara əsaslanaraq Türküstan türkü Tərxanoğlu Məhəmməd Cərco tərəfindən X əsrə düzəldilən tarı Sadıqcan Azərbaycan türkünün dilində danişdirmiş, ona hamı tərəfindən qəbul edilən, musiqi ifasını sonsuza qədər zənginləşdirən biçim vermişdi.

“Bir əlcə uşağı” - Cabbarı evinə qonaq çağıranda Sadıqcanın 33, Cabbarın 16 yaşı vardi.

O gün Sadıqcan tarın müşayiəti ilə gənc Cabbarı imtahana çekir. Gənc xanəndə ustad sənətkarın “tarla verdiyi suallara bülbül kimi cəh-cəh vuraraq cavab verir.” Bu hadisədən sonra Cabbar Sadıqcanın ansamblının üzü olur...

Sonra Cabbar Qaryağdioğlu ilk dəfə Sadıqcanla Şuşada “Xandəmirovun teatr salonu”nda təşkil edilən “Xeyriyyə gecəsi”ndə çıxış edəcək, “Heyratı” oxuyacaq.

Mənbələrə əsasən, təqribən bu tarixlərdən Cabbar Qaryağdioğlunun həyatında musiqidən qıraqda keçən boş il, ay, həftə, yalan olmasın, gün tapa bilməzsiniz. Məclislər, qastrollar, şərəq konsertləri, folklor musiqisinin, xalq mahniları və muğamların toplanması, ifası, səs yazısına alınması, yeni xanəndələr nəslinə muğamların tədrisi... Bütün bunlar bir daha göstərir ki, Cabbar Qaryağdioğluna sadəcə xanəndə demək azdır. O, musiqi ustadı, müəllim, böyük incəsənət xadimi səviyyəsinə yüksəlmişdi.

Əlbəttə, həyat çətinliksiz, ağrı-acısız deyil. Bununla belə, keçirdiyi sıxıntılara baxmayaraq, - ən azından iki dünya müharibəsi görmüşdü, Qarabağ xanlığı son günlərini yaşayaraq Rusiya imperiyasının tərkibinə qatılmışdı. Yaşı 40-ı ötəndən sonra belə, ailə qurmadan yaşamış, demək olar ki, ömrünün tən yarısında Bakıya köçmüdü.

Nəinki şəxsi həyatda, hətta ətrafda baş verənlər fərdlərin gün-güzəranına təsirsiz ötüşmür. Bununla belə, Cabbar Qaryağdioğlunu Allah tərəfindən seçilən və sevilən insan adlandırmış olar. Səbəb də onun bütün şüurlu həyatını və fəaliyyətini sevdili sənətə bağlamasıındadır.

O, cismən Cabbar Qaryağdioğlu adlanır, əslində, diri, canlı, yeriyən muğamatın özüdür.

...Təqribən 1886-ci ilin indi dəqiqləşdirilməsi çətin olan hansı ayındasa Qala qapısından bir fayton çıxıb bir neçə dolayı geridə qoyandan sonra Laçın yoluna buruldu. Dəyərli sənəşinlərinə görə üzünü məmənunluq bürüyən faytonçu hesaba alınmazsa, arxada üstü çadırlı qazalaqda üç oğlan əyləşmişdi. 25-30 yaşda cavanlardı. Qəşəng geyinmişdilər. İçinə səfər ayın-oyunu yiğilmiş üç sadə yol çantası arxada yan-yana qoyulmuşdu. On qiymətli yükü isə gənclər dizləri üstünə qoyub əldə saxlamışdılardı. Əldən yerə qoyulmayan həmin o qiymətli yükün biri ağızı düymələnmiş dəyirmi qab içində qaval, yenə də formasına münasib qablarda tar və kamança idi. Faytonda uzaq səfərə çıxan gəncləri nəinki Qalada, bütün Qarabağda tanırıv və qəlbən sevirdilər. Yola

çixmazdan bir saat qabaq Qala camaatının az qala yarısı meydanda toplaşmış, bu səfərə uğur diləmək üçün gəncləri araya alaraq şəhər darvazasına qədər faytonun dalınca deyə-gülə yermişdilər.

İndiki dillə deyilsə, ekipaj üzvlərindən biri Qarabağın gənc, amma məşhur tarzənlərindən Mərdi Canibəyov, digəri kamançaçı Qostı Bağdagül oğlu idi. Həssas oxucu üçüncü fayton əhlinin adını özü deyəcək; əlbəttə, Cabbar Qarayıdioğlu. O, gənc əllərini qavalın qara örtüyü üstünə qoyub yolun sağ və solundan dikələn hər bir ağaca ayrıca baxır, hansı bir duyğudansa sinəsi körük kimi qabarır, atların ayağından və fayton təkərlərindən qopan ritmik səsləri dinleyirdi...

İranə toy çalmağa gedirdilər. Murtuza Qulu xan dəvət eləmişdi. Xudaferin körpüsünə qədər bu fayton aparacaqdı. Arazın o tayında xanın adamları çalğıçıları qarşılıyib təhvıl alacaqdılar.

Cabbar Mərdinin, Qostinin üzünü bürüyən işığa qəlbən şərikdir, qoşulur, bununla belə, onun gözləri qarşısında bütün zamanların qüdrətli tarzəni Sadıqcanın yaraşıqlı surəti canlanır. Çünkü beşaltı il önce, daha doğrusu, Cabbarın 18 yaşı olanda, onu Qaladan Sadıqcan çıxarıb. Gəncəyə gediblər. Bəlkə də dönyanın qonaqpərvərlik etalonu olan gəncəlilər, dönyanın ən duyğusal insanları yaşayan Gəncə üç-dörd günlüye toy çalmağa gələn Sadıqcanı, tükündən dırnağına qədər bütün varlığı, ruhu muğamatdan, xalq müsiqisindən yoğrulmuş Cabbarı altı ay mövlənə Nizami yurdunda, Kəpəz, Qoşqar, Göygöl həndəvərində qonaq saxlayıb, bir an gözdən və əsas da qulaqdan qıraqda qoymayıblar.

Cabbar həmişə Şuşa zirvəsindən baxdığı aşağılardakı gözəlliklərin tam ortasından keçir, yenə də tamaşadan doymurdu. Faytonçu, Qostı, Mərdi deyib-gülür, zarafatlaşdırıldılar. Bəlkə də bir saat getmişdilər, bir bu qədər, yaxud bir az da çox gedib Gülbirdə yetişəcəkdilər. Sarı Aşıq yurduna...

Mərdi onun böyrünü dümsüklədi:

-Başına dönüm, ə, Cabbar, yenə xəyalın dağda - bağda gəzir, bəlkə Sadıqcanın xiffətini eləyirsən?

-Hə, qaşa, ustad heç yadımdan çıxmır. Amma, Mərdi, deyirəm, Dədəmiz Qorquddan üzübəri kimin sinəsindən söz, dilindən nəgmə qopubsa, təbiətin səbəbinədi.

Qostı söhbətə qoşuldu:

-Sən, Cabbar, filosofsan, bilirik. Təbiət də sag olsun, Sadıqcan da, amma qorxub - elemə, Sadıqcan olmasa da, Mərdi sənnən ayaqlaşar. Vallahi, o İran padşahının malikanəsində bir pəstah çıxaracağıq, hərəmizə bir vilayət bağışlayacaqlar...

Gülüşdülər. Mərdi soruşdu:

-Cabbar, üç-dörd il irəli Gəncədən dönəndə sizi Ağdaşa qonaq aparıblar ey, Sadıqcanla, nə təhər olub o əhvalat, mən ölüm, onu danış...

Bu dəfə faytonçu dilləndi:

-Sənə nənəm qurban, Cabbar, söhbət yolun qayçısı, danış. Gör Xudaferin hara - buradı, qabaqda Muradxanlı, Xanlıq, nə qədər el-oba var...

-Heç nə, - Cabbar səfər yoldaşlarının ürəyini qırmadı, - getmişik Ağdaşa, Qarabəyin karvansarasında yer veriblər bizə. Axşamüstü elə orda xudmani bir məclisdi, Ağdaşın hörmətli, izzətli kişiləri yiğışib. Sadıqcan ustadımız tari mələtdi. Mən də qavala bir-iki şapalaq ilişdirib əlimi atdım qulağımın dibinə. Bilmirəm, "Qarabağ şikəstəsi"nin harasındayam, bir də hiss elədim ki, nəsə qarışıqlıq var. Dedilər, bəs polis rəisi karvansaranı atlı kazaklarla mühasirəyə alıb. Evin yixılsın, fələk, axı biz nə qayırımsıq ki, aləm qarışib? Heç demə, biz karvansaranın içində, oxuyuram axı, qonşu məhəllələrdən səsimi eşidən adamlar axışıb bura, ətdən çəpər çəkib qulaq asır, əl çalıb alqışlayırlar. Polis

də elə bilib ki, iğtişaş düşüb. Vəziyyəti belə görəndə "Qarabağ şikəstəsi"ni birtəhər başa vurub bildirdim ki, çox yorulmuşam, sabah da xeyir işim var, daha oxumayacağam. Bundan sonra insanlar dağılışdı...

Yolcular yolda olsunlar, bu məqamda yazılı Xeyrəddin Qocanın atasının xatırəsinə əsasən qələmə aldığı bir əhvalatı eşitmək yerinə düşür. Cabbar Qaryağdioğlu ilk dəfə Ağdaşda məclis aparanda təqribən iyirmi yaşı vardi. Xeyrəddin Qocanın qeydlərində isə görünür ki, Cabbar Qaryağdioğlu təqribən səksən yaşında Ağdaşda sonuncu dəfə toyu böyük bir coşğu ilə yola verib. Əhvalat belədir.

"Atam Sayəddin Bəkir oğlu (Xeyrəddin Qocanın atası - V.Bəhmənli) Ağdaş rayonunun Gülbəndə kəndində dünyaya göz açmış, ali təhsil alıqdandan sonra düz 47 il, daha doğrusu, ömrünün axırınadək kənd məktəblərində dil-ədəbiyyat müəllimi işləmişdir. Hələ cavan ikən Azərbaycanın ilk opera müğənnilərindən biri Əhməd Ağdamskinin şagirdi olmuş, ondan tar dərsi almışdır. Sonralar Üzeyir Hacıbəyovla görüşmüş, dahi bəstəkar onun ifasında "Bayati-Şiraz"ı dinləyib yüksək qiymətləndirmişdir.

Ömrü boyu musiqidən, sənətdən ayrılmayan atam ömrünün son günlərində incəsənət xadimləri ile görüşlərində yadında qalan bəzi xatırələrini yazmış, mənə mümkün qədər həmin xatırələri dərc etdirməyi tapşırılmışdı. Onlardan biri "Cabbar Qaryağdioğlu toyda" adlanır.

1939-cu ilin payızı idi. Ağdaşda Əhməd Ağdamskinin təşəbbüsü ilə açılmış musiqi məktəbində tar öyrənirdim. Yeri gəlmışkən deyim ki, Əhməd əmi (şagirdləri onu belə çağırırlılar) çox savadlı və mədəni adam idi. Onun şagirdlərə hikmətli tövsiyələri də bir məktəb idi. Biz onunla, sadəcə, şagird-müəllim yox, dost, ata-oğul münasibətində idik. Bunu qohum-əqrəbalarımız da biliirdilər. Bir gün qoca, pirani dayım Əli kişi məni yanına çağırıb dedi ki, bacıoğlu, müəlliminə de ki, bir nəfər oxuyan gətirsin, qardaşım Firduna toy edək.

Mən dayımı yaxşı başa düşdüm. O, əsl oxuyan istəyirdi. Bizim Gülbəndə kəndi keçmişdən çox xanəndəpərəstdir. Toy məclislərinə ancaq Cabbar Qaryağdioglunu, Zülfü Adığözəlovu, Xan Şuşinskini, Cahan Talışinskini, Mütəllim Mütəllimovu, yaxud da onların məsləhət bildikləri tanınmış xanəndələri gətirirdilər.

Dayım mənim fikrə getdiyimi görüb soruşdu:

- Hə, necədir, bacıoğlu, gücün çatarmı?
- Dayı, müəllimim mənim arzumu müzayiqəsiz yerinə yetirər.
- Di get, vəzifəni yerinə yetir.

Biz mötəbər müəllimim Əhməd əmi ilə birlikdə Bakıya yola düşdük. Şəhər bağında (yaxşı tanımındım, gərək ki, indiki Pioner parkı idi) bizi Azərbaycan SSR xalq artisti Əlövsət Sadiqov qarşılıdı. Əhməd əmi ilə çox səmimi görüşdülər. Əhməd əmi mətbəhimizi ona söylədi. Ə.Sadiqov əlini gözünün üstünə qoyub, "baş üstə!" - deyərək getdi. Yalnız Cabbar əmini tapdı. Mən ehtiyat etdim ki, Cabbar əmi qocalıbdır, görəsən, onu dayım bəyənərmi? Biz Əhməd əmi ilə birlikdə mərkəzi poçta gedib rayondan dayımı telefona çağırıq və əlimizin yalnız Cabbar əmiyə çatdığını söylədik. Dayım telefonda cavab verdi ki, Cabbar mənim yaşıdır. Onun toy məclislərində çox olmuşam, amma çoxandır ki, görmürəm. Yəqin, mənim kimi çox qocalıbdır. Allaha təvəkkül, gətirin!

Biz - mən, Cabbar əmi, Əhməd əmi və Ağdaş şəhərində olan xanəndə Veyis Hacıyev dayımın həyətinə daxil olduq. Dayım Cabbar əmi ilə mehriban görüşüb-öpüsdü, sonra yarızarafat, yarıcıddı dedi:

- A kişi, sən lap qocalmışan ki, toyu necə aparacaqsan?!

Əhməd əmi məyus halda mənə baxdı. Sonra başını aşağı dikdi. Cabbar əmi isə heç halını dəyişdirmədi və dedi ki, Əli, sənin dayın köhnədən ciy söz danışındı, bize toyxanada yerimizi göstər.

Cabbar əmi toyxanada stolun arxasına keçən kimi qavalı futlyardan çıxartdı, çirtmalarla vuraraq sağa-sola fırlatdı, bir neçə dəfə başından yuxarı atıb-tutdu. Əlləri elə bil qaval vurmaq üçün yaranmışdı. Uzun barmaqlarını daraqlayıb qavalı döyəcləməyə başladı. Qavalın gurultusu ətrafa yayıldı. El-aləm toy hə-yətinə axışdı. Yol uzunu hamı deyirdi: "Cabbardı! Oxuyan Cabbardi". Rayon-dan da, qonşu kəndlərdən də çoxlu adam gəldi. Cabbar əmi dayanmaq bilmirdi. Soyumuş çayını bir neçə dəfə dəyişdirdilər, içmədi. Müğamları, təsnifləri bir-birinə calayırdı. Səsi ulduzlarla danışındı. Əli dayım məclisin sahibi olduğu halda, camaati unutmuşdu. Quruyub yerində qalmışdı. Mən ona fikir verirdim və altdan-altdan gülümsəyirdim. O, məni barmaq işarəsi ilə yanına çağırırdı:

-Ayə, bu kişi qocaldırıqca cavanlaşıb ki! Əhməd əmiyə yanaş, Cabbar əmiyə desin ki, mən ona çox borclu qaldım, heç olmasa, ara versin, onu öpüm...

Bu sözər Cabbar əmiyə çatan kimi o, ayaqüstə çalıb-oxumağa başladı. Sol əli ilə qavalı tutub, sağ əli ilə onun sağanağına yumruqlar tökür, gah da sağanağın altdan çırtma ilə vurub qavalı yuxarı qaldıraraq fırladırdı.

Gecədən xeyli keçəndən sonra dayım adamları aralaya-aralaya Cabbar əminin stoluna yaxınlaşdı və gözləri yaşara-yaşara ancaq aşağıdakı sözləri deyə bildi:

-Cabbar əmi!.. Səhvimdən keç...

Cabbar əmi dedi:

-Köhnə dostum, yorulmusansa, keç, əyləş yanımıda. Toy sənin deyil, mənimdir. Qoy işimi görüm.

Gülüş dalğaları məclisdən xərif külək kimi keçdi və tez də sakitlik oldu. Cabbar əmi yorulmurdu ki yorulmurdu!.. Yaşlılar deyirdilər ki, kəndimizə məşhur oxuyanlar çox gəlib. Beləsini görməmişik.

Ulduzlar batanda toy qurtardı. Mənə o qaldı ki, həm dayımın yanında "bəraət" qazandım, həm də Cabbarın Cabbarlığı yaddaşimdə əbədi həkk olundu".

* * *

... İranlı Murtuz Qulu xanın dəvətinin müddəti bir həftəlik idi, üç gün toy, üç gün də yol, dincəlmək-filan... Di gəl Azərbaycan xanəndəsinin vətənin o tayına qeyri-rəsmi qastrolu 2 ay çəkdi. Sadəcə, ondan doymurdular, onu əldən buraxmaq istəmirdilər...

Cabbarın İrandan birbaş gözəl Şuşaya qayıtmağına imkan olmadı. İrandan dönerkən onları İrəvana apardılar, üç həftə qədim türk yurdu İrəvanı qeyri-adi səsin sehri bürüdü. İrəvandan sonra üç ay Tiflisdə oldular. Xanəndə "Tiflisin yolları" mahnisini bu vaxtlarda yaratdı. Sonra Poti, sonra Kutaisi, sonra Dərbənd...

Ağdaşa, Şamaxıya, ordan da qəssab Hənifənin qurduğu toy məclisində iştirak eləmək üçün Bakıya getdilər. Bu səfər 8 ay çəkdi. Hər gün üç-dörd toy, şənlik, məclis çıxırırdı.

Qoca Qafqaz gənc Cabbarın səsinə aşiq olmuşdu. Təsəvvür edin, radio, televiziya, səs yazıları olmayan bir şəraitdə Cabbar kimi ecazkar bir xanəndənin oxumaları xalqa bir də geri dönməsi mümkün olmayan xoş yuxu, xoşbəxt röya kimi gəlirdi. Cabbarın oxumaları yaddaşlardan daha çox ürəklərdə iz salırdı, insanları dözüme, xeyirxahlığa, sevgiyə çağırırdı.

Yeri gəlmışkən, XIX əsrin birinci yarısından Rusiya imperiyasının tərkibinə daxil olan Şimali Azərbaycanda tarix boyu mövcud olmuş şərq mühiti yeni əmlarlar almağa başlayır. Millətin kökünü axtarmaq üçün Abbasqulu Ağa Bakıxanov (1794-1847) "Gülüstani-İrəm" tarixi əsərini ortaya qoyur. Mirzə Fətəli Axundov realizmin bünövrə daşlarını düzür, məşhur komediyalarını - "Hekayə-

ti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərvish Məstəli Şah cadukünü-məşhur”, “Sərgüzəsti-Vəziri-Xani-Lənkəran”, “Xırs Quldurbasan”, “Sərgüzəsti-mərdi-xəsis”, “Mürafiə vəkillərinin hekayəti” əsərlərini yazmaqla milli dramaturgiyanın, “Kəmalüddövlə məktubları” ilə fəlsəfi traktatın, “Aldanmış kəvəkib”lə Azərbaycan peşəkar nəşrinin əsasını qoymuşdu. Açıq dünyagörüşlü Mirzə Şəfi Vazeh bir çox Avropa dillərinə tərcümə edilən nəğmələrini yazar, millətin təhsil alması üçün böyük zəhmətlər çəkirdi. Mirzə Cəfər Topçubaşov, Mirzə Məhəmmədəli Kazimbəy Avropada tanınırdılar. Qasım bəy Zakir indiyə qədər poetik dəyəri mükəmməl izah edilməyən, qeyri-adi məziyyətlər daşıyan lirik, satirik şeirlərini yazar, sanki “Molla Nəsrəddin” dərgisinin, Sabirin meydana çıxmazı üçün zəmin hazırlayırdı.

O, bir şeirində obrazlı poetik dillə sanki Azərbaycan müğamat dünyasının coğrafiyasının konturlarını yaradaraq yazmışdı:

*Xacə, belə sövda, belə bazar ələ düşməz,
 Fərş eylə dükani.
 Bu saqiyi-sadə, meyi-gülnar ələ düşməz
 Novruz zamanı.
 Həm mütri biney, cəngü dəfü tar ələ düşməz
 Tut rast, nəvanı.
 Dünyada həyatın nə qədər var, ələ düşməz
 Sür eyşü-cavanı
 Gün dövr müxalifdi digərbar ələ düşməz
 Çaldır aşiranı.
 Ver şüglünü şəhnaza ki, zinhar ələ düşməz
 Çək öncə sədanı.
 Düğah, segah iç meyi, təkrar ələ düşməz
 Kərm eylə həvanı.
 Ahəngi-səfabəxş, xoşətvar ələ düşməz
 Çün, əhli-Arani.
 Axtarmaq ilə mövcümü-gülzar ələ düşməz
Azərbaycanı
Hicazi Nişaburə onu eyləmə hətta
 Həm mülki iraqə.*

(Şeirdə seçdirilən sözlər musiqi terminləridir)

Məhz bu illərdə Şuşa, Lənkəran, Şamaxıda ilk teatr tamaşaları göstərilməyə başlamışdı. 1873-cü ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakıda realni məktəbin tələbələri Axundovun “Sərgüzəsti-Vəziri-Xani-Lənkəran” komediyasını oynamaqla milli teatrın əsasını qoymalar. İki il sonra xalqın tərəqqisi uğrunda ömrünü şam kimi əridən Həsən bəy Zərdabi (1875) “Əkinçi” qəzetini nəşr etməklə milli mətbuatın yaranmasını tarix səhifəsinə yazdı. Realizm, maarifçilik, intellektual qalxınma, ümumi intibah yüksələn xətlə gedirdi.

Bu dövrdə Şuşa ləkməs kağızı kimi idi, ölkənin hər hansı bir yerində, hətta dünyada baş verən yeniliklərdən, təcrübələrdən rəng alır, hadisələrə adekvat mədəni, mənəvi rezonansla reaksiya verirdi.

Xüsusilə, XIX əsrin ikinci yarısında Şuşa ədəbiyyat, incəsənət, ayrıca olaraq musiqi sahəsində bir çox nailiyyətlərə “ev sahibliyi” etmişdi.

Orada ilk musiqili tamaşa parçası 1897-ci ildə göstərilmişdi. Repertuarında ki dramatik parça belə adlanırdı: “Məcnun Leylinin qəbri üstündə”.

Budur, 36 yaşlı, artıq bütün Azərbaycanda, Gürcüstanda, Ermənistanda, İranda, Orta Asiyada, Türkiyədə, Rusiyada, Dağıstanda tanınan və sevilən Cabbar Qaryağdılı səhnəyə çıxır. Məcnun rolunda. Deyilənə görə onun, başına quş yuvası qoyaraq çərəsiz bir eşqin, qəhr olan sevginin kədəri əlindən nalə çəkməsi tamaşaçıların damarında qanı dondurmuşdu. Onların arasında

bir neçə ildən sonra Azərbaycan professional musiqisinin əsasını qoyan 13 yaşlı Üzeyir Hacıbəyli də var imiş. Araşdırmacların bəzilərində o ya tamaşaçı, ya da:

“Şəbi hicran yanar canım, tökər qan çeşmi giryani, Oyadər xəlqi əfqanım, qara bəxtin oyanmazmı”

mətləli qəzəli ilə oxunan xor dəstəsinin sırasında göstərilir. Üzeyir bəyin tamaşaçılar arasında, yaxud xor sırasında olması o qədər də önemli deyil. Əsas odur ki, Cabbar biçarə Məcnunun dərdini, sağalmaz yarasını Şuşanın saf havasına çıxarıb o yaranın üstünü məlhəm kimi səfali səsi ilə sariyanda on üç yaşlı Üzeyir orada imiş və elə o yaşıdaca haçansa “Leyli və Məcnun” poeması əsasında tamaşa yaratmaq niyyətinə düşübmüş... Heç demə, Cabbar ağırlar səngisin deyə Məcnunun yarasını deyil (bəlkə də, bununla bərabər, eyni anda), həm də Üzeyir bəyin bağrının başında közərməyə başlayan ocağı üfürürmüş ki, o ocaq alışsin, yansın...

Necə ki, alışdı və yandı...

Bu balaca eşq dəstəsinin, indiki dillə deyilsə, ideya müəllifi Azərbaycan nəsrinin, eləcə də dünya nəsrinin qüdrətli nümayəndəsi Əbdürəhim bəy Haqverdiyev idi. Lakin buna qədər də Cabbar başqa bir ustad sənətkarın - Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə göstərilən tamaşalar arası səhnəyə çıxmış, muğamat örnəklərini məhərətlə ifa etmişdi. Professional teatr elementlərinin meydana çıxdığı ilk illərdə bu tamaşa səhnələri hələ xalqa tam doğmalaşmamışdı. Çoxu dövrün xanəndələrinin də çıxış edəcəyini eşidib tamaşaya baxmağa gəlirdi. Dövrün ziyalıları bilərəkdən, ya bilməyərəkdən məhz o illərdə musiqili teatrın əsasını qoyurdular.

1901-ci il. Şuşada ilk Şərq konserti. Əbdürəhim bəy təşkil edib. “Xandəmirovun teatr salonu”nda. İfaçılar - Keçəcioğlu Məhəmməd, Qasim Abdullayev, Məşədi Dadaş, Cabbar Qaryagdioglu, Sadiqcan, Məşədi Zeynal, Abbasqulu, Nəcəfqulu, Qostı Bağdagüloğlu, Balaoğlu... Cabbar ana dilində oxuyur - Füzulidən, Zakirdən, Seyid Əzimdən, Natəvandan...

1902-ci il. Bakı. Şərq konserti. Cabbar və Keçəçi Məhəmməd “Leyli və Məcnun” poemasından duet ifa edirlər. Ə.Haqverdiyevin “Tamah” əsərindən toy pərdəsi, Nəcəfqulu və Abbasqulunun aşiq havaları. Keçəçi Məhəmmədin ifasında “Şüstər”, Şəkili Ələsgərin “Çahargah”ı, bakılı Seyid Mirbabayevin “Bayati İsfahan”ı Hacı Zeynalabdin Tağıyevin teatr binasını lərzəyə gətirir. Sonda orkeст “Arazbarı” ritmik muğamını çalır.

Tamaşaya bilet tapa bilməyən şəhər sakinlərini narazılıq bürüyür.

Bundan 12 gün sonra yenə də Tağıyev teatrında üçüncü Şərq konserti göstərilir, Cabbar “Heyratı” oxuyur.

1903-cü il. Dördüncü şərq konserti. Yenə də rejissor, təşkilatçı Ə.Haqverdiyev. Cabbar “Bayati Qacar” oxuyur.

Nəhayət, XIX əsrin 80-ci illərindən başlayan musiqili tamaşa çalışmaları təqribən 30 ildən sonra böyük bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını yaratmasıyla yekunlaşır. Burada “yekunlaşır” ifadəsi yerinə düşmür. Əslində, məhz bu tamaşa ilə Azərbaycan milli musiqi sənətinin min illərdən bəri davam edən qədim tarixi başa çatır və tamamilə yeni dövr başlanır. Elə dövr ki, artıq Azərbaycan musiqisi ən kamil, mükəmməl və həm də ana dilində dünya ilə danışa bilir. “Leyli və Məcnun” nəinki Azərbaycan, eyni zamanda, dünya musiqi sənətində hadisə, intibah faktıdır. Bu əser Şərqlə Qərbin bir-birini anlaya bilməsinə dair şəhadətnamə, anlamaq zorunda olduğuna dair könüllü, labüb bir sazişdir və bu zirvəyə doğru gedilən yolda Cabbar Qaryagdioglu yaradıcılığı ən etibarlı pillələrdən biridir. Bu da dahi bəstəkarın etiraf məzmunlu xatiratı:

“Leyli və Məcnun” operasının yazılışına mən 1907-ci ildən başladığımı baxmayaraq, bu operanın yaranması fikri məndə 1897-1898-ci illərdə 13 yaşında

ikən doğma Şuşa şəhərində həvəskarlar tərəfindən o zaman tamaşa qoyulan "Məcnun Leylinin qəbri üstündə" ki musiqili faciəni görərkən oyanmışdır."

Qəribədir, mənbələr göstərir ki, Cabbar özü də digər musiqiçi və yazılıçı həmkarları ilə birlikdə "Leyli və Məcnun" əsasında musiqili tamaşa yaratmaq niyyətində olub. Amma Azərbaycan musiqisinin xoşbəxtliyindən, hardasa elə Cabbar Qaryağdioğlunun, Əbdürəhim bəyin xoşbəxtliyindən bu işi onlar deyil, dahi Üzeyir bəy gördü. Çünkü bu tarixi, ahəngdar, dolu, zəngin səs karvanının ovşarını Üzeyir intellektindən, Üzeyir ruhundan başqa bir qüdrət tamamən yəni, 105 ildən sonra indiki nail olunmuş ucalığa, bu bəşəri məcraya yönəldə bilməzdi. Bəli, gərək hökm çıxaranda qeyserin haqqı qeyserə, Allahın haqqı Allaha verilsin.

Bununla belə, "Leyli və Məcnun" operası meydana çıxandan üç il sonra Cabbar Qaryağdioğlunun yaxından Köməyi ilə Mirzə Calal Yuzifzadənin liberettosu əsasında Saşa Oqanezəvili "Fərhad və Şirin" operasını bəstələmiş, əsər ilk dəfə 1911-ci ildə "Nikitin qardaşlarının teatrı"nda tamaşa qoyulmuşdu. Fərhad rolunda Cabbar Qaryağdioğlu çıxış edirdi.

Ötən əsrin lap əvvəllərində Cabbar Qaryağdioğlu ömürlük Bakıya köçdü. Şuşanın buz bulaqları, zirvəsi qarlı dağlar, Bazarbaşı, Gövhər ağa məscidi, Cıdır düzü, Topxana meşələri, Daşaltı çayı solmaz bir xatirata çevrilib uzaqlarda qaldı. O uzaqlarda hansı məkanda, bulaq başında, ağac kölgəsində, Cıdır düzündə, hansı məhlədə Cabbar çalıb-çağırmışdısa, adamlar o yeri bir-birinə barmaqla göstərib; yadındadı, filan vaxt Cabbar burada qan elədi, o qəzeli oxudu, bu xalları vurdur... Şahid olmayanlar şahid olanlara həsədlə qulaq asırdılar. Cabbar unudulmurdu, unudula bilməzdi...

*Qoparıb eldən, obadan
niyə çəkir şəhər bizi?
Alıb nənədən, babadan
niyə çəkir şəhər bizi?*

*Şirin-şirin dilləriynən.
hamar-hamar yollarıynan.
damar-damar qollarıynan
niyə çəkir şəhər bizi?*

*Gözlərini nəm alacaq,
üzlərini qəm alacaq...
el qızını kim alacaq -
niyə çəkir şəhər bizi?*

*Doğanaqlıq ipi hanı,
pulludursa, cibi hanı,
quyudursa, dibi hanı -
niyə çəkir şəhər bizi?*

*Kilim deyil, hana deyil,
pəri deyil, sona deyil,
ata deyil, ana deyil -
niyə çəkir şəhər bizi?*

*Dərd-azarı yoxdu bəlkə,
gələn görür toxdu bəlkə?
işıqları çoxdu bəlkə...
niyə çəkir şəhər bizi?*

Bu suallı şeir Cabbar Qaryağdioğlu Bakıya ömürlük köçəndən 80 il sonra yazılıb. Lakin kəndin şəhərə axını qədimdən də qədim söhbətdir. Əslində, bütün meqapolislərin mənbəyində kənd var. Kənd bədəndir, şəhər baş. Bədəndən başa arası kəsilməyən enerji - qan daşınmasa, can mövcud olmaz. Ellər-obalar torpağın hansı bir nöqtəsindənse sizib get-gedə gurlaşan göllər, çəşmələr, bulaqlar, axarlar, çaylar kimidir. Onlar birləşə-birləşə, qovuşa-qovuşa axır, axır, sonra dəryanı - şəhəri yaradır. Azərbaycan ərazisi tarixən dəryalarla ləbələb dolub, tarixin hökmüylə boşalıb, bir də dolub. Bu torpağın yatağında Bərdə, Qəbələ, Beyləqan, Təbriz, Ərdəbil, Gəncə, İrəvan, Tiflis, Dərbənd, Ərzurum, Şamaxı, Şuşa, İsfahan, Şəki, Quba, Lənkəran dəryaları olmuşdur. Görünür, dərya kənarında (Xəzər kənarında) mövqə tutmaq sivilizasiya dəryasına (indiki anlamda Bakı şəhərinə) başqa dəryalarda olmayan yeni bir şans qazandırır.

Azərbaycan böyük tarixi yol keçdi, dövlətlər yaratdı, şəhərlər saldı, xanlıqlara parçalandı, indi iki yerə deyilir, bəlkə də, üç, dörd yerə bölündü, nəhayət, Bakı deyilən bir nöqtədə dəryaya arxalandı. Dağlardan düzənlik, düzənlikdən dağlar aydın görünür. Bu, vizual bir imkandır. Əsl həqiqət isə budur ki, Bakı Avropaya, sivil dünyaya onun digər ucqarlarından ən azı min kilometrlərlə yaxındır. Abşeronun üç tərəfi sudur, dəniz duracağıdır. Abşeronda milyon illər önce təkrar-təkrar yaranıb, sonra da çürüyərək ən dərin qatlarda enerjiyə, oda çevrilən qatlar, laylar vardır. Bakı Azərbaycan xalqının həyat axtarışlarının hələ ki, ən etibarlı yekunudur. Orada milyon il əvvəl yaşmış mamont sümüklərindən, fil, dəvə qabırğasının, meynə, əncir kötüklərinin çürüntüsündən qaz, neft hasil olunur. Xəzəri olan toplum ağlını işə salsa, heç zaman heç bir kəsə möhtac olmaz, özünü dəryada balıq kimi hiss edər. Bakı ləl-cəvahir məkanı, mərcan adasıdır.

Hazırda dünya şəhəri olan Bakının urbanizasiya dəhlizinin çalışma yaşı aşağı-yuxarı 300 ildir. Cabbarın bu şəhərə yaşamaq, yaratmaq məqsədi ilə köcdüyü vaxt tarixə düşüb. XIX əsrin sonu, XX əsrin əvvəlinde bu şəhər günəş kimi parləyir, onun qaynar işığı Azərbaycanın hər tərəfinə yayılırdı.

Cabbar Qaryağdioğlu İçərişəhərdə bir ev kirayələmişdi. Şuşa qalasından çıxbı Bakı qalasına düşmüşdü. Barbədin, İbni Sinanın, Nizaminin, Əbdülqədir Marağayının, Məhəmməd Füzulinin, Qurbaninin, Tufarqanının, Şah İsmayıllı Xətainin, Urməvinin, Pənahəli xanın, Mir Möhsün Nəvvabın, Zakirin, Xurşud Banunun, Sadıqcanın, Xarrat Qulunun, Hacı Hüsnünün... ruhunu da özü ilə Bakı qalasına gətirmişdi Cabbar. Əvvəl qala bir idi - Şuşa qalası. Sonra Bakı qalası əlavə olundu. Sonra iki qaladan güc toplayıb üçüncü qalanı yaratdı, ucaldı. Bu, Cabbar qalası idi...

1900-cü illərin əvvəllərində ömürlük köcdüyü günə qədər də Cabbar Bakıda tanınır və sevilirdi. Çünkü o burada ötən 20 il ərzində çoxlu məclislər yola vermişdi. Elə olmuşdu ki, buraya gəldiyi, lakin camaatın istəyi ilə iki-üç ay, bəzən yarımlı il qaldığı müddətdə hər gün üç-dörd yerə dəvət almışdı. Bəzən çatdırı bilməmişdi. Geniş, həsəd, paxılıq bilməyən ürəyinin səsinə qulaq asıb öz yerinə digər istedadlı, üzətgardan sənət dostlarını məsləhət bilmışdı. İslam Abdullayev xatırlayır ki, o, dəfələrlə məni (İslam Abdullayevi - V.B.), Keçəcioğlu Məhəmmədi və Şəkili Ələsgəri özünün dəvət olunduğu məclislərə göndərib. Ustad xanəndə daha sonra xatırlayır: "Bir gün Keçəçi Məhəmməd ilə mən Bakı məclislərində birində oxuyurdum. Həmin məclisə bizi Cabbar göndəmişdi. Gəlin gələn axşamı Cabbar qəfil məclisə daxil oldu. Cabbarın gəlişi məclisi daha da şənləndirdi və qızışdırıldı. Toy sahibi və məclisdə əyləşən aşısaqqallar Cabbarın "Mənsuriyyə" oxumasını xahiş etdilər. O, gülə-gülə üzünü məclisə tutub dedi: "Mənsuriyyə" oxuyaram. Ancaq bircə şərtlə, Keçəcioğlu "Çoban bayatısı", İslam isə "Yetim segah"ı oxusunlar. Biz

oxuduqdan sonra Cabbar elə "Mənsuriyyə" oxudu ki, əgər o oxumağı mən indi eşitsəydim, ömrüm 20 il uzanardı".

Xatirədə adı çəkilən Keçəçi Məhəmməd milli muğam tarixində yer alan parlaq sənətkarlardan biridir. 1864-cü ildə Şuşada doğulub, 1940-ci ildə Qubada vəfat edib. Cabbarın yüksək dəyər verdiyi, əməkdaşlıq elədiyi müğənnilərdən olub. "Nəva", "Mahur", "Manı", "Bayati Qacar", "Heyrati", "Rahab", "Kürdü Şahnaz", "Dəştii", "Çoban bayatısı" muğamlarını gözəl oxuyurmuş. Məşədi İsinin yolunu gedirmiş. Onun ifasında xalq mahnları, ritmik muğamlar təkrarsız musiqi lövhələri olub.

Görkəmli mədəniyyət xadimi Cəlil bəy Bağdadbəyov xatırlayır:

"Bakı toylarının birində Keçəcioğlu "Uzzal" oxuyunda Cəlil bəy təsadüfən bir qoço ilə yanaşı oturmalo olur. Baxır ki, bu qoço çox narahatdır, hırslıdır, əlində də tapança oynadır. Qoçu, nəhayət, soruşur:

-Qardaş oğlu, Keçəcioğlu nə oxuyur?

-"Uzzal" - Cəlil bəy cavab verir, hətta farsca mətnin bir-iki misrasını da tərcümə edib qoçuya çatdırır.

Qoçu deyir:

-Qardaş, mənim "Uzzal"dan-zaddan başım çıxmaz, amma bu zalim balası nə təhər oxuyursa, çox xoşuma gəlir, istəyirəm ayağa durum, hamını tapançanın qabağına qatıb qırırm..."

Muğam tarixində segah İsləm adıyla tanınan İsləm Abdullayev 1876-ci ildə Şuşada doğulub. 1964-cü ildə 88 yaşında Bakı şəhərində dünyasını dəyişib. O, "Zabul Segah", "Orta Segah", "Mirzə Hüseyn Segahı"nı, eləcə də, "Yetim Segahı" bənzərsiz ifa edib, xalqdan Segah təxəllüsü qazanıb.

1905-ci ildə Cabbar Qaryağdioğlu Qurban Pirimov (tar), Saşa Oqanezaşılıdən ibarət məşhur ansambl yaradır. Bu üçlüklük (trio) təqribən 20 il birlikdə çalıb-çağırılmış, Azərbaycan xalq musiqisinin parlaq incilərini yaratmışlar. Əgər bu musiqi örnəklərinin siyahısı tutulsa, nə bir muğam, nə bir xalq mahnısı qıraqda qalar. Əslində, onların ifa etdikləri bir çox nümunələr itibatlaşmış, unudulmuşdur. Şərqi musiqisinin görkəmli tədqiqatçısı V.Vinoqradov yazır:

"Azərbaycan musiqi tarixində hələ inqilabdan əvvəlki illərdə ortaya çıxmış görkəmli sazəndələrin adları yaşamaqdadır. Onların çaldıqları mahnilar hələ o zaman qrammonfon vallarına yazılıb. Xanəndə Cabbar Qaryağdioğlu, tarzən Qurban Pirimov və kamança çalan Saşa Oqanezaşılıdən ibarət olan gözəl trio on illər boyunca Qafqazda və onun hüdudlarından xaricdə konsertlər vermişdir. Oynadığı rola və bədii dəyərinə görə bu trionu birinci dərəcəli Avropa ansambları ilə müqayisə etmək olar".

Görkəmli musiqışunas Georgi Xubov:

"Məşhur Azərbaycan müğənnisi Cabbar Qaryağdioğlunun ansamblının şöhrəti nəinki Zaqqafqaziyada, hətta bütün Orta Asiyada səs salmışdır".

Görkəmli musiqışunas Əfrasiyab Bədəlbəyli: "Bu trio əzəmətli bir orkestrdir".

İstedad, sözün yaxşı mənasında, iddiadır. Çünkü şair, yaziçi, rəssam, xanəndə, aktyor təbii vergiyə və əldə etdiyi, öyrənib bələd olduğu təcrübələrə arxalanaraq daha yeni estetik keyfiyyətə, hətta yeni həcm və məkana qovuşmaq istəyir. Yaradıcılıq estetik iddiadır. Bu bir baxış nöqtəsidir.

Diger tərəfdən, yaradıcı insanın zövqü adı tamaşaçı, dinləyici, oxucu zövqündən müəyyən mənada fərqlənir. Çünkü bu zövq zənginləşmiş, hardasa meyar halına gəlmış bir yanaşmadır, üstəlik, üslub mənasında yaradıcı insan özünün qəliblərə çevrilən qənaətləri vardır. Ola bilsin ki, yaradıcı insan xisətindəki indi qeyd edilən əlamətlər səbəbindən özündən əvvəlləri, öz dövründəki digər bir sənətkarı düzgün qiymətləndirməsin. Lakin tarix boyu heç

bir istedadlı insan digər bir istedadın üstündən qələm çəkməyib. Dəyərləndirmədə, şəksiz ki, zaman, konkret tarixi faktor da müəyyən rol oynayır.

Amma elə ki, iddia ifrat egeoizmə, paxıllıqla, kin və küdürütlə əvəz olunur, estetik xarakterini itirərek məişət səviyyəsinə enir, bax, o zaman dedi-qodular, qarayaxmalar meydana sulamağa başlayır. Sənət söhbəti başqadır, sənət ətrafında boşboğazlıq başqa.

Yaxşı ki, Azərbaycanın mədəniyyət tarixində irsiyyət qanunu xalqın öz təbiətindən gələrək ən qarışq, tufanlı, çovğunlu dövrlərdə belə sənətkarları eyni çətir altına toplamış, yaradıcı insanlar biri-birinə, əsasən ədalət prizmasından baxaraq qiymət vermişlər. Məsələn, XIX əsrin ortalarından meydana çıxan milli muğamat pleyadasının üzvləri sanki biri-birindən töremiş, fərdi yaradıcılıq üslubuna görə biri-birini inkar etsələr də, vahid muğamat ırsını təsdiqləmişlər. İndiki gözəl baxanda milli muğamat sənəti qızıl həlqələrdən toxunmuş çox qiymətli, qırılmaz zəncir misalındadır. Cabbar Qaryağdioğlunun yaradıcılığı o qızıl zəncirdə zərgər dəqiqliyi ilə işlənmiş, cilalanmış, par-par alışib yanan hissələrdən biridir.

Cabbar Qaryağdioğlu, sözün geniş mənasında, müdrik bir musiqi xadimidir. Onun təbiətində, sənətində xəlqilik, bəşərilik, bənzərsiz üslub, bilik, istedad vəhdət halına gələrək Cabbar fenomenini yaradır. Nəzərdən keçirilmiş sayca çox, təəssüf ki, faktoloji baxımdan biri digərini təkrarlayan mənbələrdə belə Qaryağdioğlu ideal dərəcədə sadə, təvazökar insan kimi təsvir olunur.

Böyük xanəndənin həyat və yaradıcılığını, onun yaratdığı məktəbin bugünkü estetik dəyərini yeni baxış bucağından araşdıraraq "Şərq musiqisinin peyğəmbəri" adlı maraqlı kitab yaranan Zemfira Yusifqızı Cabbar Qaryağdioğlunun övladı, həyatdan vaxtsız getmiş istedadlı şair Əliağa Kürçaylının həyat yoldaşı Şəhla xanımın şəhadətinə əsasən yazır:

"Cabbar Qaryağdioğlu ömrünün sonunda uşaqlarına vəsiyyət edərək demişdi: "Məndən ötrü heç kəsdən heç nə xahiş etməyin, heç kəsə minnətçi düşməyin. Əger mən bu millət üçün nəsə etmişəmsə, özləri axtarib tapacaq, qiymətimi verəcəklər."

Cabbar Qaryağdioğlu sənət yoldaşlarına, həmkarlarına hörmət və ehtiram nümunəsidir. İstedadlı xanəndələr nəinki onda həsəd hissi yaratmır, əksinə, qəlbini dağa döndərir, ona qol-qanad verirdi. O, bütün muğam aləmi ilə bir bütöv idi.

Mənbələrdə Məşədi Rəsul Hacıqulu oğlunun belə bir xatirəsi yer alıb.

... Bir neçə yoldaşla dükanda oturub söhbət edirdik. Kimsə gəlib dedi ki, Rəsul əmi, axşam "Seyidli" məhəlləsində, carçı Məşədi Daşdəmirin evində toy məclisi var, sizi də ora dəvət edirik. Oxuyanımız da Cabbar Qaryağdioğludur.

Doğrusu, bu şad xəbər hamımızın ürəyindən oldu. Çünkü rəhmətlik Cabbara qulaq asmaqdan böyük xoşbəxtlik ola bilməzdi. Axşam dükəni bir qədər tez bağlayıb, bir neçə yoldaş ilə Məşədi Daşdəmirin evinə getdik.

Məclisə girəndə gördük ki, yüzə qədər qonaq var. Cabbar da öz dəstəsi ilə məclisin ortasında əyləşib. Ancaq bilmirdik ki, bu toy kimin toyudur. Toyun "padşahı" Əllaf Kərbəlayı Şükür deyəndə ki, bugünkü toy Məşədi Daşdəmirin toyudur, hamı gülüşdü. Çünkü Məşədi Daşdəmir yaşılı idi. Vəziyyəti belə görən Cabbar söhbətə qarışıb dedi:

-Camaat, bildiyiniz kimi, Məşədi Daşdəmir xalqın xeyir-şərində çox çalışıb. İndi isə qocalıb, maddi vəziyyəti ağırdır. Buna görə də ona kömək məqsədi ilə bu məclisi düzəldib, sizi bura dəvət etmişik.

Cabbarın sözləri hamının xoşuna gəldi. Mən Cabbarı çox dinləmişdim. Amma o məclisdəki kimi ürəklə oxuduğunu görməmişdim. Məclisdə əyləşən tacir və sənətkarlar pulu stolun üstünə yarpaq kimi tökdülər. Məclisin axırında Cabbar Məşədi Daşdəmiri çağırıb yiğilan pulun hamısını ona verdi.

Cabbar sənət aləmində olduğu yetmiş ildə tələbələrin, kasıbların, ayrı-ayrı unudulmuş gərəkli insanların, sənətkarların xeyrinə çoxlu konsertlər vermiş, səs xəzinəsini açaraq köməksiz, arxasız insanlara dayaq olmuşdu.

İyirmi ildən çox Cabbarla bir yerdə çalıb - çağırın, XX yüzilin korifey tarzəni Qurban Pirimovun xatirəsində bu müqtədir insanların bir-birinə bəslədiyi hörmət və ehtiram bariz şəkildə görünməkdədir.

"Cabbar ile Şaşanı analar doğmayıb. Mən Hacı Hüsnü, Məşədi İsini, Keş-tazlı Həşimi eşitmışəm, Əbdülbaqını, Mirzə Məmmədhəsəni, Dəli İsmayılbəyi, Şahnaz Abbası, Şəkili Ələsgəri, Keçəçi Məhəmmədi çox oxutmuşam. Sevi, Moses, Levon, Ruben kimi məşhur kamançaçıların çalğısına da çox qulaq as-mışam. Amma Cabbar ilə Şaşadan olmazdı. Bunlar kimi sənəti sevən, öyrə-nən, çalışan sənətkar görməmişəm. Mən xoşbəxt sənətkaram. Ona gorə ki, 20 il Cabbarın solunda, Şaşanın sağında oturub çalmışam. Onlar həm qayğı-keş müəllim, həm də gözəl insanlardı".

Deyəsən, bu barədə irəlide deyilib. Amma təkrar etməyə dəyər; ömrünün tən yarısını Bakıda yaşasa da, uca Şuşanın eşqi bir an belə Cabbarı tərk etməyib. O hər yay (bir qədər dərin araşdırılsa, yəqin ki, imkan olan kimi ilin bütün fəsillərində) Şuşaya gedirdi, Cıdır düzünə, İsa bulağına, Topxana meşələrinə, Xəzinə qayasına, Daşaltı çayına, Turşsuya, dərin dərələrə, qəlbi zirvələrə salam verirdi. Təəssüf ki, dünyanın bəşəri azadlıq ideologiyası ilə idarə olunduğu bir mərhələdə qatı erməni təbliğatına biət edən "tərəqqipərvər bəşəriyyət", bu bəşəriyyətin ideologiyaları qatı bir duman kimi aranı kəsərək nəinki salam verməyə, hətta Şuşanı görməyə imkan vermir.

Bir dəfə tələbə vaxtı bu sətirlərin müəllifi iki ay müddətində, Şuşada Əhəd müəllimin unudulmaz mehmanxanasında yaşayıb, pile kimi yumşaq təbiətli İsrafil müəllimin ("Şuşa" qəzetinin redaktoru), məsul katib Ülfət müəllimin, redaktor müavini Qaffar müəllimin, baməzə, mürettib Cəlil müəllimin, makinaçı Tahirə xanımın, dostluq və insanlıq etalonu Əli Mahmudun, jurnalist Elman Elsevərin və təbii ki, orada Azərbaycan dövlətinin nümayəndəsi, olduqca ciddi və qaraqabaq, savadlı və qeyrətli Qəşəm Aslanovun "həzarəti altında" "Şuşa" qəzetində təcrübə keçərkən elə o qəzetiñ səhifələrində yazmışdı: görünür, Qarabağda doğulanların zil səsi olmağı onunla bağlıdır ki, onlar Şuşa dağlarının ucalığına Şuşa dərələrinin dərinliyinə səs çatdırmaq istəyirlər.

Qarabağın düzənləri dağlarından miqyasıdır. Amma tarixdə Qarabağ ərazisi dağlıq deyə tanınır. XIX yüzillikdə, XX əsrin birinci çərçivədə Şaşadan çıxan istedadlı insanlar elə sənət zirvələri yaratdılar ki, o ruhani zirvələr önündə Şuşanın doğal zirvələri ayağa qalxıb təzim etdilər.

Ataların sözü var: su axıb çuxurunu tapar. Nə Cabbar Qaryağdioğlu sudur, nə də muğamat çuxur. Bununla belə, o, körpəliyindən ta ahil yaşına qədər hə-mişə ağılli, istedadlı, dünyagörüşlü insanların əhatəsində olub. Bunun bir neçə səbəbi var, ikisi budur; əvvələn, o, nadir istedad idi, gur yanın bir şam kimi aşiq pərvənələri işığına çəkirdi. Ən əsası isə o, xalqın işində, xalqın xidmətində idi. Onu müdrik də, dəlixay da, savadlı da, savadsız da, bəy də, rəiyət də, bö-yük də, uşaq da, kişi də, qadın da, azərbaycanlı da, iranlı, gürcüstanlı, yere-vanlı, dərbəndlə, türkmənistanlı, özbəkistanlı, türkiyeli də sevirdi. Musiqi elə bir sehirdir ki, səslənərkən dirləri, irqləri, hər dürlü mənsubiyyətləri, təvəllüdləri, cinsləri aradan qaldırır.

Bütün bu deyilənlər, təbii ki, cəmiyyətdə Cabbar Qaryağdioğlu obrazının əla-hiddə görünüşünü yaradırdı. O, görünürdü, eşidilirdi. Ona göz yummaq olardı, onu dinləməmək mümkün deyildi. Görünür, elə buna görə də adları Azərbay-can mədəniyyət tarixinə iri hərflərlə yazılın, XX əsrin yetkin tarixi simaları - Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürre-

him bəy Haqverdiyev, Firdun bəy Köçərli, Haşim bəy Vəzirov, Üzeyir Hacıbəyli, Hüseyin Ərəblinski və digərləri Cabbar Qaryağdioğlunun şəxsiyyətinə və sənətine həssaslıqla yanaşmış, hətta bəzən bu sətirlərin müəllifinə elə gəlir ki, Üzeyir Hacıbəyli kimi dahi bir insan onun “nazıyla oynamışdır”. Çünkü Üzeyir bəy bilirdi ki, Cabbar sənəti İbrahim xanın, guya “xəzinə qayası”nda gizlətdiyi, ehtimal olunan tükənməz sərvətdən qat-qat tükənməzdır. Əslində, Üzeyir bəyin bitib boy atlığı torpağın münbit layları Azərbaycan musiqisi, xalq mahniları, müğamat, türk poeziyası, Urməvi, Marağayı, Mir Möhsün Nəvvab, Xarrat Qulu, Sadiqcan, Hacı Hüsnü, Məşədi İslə və Cabbar Qaryağdioğludur. Üzeyir bəyin bitib boy atlığı halal və münbit torpaqdır, kökdür. Hamının, Azərbaycan tarixinin, mədəniyyət çalışmalarının yekunu Üzeyir Hacıbəylidir. Şuşadan baxanda daha uzaq məsafələrin görünməyi ehtimalıdır. Hələ ki, görünən Üzeyir bəydir!

Muğamat fatehi Cabbar Qaryağdioğludan danişarkən, yalnız Üzeyir bəyə görə ricətə çıxməq olar!

Allaha and olsun ki, bəzən sonradan əxz olunan humanizm, anti-irqçılık də genlə gəlir, miras kimi. Üzeyir bəyi başa düşmək olar, o, böyük mənada, dünya insanı id. O, elmi şəkildə böyük yaradıcılığı ilə bərabər, ictimai anlamda dünyanın haradan gəlib haraya getdiyini bilirdi. Daha dəqiqi, ləp körpəlikdən son nəfəsinə qədər heç vaxt məhəlli qəliblərə uyğun gəlmirdi. O, tam şüurlu insanın dünyada olan azsaylı etalonlarından biridir. O, harmoniya etnosudur! Cəmiyyətlər sosial, mədəni, mənəvi baxımdan inkişaf edib sivilizasiya yolunun müəyyən bir nöqtəsinə çatanda görəcək ki, Üzeyir bəy yene də irəlidədir və üstəlik dayanmayıb, gedir. Qüdrətli sənətinə kölgə salmadan deyilməlidir ki, Cabbar Qaryağdioğlunun həyat və yaradıcılığı bəşəri çalarlar daşısa da, konturlarla qabarsa da, daim milli dairə içindədir. Burada zaman, estetik axtarışların istiqaməti də nəzərə alınmalıdır. Əslində, onların hər biri harda var olmaq mümkündürsə, oradadır.

Bununla belə, hər iki dahi böyük bir cəsarətlə milli məhdudiyyəti aradan qaldırılmış, eyni zamanda, milli varidatı bəşəri dəyərlərə çevirməyi bacarmışlar. İzahina cəhd göstərilən məsələ, çox güman, ayrı bir tədqiqatın mövzusudur.

Hər halda, sadəlövh də görünən, bəlkə də indi yerinə düşməyen, kimlər-dəsə etiraz doğuran bir nüans qeyd edilsə, dünya dağılmaz.

İş burasındadır ki, XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın musiqi triosunda kamançanı əsasən ermənilər çalıb. Hacı Hüsnünün, Əbdülbəqi Zülalovun, Seyid Şuşinskinin, Şəkili Ələsgərin ansambllarında üçüncü şəxs Qostı, Qrikor, Saşa, Sevi, Levon... idi.

Ortada şər yoxdur... İnsan, heç olmasa, ən azı Qafqaza hakim kəsilən türk-Azərbaycan musiqisində üçüncü dayaq ola bilir. Görünür, ifaçı öz sırasını, yerini biləndə ahəng alınır, yoxsa ansambl yaranmaz.

Türkün ürəyi - üzərində üzərlik yandırılmaq, ayağı altında qurban kəsilmək həddində genişdir. Türkler nəinki müqəddəs müğamat sarayına ən azı üçüncü ayaq qismində (kamança) erməniləri buraxmışlar, hətta səxavət göstərib belə demişlər: "... müğamat oxuyan erməninin başını, kamança çalan türkün barmağını kəsmək gərəkdir." Hələ fikir verin, Cabbar Qaryağdioğlu, onunla bahəm, digər xalq musiqisinin ifaçıları həm də fars, ərəb, erməni, gürcü, rus mətnləri əsasında çalıb-çağırırdılar.

Belə çıxır ki, dönyanın keçmişisi və gələcəyi indi bir-birini heç nədən qırıb-çatan milletlərin düşündüyü qədər sadəlövh, kəmağıl və nadan deyilmiş...

Daha bir məqam.

Əgər ortada Cabbar Qaryağdioğlu fenomeni olmasaydı, nəinki Saşa Oqanezəşvili, heç Qurban Pirimov da olmazdı. Onlar cisimdir, Cabbar ruh! Onlar fəhlədir, Cabbar memar! Bununla belə, onlar bir yerdə milli müğamat sarayı tikmişlər. O sarayın baş tağında tikilmə tarixini bildirən yazı Azərbaycan dilindədir.

Çox sonralar Azərbaycan xalq musiqisinin bənzərsiz ifaçıları Habil Əliyev və elitar, ismətli sənətçi qadın etalonu Şəfiqə xanım Eyvazova sənətdə əlçatmadı zirvə yaradaraq sübut etdilər ki, kamança təkbaşına da mövcud ola bilir. Onlar kamançanı oxutdular, kamança dil açıb danışdı. Görəsən, Habilin, Şəfiqə xanımın müşayiəti ilə Cabbar Qaryağdioğlu oxusaydı, Azərbaycan müğam sənətində nə baş verərdi? Bunu Allah bilir!

Tarix nəinki zərurətin müəllifi, həm də müəmmalı təsadüflərin ustasıdır. Əlbəttə, zaman və yenə zaman imkan vermədi ki, Cabbar Qaryağdioğlu eloğlusu Üzeyir bəy kimi Qori seminariyasında təhsil alsın.

Heç buna hacət də yox idi. Çünkü Cabbarın tutduğu yol Qori seminariyasından keçmirdi. Amma bəs nə üçün Şuşalı Üzeyir Hacıbəyli 1908-ci ildə "Leyli və Məcnun" operasını yaradanda başına quş yuvası qoyub Azərbaycanın musiqi tarixində ilk dəfə Məcnun rolunu oynayan, səsi üstündə olan, çəlimsiz bədən quruluşuna görə Məcnuna bənzəyən Cabbar Qaryağdioğlunu yox, Hüseynqulu Sarabskini seçdi? Ax, Cabbar nəinki Məcnun ola bilərdi, hətta gerçəkdən Məcnun idi.

Mənbələrin bilgisinə görə Cabbar dondan-dona girməyi, qrimlənməyi sevmirmiş. Onun bircə qiyafləsi olub, Cabbar qiyafləsi.

Görünür, Hüseynqulu Sarabski seçimində Üzeyir bəyin özəl meyarları da olub. Əvvələn, Sarabski ilk dəfə Məcnun rolunda səhnəyə çıxanda elə Məcnun yaşındaydı. O, 1879-cu ildə doğulub, Cabbardan barmaq hesabı 18 yaş gənc olub, başqa sözlə, "Məcnunun" 28 yaşı vardi. Digər tərəfdən, hələ insanların opera musiqisine öyrəşmədiyi bir vaxtda Cabbar müğamat sarayının elə uca səhnəsində idi ki, onu oradan qoparıb başqa bir səhnəyə adlatmaq mümkinüz görünürdü. Nəhayət, opera müğənnisi üçün digər başqa keyfiyyətlər (aktyorluq, mizana uyğunluq, müğam ifaçısının əvvəldən axıra bir nöqtədə ölüçülü-biçili oturmağına rəğmən, səhnə boyu hadisələrə uyğun daimi hərəkət, qrim və sair) tələb olunurdu. Üzeyir Hacıbəyli heç bir seçimində yanılmayıb... Ən azı ona görə ki, Cabbar kimi müğamatata şəbihgərdanlıqla başlayan, ilk milli operanın ilk Məcnunu Hüseynqulu 40 il musiqili teatrda sonsuz bir şövqle çalıdı, Şah Abbas, Şeyx Sənan, Söhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıllı, Mərcan bəy, Sərvər, Əsgər bəy oldu, tamaşalar qoydu, bir ədib kimi epistolyar-entnoqrafik ədəbiyyatın bu gün də əhəmiyyətini qoruyub saxlayan dəyərli örnəklərini yaratdı.

Son dəfə. Sarabski

Ölüm yatağında da Məcnun sevdasına inanırdı. Aktyorun son nəfəsi idi. 1945-ci ilin küləkli, soyuq fevral günlərindən birində Hüseynqulu sənət dostlarını arzuladı. Qurban Pirimov və Leyli rolunun bənzərsiz ifaçılarından olan Həqiqət Rzayeva dərhal özlərini yetirdilər.

Aktyorun evində tar vardi.

Aktyor öncə tara baxdı.

Sonra Qurban Pirimova baxdı.

Qırıq-qırıq səslə böyük ömrün son təmənnasını dilə gətirdi. Dedi:

-Qurban, çal, Leylini dinləmək istəyirəm.

Qurban çaldı.

Həqiqət oxudu.

Son sözü Tar, Həqiqət və Tanrı dedi!

Nəfəsi candan üzülən böyük sənətkarın açıq gözləri əbədi bir eşqə dikilərək susdu.

* * *

XX əsrin ilk 10 ilində Cabbar Qaryağdioğlu Bakının mədəniyyət mühiti ilə tam qaynayıb qovuşur. Xalq da, ziyalı insanlar da, sənətkarlar da Cabbar sə-

nətinə yüksək dəyər verir, onu məhəbbətlə alqışlayırdılar. Cabbar poeziyanı, ədəbiyyatı sevир və yüksək dəyərləndirirdi. İrəlidə də deyildiyi kimi klassik şair-lərdən seçib oxuduğu poetik parçaları dinləyicinin yaddasına, ürəyinə həkk eləməyi bacarırdı.

Məlumdur ki, o, müğam oxuyanda səsin elə yüksək mərtəbələrində gəzisir, elə ahənglər, zəngulələr, titrəyişlər yaradır ki, dinləyiciyə elə gəlir, Cabbar musiqi üzərinə heç söz oxumasa da olar. Çünkü onun ciyərlərində qopan təbii hava, nəfəs əsintiləri boğaz tellərinə toxunub elə səslənişlər şəklində meydana gəlir ki, bunlar suyun şırıltısının, küləyin əsməsinin, quşların cəhcəchinin, hətta bəzən göy gurultusunun, şimşəyin səsinin vahid, amma çoxplanlı harmoniya içərisinə alınması təəssüratını yaradır. Bu harmonik parçaları təbiətdən alınmış natural təqlid adlandırmıq, əlbəttə, olmaz. Əvvələn, adekvat təqlid qeyri-mümkündür, hətta bu mümkün olsa belə, təbiətin təqlidi, naturanın təkrar işlənməsi kimin nəyinə lazımdır.

Cabbar Qaryağdioğlu ifa tərzinə uyğun olaraq, ən zil pərdələrdə belə sözləri aydın, təmiz ifadə etməyi, bədii mətni tam çatdırmağı bacarırdı. Hətta yüz ildən çox bir vaxt aralığında qrammofonlara yazılmış və oradan köçürürlən ifalarda da bu aydınlığı, mükəmməl ifadə və bu milli sərvətə məsuliyyətli yanaşma tərzini izləmək olur. Cabbarın mətnlərə (istər qəzəl olsun, istər folklor örnəkləri, istərsə də bədahətən, ifa zamanı özünün yaratdığı) həssas münasibətinin əsasında birmənalı olaraq xanəndənin ədəbiyyata dərin ehtiramı dayanır.

* * *

O, ömrünün Bakı illerində fəhlə klubunda teatr dərnəyinin fəaliyyəti ilə əlaqədar Balaxaniya, demək olar, hər həftə gəlir, burada imkansız insanlara kömək məqsədi ilə xeyriyyə konsertləri verirdi.

Azərbaycanın novator şairi, o vaxtlar Balaxanı məktəbində dərs verən Mirzə Ələkbər Sabirlə görüşüb dostlaşmaq qisməti də Cabbara nəsib olmuşdu.

Onların hər biri öz sənəti sahəsində zirvə yaratmış ustadlar idilər. Sabir klassik poeziya formalarından, milli şeirin obraz yaratmaq təcrübəsindən inanılmaz bir istedad və məharətlə istifadə edərək poeziyanı xalqın bütün varlığını (icini və dışını) dəqiq şəkildə əks etdirən aynaya, güzgüyə çevirməyə nail olmuşdu.

Cabbar "ana bətnindən gəlmə ləkələri" türk ruhunun işığında arıdaraq xalis Azərbaycan müğamatının bu günə qədər davam edən yeni versiyasını işləmiş, onu geniş xalq kütlələrinin ixtiyarına vermişdi.

Deyilənə görə, Cabbarın Balaxaniya yolu düşən kimi Sabirlə görüşür, onun evinə gedib həyat və sənət barədə söhbətləşir, bədahətən şeirləşir, istirahət vaxtı nərd oynayırmışlar. Sabir Cabbarın təkidli xahişlərinə əsasən bir sıra qəzəllər də yazmışdı.

Ümumiyyətlə, 1900-1920-ci illər ərzində Cabbar Qaryağdioğlunun yaradıcılıq fəaliyyəti virtuoz bir səviyyədədir.

O, yenə də zəmanəsinin ən görkəmlı xanəndəsidir. Bir günü də boş keçmir, el şənlikləri, konser特 salonları xanəndəni gur, sürəkli alqışlarla səhnəyə çağırır və elə o gur, sürəkli alqışlarla da səhnədən buraxmaq istəmirdilər.

Cabbar Azərbaycan xalq musiqisini ensiklopediya məqyasında mənimsəmişdi. Onun sinəsi xalq mahnılarının yuvasına çevrilmişdi.

1912-ci il. O, Varsavada Qurban Pirimov və Saşa Oqanezaşvilinin müşəyi ilə səsini qrammofon valına yazdırıb, yolüstü Moskvaya dönmüş, bir ay orada yaşayan qafqazlılar üçün xeyriyyə konsertləri vermiş, hətta yiğilan vəsaitdən o zaman Moskvada təhsil alan Üzeyir Hacıbəyliyə də yardım edilmişdi.

Bu illər Cabbar Qaryağdioğlunun repertuarının ən zəngin, çıxış etdiyi coğrafiyanın ən geniş dövrüdür. Onun böyük ustalıqla ifa etdiyi "Rast", "Çahar-

gah”, “Bayati-Şiraz”, “Orta Mahur”, “Mahur Hindi”, “Bayati-Qacar”, “Dəştı”, “Kürdü-Şahnaz”, “Segah”, “Simayı-Şəms”, “Manı”, “Qarabağ şikəstəsi”, “Əfşari”, “Arazbar” müğamları, bir-birindən təravətli xalq mahnıları, hətta qonşu xalqların dilində oxuduğu musiqi örnəkləri bütün Qafqazda, İranda, Türkiyədə, Orta Asiyada könül rüzgarı kimi dolaşaraq insanları heyrətə gətirirdi.

1916-ci il. “Neft və milyonlar səltənəti” filmi (baş rolda Hüseyin Ərəblinski) çəkilir. Cabbar bu filmdə xanəndə rolunu canlandırır.

Cabbar Qaryağdioğlunun musiqi yaradıcılığının 20 ili Sovet hakimiyəti dövrünə düşür; məhz bu illərdə o məşhur rus bəstəkarı Qlierə “Şahsənəm” operasını yazmaqdə kömək eləmişdi. Məhz həmin illərdə dünya şöhrətli opera müğənnisi Şalyapin Cabbarla Bakıda dönə-dönə görüşmüş, onun qonağı olmuşdur.

XIX əsrin sonu, XX əsrin 20-ci illərinə qədər Azərbaycanda vətəndaş cəmiyyəti ifrat siyasi fəallığı ilə seçilir. Lakin o heç bir siyasi hərəkata qoşulmur. Ümumiyyətlə, o, ömrü boyu hər hansı bir partianın üzvü olmayıb. Onun fəaliyyətinin əsasını müğamat, musiqi araşdırmları təşkil etsə də, ictimai həyatdan aralı deyildi. Təsadüfi deyil ki, Cabbarın adı Milli Konservatoriyanın ilk yaradıcıları sırasında çəkilir. Uzun illər filarmoniyanın, Azərbaycan radiosunun solisti olmuşdu.

Konservatoriyanın elmi tədqiqat kabinetində məsləhətçi olduğu zaman 270-dən yuxarı xalq mahnısını və musiqi parçasını toplayaraq təqdim etmişdi.

Ümumiyyətlə, o, 500 musiqi örnəyini öyrənib yaddaşında saxlamış və xalqa bağışlamışdı.

Onun ustad səviyyəsi ildən-ilə yüksələn xətlə getmiş, haqqında əfsanələr, ibretli hekayətlər söylənmişdir.

Görkəmli mədəniyyət xadımı Cəlilbəy Bağdadbəyov belə xatırlayır:

“Bir dəfə Bakının “İçərişəhərində” bir dövlətli tacir öz oğluna toy edirdi. Qonaqların arasında 10-12 fars taciri də var idi. Cabbar və iki nəfər də qeyri xanəndə bu məclisində oxuyurdu. Əvvəlcə xanəndənin biri “Şur” müğamını oxuduqda, fars qonaqların üzündə bir narazılıq göründü. Sonra bir-biri ilə çox yavaşdan danışıb dedilər: “Görəsən, musiqini bilməyən adam niyə xanəndəlik edir”. Digəri isə fars sərmayədarlarına məxsus qudurğanlıqla: “Bunlar turkdürler (yəni azərbaycanlıdır), musiqinin nazik yerlərini, hissələrini bilməzlər” deyib cavab verdi. Mən özümü farsca bilməzliyə vurub bir söz demədim. Toy sahibi Hacı qonaqların üzündəki narazılığı görüb Cabbarın oxumasını xahiş etdi.

Cabbar “Mahur-hindi” dəstgahını başlayaraq Sədinin məşhur bu qəzəlini oxudu:

*Baxte-cavan darəd on ke, be to qərin əst
Pir nakərdəd ke, dar behiştə bərin əst.*

(Gənclik bəxtinə malikdir o şəxs ki, sənə yaxındır. Qocalmaz o, çünkü behiştədir.)

Cabbar qəzəli axıra kimi oxuduqda fars qonaqlarında heyrətli bir maraq və hərəkət oyanıb, sanki Cabbarın ağızından çıxan hər bir sözü tutmaq, udmaq və qucaqlamaq istəyirdilər. Qonaqlar Cabbarı dinlədikcə elə bil özlərini Bakıda toyda deyil, bəlkə aləmi-lahutidə, şeir aləmində hiss edirdilər. Cabbar oxuduqca bayaqdan əda və vüqarla oturan qonaqlar, möcüzəli səsin ruhverici nəşəsindən məst olan kimi özlərini saxlaya bilmirdilər. Həminin nəzərini cəlb edəcək halda bərkədən “bərəkallah”, “səd həzər afərin” (yüz min afərin), “mükərrər” (bir də, bir də), “Qurban eşqət” (eşqinə, həvəsinə qurban) sözləri ilə böyük ustادı alqışlayırdılar.

Toy sahibi Hacı bu vəziyyətə baxıb fəxrle saqqalını tumarladı. Kiçik bir tənəffüs də fars qonaqları ilə mən də artırmaya çıxıb bir addım aralı dayandı.

Bunların arasında 65-70 yaşlarında bir nəfər var idi ki, hamısı onunla çox hörmətlə danışırıdı. Qoca Cabbardan söhbət açıb haralı və adını soruşduqda mən xanəndənin Cabbar Qaryağdioğlu olduğunu söylədim. Bunlar mənim farsca danışmağımdan şad olub Cabbar bərəsində çoxlu suallar verdilər. Məsələn, "haralıdır", "harada təhsil alıb", "Şirazi görübürmə" və qeyri suallar verirdilər. Bir qədər söhbətdən sonra məlum oldu ki, qoca fars musiqişunasdır. İranın bütün xanəndələri onun məclisində olur. Qoca, Cabbarın kim olduğunu bildikdən sonra dedi: "Mən elə düşünürdüm ki, daha şirazlı Əlidən sonra dünyada bir elə səsə və ustadlığa təsadüf etməyəcəm. Amma məlum oldu ki, mən yanılmışam..."

Cabbar Qaryağdioğlunda başqa bir ustalıq da var idi. O, həmişə məclisdə oturanların musiqi zövqünü nəzərə alaraq onlara uyğun olan müjam və qəzəllər oxuyardı. Bu humanist sənətkar mədəniyyət, insaniyyət təbliğatçısı olub yeri gəldikdə zalımların, canilərin vəhşiliklərini üzlərinə oxuyub, onları pərt edərdi.

Cəlilbəy Bağdadbəyov xatirələrində yazar:

"Bakıda bir toyda Cabbar oxuyurmuş. Toy sahibi qoçu olduğundan, Bakının qoçuları bura toplaşmışlar. Qoçulardan biri "Segah" oxumasını tələb edir. Xanəndə məclisin tərkibini nəzərə alıb, çox həzin və yanıqlı bir səslə zəngilanlı şair Əbdül Səməd bəyin:

*"Ey qan olan könül, niyə düşdün bu halə sən,
Bais nədir ki, dərdi-qəmə sən həvaləsən".*

Və Seyid Əzimin:

*"Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim,
Nə vəslə dəstrəs, nə fəraigində taqətim"*

qəzəllərini axıra kimi oxuyur. O, məclis əhlini bir ruh kimi ələ aldıqdan sonra qoçuların mənfur üzünə musiqi naləsi ilə tüpürür. Axırda onların eşitmədiyi bir təsnif oxuyur. Təsnif aşağıdakı sözlərlə bitir:

*Dumanlı, qarlı dağlar,
Heyvalı, narlı bağlar,
Oğlu ölmüş analar
Başa töker kül, ağlar.*

Rüstəm pəhləvan pozasında oturmuş qoçular Cabbarın oxuduğu bu sözləri eşitdikdən sonra yavaş-yavaş başlarını aşağı salır, etdikləri vəhşi cinayətlər gözlerinin önünə gəlirdi. Cabbar isə oxuduğu qəmli təsnif ilə qoçuları qırmanclayırdı".

Cəlilbəy Bağdadbəyov xatırlayı:

"1911-ci ildə mən İrvanda yerli həvəskarlar ilə teatr verirdim. Yay feslinin əvvəlində Cabbar tarçalan Şirin Axundov və kamança çalan Qulu ilə İrvana gəldilər. Mən Cabbarı görməyə getdikdə onun yanında Cümşüd adlı bir qoca xanəndə var idi. Cabbar məzkur Cümşüdün nefinə olaraq bir konser təməyi söyləyib, afişə hazır etməyi məndən xahiş etdi. Sabahı günü axşam "Capitoladovun teatrı"nda Cabbarın öz dəstəsi ilə konser təmək afişası yapışdırıldıqda bir saatın içərisində biletlər satılıb qurtardı. Biletsiz qalmış 1000-ə qədər tamashaçı bilet tələb edirdi. Hamidian artıq uzaq kəndlərdən gəlmış erməni kəndliləri nağd olaraq bilet istəyirdilər. Çox zəhmətdən sonra teatrın yay binasında Cabbarın ikinci konserini elan etdim. Sabahı gecə əvvəlkindən də artıq adam geldiyindən bu dəfə nə edəcəyimi bilmədim. Bilet və yer olmadığı üçün bayırda qalanların etirazı hiddətə-acığa çevrildi. Cabbar özü səfali "Xürrəm" bulağı ətrafında oxuyaçağını elan etdikdə, kütlənin əlindən xilas olduq. Konser gecələrində dinləyicilərin 95 faizi ermənilərlə azərbaycanlılar idi. Cabbar həmin gecələrdə gözəl oxumağı ilə hər iki milləti nəhayət dərəcədə şad etdi. Onun erməni dilində oxuduğu "Krunq" ("Durnalar") nəğməsi şadlıq və heyrətin

yüksəkliyindən idi. Bir gün sonra Xaçaturov familiyalı bir müxbir yerli qəzetlərdə Cabbarı layiqincə tərif edib, məqaləsini bu cümlələrlə bitirmişdi: "Cabbar Qaryağdının ən yüksək və şöhrətli xanəndə olmasına şübhə ola bilməz. Onun erməni dilində oxuduğu nəgmələrdə azərbəncanlılıq aksenti hiss olunmurdur. Bu isə Cabbarın ən müstəsna istedad sahibi olduğunu isbat edir. Cabbar Qaryağdı insanların ruhunu cəzb edib istədiyi qədər hökm edə bilər".

Cabbar Qaryağdioğlu daim yeniliyə can atır, musiqinin təbliğinin əhəmiyyətini anlayırdı. O, 1906-1912-ci illər ərzində "Qrammofon", "Sport Rekord" firmalarının dəvəti ilə Kiyev, Moskva, Varsavada olmuş, səsini yazdırmışdı.

1920-30-cu illərdə Cabbarın özünün yaratdığı 30-dan çox mahnı Müslüm Maqomayev və Üzeyir Hacıbəyov tərəfindən nota alınıb.

"Cabbar Qaryağdioğlu yalnız bir xalq xanəndəsi, xalq bəstəkarı olmamışdır. O, eyni zamanda şair idi. Cabbar Qaryağdioğlu gənc yaşlarından kiçik şeirlər, sonralar isə qəzəllər yazmışdır. Onun "Var" rədifikasi məşhur qəzəli xanəndələrimiz tərəfindən sevilə-sevilə oxunmuşdur.

*Saldı yarım üzünə zülfün, əcəb pürçəmi var,
Bu nə işvə, bu nə qəmzə, necə gör çəm-xəmi var.
Gah gülür, gah danışır, qaş-göz atır məxluqə,
Dili-üşşaqı yığıb dəstəsinə, cami-cəmi var.
Ətri tavusu kimi çətri vurur hər yanə,
Hər sürahinə baxanda deyəsən bir gəmi var.
Üzü güldür, dodağı püstə, dili badam içi,
Görəsən bir belə yarı olanın nə qəmi var.
Öldürür, gahi dirildir, yenə bihuş edir,
Bunu Məryəmdi doğan, yoxsa ki, İsa dəmi var.
Salasan ağızına lumu kimi pustanlarını,
Bir doyunca əməsən ah, nə yaxşı təmi var.
Ey gözəl, rəhm elə Cabbarə qoca vaxtında
Qaşların tağı əyibdir demə qəddi-xəmi var.*

Cabbar Qaryağdioğlu təsnif havalarında olan bir çox şeirləri yenidən işləyərək, şəxsən özü onlarca mahnilara mətn yazımışdır. Bu təsnif və mahnilardan "Segah" və "Rast" təsnifləri, "Məmələr", "İstikanın deşilsin", "Kaş ki, bayram olmayıaydı", "Məni dövri-fələk", "Tiflisin yolları", Naxçıvanın gədiyindən aşeydim", "Qalalıyam qalalı", "Qarabağda bir dənəsən", "Ay ayağında məsi var", "Gəlin gedək Daşaltına gəzməyə" və s. göstərmək olar.

Onun xüsusi bir məharətə bəstələdiyi "Irəvanda xal qalmadı" mahnısı dillər əzbəri olmuşdur. Bu gözəl, son dərəcə lirik tonda səslənən mahnının maraqlı bir tarixi vardır.

Deyirlər ki, bir gün Irəvan şəhərinin varlı sakinlərindən biri Cabbar əmini oğlunun toy məclisinə dəvət edir. Toyun axırıncı gecəsi ümumi qayda üzrə "Özündənbəy" təriflənməli idi. Ona görə də Qaryağdioğlu "Toyun tərifi" mahnısını oxuyur və "bəyi" tərif edir.

"Özündənbəyin" tərfini eşidən qızın atası narazı halda xanəndəyə deyir:

-Bəs mənim qızımı niyə tərifləmədin?

Qaryağdioğlu belə gözələnləməz sualdan heç də narahat olmayıb cavab verir:

-Əmioğlu, adət belədir. Toyda gəlini yox, bəyi tərifləyirlər.

Qızın atası:

-Niyə, gəlinin bəydən nəyi əskikdir?

Qızın atasının bu sözlərini eşidən məclis əhli gülüşür.

Lakin Cabbar Qaryağdioğlu qızın atasının pərt olduğunu nəzərə alıb dillənir:

-Yaxşı, iş ki belə oldu, gəlini məclisə çağırın, mən də onu görüb tərif edim. Cabbarın bu sözündən qızın adamları hiddətlənirlər.

-Belə adət yoxdur ki, qızı məclisə dəvət edəsən, - deyə qızın atası da əsəbiləşir.

Bu zaman özünü saxlaya bilməyən tarzən Qurban Pirimov narazı halda qızın atasına deyir:

-Əş, başın xarabdır? Bu yazıq, qızı görməmiş, ona baxmamış nə təhər qızı tərif etsin?

Məsələni belə görən Cabbar Qaryağdioğlu Qurbanı sakitləşdirib yenidən qızın atasına çox sakitcə mülayim halda müraciət edir:

-Əmioğlu, heç eybi yoxdur. Onda qızın gözəllik nişanələrindən birini deyin, mən də ona mahnı qoşum.

Qızın adamları deyirlər ki, qızın üzündə qoşa xalı var.

Bunu eşidən Qaryağdioğlu tarzənə müraciətlə:

-Qurban, tari götür, dalımcə gəl!

Qaryağdioğlu bədahətən gəlinin şərəfinə bu mahnını qoşur:

*Irəvanda xal qalmadı,
O xal nə xaldır üzə düzdürmüşən?
De görüm, nə xaldır qoşa düzdürmüşən?
Daha məndə can qalmadı.
O xal nə xaldır, üzə düzdürmüşən?
De görüm, nə xaldır qoşa düzdürmüşən?
Xal mənim,
Yar mənim,
İxtiyar mənim.
Xalqa nə borcdur üzə düzdürmüşəm?!
Yarım deyibdir qoşa düzdürmüşəm.*

O illərdə "Şahsənəm" operasını yazmaq məqsədi ilə Bakıya gələn R.M.Qlier Cabbarla görüşür, xanəndə yaddaşındakı milli musiqi örnəklərini, onların ritmik xüsusiyyətlərini, fəlsəfəsini və əyani səslənməsini Qliere çatdırmaqla operanın həqiqi əsaslar üzərində yaradılmasına böyük kömək göstərir. Hətta Cabbar Qaryağdioğlunun bu səməralı əməyi dövlət tərəfindən təltif edilmişdi.

1934-cü il. Altı ay ərzində xanəndənin ifa etdiyi 300 mahnı və təsnif Azərbaycan musiqisini öyrənən elmi kabinetdə Azərbaycan vokal sənətinin banilərindən biri, misilsiz müğənni Bülbül tərəfindən fonovalıkə köçürülmüşdür. Qurban Pirimovun müşayiəti ilə səslənən bu əsərlər dövrün görkəmlı bəstəkarı Səid Rüstəmov tərəfindən nota alınmış "Azərbaycan xalq nəgmələri" adı ilə kitab halında nəşr edilmişdi.

1934-cü il, may, Tiflis. Zaqqafqaziya xalqlarının İncəsənət Olimpiadasında 74 yaşlı xanəndə Cabbar Qaryağdioğlu 1900 iştirakçının qatıldığı mədəniyyət yarışmasında 1-ci yere layiq görülmüşdür.

1935-ci il mart ayının 31-də Cabbar əminin 75 illiyi dövlət səviyyəsində qeyd edilmiş, ona xalq artisti adı və qılımətli mükafatlar verilmişdir.

1938-ci il. Cabbar əmi "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

İkinci Dünya Müharibəsi başlanana qədər, daha doğrusu, 1920-40-cı illər arasında öz musiqiçi dəstəsi ilə yenə də bütün Qafqazı bölgə-bölgə gəzmiş, istər ictimai tədbirlərdə, istər konsertlərdə, istərsə də el şənliklərində müğam və xalq mahnılarından ibarət zəngin və bənzərsiz repertuarını xalqın ixtiyarına vermişdir. 80 yaşlı müğənni yenə də bülbü'l kimi ötürdü. Qanlı-qadali müharibə illərində xanəndə əsgərlər qarşısında çıxış edir, hər gün yüzlərlə igid oğlu şəhid olan vətənin yaralarına şəfali səsi ilə məlhem qoyurdu, xalqa qələbə inamı, dinc həyatın, sülhün tezliklə bərqərar olacağına ümid verirdi.

O, son nəfəsi sinəsindən üzülənə qədər oxudu. Həmişə də ləyaqətlə oxudu, böyük müğam sənətinin başını uca eləyən əslubda oxudu. 1944-cü il aprel ayının 20-də yatağa düşdü. Yeddi gün sonra dünyasını dəyişdi.

MƏNSURİYYƏT. Sənətkar və şəxsiyyət ucalığı

*Yandım, balam hey,
dondum balam hey...
Cabbar oxuyur bazar günü,
Muğamat qoxuyur bazar günü!
Bir ağac altında
sərin torpağa
söykəyib üzümü
dinləmək isteyirəm elə hey
qeybdən gələn səsi...
Amma çatmir nəfəsim!*

*Bu nə göynərtidi
axır qandan?-
Yoxsa
uzun bir həftənin,
uzun bir ömrün
ağrısı çıxır candan?
Siyrlırlar səs;
necə ki,
qılinc siyrlırlar qından!
Orda,
yeddinci qatda
donub durna qatarı,
Bu günün rəngi sarı!..
Cabbar oxuyur bazar günü,
Muğamat qoxuyur bazar günü!
Yaniq qoxusu qalxır
odlu, yanar quyudan
insan harayı kimi.
Qışqırır bazar günü;
təndirdən yeni çıxan
buğda çörəyi kimi!
Tərli quş lələkləri,
köz-köz qızaran
nar çıçəkləri
ilan dili çıxardır
gün işığına.
Sonuncu budağındakı mehdən
bir kimsəyə bir udum qiymır xar tut!
Zəmiyə od düşüb hardasa ötən qatardan!
Məcnunun çöllərə düşən yeridi.
Sinəm -
baxanda adamı ağlamaq tutan
kövşən yeridi...
Orda yeltutan səmtində eyvanın
babam
sərin su əndərir
yalın ayaqlarına aftafadan -
oxxay deyə,
Tərləmiş köynəyimlə
arıq canımı yelləyə-yelləyə,*

*gün başıma döyə-döyə
qaçıram, qaçıram bir baş çay deyə!
Cabbar oxuyur bazar günü,
Muğamat qoxuyur bazar günü...*

... Nəfəs-nəfəsə duraraq Cabbarı dinləmək naminə onun zəmanəsində yaşayıb indi torpaq altda çürüməyə dəyər!

Hardan gəlir bu səs? Bu möhtəşəm həsədin yiyesi kimdir?

Qoy, o ad gizli qalsın. Amma Cabbar Qaryağdioğlunun səsini dinləyən, onun yaradıcılıq sirlərinə bələd olan hər bir müğamat aşiqi məhz bu həsədə yaxın, buna bənzər hisslər keçirəcəyinə şəkkiniz olmasın.

Cabbar Qaryağdioğlunu 70 il musiqi sənətinin Mənsuriyyə zirvəsində, milli müğamatın zil məqamında saxlayan, onu zaman-zaman dəyişən yeni nəsillərə sevdirən səbəb nə ola bilər? Həssas oxucu kitabın bura qədər olan hissəsində təməldə dayanan əsas dayaqları hiss etməmiş deyillər.

Əvvələn, Cabbar Qaryağdioğlu, el dilində deyildiyi kimi, Allah vergisi ilə doğulmuşdu, o anadangəlmə qüvvəli, qüdrətli, sarsılmaz səs külçəsi idi.

Şübhəsiz ki, Cabbarın özü də və onun dinləyiciləri də gənc istedadın ailə və peşəkar müğənnilər, sənətkarlar mühitinə minnətdar olmalıdır.

Üçüncü səbəb, XIX yüzillikdə Azərbaycan dilinin, Azərbaycan ruhunun və mentalitetinin uzun əsrlər boyunca inkişaf edərək təmizlənməsi, durulub aydınlaşması ilə bağlıdır.

Dördüncü səbəb, Şuşa şəhərinin, orada Cabbarı 40 yaşına qədər cilalayıb püxtələşdirən zəngin mədəniyyət mövcudluğudur.

Beşinci səbəb, ümmüklər mədəniyyətinə məxsus cazibədar, imanlı ırsin xanəndəyə təsiri ilə bağlıdır ki, bütün bunlar barədə irəlidə danışılıb.

Şuşanın mədəniyyət mühitindən, bəlkə də, daha once bu yurdun təbiətinin müğənninin yetişməsində yetərli rol olsmuşdur. Əslində, orada olan bütün sərvətlər, insan, insanın arzu və niyyətləri təmiz havanın, əsrarəngiz gözəlliyyin, ruha qol-qanad verən təbii mühitin etrafına cəmləşmişdi.

Amma qəti şəkildə qeyd edilməlidir ki, bir yaradıcı şəxs olaraq Cabbar Qaryağdioğlunun dahiliyi, sənət eşqi, estetik amali olmasayı, yuxarıda göstərilən təməllərin heç biri işə yaramaz, Şuşada Cabbar adlı bir fərd doğular, böyükər, bir parça çörəyini tapar, sonra da bu fani dünyadan köçüb gedərdi. Cabbarın əmək-çağırdığı illerdə Şuşada 40 min insan yaşayırırdı, aşağı-yuxarı o qədər də insan yaylamağa gəlirdi. Onlardan neçəsinin adı tarixdə qalıb?

Cabbar, çox güman ki, özündə olan yaradıcılıq ehtirasını ləp erkən yaşlardan bilirdi, onun 16 yaşı olanda bütün Qarabağ bu "bir əlcə uşağın" səsini qüdrətindən danışırı.

Cabbar çox erkən yaşlarından yalnız istedadın, hətta müğənni üçün vacib olan yaddaşın kifayət etməyəcəyini də bilirdi. Cabbar bütün ruhi azadlığına baxmayaraq fərdi, individual planın içindədir. Beləliklə;

Birinci fərdi plan: onu yüksəldən əsas məqamlardan biri daim öyrənmək, mənimsemək hissidir. Nə bilmək olar, bəlkə də təb, istedad, ilham deyilən canatma elə həvəsdir. Həvəssiz görülən iş cəhənnəm əzabıdır. Bu mənada Cabbar əmi bütün ömrü boyu zəhmət çekib, həvəs-həvəs, nəfəs-nəfəs içindən yığılıb, zəngulə-zəngulə içindən açılıb, amma heç zaman əzab çəkməyib.

İkinci fərdi plan: Muğamat qanundur, yaxud qanunlarla idarə olunan dövlət. Cabbar əminin klassizmi burdan irəli gəlir; o, estetik qanunlar çərçivəsində özünüütəsdiq, özünüüfadə edə bilməş, hətta onun irəli sürdüyü müddəalar əsasında qanunlara düzəlişlər də mümkün olmuşdu.

Üçüncü fərdi plan: Zamanın özünəməxsus sıxıntılarına baxmayaraq, Cabbar Qaryağdioğlu bilirdi ki, müğamatın məramı yüksək fəlsəfi və humanist ideyaları eştidirməkdir. Ya dərddən, ya kefdən çarəsiz qalan insanlara səslə

də çıxış yolu göstərmək mümkündür. Cabbar yüz minlərlə insanları xeyala daldırıb, fikir dəryasına qərq edib.

Dördüncü fərdi plan: Əlbəttə, bilik, əldə olunanı daim dərinləşdirmək məqamıdır. Bu məqam onsuz da fitrətən güclü olan Cabbar yaddasını bir az da ovxarlamışdı. O, fars, türk, ərəb dillərində mətnləri əzber bilirdi, mənbələr onun yetkin yaşlarında rus dilində qəzet, jurnal, kitab oxuduğunu, hər gün oxuduğunu təsdiqləyir. Onun xalq musiqisinə qovuşdurduğu ən sadəlövh mətnlərdə də məna var, şirinlik, humor, xalq ruhu var. O, dini musiqini, xalqın içindən gələn ən kədərli çirpintiləri böyük bir ustalıqla öz nəfəsinə hopdurmağı bacarırdı. Bəlkə də, bu səbəbdən o, harmoniyanın ən dərindəki köklərinə toxuna bilirdi? Ona görə də mənbələr Cabbar Qaryağdioğlunun sənətinin yalnız səs hadisəsi deyil, bəlli dövr ərzində hərtərəfli milli mədəniyyət hadisəsi olduğuna eyham vururlar.

Beşinci fərdi plan: Cabbar Qaryağdioğlunun xalq musiqisinə, muğamata sonsuz sevgi və sədaqət örnəyi kimi baxmaq olar.

Altinci fərdi plan: Öz sənətini və estetik idealını ictimai ləşdirməyi bacarmaq. Əslində, Azərbaycan muğamati Cabbar Qaryağdioğlunun hünəri sayəsində fars, ərəb boğazlarından, padşah, şah, xan saraylarının qapalı mühitindən, çətin idarə olunan toy çal-çağırlarından sıyrılaq uca səhnəyə qalxıb. Çünkü böyük xanəndə 40 min nəfərlik balaca bir vilayət, əyalət, qəza... nə deyirsiniz deyin, şəhərində yaşayıb yaratса da, qlobal düşüncə sahibi idi.

Yedinci fərdi planın mərkəzində insanlar, xalq dayanır. Cabbar xalqın dili bilir, insanların ürəyinin dərinliyindəki sarı simə toxunmayı bacarırdı.

Cabbar əmi elə möhtəşəm sənətkardır ki, onun bu möhtəşəmliyini sübut edən ictimai, estetik, fərdi planları sonsuza qədər sıralamaq olar. Lakin o, doğma yeddi İad qanununu heç zaman pozmadığına görə ümumiləşdirilən müddəalara nöqtə qoyulur. Yerdə qalan cəhetləri kiçik həcmli, yaxud ritmik muğam və yaxud rənglər tərzində şidirgi da keçmək olar. Məsələn, belə, Cabbar Qaryağdioğlu yaradıcılığında intellektlə hissələr təbii şəkildə birləşir. Onun sənəti ürək və ağılnı vəhdətidir. Mətnlər musiqi bir-birini tamamlayıb. Qəribədir, nadir hallarda zildən ortaya, ortadan pəsə enən bu dahi heç zaman qışqırmır. Ona görə də Cabbar əmi bütün ömrü boyu zilin zilini oxumuş, bəm isə dinleyicinin özü olmuşdur. Cabbar əmi zillə ortanı, ortaya bəmi, dəramətlə şöbəni, bərdəştə guşəni elə məharətlə birləşdirmişdir ki, calaq, qaynaq yeri biliñməmiş, dəstgah bütöv görünmüştür. Melodiyada ilahi coşğu və şirinlik, ovuc içinde çirpinqilmiş kimi görünən dipdiri kədər və bəxtiyanlıq, dərin folklor və mövələni çalarlar günün bu gündə də təsir qüvvəsini saxlamaqdadır.

Cabbar əmi birnəfəsə 3-4 saat muğam dəstgahı oxuyur və yorulmurmuş, amma yorulanları nəzərə alırı. O, bir dəfə oxuduğu hər hansı bir musiqi örnəyini heç zaman ikinci dəfə eyni ilə təkrarlamayıb, hər dəfə yeni xallar, fərqli tərzlərlə təzələyib.

Cabbar Qaryağdioğlu deyib: səs və gözəllik Allah vergisidir, gərək onun qədrini biləsən.

Cabbar Qaryağdioğlu deyib: birinci növbədə, səsi qorumaşan. Yeməyinə, içməyinə fikir verəsən. Xanəndə çox yeməməlidir (elə ağılı başında olan insan da - V.B.). Qarınqululuq oxumağın düşmənidir.

Cabbar Qaryağdioğlu deyib: əruzu bilməyəndən xanəndə olmaz (heç şair də olmaz - V.B.).

Cabbar Qaryağdioğlu deyib: xanəndə təmiz geyinməli, az danışmalı, saatlarla o tən - bu tində laqqırtı vurmamalıdır. Çayxana milləti avaraçılığa aparır. Xanəndə yalnız iki yerdə görünməlidir; bir konsertdə, bir də xalq məclisində. Sən sənətində möhkəm ol, özün də "Çəmbərəkənddə" gizlən. Yaxşı sənətkarsansa, səni yerin deşiyində olsan da, tapacaqlar.

Cabbar Qaryağdioğlu deyib: səsin sözünə baxmadı, oxuma, zökəm oldun oxuma, yorğun oldun, oxuma. Külekli havada eşiye çıxma. Çayxanada hamballarla çay içməyə razı ol, amma göyçək qızlarla küçədə dondurma yemə. Vaxtında yat, vaxtında dur. Hər toya, hər çağırılan məclisə getmə...

Cabbar Qaryağdioğlunun insanı keyfiyyətləri də, az qala, onun sənəti ilə yanaşı durur. Ağayanalıq, xeyirxahlıq, gözütoxluq, sənət dostlarına yetərinçə diqqət və qayğı, bütün pis verdişlərdən kənar durmaq, səsini və sağlamlığını qorumaq, vaxtin qədrini bilmək və beləcə hamının gözünün işığı olmaq.

Əbədiyyətə qovuşmaq üçün sənətkara daha nə lazımdır?

Yalnız indiki nəslin onu təkrar-təkrar dinləməyi, ondan enerji almağı, onu anlamağı lazımdır... Daha heç nə!

Yüz əlli ildir ki, xalq şuşalı balası Seyyid Cabbarla nəfəs alır, 83 il Cabbar xalqdan nəfəs alıb. O, nə maarifçi, nə demokrat, nə partiyaçı idi. O, xalqçı idi... Sözün bütün mənalarında.

Bir dəfə Bülbül

1960-ci il. Bakının təmiz vaxtı. Təmiz Bakının ən təmiz yeri. Dənizkənarı bulvar. Tədqiqatçı ilə professor xudmani bir kölgə altındakı oturacaqda əyleşiblər.

Professor deyir:

-Sən, qardaş, Cabbardan yazmaq istəyirsən. Çok yaxşı, mən bunu alqışlayıram. Amma diqqətli ol, onu heç kəslə müqayisə eləmə...

-Niyə, professor?

-Çünki Cabbarın sənəti də qızıldı, ürəyi də.

-Nə mənada?

-O mənada ki, bu kişi 6 ay içində 300 hava oxudu, təsnif verdi, bir qəpik də pulun təmənnasında olmadı.

-Professor, necə ola bilər ki, bu qədər nəhəng iş görüb bir qəpik almayıasan?

-Adam gərək Cabbar ola, qardaş. Onun üçün sənət hər şeydən üstün idi. Hər işdə xalqı düşünmək xoşbəxtlikdir, hayif ki, hamiya qismət olmur...

-Professor, yadınızda qalıbsa, bu əhvalatın təfsilatını danışın, rica edirəm.

-Necə yəni, yadımda qalıbsa... Elə bil, dünən olub. Bir gün Maqomayevlə mən Üzeyir bəyin kabinetində oturmuşduq. Söhbət Cabbardan düşdü. Məlum oldu ki, 200-dən çox mahnını fonovalıkə oxuduğuna görə konservatoriya Cabbara on min manat pul verməlidir. Qərara gəldik, adam göndərib Cabbarı çağırıq. Belə də oldu.

Cabbar hələ bilmir, nə var, nə yox. Kişi içəri daxıl olan kimi hamımız ayağa qalxdıq. O salamlaşış Maqomayevin böyründəki stolda əyləşdi. Soruşdu:

-Xeyir ola, Üzeyir bəy.

-Xeyirdi, Cabbar əmi, istəyirdik sənə bir babat pul verək...

Cabbar əmi eşitdiyi xəbərə böyründə əyləşən Maqomayevin rəyini öyrənmiş kimi soruşdu:

-Müslüm bəy, bu nə pul söhbətidi, deyəsən, Üzeyir bəy mənnən zarafatlaşır. Vallah, bir mətləb anlamadım, bəlkə, birdən-ikiyə indiyəcən mənə pul-zad veribsiniz.

Adətinə görə Cabbar əminin qaranlıq məsələlərdən pəjmürdə olduğunu yaxşı bilən Üzeyir bəy tələsik dilləndi:

-Ürəyinə ayrı şey gəlməsin, əmi, öz halal zəhmətinin puludu yiğilib. Axi sən konservatoriyanın fonduna 300-ə qədər xalq musiqisi vermişən, onları necə lazımdı oxumusan, bu işdə zəhmətin böyükdü, əmi. İndi biz də dövlətimizin verdiyi imkan daxilində sənə qonorar yazmışaq.

-Qardaş, - professor tədqiqatçıya sanki o günləri təzədən yaşayırımsı kimi, həyəcanla deyirdi, - kişi bu sözləri eşidib məsələnin nə yerdə olduğunu bilən

təki dik qalxdı ayağa. Dedi ki, Müslüm bəy, siz məni nə hesab edirsınız. Mən bütün ömrüm boyu xalqdan öyrənmişəm, xalqın çörəyini yemişəm, məni camaatımız ucaldıb. Xalqın yaddaşında qalanları mənimsəyib oxumuşam. Mənim nəyim varsa, bax, bu quru canım da xalqıma qurbanı. İndi siz deyirsiniz xalqdan topladığımı xalqa satırm?

Üzeyir bəy əməllicə təsirləndi, o, heç bir halda Cabbar əminin xətrinə dəymək, onun burdan dilxor çıxıb getməsini istəmirdi.

-Cabbar əmi, xalqı sağ olsun, axı, sən böyük zəhmət çekmişən, halal haqqındı, hələ indiyəcən bu konservatoriyada heç kəs qonorardan imtina etməyib...

-Bir də deyirəm, qardaşoğlu, mən xalqın sərvətinin yaşaması üçün heç yerdən heç kimdən pul ala bilmərəm...

Professor tədqiqatçıya hadisənin lap axırını belə nəql elədi:

-Hə, qardaş, Cabbar əmi qəti qərarını bildirib üz qoydu qapıdan çıxmağa. Son sözünü Üzeyir bəyə dedi: - Üzeyir bəy, xahiş edirəm, belə işlərə görə bir də məni buralara çağırmasın.

1960-ci il, yaz günü, təmiz Bakının təmiz havalı Dənizkənarı bulvarında gənc bir tədqiqatçının verdiyi suallar əsnasında ötən günlərdən qalma bu ibrətamız əhvalatı xatırlayan professor Azərbaycan vokal sənətinin yeni keyfiyyətdə inkişafına əvəzsiz töhfələr verən Bülbül idi...

Şah pərdə. Ailə ocağı

*Sən orda elə seyri səfa bağ arasında,
Mən burda yanım piltə kimi yağ arasında.
Rəngim saralıb Səlmə xanım ayrılığından,
Necə ki, saralar şamama tağ arasında.*

Cabbar Qaryagdıcıoğlu

*Samavar almışam, silənim yoxdu,
Bir dərdə düşmüşəm, bilənim yoxdu.*

Cabbar Qaryagdıcıoğlu

Yuxarıda iqtibas gətirilən hər iki şeir parçasının müəllifi Cabbar əmidir. Lirik parçalardakı obrazlılıq, struktur bitkinliyi və bədii ifadə tərzini gerçekli təbdən, başqa sözlə, Cabbar Qaryagdıcığlunun şairlik bacarığından xəbər verilir. Əvvəldə də deyilmişdi ki, indi xalq mahnısı adıyla oxunan bir çox musiqi örnəklərinin həm mətni, həm də melodiyası Cabbar Qaryagdıcıgluna məxsusdur. Bu mənada onu şair, bəstəkar adlandıranlar haqlıdırılar.

Xanəndə, folklorçu, bəstəkar, şair, ictimai xadim, pedaqqoq Cabbar Qaryagdıcıoğlu həm də tipik azərbaycanlı ailələrindən birinin başçısı idi. Birinci şeir parçasında adı çəkilən Səlimə xanım isə onun həyat yoldaşı, Cabbar əminin evində böyüyən 7 övladın anası idi (əslində 8 uşağı, bir uşaq böyüməmiş, körpə ikən tələf olmuşdu).

Cabbar Qaryagdıcıoğlu milli mentalitet nəzərə alınarsa, çox gec evlənib. 1909-cu ildə ilk dəfə ailə quranda 48 yaşına çatmışdı (xanəndənin qızı Şəhla xanımın məlumatına görə isə evləndən atasının 45, anasının 15 yaşı olub). İndi qəribə gəlir, müsəlman aləmində ötən yüzilliklərdə kişidən yaş soruşan olmayıb, amma yazılıq qızları da qoymayıblar 14-dən o tərəfə keçsin. Adətə görə, müsəlman kişi 4 rəsmi talaq bağlaya bilərmiş, qadınınsa ərə getdiyi kişidən qopması üçün çoxlu şərtlər varmış, daha doğrusu, qızlar üçün ər evi gor evi kimi bir şey imiş...

Səlimə xanıma qədər onun sevdiyi, könül verdiyi, oturub-durduğu birisi olmuşdurmu? Bu barədə məlumatə rast gəlinmir. Görünür, araşdırmaçılar Cabbarın böyük sənətinə, ecazkar oxumalarının təhlilinə elə aludə olublar ki,



xanəndənin şəxsi həyatından söz açmaq heç ağıllarına da gəlməyib. Və yaxud Cabbar ömür boyu qızı-gelinə baxmayıb, elə oxuyub. Bu isə ola bilməz, sadəcə, aqlabatan deyil.

Səlimə xanımla adaxlanması nəql edən epizoddan görünür ki, o, ara açmaqda, mətləbə yetməkdə bir elə də fərasətsiz olmayıb.

Xanəndənin qızı eşitdiyinə, ailə söhbətlərinə əsaslanaraq nağıl eləyir ki, Cabbar Şuşadan Bakıya ömürlük yaşamağa gələndə İçərişəhərdə mənim babamın (yəni Səlimə xanımın atasının) həyətində, onlara məxsus mənzildə kirayədə qalırmış. Bu ev Mir Mövsüm Ağanın evinin qonşuluğunda imiş.

... Həmişə olduğu kimi, Cabbar erkən yuxudan qalıxb ikinci mərtəbədəki kirayə mənzildən həyətə baxırmış, görür ki, aşağıda bir qız ağaclarla su verir. Xanəndə tənbəllik eləmir, pəncərənin şüşəsinə qədər qalxan qızılıgül kolundan bir gül qoparıb atır aşağı. Qız gül düşən yerə boyanır. Cabbar onu görür, o da Cabbarı.

Nə qədərsə düşünüb-dاشınandan sonra şüsalı balası öz dostlarını xızılı qızına elçi göndərir. Adətə görə, Azərbaycanda birinci elçilikdə qızın razılığı verilməz, Cabbar olmur, ləp Allahın bacısıoğlu olsun. Bu dəfə bəhanə bu imiş ki, oğlanın evi yoxdu. Cabbar sonra elçiləri yenidən qız qapısına göndərir və elçilərlə belə bir sıfariş də yollayıb: gedin onlara deyin ki, qızı mənə versələr də, verməsələr də, mənim evim olacaq. Elçi gedən dostlar bu dəfə xoş xəbərlə qayıdırılar.

Deyilənə görə, Cabbar ailə qurandan sonra indiki Şeyx Şamil küçəsində Qırxpilləkənin yaxınlığında üçmərtəbəli ev tikdirməyə başlayır (qəribədir, Şuşanın Qırxpilləkəni Cabbarın usaqlıqda, gənclikdə ən çox sevdiyi məkanlardan biri olmuşdu). Xanəndə ev tikməyinə çox sevinirmiş, onun daşına-divarına mahni qoşub oxuyurmuş:

**Ay dərya kənarında bir ev tikmişəm,
Üstünü örtmüşəm, hasar çəkmişəm.
Ay bu gələn oğlana qurban demişəm.**

*Bağçada güllər, oxur bülbüllər,
Elə deyirlər tazə yar gəlir,
Elə deyirlər yenə yaz gəlir.*

Cabbar gözünün ilk ovunun, ilk övladının adını Səttarxan qoymuşdu. Qızıl parçası kimi uşaq imiş. Beş-altı yaşında bədnəzər atıb, yaziq uşaq təzə ata evinə köçmək əvəzinə haqq evinə köcüb.

Sonra ailədə 6 qız, bir oğlan uşağı doğulub. Zemfira xanım Yusifqızı ailə tərkibini, onların təvəllüd tarixlərini ən mötəbər mənbədən, yeni ailə üzvlərindən öyrənərək "Şərq musiqisinin peyğəmbəri" kitabına daxil edib.

"Cabbar Qaryagdıcıının ikinci övladı Nigar 1912-ci ildə anadan olmuşdu. O, respublikada ilk qadın riyaziyyatçı idi, əməkdar müəllim fəxri adına layiq görülmüşdü. 1982-ci ildə dünyasını dəyişmişdir.

Üçüncü övlad Başxanım 1920-ci ildə anadan olmuş, müəllimlik etmiş, "Azərnəşr"də işləmişdir. Cabbar əmi anasının adını ona vermişdi.

Dördüncü övlad Zərefşan 1922-ci ildə anandan olub, pianoçu idi. Uzun müddət Əhməd Bakıxanovun orkestrində piano çalırdı. O, xalq musiqisini, müğamati və xalq mahnılarını gözəl bilirdi, eyni zamanda, qarmonda da böyük ustalıqla çalırdı. 1984-cü ildə vəfat edib.

Beşinci övlad Kamal 1924-cü ildə anadan olub, gözəl və güclü səsə malik imiş. İncəsənət Universitetində oxuyurmuş. Müharibəyə gedib yaralanıb qayıtmışdı. Bəziləri Cabbar əmiyə məsləhət görürdülər ki, ona yaxşı münasibətdə olan M.C.Bağırovə müraciət edib oğlunu müharibədən azad etdirsin. Lakin Cabbar Qaryagdıcıı buna etiraz edib deyirdi ki, hamı vətənin azadlığı uğrunda vuruşmalıdır, oğlum da, elə Bağırovun oğlu da. Kamal 2001-ci ildə dünyasını dəyişmişdir.

Altıncı övlad Şəfiqə 1926-ci ildə doğulub, çox mərd qadın olub, cəbhədə vuruşub, bir sıra medallarla təltif olunub, müharibədən sonra ailə qurub və Başqırıdistana köçmüştür...

Xalidə 1925-ci ildə doğulmuş və elə beşikdəcə suçiçəyindən ölmüşdü (nə bilmək olar, bəlkə, fələk Azərbaycanın 7 müğam ladının hər birində xaniman yaradan Cabbar əmiyə 8-ci "lədi" çox görmüşdü? - V.B.).

Sonbeşik Şəhla xanım 1928-ci ildə anadan olub. Filoloqdur, həm də gözəl səsi olub. Görkəmli şairimiz Əliağa Kürçaylıının yoldaşı idi".

Vəssalam. Şairanə deyilsə, Qarabağ dağları ilə Xızı dağlarını içərişəhərdə qovuşdurğan dahi Cabbarın və sadə şəhər qızının ailə tərkibi belədir. Allah bir tərəfdən verəndə, bir tərəfdən alır. Hayif ki, Cabbarın övladları ana mehrini doyuncu görmədilər. Çünkü Səlimə xanım Cabbarın ölümündən 7 il irəli 1937-ci ildə dünyasını dəyişdi.

Yeddi il Qırxpilləkənin ayağındakı üçmərtəbəli evin daşı, divarı:

*Samavar almışam, silənim yoxdu
Bir dərdə düşmüşəm, bilənim yoxdu -*

deyə sızlayıb yaş tökdü.

Son pərdə

İçərişəhərin qızılıgülü Şuşada xarı bülbülə döndü.

1944-cü il aprel ayının 20-si idi. Abşeronun havası yavaş-yavaş isinməyə başlayırdı. Amma hələ də ötən qışın gizli sazağı tam sovuşub getməmişdi. Güñəş işıldasa da, hərdən Xəzər tərəfdən əsən ehmal meh hardansa adamın içi-nə yol tapıb üzüdürdü. Bəlkə, buna görə lap qocaman musiqicilər, xanəndə, tarçı, kamançaçı ağacların kölgəsi tutmayan günəvr oturacaqlarda əyləşib olmuşlardan, olacaqlardan danışındılar. Onları digər ağsaqqal musiqicilər (cavanlar cəbhədə idilər) sıx çəpər kimi dövrləməmişdilər. Elə bil hamı bilərkədən belə dayanmışdı ki, Xəzərdən əsən aprel sazağı ustada toxunmasın, əlbəttə, ilk

növbədə onun səsini soyuq almasın. Bəlkə də, belə deyildi. Amma bu topalaş-mağın əsas səbəbkarı, heç şübhəsiz ki, Cabbar əmi idi. Yaşının bu vədəsində də adətən toyda, tədbirdə üzə çıxan, görünən xanəndə bu gün 1944-cü il aprelin 20-də, necə olmuşdusa, saat 11 radələrində Qoburnat bağında peyda olmuşdu. Elə bil hamı sözləşibmiş kimi onu danişdırmaq, onu dinişmək istəyirdi. Cabbar əmiyə vəhü gəlmışdı elə bil. Xatirələr İsa bulağının suyu kimi qaynayıb gəlirdi. Dedi, danişdi və birdən susdu. Qocanın halının dəyişdiyini görən kimsə:

- Nədi, əmi, - soruşdu, - yaxşısanmı?
- Yaxşıyam, qardaş, amma nədisə, başım hərlənir.
- Bəlkə, soyuq oldu, əmi?
- Nə bilim, vallah, düzü, bir qədər üşüyürəm də...

O üşüyürəm, bu üşüyürəm, bəlkə də, ömründə ilk dəfə dərin yataq ustad sənətkarı bir də ayağa qalxmamaq şərti ilə ağuşuna aldı. Yeddi gün insanlar axın-axın dahi xanəndəyə baş çəkməyə gəldilər. Çoxu uf demədən gözünü çıxarıb verərdi ki, Cabbar işiqli dünyaya həmişə baxdığı kimi diri gözlərlə baxsın. Çoxu ayağını verərdi ki, o, durub gezsin...

7 gün hamı çəkilib gedəndən, onun göz qapaqları kip bağlanandan sonra o gəlirdi, Səlimə xanım... Cabbar yumulu gözlərlə görürdü ki, 15 yaşlı bir qız İçərişəhərdə Mir Mövsüm Ağanın həyətinə bitişik qonşu qapıda ağaclarla su verir, o, pəncərənin şüşələrinə qədər qalxan qızılıgül budağından bir gül qoparıb aşağı atır. O qızılıgül İçərişəhərin heç harasına düşmür, gedib Cıdır düzündə Qayabaşına düşür. Cabbar baxır ki, onun qoparıb atdığı gülü 15 yaşlı qənirsiz gözəllikdə bir qız götürüb sinesinə sixir. Amma nədənsə qızın əlindəki gül qızılıgül deyil, xarı bülbül gülüdü. Cabbar yastı daşın üstündən qalxıb Səlimənin əlindən tutur, onlar aşağıından Daşaltı çayı axan yargana doğru yeriyirlər. Daşaltı "Heyrati" oxuyur.

- Qız nəsə demək istəyir.
- Cabbar barmağını dodağına qoyub sus işaretisi verir.
- Daşaltı çayı "Heyrati" oxuyur...

28 il bir yerdə yaşıdlıları illər ərzində, xüsusən, yay aylarında onlar dönə-dönə bu yerdə olmuş, Daşaltı çayının "Heyrati" oxumağını çox eşitmişdilər. İndi 1944-cü il aprel ayının 28-də ölüm yatağında son nəfəsini dərən Cabbar əmini təəccübləndirən o idi ki, 7 il bundan iqli, 42 yaşında dünyasını dəyişən Səlimə xanım niyə 15 yaşındadır? Niyə onun İçərişəhərə atdığı qızılıgül Cıdır düzünə düşüb və nə təhər olub ki, o qızılıgül xarı bülbül çiçəyinə dönüb?

Cabbar bütün bu sualların izahını sonraya saxlamağı niyyət edib 84 illik sonsuz ömrün sonuncu sualını verdi:

- Sən bura, Cıdır düzünə necə, hansı yolla gəldin, Səlimə?
- 15 yaşlı Səlimə xanım:
- Sən çıxb getdiyin yolla, Cabbar əmi, - dedi və hər şey bitdi.

Bakıda, Qırxpilləkənin ayağındaki üçmərtəbəli evin qarşısında saysız-hesabsız sayda kədərli insanlar qaynaşırıdı, onların, demək olar ki, hamısı göz yaşı tökürdü - İsa bulağı kimi...

Heyrati - ustadların heyrəti

Kədərli təsvirdən dərhal sonra ən azı təskinlik naminə doğma, qərib müasirlərinin Cabbar əmiyə dair saysız-hesabsız söyləmələrindən az bir qismi əlavə olunur. Əgər geniş araşdırma aparıb onun haqqında deyilənləri, üstəlik onun özünün dediklərini bir yere toplasan, yəqin ki, iri həcmli bir kitab alınar. Belə bir arzu yaranır; görəsən, müasir musiqişunaslar, mədəniyyət mövzusunda yazan jurnalistlər arasında Cabbar Qaryağdıcıoğlu sənətini incələyən müsabiqə keçirilsə, əldə olan mənbələr həcm və məzmun etibarilə daha da genişlənməzmi? Bu barədə düşünməyə dəyər.

Nəhayət, heyranların heyrətini ifadə edən fikir və düşüncə karvanının yiğcam görüntüsü belədir. Qoy bu bölməyə rəhmətlik Cabbar əmi özü xeyir-dua versin.

Cabbar Qaryağdioğlu:

“Xanəndə yalnız iki yerdə görünməlidir: bir konsertdə, bir də xalq məclisində. Sən sənətində möhkəm ol. Özün də “Çəmbərəkənddə” gizlən. Əgər yaxşı sənətkarsansa, “toyçu” yerin altında da olsan, səni tapacaq...

... Səsin sənə qulaq asmadı, oxuma, zökəm oldun, oxuma, yorğun oldun, oxuma.

Bakının dəli havasından özünü qoru. Küləkli havada eşiyə çıxma, istidən tərləsən belə, su içmə.

Çayxanalarda hamballarla çay içməyə razi ol, amma gözəl-göyçək qızlarla küçədə dondurma yeməyə razi olma.

Hər toya, hər çağırılan məclisə getmə. Səsinin qədrini bil”.

Məhəmməd ağa Müctəhidzadə - dövrün şairi:

*Musiqi atası ədd olan yar,
Kim nami-hümayunu Cabbar.
Qaryağdı ləqəb olan o xoş sövt
Ki, sövtidir əhli ruh üçün Qövt.
Oxursa “Hasar” ya “Müxalif”,
Məğlub olar bütün müxalif,
Gər başlasa şəhr-ara “Qatari”
Girməz bu hasarə qəm qatarı.*

Üzeyir Hacıbəyli - Azərbaycan professional musiqisinin banisi:

“Leyli və Məcnun” operasının yazılışına mən 1907-ci ildən başladığımı baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə 13 yaşında ikən doğma Şuşa şəhərində həvəskarlar tərəfindən (Məcnun rolunu Qaryağdioğlu oynayırdı - V.B.) o zaman tamaşaşa qoyulan “Məcnun Leylinin qəbri üstündə”ki musiqili faciəsini görərkən oyanmışdır.”

V. Vinoqradov - dövrün görkəmli Sovet musiqişünası:

“Azərbaycan xalq musiqisinin əsas sahəsini təşkil edən xanəndəlik sənətinin inkişafı “Leyli və Məcnun” operasının meydana çıxmamasına və bununla da musiqi mədəniyyətimizdə yeni bir mərhələnin başlanmasına səbəb olmuşdur. Şübhəsiz ki, bu mərhələnin yaranmasında Məcnun rolunun ilk ifaçısı Cabbar Qaryağdioğlunun müstəsna xidməti olmuşdur”.

Seyid Şuşinski - ustاد xanəndə, müəllim:

“Başqa sənət dostlarım kimi, mən də ustadım Cabbar Qaryağdioğludan çox şey öyrənmişəm. Cabbar Qaryağdioğlunun gözəl oxumalarını, coşğun zəngülərini çox eşitmışəm. Onun başqa bir zövqlə oxuduğu “Heyratı”, “Mahur”, “Mənsuriyyə” muğamlarına qulaq asanda ürəyim titrəyirdi. Mən fəxr edirəm ki, böyük Cabbarın tələbəsiyəm. Musiqi sahəsində əldə etdiyim nə qədər sənət qələbəsi varsa, mən bu böyük sənətkarın adı ilə bağlayıram”.

V. Krivonosov - Sovet musiqişünası:

“Azərbaycan xalq musiqisinin inkişafında müstəsna xidmətləri olan musiqi xadimlərindən biri Cabbar Qaryağdioğludur. Onun zəngin repertuarı musiqi dünyasında böyük maraq oyadır. Uzun illər Azərbaycan, erməni, İran və türk musiqisi ilə qaynayıb-qarışan bu repertuarı yaxından bilmədən Azərbaycan musiqisinin tarixini dərindən öyrənmək olmaz.”

Q. Xubov - dövrün tanınmış musiqişünası:

“Azərbaycanın qocaman xalq xanəndələrindən biri olan Qaryağdı bütün həyatını xalq xanəndəliyi sənətinə vermişdir. O, Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdı.

Qaryağdinin musiqi yaddaşı xalq melodiyalarının əsil xəzinəsidir. Həm bəstəkarlar, həm ifaçılar, həm etnoqraf musiqiçilər, həm də xalq yaradıcılığını

toplayıb tədqiq edənlər Qaryağdı kimi qədim xalq sənətinin görkəmli ustادından çox şey öyrənə bilərlər".

Bülbül - Azərbaycanın xalq artisti:

"Azərbaycanda xanəndəlik sənətindən danışdıqda birinci növbədə Cabbar Qaryağdioğlundan danışmaq lazımdır. Cabbar başdan-ayağa tarixdir. Onun həyatı Azərbaycanın musiqi tarixidir. Qaryağdioğlu böyük sənətkardır. O, 60 il öz gözəl sənəti ilə Azərbaycan xalqına xidmət etmişdir".

"Cabbar Qaryağdioğlu oktava diapazonu olan usta xanəndədir. Cabbarın səsi Karuzonun səsindən yüksəkdir. Cabbarın səsi kimi qüvvəli səs olmamışdır. O, bir mügəmi 2-3 saat oxuyardı. Cabbar Qaryağdioğlu böyük sənətkardır. O, 60 il öz sənəti ilə Azərbaycan xalqına xidmət etmişdir. O, ilk dəfə olaraq Azərbaycan oxuma üslubunu yaratmışdır. Qaryağdioğlu öz ustalığı ilə geniş xalq kütlələri arasında böyük şöhrət və məhəbbət qazanmışdı. Cabbarın musiqimizə gətirdiyi yenilik, orijinal Azərbaycan vokal üslubunun yaranması və daha da inkişaf etməsi işində böyük rol oynadı".

Qurban Pirimov - dövrün məşhur tarzəni:

"Cabbar ayrı oxuyan idi. Ona qulaq asanda elə bil dünyani təzədən görürdün. Əsl xanəndə idi, dərin oxuyurdu. Bir "Segah" yüz dəfə oxusayı, hər dəfəsində sənə xoş gələrdi. Bir də Cabbar bəstəkar idi. Şair idi. Oxuduğu müğamları dərinləşdirirdi. Təzə rənglər əlavə edirdi".

Xan Şuşinski - Cabbar Qaryağdioğlu məktəbinin davamçısı, xalq artisti:

"Cabbar Qaryağdioğlunu ilk dəfə 1920-ci ildə Şuşada konsertdə görmüşəm. Onun haqqında çox eşitmışdım. Onu görməyə can atırdım. Nəhayət, Cabbar əmi ilə Şuşada böyük bir toyda iştirak etdim. Səhv etmirəmse, toy Hacı Dadaşın zalında vurulurdu. Toyun "padşahi" Əllaf Kərbəlayı Şükür Cabbar əmidən mənim oxumağımı xahiş etdi... Nə isə, mən oxudum, onun çox xoşuna gəldi. Məni bağırına basıb gözləri yaşarmış halda dedi: - Səsindən muğayat ol, sən yaxşı xanəndə olacaqsan... Cabbar əmi professor idi. Şairliy də var idi. Özündən mahnı düzəldirdi, qəzəl yazırıdı. Ona qulaq asanda fərəhliyərdim. Çox yırtıcı oxuyan idi. Bir mügəmi aži 3-4 saat oxuyardı. Özü də hər "mənəm-mənəm" deyən xanəndə ondan sonra oxuya bilməzdi. Çünkü oxumağa bir şey qalmazdı ki, oxuya. Ona görə də rehmətlik Cabbar bir mügəmin içinde 12 mügəmin hamisini oxuyardı. Heç kəsə heç nə qalmazdı. Buna görə də bəzən ona "kəmfürsət Cabbar" deyərdilər. Muğamdan-muğama elə sərbəst keçərdi ki, istiliyi-soyuqluğu hiss olunmazdı. Bu adamın fikri-zikri oxumaq idi. Bir gün oxuması idi, bağlı çatlardı. Bəzən onlara gedəndə görərdin güzgünen qabağında oturub özü ağızında havanı çalıb oxuyur. Mütaliə eləməyi çox sevərdi. Bir gün qəzet, özü də urus qəzetlərini oxumasa idi, yatmadı. Kişi həqiqi alım idi".

Səməd Vurğun - Azərbaycan xalq şairi:

"1924-cü ildə bağda Cabbar Qaryağdı bir səs salmışdı ki, bütün yarpaqları səhər bülbülli kimi səsə gətirirdi. Demək, bu ustadır; oxuyanlardan bunu tələb etmək lazımdır".

"Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları: Cabbar Qaryağdioğlu, bəstəkar Üzeyir Hacıbəyov, Bülbül, məşhur tarçalan Qurban Pirimov və bir çox başqaları Şuşada doğulmuşlar".

Mirzə İbrahimov - Azərbaycan xalq yazarı:

"Bütün xalqlarda olduğu kimi, bizdə də ən yaxşı sənətkarlar vicdanı, namusu ilə böyük məqsədə xidmət etmişlər. Bu barədə danışarkən, biz Nizamini, Nəsimini, Füzulini, Axundovu, Sabiri yada salırıq. Biz məşhur xanəndə və maarifpərvər Cabbar Qaryağdioğlunu xatırlayıraq. Uzun illər Cabbarla bir yerdə xalq sənətinə xidmət etmiş görkəmli ustalarımızdan biri

Qurban Pirimov Cabbardan söz düşəndə onun yüksək şəxsiyyəti, vicdanı, xalqa və sənətə olan böyük sədaqəti haqqında danışaraq deyir: - "Mən hələ sənətini bu cür isteyən adam görməmişəm. O, beş hava oxumaq üçün yüz havaya qulaq asardı. Çoxlu kitab mütləq edər, söz seçərdi. İfa etdiyi hər hava ləyaqətli və bişmiş olardı. Ağzını yüngüllüyə açmazdı, mərifətli-mənalı söz tapardı. Özü də deyərdi ki, xalis sənətkar camaatın başını qata bilməz, gərək onun mərifətini artırı. Cabbar Qaryağdının bu sadə sözlərinin mənası dərindir. Onlar belə əhəmiyyətli bir fikri ifadə edir ki, həqiqi sənət zəmanə ilə, xalqın həyatı və mübarizəsi ilə bağlı olmalıdır, dövrün tələblərinə cavab verməlidir".

Cəlilbəy Bağdadbəyov - görkəmli mədəniyyət xadimi:

"Cabbar Şuşaya gələrkən bütün şəhər əhli "Çanaxqala"dan tutmuş "Meydan" a qədər onu qarşılardı. Şəhər əhli xanəndə ilə elə sevinc və səmimiyyətlə görüşərdi ki, guya Cabbar bu şəhərə yüksək səadət, dirilik suyu gətirmişdir. Doğrudan da, Cabbar özü ilə xəstə könüllərə şəfa gətirərdi. Cabbar Şuşada olarkən onun söhbətindən başqa ayrı söhbət olmazdı".

Şur

Fani dünyadan arxayıın getmək müsəlman fəlsəfəsinin mentallığına aid cəhətlərdən biridir. Hələ bu azdır, bəlkə, axırətdəki rahatlıq başqa bir şey deyil, dünyadan arxayıın getməkdir...

1944-cü il aprel ayının 28-də səs abidəsi Cabbar əmi dünya ilə səssizcə vidalaşanda, qanlı-qadılı Böyük Vətən müharibəsinin davam etdiyini nəzərə almasaql, o, ömrünün gerisindən də, irəlisindən də, axırətdəki rahatlığından da arxayıın idi... Ən aži, ona görə ki, özündən sonrakı nəsillərə milli muğamat irsinin Şuşa yüksəkliyini, Cabbar ucalığını qoyub gedirdi. Onun sənət zirvəsi hər hansı bir müqayisəyə gəlməsə belə, bu barədə deyilib, Cabbar əmi özbaşına əmələ gəlməmişdi, onun da "əmiləri" vardi - Şahqulu əmi, Mirzə Hüseyn əmi, Hacı Hüsü əmi, Məşədi İsi əmi, Səttar əmi, Mirzə Məhəmmədhəsən əmi, Əbdülbaqi əmi (Bülbülcən)... Bu şəxsiyyətlərin hər biri Azərbaycan xalq musiqisi sarayının divarlarına halal kərpiclər qoymuşlar.

Cabbar əminin sənəti keçmiş irsə böyük ehtiram nümunəsi olmaqla yanaşı, gələcəyə də yol açırdı. Onun yolunu davam etdirən əvəzsiz muğam ifaçılarının yalnız siyahısı Cabbar əminin necə geniş, necə davamlı, necə möhtəşəm yol açdığını göstərməkdədir: Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəlliimov, Əlövəsət Sadıqov, Ağabala Abdullayev, Yavər Kələntərli, Qulu Əsgərov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Hacıbaba Hüseynov, İslam Rzayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Baba Mahmudoğlu, Qədir Rüstəmov, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Sara Qədimova, Rübəbə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Arif Babayev, Canəli Əkbərov, Qəndab Quliyeva, Alim Qasımov, Məlekhanım Əyyubova, Səkinə İsmayılova, Elnarə Abdullayeva, Səxavət Məmmədov, Mənsüm İbrahimov, Qocaq Əsgərov, Firuz Səxavət... Bu sənətkarların, eləcə də, sonrakı dövrlərə aid xanəndələrin hər birinin həyat və yaradıcılıq yolu ayrıca araşdırılmağa layiqdir və zaman-zaman onlar haqqında yazıllaçaqdır.

İndi xırdalanın yeni əsrin əvvəllərindən belə bir həqiqət öz təsdiqini tapdı ki, dövlətin və cəmiyyətin müdafiəsi olmasa, incəsənətin ənənəvi növlərini yaşatmaq, inkişaf etdirmək, az qala, mümkünsüz görünür. Bu məqamda hazırda Azərbaycan muğamatının nail olduğu yekunları nəzərə alaraq, heç bir izahat və təfsilata varmadan söyləmək lazımlı: yaxşı ki, inkişafın sabitqədəmliyi naminə milli sərvətlərin həllədici rolunu dəyərləndirən, mümkün olan vasitələrlə ona dəstək verən Mehriban xanım var! Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız bir nəfərin

milli-mənəvi dəyərlərə xoşməramlı fərdi münasibəti olmayıb, ümummilli mədəniyyət hadisəsidir. Onun ən həssas nöqtələrə yönəlik çalışmaları görk üçün deyil, yüksək azərbaycanlı xarakterindən irəli gelir.

Başqa istiqamətlər, məsələn, imkansız insanlara havadar çıxməq, uşaqların (qaçqın, köçkün, fiziki cəhətdən qüsurlu, valideyn qayğılarından məhrum olmuş uşaqların) təhsili, tərbiyəsi və sağlamlığının qayğısına qalmaq, xan qızı Natəvan Şuşaya su çəkdirdiyi tərzdə yüz illər boyunca quyu ümidiñə qalan Abşeron kəndlərinə su çəkdirmək, mədəniyyətin yüksəlişi üçün layihələr düşünüb həyata keçirmək, milli memarlıq kompleksi İçərişəhərin, Qobustanın, Qala kəndinin qorunması üçün mümkün olan hər şeyi etmək, aşiq sənətinin, xalçaçılığın, Novruz bayramının doğma mənsubiyətini bütün dünyaya çatdırıb milli müəllifliyi qeydə alırımaq, kitab sənətinin inkişafını dəstəkləmək... bütün bunlar, bəlkə, daha aktual görünsələr də, mövzuya uyğun olaraq Mehriban Əliyevanın milli muğamatın yeni erasının başlanmasındakı xidmətini vurğulamaq qaćılmaz bir zərurətdir.

XX yüzilliyyin son 20 ilində, hətta XXI əsrin ilk on ilində Azərbaycan xalq musiqisinin müqtədir nümayəndələri - xanəndələr, tarzənlər, kamança ifaçıları məşəqqət yaşamışlar. Səhnəni, toy məclislerini regional müstəvidə təhrif olunan ucuz pop musiqisi sarı alaq kimi bürümüşdü. Cabbar Qaryagdıcıoğluun "Oxumaq yalnız səsdən ibarətdir" aksiomu sonunda sıfır alınan tənliyə çevrilmişdi. Hələ sovet zamanında güc-bəla ilə əldə olunmuş "xruşşovka"-larda qüdrətli xanəndələr, sazəndələr açıq-aşkar çürüyürdülər. Xalqın muğamat damarında qan işləmirdi. Yeni gələn, gözel səsə malik gənclər sənətin perspektivinin olmadığını düşünür, dolanışq üçün toy meydançasını taqqıldadan sərəxəs oyunbazların ayağına enirdilər.


Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyeva professional xalq musiqisi sahəsində tarixi missiyanın icrasına qərar verdi.

Bugünkü yekunlar muğamatı sevən hər bir kəsə qürur verir. Məhz Mehriban xanımın təşəbbüsleri nəticəsində qısa müddət ərzində on illər boyu unudulmuş məsələlər həllini tapdı, bir sıra muğam örnəkləri üzə çıxarıldı, nota alındı, antologiya şəklində köçürüldü. Muğamata həsr olunmuş, bu sənəti geniş təbliğ edən sayt yaradıldı. Beynəlxalq Muğam jurnalı nəşrə başladı. Beynəlxalq Muğam simpoziumları, muğam müsabiqələri, muğam gecələri keçirildi. Muğam ensiklopediyası (Mehriban xanım Əliyevanın sədrliyi ilə) hazırlanıb və nəşr olundu. Bu sahədə tədqiqatlar genişləndirildi. Nəhayət, unikal memarlıq quruluşuna malik Beynəlxalq Muğam Mərkəzi inşa olundu. İndi bura eyni kökdən gələn musiqi ənənələrini yaşıdan Yaxın və Orta Şərqi xalqlarının, Qafqazın ən uca muğamat səhnəsi, ən nüfuzlu muğamat laboratoriyasıdır.

... İndi qədim tarixə malik professional xalq musiqisi meydanında, muğam kainatında saysız-hesabsız ulduzlar parlayır. DİNləyici onların səsində böyük Cabbarın sehrii nəfəsinin təsirini yenidən duyur, sevinirlər. Muğam kainatı daha da genişlənmiş, təzələnib-təmizlənmiş görünür, o kəhkeşanda isə ən parlaq səmavi sənət cismi Cabbar Qaryagdıcıoğlu güneşidir. Qoy o günəşin nuru xalqın ruhunun başı üzərindən heç zaman əskik olmasın...



◆ Poezia



Cavad ZEYNAL

YAXŞICA ALDANDIM

Yaxşica aldandım axar-baxara,
Bilmədim kiminlə harda görüşdüm.
“Səhərlər naxıra, axşam axura,”
Beləcə, bir ömür qəlibə düşdüm.

Arzular, ümidiłar dalınca çapdım,
Umular, istəklər güc gəldi mənə.
Çapdım,aclar kimi qılıncıa çapdım,
Dərələr, təpələr heç gəldi mənə.

Dedilər bir aydın səhərdi Bakı,
Düşündüm: arzuma dan söküller ki.
Dedilər küləkli səhərdi Bakı,
Dedim ki, yel əsər, qoz töküller ki.

Daşdım fikrimdə dağa aranı,
Hərə çörəyinə qul imiş, demə.
İtlərə tökərdim kənddə ayranı,
Şəhərdə əməlli pul imiş, demə.

Sanırdım səhərdə bir alilik var,
Çoxları gah İbiş, gah Sülü imiş.
Salamsız, kəlamsız ötür adamlar,
Şəhər başdan-başa küsülü imiş.

Sızlayır dalımcı dağda bulaqlar,
İrmaqlar daşlanıb köpüyə dönür.

Bütövlər beləcə xirdalanırlar,
Xirdalar beləcə qəpiyə dönür.

Bilmədim harada kimlə görüşdüm,
Yaxşıca aldandım axar-baxara.
Beləcə, bir ömür qəlibə düşdüm,
Səhərlər naxıra, axşam axura...

BÖYÜK NİZAMİYƏ

*Bir neçə ilin sözüdü. İran parlamentinin sədri
ölkəmizə səfəri zamanı Nizami Gəncəvinin məq-
bərəsi önündə ulu şairimizi fars şairi adlandırdı. O
vaxtdan bu ağrını yaşayırdum.*

Doğmadan seçmədin bir yadını da,
Göy kimi boşaldın, göy kimi doldun.
Sözü də ucaldın, öz adını da,
Gəncədə doğuldun, dünyanın oldun.

Büründün bir nazik şeyx əbasına,
Baharla açıldın, payızla soldun.
Ömründə getmədin şah qapısına,
Arpa çörəyinin aslanı oldun.

Dedin ki, nöqtəlinidə nidadı şair,
Yatır sinəsində dərin kəlamlar.
Şahlar qapısında gədədi şair,
Şair qapısında Allahdı şahlar.

Qış geri çekildi yanar közdən,
Şair hüzuruna axısdı şahlar.
Dərin kəlamından, dərin sözündən
Durula-durula baxısdı şahlar.

Qüdrətdən gələni qüdrətdə tutmaq
Ustadlar demişkən: nə əla imiş.
Özgələr dilində yazmaq-yaratmaq,
Dahi doğulmaq da bir bəla imiş.

Ağrılar gətirir turşyan hər dad,
Yarımçıq olanlar ürək sıxırlar.
Yurdunu ikiyə bölbülər, ustad,
İndi də adına şərik çıxırlar.

Bu xalqın ciyinində yükler əyəndə
Avand harda idi, tərs harda idi?
Arpa çörəyinə şükür deyəndə,
Ərəb harda idi, fars harda idi?

Deyim, sən də tanı eynək taxanı,
Qalxıb öz sözünü deyəsən, bəlkə?
Xalqın dahisinə şərik çıxanı
Xalqın hüzurunda əyəsən, bəlkə?

O doğma sandığın oxu bilməyir,
Yığımımlı indi mən künçə yadını?
Dilində yazdığını haqqqa gəlməyir,
Unudur bəs nədən Gəncə adını?

Doğmadan seçmədin bir yadını da,
Göy kimi boşaldın, göy kimi doldun.
Sözü də ucaldın, öz adını da,
Gəncədə doğuldun, dünyanın oldun.

TANRI, MƏNİ ÇƏK YANINA

Bu dünya bir baxışımış,
Görünəni naxışımış.
Ömür şimşek çaxışımış,
Tanrı, məni çək yanına.

Ağ işığa çox aldandım,
Aldandıqca nələr qandım.
Qana-qana elə yandım...
Tanrı, məni çək yanına.

Yer ahdi ki, göy ahdi ki,
Qalxan, enən hey ahdi ki!
Yerdə qullar allahdı ki,
Tanrı, məni çək yanına.

Üzdə yalan al qazanır,
Gürşad tərif xal qazanır.
Xal qazanan yal qazanır,
Tanrı, məni çək yanına.

Susan dildə xiffət yatır,
Deyilməyən iffət yatır.
Hər üzdə min sıfət yatır,
Tanrı, məni çək yanına.

Yazılanlar varaqdadı,
Yazılmayan yaraqdadı.
Hərə bir cür maraqdadı,
Tanrı, məni çək yanına.

Açan güllər baxtım olsun,
 Yol gəlməyə vaxtım olsun.
 Ayaq altın taxtım olsun,
 Tanrı, məni çək yanına,
 Tanrı, məni çək yanına.

İTİRƏ-İTİRƏ

*Gəncliyimin yadigarı
 Sabir Rüstəmxanlıya*

İtirə-itirə gedirik elə,
 Elə yaşayırıq fikir içində.
 Həyatdı - ağrısı, acısı belə,
 Ömürdü - yellənir kəfkir içində.

Qardaş itiririk, dost itiririk,
 Ağrılar, göynəklər ürəyimizdə.
 Kürsü itiririk, "post" itiririk,
 Eyhamlı baxışlar kürəyimizdə.

Bəzən özümüzü danlayırıq ki,
 Köhnəlik görünür boyatımızda.
 Ancaq itirəndə anlayırıq ki,
 Köhnəlik nə imiş həyatımızda.

Bəlkə, buna görə itiyimiz çox,
 Buludlar üzlərdən dağılınır hələ?
 Dünyamı düzəlib - Sabirimiz yox,
 Xaqani, Nizami doğulmur hələ?

Külfədən yel çəkir təndirin közü,
 Siyilan o kündə, o küt bəs hanı?
 "Heyrət ey büt" olub Füzuli sözü,
 O heyrət bəs hanı, o büt bəs hanı?

Bəzən də əlimiz üzülür yordan,
 O yaşıl budağı harda əymışık?
 Bu qədər özgəlik, ögeylək hardan,
 Daş olub yoxsa ki, daşı yemişik?

Biz ki inanmışıq aydın sabaha,
 Baxanda göy kimi əngin olmuşuq.
 Bəs niyə itkilər bu qədər baha,
 Bəs niyə ağrıda zəngin olmuşuq?

İtirən çağımız gəlibdi yoxsa,
 Yoxsa səbəblərin əslidə varmış?
 Gedənlər dalınca gələnlər yoxsa,
 Deməli, itkilər fəsli də varmış.

İtirə-itirə gedirik elə,
Elə yaşayırıq fikir içində.
Həyatdı - ağrısı, acısı belə,
Ömürdü - yellənir kəfkir içində.

DÖNMƏRİK

Yetmiş adlamış yaşıdlarına

Gədikdən aşmışıq üzü o yana,
Bir də o gədikdən bəri dönəmərik.
Min illik yuxudan dağlar oyana,
Dərələr hayqıra - geri dönəmərik.

İbrətdən ibrətdi tanrı görkləri,
Əridər şam kimi görkdə bərkələri.
Hələ açılmayıb tanrı dərkələri,
Hələ açılmayıb sırrı - dönəmərik.

Ah çəkən namərddi, çəkməsin ahı,
Kim görər, götürər ahlı günahı?
Dünyanı kim tutub qalıbdı axı,
Biz də gedənlərin biri - dönəmərik.

Gədikdən o yana başqadı aləm,
Ən dərin sükutdu, coşqudu aləm.
Kiminə toy-büsət, kiminə ələm,
Görünür hərənin yeri - dönəmərik.

Ucalar kiçilər, kiçik boy atmaz,
Mürgülər nə şirin - kimsə oyatmaz.
Kişilər bir dəfə gedər, qayıtmaz,
Ölüb qayıdarıq, diri dönəmərik.

ALMA VAR, ALMA...

Günümüzün nağılı

Alma var, alma:-
Biri qışqırır.
Allah, bu ağız
Alma fişqırır:
"Beş kilosu bir manat-
Biri qara qəpiyə.
Hər biri can dərmanı,
Vərəm para - qəpiyə.
Qalmadı, gəlin ha!
Almadı, gəlin ha!

Kimsə düşmür həyətə,
 Hamı çıxır eyvana.
 Almasatan boylanıb
 Bir-bir baxır eyvana.
 Bu dəm gəlir müvəkkil,
 Hər yesiyə bir təpik.
 Dığırlanır, dağılır
 Qız yanaqlı hər qəpik.
 Asıb-kəsir bu çinli,
 Hey bağırır, hey söyür.
 Almasatanın gözü
 Alma kimi böyüyür.
 Elə asır müvəkkil,
 Sanki zəfər çalıbdı.
 Elə bil bir gecədə
 Qarabağı alıbdı.
 Almasatan dillənir:
 - Nədir mənim günahım?
 Çininə çox güvənmə,
 Yerdə qalmaz bu ahım.
 Elə bilmə sənintək
 Hərə bir can bəsləyir.
 Mən sənə baş qoşmuram,
 Yeddi balam gözləyir.
 Deyib minir maşına,
 Od kimi çaxır gedir.
 Müvəkkili bələcə
 Odlara yaxıb gedir.
 Əkilir o çinli də,
 Bir də dəyməyir gözə.
 Burda nağıl qurtarır,
 Almalar qalır bizə.

DÖRDLÜKLƏR

* * *

Bəylilik arxa gətirər,
 Gədəlik gülünc hədə.
 Bəy olan bəy yetirər,
 Gədə doğulan gədə.

* * *

Elə didişirik, elə didirik,
 İnadı, tərsliyi atmırıq yenə.
 Göylərdən göylərə uçub gedirik,
 Yerdə insanlığa çatmırıq yenə.

* * *

Qarlı qış payıza nə dil tökdüsə,
Haraya gedəni qirov saxladı.
Çölləri ağlara necə bükdüsə,
Gələn baharacan girov saxladı.

* * *

Arandı, darandı, yuyundu payız,
Gah leysan ələdi, gah da qar-yağış.
Qızılı donunu soyundu payız,
Görməmiş-görməmiş diş ağartdı qış.


* * *

Bir əli verəndə biri gətirər,
Qayadı, tökmədi, bitimdi kişi.
Qardaş da itirər, dost da itirər,
Qadın itirəndə yetimdi kişi.

* * *

Mən çürümüş bir qozam,
Aparın dost evinə.
Bəlkə, biri anila,
Bəlkə, biri sevinə.





Faiq HÜSEYNBƏYLİ

BÖYÜK ADAM

Sən böyük adamsan, mən adı şair,
Sənin qiymətini Yaradan verib.
Birinin qismətin ürək dolusu,
Birinin qismətin yaridan verib.

Yenə göz yaşımıla məst oluram mən,
Yenə əllərimdə çırpinır sözüm.
Sən böyük adamsan, mən adı şair,
Nə gecəm bəlli, nə də gündüzüm.

Mənim arzularım yel qanadlıdı,
Min il yüyürsəm də çata bilmirəm.
Zaman əllərimdə can verəcəkdir,
Zamanın nəbzini tuta bilmirəm.

Sən böyük adamsan, amma böyüklər
Balaca adama gülüb keçərlər.
Mən adı şairəm, sadə şairəm,
Şairlər dünyadan qərib köçərlər.

Kiçikdən kiçiksən, böyükdən böyük
Qulliver adamlar məmləkətində.
Sən də çox öyünmə, ay böyük adam,
Hərə bir böyükdür öz qismətində.

Bir az təsəllidi, bir az ümidi,
Həyatı bir az da yaşamaq olmur.
Böyük kədərləri, böyük dərdləri
Böyük ürəkdə də daşimaq olmur.

NİDAYLA BASDIRIN

Torpaqla, suyla pak edin,
Odla, havayla basdırın -
Məni qədim şahlar kimi
Qalxanla, yayla basdırın.

Ey güləb qatan, ətrimə -
Məst ol misrama, sətrimə.
Kimsə dəyməsin xətrimə,
Nazla, ədayla basdırın.

Aşkar olar nələr, nələr,
Qəmlə dolar piyalələr...
Ulduz-ulduz kəcavələr...
Günəşlə, Ayla basdırın.

Ruhumu sözdə axtarın,-
Bakırə qızda axtarın.
Kamanda, sazda axtarın,
Düyünlə, toyla basdırın.

Yar olmayan hər yar ilən,
Mənəm, gedən rüzgar ilən.
Bu əhd ilən, ilqar ilən,
Eşqə vəfayla basdırın.

Mən asiyəm sərr səsinə,
Titrəyir göy-yer səsinə.
Qulaq verin Sur səsinə,
Bu sonnidə basdırın!

BU AXŞAM

Hər gəlişin bir dönüşü olursa,
Burax məni, getməliyəm bu axşam.
Bu sevginin əvvəli yox, sonu yox,
Sevməyi tərgitməliyəm bu axşam.

Sağlarımı bəyaz dənə tapşırıb,
Çəmənləri yasəmənə tapşırıb,
Canı Ona, Ruhu Sənə tapşırıb,
Yox olmalı, itməliyəm bu axşam.

Bu eşq ilən Yaradana yar olub,
Yox oluram, yoxluğunla var olub...
Son nəfəsdə bülbül kimi zar olub,
Son nəğməmi ötməliyəm bu axşam.

Sən də öyrən uçmağa tək qanadla,
Yalnızlıqla, intizarla, inadla.

Xatirətək bu soyadla, bu adla
Ürəyində bitməliyəm bu axşam.

Gül ömrü də fəsillərlə solursa,
Buludlar da boşalırsa, dolursa,
Hər gəlişin bir dönüşü olursa,
Mən səni tərk etməliyəm bu axşam.

Bu sevginin əvvəli yox, sonu yox,
Burax məni, getməliyəm bu axşam.

SON

Çaparaq gəlmışəm mən bu ünvana,
Ömrü əldən salıb yormağım da var.
Enişə-yoxuşa salıb yolları,
Yıxılmağım da var, durmağım da var.

Mənzillər duymadı xoş niyyətimi,
Söz ilə qurmuşam ünsiyətimi.
Allah kəssin mənim xasiyyətimi,
Ürəklər ram edib, qırmağım da var.

Dağları-daşları qum eləməyim,
Xirdanı-quruşu cəm eləməyim,
Hər sözü əridib mum eləməyim,
Hər sözün sonuna varmağım da var.

İlahi göndərib, nə hədd daşına?
Kim qoya bilər ki, sərhəd daşına?
Daha başım dəyib əlhəd daşına,
Həyatı sonuna vurmağım da var.

YARADILIŞ

Hamam-hamam içində
Təzə zaman, təzə tas.
Sənə nağıl söyləyim,
Ömrüm-günüm, qulaq as.

Biri varmış, biri yox,
Dəvələr dəllək imiş.
Allah da yer üzündə
Tənha imiş, tək imiş...

İlhama gəldi bir gün,
Murada çatdı Allah.
Torpaqdan, sudan, oddan,
Adam yaratdı Allah.

Nəfəs verdi insana,
Havalı olsun, dedi.
Həsrət verdi insana,
Halalı olsun, dedi.

Sevgi verdi insana,
Gözlərində yaş olsun.
Nifrət verdi insana,
Sevən könlü daş olsun.

Yaratdı! Saldı Tanrı
İnsanı bu qəmlərə.
Sonra da rəhm eylədi
Bəndeyi-adəmlərə.

ƏZABA GÜLƏN ADAM

Dodağında təbəssüm,
Gözlərində gülüş var.
Kim deyir ki, payızda
Çiçək açmır arzular?

Ömür həmin ömürdü,
Həyat həmin həyatdı:
Kədərdi, intizardı,
Səadətdi, nicatdı...

Gül, gülüşün şüşətək
Cingildəsin, əziz dost!
Utandırsın qisməti
Sözün, səsin, əziz dost!

Gülüş ömrü uzadar,
Gül, ömrün bahar olsun.
Sənin olsun gözəllik,
Tanrı sənə yar olsun!

Suallar qarşısında
Dayanmışam lal kimi.
Xatirələr, ötənlər
Bir yuxudu bal kimi.

Kim dəyişər düzəni? -
Qəmlə süslənib odam.
Gülüşünə heyranam,
Əzaba gülən adam!

İKİ ƏLİM QANDA OLSA

Sənə gələn haqq yoludu, əfəndim,
Kölə canım xan da olsa, gələrəm.

Çağır məni, səssizlikdən ürpəndim,
Can üstündə can da olsa gələrəm.

Dilə gətir içimdəki rübəbi,
Bu quluna rəva görmə əzabı.
İki nədir, dünyaların hesabı,
Beş də olsa, on da olsa gələrəm.

Lal olaram, quruyaram, axmaram,
Qərq olaram günəş kimi, çıxmaram.
Bu dünyanın nizamına baxmaram,
Yaradılış sonda olsa, gələrəm.

Donub sənsiz ömrüm-günüm, hər anım,
Həsrət dadır, qəm qoxuyur dörd yanım.
Çağır məni hüzuruna, sultanım,
İki əlim qanda olsa, gələrəm.

BƏSİMDİ

Şeirlərdə misra-misra özüməm,
Beş-on nəfər duyan varsa, bəsimdi.
Yar yanımda yar deyilsə, eybi yox,
Ruhu ilə mənə yarsa, bəsimdi.

Eşqi ilə bağlayıb dörd yanımı,
Dondurub hər saatımı, anımı.
Bu od ilə, atəş ilə canımı,
Səhər-axşam sarsa, sarsa... bəsimdi.

Kim doldurar eşqi ilə boş vaxtı?
Kim əridib mum eləyər daş vaxtı?
Bu ömrümün payız vaxtı, qış vaxtı,
Bahar mehi məni vursa, bəsimdi.

Sevən qəlbə bu həsrətdən qanasa,
Sevdiyini hər addımda sınasa,
Güzgüləri dönə-dönə qınasa,
Mənim üçün xəyal qursa, bəsimdi.

Haqq uğruna keçdim daşdan-dəmirdən,
Qaraladım öz baxımı kömürdən.
Şikayətim, gileyim yox ömürdən,
Daha məni həyat yorsa, bəsimdi.

Mən yerdəyəm, göydə sözür xəyalım,
Divanəlik, dərvişlikdi bu halım.
Can evimi viran qoysa vəfalımlı,
Ürəyimi belə qırsa, bəsimdi.





Təvəkkül GORUSLU

QIŞ LÖVHƏSİ

Bəmbəyaz qar yağmış, hava soyumuş,
Dərələr, təpələr ağa bürünmiş.
Dövşanlar qar üstə izini qoymuş,
Külək də qar üstə əsmiş, sürünmüş.

Buz kimi şaxtadan bərk yapışb qar,
Külək də bu qarısovura bilmir.
Dərədə donubdu səs-küylü sular,
Buludlar səmədan getmir, çəkilmir.

Bəyazlıq insanın gözün oxşayır,
Həyətlər, baxçalar tərtəmiz olmuş.
Bir qarğı dimdiklə nəyisə sayır?
İşiq dirəyinin üstə oturmuş.

Bəmbəyaz qar yağmış, örtülmüş damlar,
Üstündən barmaq tək buzlar sallanır.
Küçədə tələsən, qaçan adamlar,
Bəmbayaz eşikdən evə yollanır.

YAMAN DARIXMİŞAM

Əllər göyərçintək uçub da getdi,
Yerindən səkib də, qaçıb da getdi.
Buğda barmaqları açıb da getdi-
Yaman darixmişam əllərin üçün.

Ətrafa müşk-ənbər qoxusu verən,
Bir cənnət, bir behişt yuxusu verən.

Ey zülfərini açıb çiyninə sərən,
Yaman darıxmışam tellerin üçün.

Dillərin bir mahnı, zümzümə olmuş,
Axıb nəgmələrin könlümə dolmuş.
Sən demə, nəgmələr qəlbimə yolmuş,
Yaman darıxmışam dillərin üçün.

BAĞIŞLA MƏNİ

Olur ki, səmada ildirim çaxsın,
Olur ki, səslənsən şimşək, yağışla.
Olur ki, dörd yanı yandırsın, yaxsın,
Dəydimsə xətrinə, məni bağışla.

Payız küləyitək yellənə billəm,
Çoşqun Araz kimi sellənə biləm.
Qəfil əsəbləşib yellənə billəm,
Dəydimsə xətrinə, məni bağışla.

O mənəm, səması göyü qarışan,
Ulduzla, Günəşlə, Ayla yarışan.
Sənə gül dəstəsi verib barışan,
O gülün ətrinə məni bağışla.

OYANMAQ ÜÇÜN

Yenə cilvələnib sarı telləri,
Ağaclar son dəfə saçın darayı.
Əsdikcə payızın xəfif yelləri,
Yarpaqlar özünə məkan arayır.

Yağdıqca nur kimi həlim yağışlar,
Yuyur kainatın baxışlarını.
Torpağa toxunan zərif ilmələr,
Bənzəyər kilimin naxışlarına.

Atıbdı üstündən günəş çətirin,
Örtüb dumanıyla dərəni, dağı.
Yayıb dərələrə payızçıçəyin,
Dada gətiribdi soyuq bulağı.

Bir nisgil yaranır qəlbdə, könüldə,
Quşlar qışqırıqla çəkdikcə köçün.
Tanrıının əmriliyə bir dəfə ildə,
Təbiət uyuyur oyanmaq üçün.



◆ Y e n i t ə r c ü m ə l ə r ◆

Ilze AYXİNQER

1921-ci ildə Vyanada anadan olmuş yəhudi əsilli Ilze Ayxınqer müharibədən sonrakı dövr almandilli ədəbiyyatın ən görkəmli nümayəndələrindəndir. 1948-ci ildə çap etdirdiyi "Ən böyük ümid" romanı böyük uğur qazanmış və bir çox dillərə tərcümə olunmuşdur. İctimai-siyası, psixoloji hekayələrinə, pyeslərinə, esselərinə görə vətəninin, eləcə də Almanianın bir çox önəmli mükafatlarına layiq görülən İlze Ayxınqer 2016-ci ildə Vyanada 95 yaşında vəfat etmişdir.



GÜZGÜ ƏHVALATI

◆ Hekayə

Kimsə sənin çarpayını zaldan çıxarırsa və sən də səmanın yaşıl rəngə boyandığını görürsənsə, eləcə də keşişə ölü duası oxumağa şərait yaratmaq istəmirsənsə, onda ayağa dur. Özü də səhər-səhər gün işığı pəncərə taxtasının arasından süzüləndə uşaqlar yerlərindən necə sakitcə dururlarsa, sən də eləcə dur. Gizlincə dur ki, tibb bacısı görməsin... Və tez ol!

Ancaq keşiş artıq oxumağa başlayıb. Onun səsini eşidirsən: cavandır, coşub, dayanmaq bilmir, nəsə danışır. Qoy danışın! Dediyi ibretamız sözlər çobanalddadan yağışa qarışıb yox olsun. Sənin qəbrin hazırlıdır. Elə bilir, dediyi sözler sənə kömək edəcək, onun bu inamını sindir. Əgər belə eləsən, axırda bilməyəcək ki, başlayıb, ya yox. Bunu bilmədiyi üçün də sanitarlara işaret verir. Adətən, sanitarlardan da çox sual vermirlər və sənin tabutunu qaldırlırlar. Əklili tabutun üstündə götürüb, başını aşağı salmış cavan oğlana qayıtarıllar. Cavan oğlan əklilini götürüb, pərt halda onun lentlərini düzəldir, bircə anlışa başını qaldırır və yağış onun yanaqlarına bir-iki damcı göz yaşı atır. Mərasim iştirakçıları hasarın dibi ilə geri qayidırlar. Balaca, iyrienc kilsədə yenə də şamlar yandırılır və keşiş ölü duaları oxuyur ki, sən yaşaya biləsən. Gənc oğlanın əlini bərk-bərk sıxır, nə edəcəyini bilmir, ona xoşbəxtlik arzulayır. Bu, keşisin ilk dəfn mərasimidir və qulaqlarına qədər qızarır. Səhvini düzəldənə kimi, gənc oğlan yoxa çıxır. İndi neyləsin? Yas tutan adama xoşbəxtlik diləyirse, ölüünü təzədən evə göndərməkdən başqa çaresi qalmır.

Sonra içində sənin tabutun olan maşın həmin küçə ilə qayıdır. Sağda, solda evlər var və bütün pənəcərlədə sarınergizgülləri görünür. Bu nərgizgülləri bütün əklillərdə olur, "onu qoyma" - demək də olmur. Uşaqlar üzlərini bağlı pəncərələrinüşüsünə söykəyirlər, bayırda yağış yağır,ancaq buna baxmayaraq, onlardan biri çölə çıxır. İçində tabut olan maşının arxasından sallanır, yixılır, geri qalır. Əlləri ilə üzünü tutur, qəzəblə arxanızca baxır. Qəbiristanlıq gedən küçədə yaşayan uşaq özgə nədən sallana bilər?

Maşın yolayıcında dayanıb yaşıl işığı gözləyir. Yağış səngiməyə başlayır. Onun damcıları maşının örtüyündə rəqs edir. Uzaqdan quru ot qoxusu gəlir. Yağış küçələri tər-təmiz yuyub, səma evlərin damını qoynuna alıb. Sənin tabutunu aparan maşın nəzakət xatırınə bir xeyli tramvayla yanaşı gedir, onu ötmür. Küçədə iki balaca oğlan nəyin üstündəse mübahisə edir. Tramvaya minib gedən məglub olur. Sən ona xəbərdrlıq edə bilərdin, ancaq indiyə kimi heç kəs belə şeyin üstündə tabutundan durmayıb.

Səbirli ol. Yay yeni başlayıb. Səhərin axşam olmasına hələ çox var. Vaxtında çatırsınız. Qaranlıq düşməmiş, uşaqlar küçələrdən çəkilməmiş, maşın xəstəxananın həyətinə dönür, ay işığı darvazaya düşür. Kişiər tez gəlib sənin tabutunu maşından düşürülər. Və maşın sevinərək eve qayıdır...

Kişiər sənin tabutunu həyətdəki ikinci alaqapıdan keçirib meyitxanaya gətirirlər. Burada, çox da hündür olmayan, azacıq da çəpinə dayanan bir sütun sizi gözləyir. Onlar tabutu həmin sütunun üstünə qoyub, qapağını açmaq istəyirlər, biri söyür ki, mismarı axıra qədər vurublar. Bu da dəqiq iş görməyin mükafatı!

Bir az keçməmiş cavan oğlan qayıdır və əklili də qaytarıb gətirir. Vaxt çatıb... Kişiər onun ləntini düzəldərək tabutun ayaq tərəfinə qoyurlar. Rahat ola bilərsən, əkkil yixilan deyil. Səhərə qədər onun saralmış gülləri təzə-tər qalacaq, qönçələri yumulacaq. Bir gecə sinəndə xaç burada tək qalacaqsan, gündüz də sakitlik olacaq. Sonra özün bu sakitliyə dözə bilməyəcəksən.

Səhəri gün cavan oğlan yenə gəlir. İndi yağış onun yanaqlarına göz yaşları tullamır, dayanıbuzaq bir nöqtəyə baxır, papağını əlində oynadır. Kişiər tabutu qaldırıb təzədən sütunun üstünə qoyanda, əlləri ilə üzünü örtür. Ağlayır. Meyitxanada çox qalmırsan. Bəs o niyə ağlayır? Tabutun qapağı hələ mismarlanmayıb, səhər də açılıb. Sərçələr cikkildəşir. Onlar bilmirlər ki, ölüleri oyatmaq olmaz! Cavan oğlan sənin tabutunun önündə elə gedir ki, deyərsən şüşə qırıqlarının üstü ilə yeriyir. Sərin külək də körpə uşaq kimidir, gah əsir, gah da dayanır.

Onlar səni piləkənlərlə palataya qaldırırlar. Sonra da tabutdan çıxarırlar. Çarpayıñ hazırlıdır, yorğan-döşəyin üzü də dəyişdirilib. Cavan oğlan pəncərədən həyətə baxır: cütləşən iki göyərçin ucadan quruldayır, oğlan ikrəhla başını döndərir.

Onlar səni artıq çarpayıya uzadıblar və yenə də ağızını yaylıqla bağlayıblar. Bu yaylıq səni yad adam kimi göstərir. Oğlan qışqırmağa başlayır və özünü sənin üstünə atır. Kişiər onu yavaş-yavaş səndən ayıırlar. Bütün divarlara yazılıb: "Sakitliyi gözləyin!" İndi bütün xəstəxanalar ağızına kimi doludur, ölüler belə tezdən oyana bilməzler.

Limandaki gəmilər ulaşır. Görəsən gedirlər, ya gəlirlər? Kim bilir? Sakit! Sakitliyi qoruyun! Vaxtı çatmamış ölüleri oyatmayın, axı, onlar çox sakit yatırlar. Ancaq gəmilər ullaşmağa davam edir. Bir azdan onlar, istəsələr də, istəməsələr də, yaylığı başından açası olacaqlar. Səni yuyacaqlar, köynəyini dəyişəcəklər və nə qədər ki ölüsən, onlardan hansısa tələsik başını sinənə dirəyib ürəyinə qulaq asacaq. Vaxt azdır və bununda günahı gəmilərdədir. Artıq səhər axşama çevrilir. Onlar sənin gözlərini açırlar. Gözlərin dümağdır. Ancaq heç biri dinmir. Demirlər ki, çox sakit, rahat görünürsən. Allaha şükür ki, bu barədə danışmırlar, sözlər ağızlarındaca ölüb qalır. Bir az gözlə! Çıxıb getdilər. Heç kəs heç nəyin şahidi olmaq istəmir, çünki belə şeyin üstündə adamı indi də tonqala atırlar!

Onlar səni tək qoyurlar. Ona görə belə edirlər ki, gözlərini açasan, yaşıl səmanı görəsən. Ona görə belə edirlər ki, sən nəfəs almağa başlayasan.

Ağır-ağır, xırıldaya-xırıldaya, dərindən nəfəs alasan, açılan lövbər zənciri kimi cırıldayan. Dikəlirsən və ananı haraylaysan. Ah, səma necə də yaşıldı!

“Sayıqlama qurtardı! - Arxadan səs eşidilir. - İndi can verir!”

Ah, sən bir bunlara bax! Heç nədən xəbərləri yoxdur...

İndi dur get! Əsil vaxtıdır! Hami çıxıb gedib. Onlar gəlməmiş, getdikcə ucalan piçiltilar başlamamış, get! Pilləkənlərlə düş, qapıçının yanından keç, getdikcə axşama çevrilən səhərin qoynunda addımla! Zülmət qaranlıqda quşlar elə haray salır ki, sanki ağrıclar səni didib-parçalayırlar. Evə get! Nə gədər sıniq-salxaq olsa da, yayları cirildasa da, öz çarpayında uzan! Onda tez sağalarsan. Üçcə gün özünü söyəcəksən, yaşıł səmadan bezəcəksən, üçcə gün yuxarı mərtəbədə yaşayan qadının gətirdiyi şorbanı geri itələyəcəksən, dördüncü gün onu yeməyə başlayacaqsan.

Yedinci gün, yəni istirahət günü evdən çıxacaqsan. Ağrıların səni qovacaq, yolu özün tapacaqsan. Əvvəlcə sola, sonra sağa, təzədən sola və nahayət, iyrənc sahil küçələrinə çıxacaqsan. Dənizə gedən küçələr başqa cür də ola bilməz. Kaş o cavan oğlan indi yanında olaydı, ancaq yanında deyil, çünkü sən tabutda daha gözəl idin. İndi sıfətin ağrından tanınmaz olub. Ancaq ağrıclar indi yoxdur. Alnında tər puçurlanıb, yol gələndə tərəleyibsən. Yox, tabutda da beləydi və onda çox gözəl görünürdün.

Uşaqlar küçədə şarla oynayır. Onlara qarışırsan, ancaq həmişə arxası onlara tərəf olursan. Heç biri sənin uşağın deyil. Əgər pivəxananın yanında yaşayan qadının yanına gedirsənse, deməli, o uşaqların arasında sənin də uşağın ola bilməz. Bütün liman bilir ki, o qarı içdiyi şnapsin pulunu haradan qazanır...

O artıq qapının ağızındadır. Qapı açıqdır və qarı çirkli əlini sənə uzadır. Burada hər cey çirk içindədir. Sobanın üstündə sarı güllər var. Əklili də belə güllərdən düzəldirlər... Həmin güllərdir. Qarı çox mehribandır. Buradakı pilləkən də çırlıdayır. Gəmilər hələ də ulaşır. Hara gedirsən, onların ulaşıdığını eşidirsən. Ağrılar səni yerindən oynadır, ancaq qışqıra biməzsən. Gəmilər ullaşa bilər, ancaq sənə qışkırməq olmaz. Qariya şnaps almaq üçün pul ver! Pulu alan kimi, əlleri ilə sənin ağızını bağlayır. Çoxlu şnapsüçdiyi üçün ayıqdır. Doğulmayan uşaqlar heç yuxusuna da girmir. Günahsız körpələr ondan Müqəddəslərə şikayət etməyə qorxurlar. Günahı olanlar da buna cəsəret etmir. Ancaq sən bunu bacarırsan!

“Uşağımı özümə qaytar!”

İndiyəcən heç kəs qaridan belə şey istəməyib. Ancaq sən istəyirsən. Güzgü sənə güc verir. Üstünü milçəklər batırmış o ləkəli güzgü heç kəsin istəmədiyini sənə istətdirir.

“Uşağımı dirilt! Yoxsa sənin o sarı güllərini tullayaram... Yoxsa sənin gözlərini çıxararam. Yoxsa pəncərələrini sindiraram, küçədə qışqıram... hamı bildiyini bir də eşidə... qışq...”

Qarı qorxuya düşür. Elə o dəhşətli qorxu içində, elə o ləkəli güzgüdə sənin istəyini yerinə yetirir. Nə elədiyini bilmir, ancaq o ləkəli güzgüdə hamısı alınır... Qorxu səni caynağına alır, ağrıclar yenə baş qaldırır. Qışqırmamışdan əvvəl yadına layla düşür: “Yat, körpə balam, yat...” Və sən qışkırmaga macal tapmamış, güzgü səni qaranlıq pilləkənlərlə aşağı tullayır, “Get”- deyir, “Qaç!”- deyir. Ancaq sən bərk qaçma!

Yaxşısı budur, gözlərini yerdən qaldır, yoxsa kimsəsiz qalmış tikintinin hasarı önündə bir kişiye rast gələrsən. Papağınızı əlində oynadan cavan bir oğlana. Elə papağınızı oynatmağından da onu tanıyaçaqsan. Sənin tabutun önündə axıra qədər qalıb papağınızı oynadandır, yenə gəlib çıxb. Elə durub

ki, deyərsən, həmişə yanında olub. İndi hasara söykənib. Özünü onun qolları arasına atırsan. Yenə də ağlaya bilmir, öz göz yaşlarından ona da ver! Özünü onun qolları arasına atmamış, oğlanla vidalaş! Vidalaş onunla! O, hər şeyi unutsa da, sən unutmayacaqsan. Bəri başdan vidalaşmaq yaxşıdır. Bir yerdə harasa getməmişdən əvvəl, elə kimsəsiz qalmış tikintinin hasarı yanında vidalaşmaq lazımdır!

Ancaq birlikdə yoluñuzu davam edirsınız. Burda cəmi bir yol var ki, o da kömür anbarlarının yanından keçib dənizə gedir. Susursunuz. Sən ilk sözü gözləyirsən; gözləyirsən ki, o desin, özün son söz deyəsi olmayasan. Nə deyəcək? Tez desin! Dənizə çatmamış desin, ora qorxulu yerdir. Nə deyir? Birinci sözü nədir? Məgər elə çətin sözdür ki, onu dili tutmur, baxışlarını yerdən qaldırmağa qoymur? Yoxsa hasarın arxasından baş qaldıran qapqara kömür tayaları onun gözlərini "qamaşdırır"? Budur, ilk söz deyilir: o küçənin adı. Qarının yaşadığı küçədir... Doğrudan elə dedi? Sənin uşaq gözlədiyini bilməyə-bilməyə həmin qarının adını çəkir. Sənə əvvəlcə "sevərəm" - deməmişhəmin qarının adını çəkir. Sakit ol! O bilmir ki, sən artıq qarının yanında olubsan. Bunu bilməyə də bilər. Heç güzgüdən də xəbəri yoxdur. Həmin sözü deməyi ilə unutmağa bir oldu. Nəyin unudulduğunu güzgü gösterir. Sən də uşağa qaldığını deməmiş susdun. Güzgü hər şeyi göstərir. Kömür tayaları arxada qalır, siz artıq dənizin kənarındasınız, uzaqlarda - gözünüz tutan yerdə qayıqların sual işarəsinə bənzəyən ağ yelkənləri görünür. Sakit olun, dəniz verdiyiniz sualları ağızınızdan qapır, dəniz demək istədiklərinizi udur...

Bundan sonra sahildə çox gəzəcəksiniz, sanki bu sahilə gəzə-gəzə evə gedəcəksiniz. Sanki ordan qaçacaqsınız, qaçıb evinizi qayıdacəqsınız...

Bəs o aq ləçək bağlayanlar nə piçıldışır? "Can verir..." Qoy danışsınlar.

Günlərin bir günü səma kifayət qədər solğun görünəcək. Hətta bu solğunluq parıldayacaq. Son dəfə solğun görünməkdən başqa nə belə parıldaya bilər?

Bu gün tutqun güzgü o lənətə gəlimiş evi özündə eks etdirir. Camaat həmin söküllən evə lənət oxuyur, başqa söz tapa bilmirlər, elə lənət yağıdırırlar. Bu sizi qorxutmasın. Səma indi kifayət qədər solğundur. Bu solğun səma kimi ev də lənətlənib qurtarandan sonra öz səadətinə qovuşacaq. Adam çox güləndə gözləri yaşarır. Sən kifayət qədər ağlamışan. Get əklilini götür! İndi tezliklə höruklerini də aça biləcəksən. Hamısı güzgüdə görünür. Sizin bütün əməllərinizin arxasında yaşıl dəniz dayanır. Evdən çıxan kimi qarşınızda peydə olur. Onun sulara qərq olmuş pəncərəsindən çıxanda, hər şey unudulmuş olur. Güzgü hər şeyi unutmaq üçündür...

Elə bundan sonra o cavan oğlan çalışır ki, səni özü ilə içəri aparsın. Həyəcan içində sahildən uzaqlaşırsınız. Ancaq heç yerə dönmürsünüz. Lənətə gəlmış həmin ev arxada qalır. Siz çayın axınına qarşı gedirsınız, həyəcanınız sizə təref axır, yanınızdan keçib gedir. Artıq o səni nəyəsə məcbur etmir. Həmin anda sən özün də heç nəyə hazır deyilsən, ikiniz də, nədənsə, çox qorxursunuz. Sanki dənizin sahillərə çırpdığı dalağalar geri çəkilir, hətta çaylar da geri qayıdan həmin dalğaların qoynunda yox olur. O biri tərəfdə ağacların zirvələri çələngə oxşayır. Evlərin dümağ taxta damları onların "kölgəsində" uyuyur...

Diqqətli ol, o, indi gələcəkdən, çoxlu uşaqdan, uzun ömürdən danışmağa başlayır, yanaqları ehtirasdan alışib yanır. Sənin yanaqların da od tutub yanır. Mübahisə etməyə başlayacaqsınız: çoxu oğlan olsun, ya qız... Səndən olsa... Ancaq, deyəsən, çay boyunca çox getmisiniz. Qorxu sizi

bürüyür. O biri tərəfdəki dumräg taxta damlar artıq görünmür. İndi görünən şəhli çəmənliklər, dərələrdir. Bəs indi neyləmək lazımdır? Yola fikir verin. Yavaş-yavaş qaranlıq düşür. Səhər də belə yavaş-yavaş açılır. Gələcək keçib gedib. Gələcək çayın kənarı ilə gedib çöllərə qarişan yoldur. Qayıdın!

Bəs indi necə olacaq?

Üç gün keçəndən sonra əlini sənin ciyninə qoymağa cəsarət etmir. Üç gün də keçəndən sonra adını soruşur, sən də ondan soruştursan. Beləliklə, bir-birinizin haqqında adlarınıñdan başqa heç nə bilmirsınız. Bir-birinizdən çox şey də soruşturmurasınız. Belə daha gözəldir. Bəs bir-birinizə çox sırlı görünmürsünüz mü?

Nəhayət, yenə də dinməzçə yanaşı gedirsınız. İndi səndən yalnız havanı, yağış yağıb-yağmayacağınızı soruştur, vəssalam. Kim bunu bilər? Getdikcə bir-birinizə yadlaşırsınız. Gələcək barədə danışmağın daşını çoxdan atmışsınız. Bir-birınızı də çox gec-gec görürsünüz, ancaq hələ kifayət qədər yadlaşmayıbsınız. Səbirli olun, gözləyin! Bir gün bunun da vaxtı çatacaq. Günlərin bir günü sənə o qədər yadlaşacaq ki, zülmət qaranlıq çökmüş bir küçədə, açıq darvazanın önündə onu təzədən sevəcəksən. Hər şeyin öz vaxtı var. Həmin vaxt indi gelib çatıb.

"Daha çox çəkməz, - arxadan səslər eşidilir, - artıq sonu çatıb!"

Onların nədən xəbəri var? Məgər hər şey təzə başlamır?

Elə bir gün gələcək ki, sən onu ilk dəfə görəcəksən. O da səni görəcək. "İlk dəfə" o deməkdir ki, bu bir daha təkrar olunmayacaq. Ancaq qorxmayın! Heç vidalaşmayın da... Cünki siz çoxdan vidalaşıbsınız. Nə yaxşı ki, bunu elemisiniz!

Onda bir payız günü olacaq və ümid edəcəksiniz ki, meyvələr təzədən çıçək olacaq. Dumräg dumanda, kölgələrin qoynunda payız gözəl olur, kölgələr şüşə qırıqları kimi ətrafa səplənir, sanki onların üstü ilə yerisən, ayaqlarını kəsəcək. Səni bazara alma almağa göndərəndə, sevincindən onların üstünə yixilərsan. Cavan bir oğlan köməyə gəlir. Gödəkçəsini ciyninə atıb, gülümşəyir, papağını əlində oynadır, nə deyəcəyini bilmir. İkiniz də sən görünürsünüz. Ona təşəkkür edirsən, başını azacıq geri atırsan və yumrulanıb bəndlənmiş höruklerin açılır, ciyninə düşür. "Ah, - deyir o, - sən hələ məktəbə getmirsən?" Geri dönür, fitlə hansı mahnınınça çala-çala çıxıb gedir. Bir-birinizə baxmadan beləcə ayrıılırsınız, heç bir ağrı-acı hiss elemirsınız, ayrıldığınızı da bilmirsınız.

Yenə də balaca qardaşlarınlı oynaya bilərsən. Onları çay boyunca qızılıağalarının arası ilə gəzdirərsən. Evlərin dumräg taxta damları, həmişə olduğu kimi, ağacların kölgəsində "uyuyacaq". Gələcək sənə nə verəcək? Oğul verməyəcək. O sənə qardaş verib, oynatmağa hörukler verib, süzməyə rəqs gecələri verib. İncimə, bunlardan yaxşı onun heç nəyi yoxdur. İndi məktəbə də gedə bilərsən...

Ancaq hələ kifayət qədər böyüməyibsən, ona görə də böyük tənəffüsde harasa cərgədə getməlisən, piçilti ilə danışmalısan, qızarmalısan, güləndə əlini ağızına tutmalısan. Bircə il də gözlə, sonra kəndirlə tullanacaqsan, hasarlardan aşmiş budaqlardan tutub yellənəcəksən. Artıq xarici dili öyrənibsən, ancaq hər şey, həmişə belə asan olmayacaq. Sənin ana dilin hamısından çətindir. Yazmağı, oxumağı öyrənmək daha çətin olacaq. Ancaq ən çətinini hər şeyi unutmaqdır. İlk imtahanda hər şeyi bilməli olduğun halda, axırda heç nəyi bilməməlisən. Bu imtahani verə biləcəksən? Kifayət qədər susa biləcəksən? Ancaq lazım olan qədər qorxa bilsən, ağızını açmayıacaqsan və hər şey də yaxşı olacaq.

Bütün məktəblilər kimi başına qoyduğun mavi şlyapanı çəngeldən asacaqsan və məktəbi tərk edəcəksən. Yenə payızdır. Çiçəklər qönçələnin, qönçələr heçə dönüb, bu heçlərdən də yenə meyvələr əmələ gəlib. Hər tərəfdə sənin kimi imtahan verib evə qayidan balaca uşaqlar görünür. Heç biriniz heç nəyi bilmirsınız. Sən də evə gedirsin. Atan səni gözləyir, balaca qardaşların qışqırışır, sənin saçlarını yoluşdururlar. Onları sakitləşdirirsən, atana təsəlli verirsən.

Tezliklə yay gəlir, günlər uzanır. Tezliklə anan ölürlər. Atanla sən gedib onu qəbiristanlıqdan gətirirsiniz. Üç gün çırtıldayan şamların arasında uzanıb qalır. O vaxt sən də belə elədin. Anan ayılmamış, şamları üfürün! Ancaq o, mumun qoxusunu hiss edir, qolları üstüne qalxır, sakitcə israfçılıqdan danışır. Sonra ayağa durur və paltarını dəyişir.

Yaxşı ki anan ölmədi, yoxsa balaca qardaşlarının tek bacara bilməzdir. Ancaq indi özü buradadır. Hər işi görəcək, sənə yaxşı oynamağı öyrədəcək, çünkü onu heç vaxt yaxşı öyrənmək olmur. Çünkü o qədər də asan məsələ deyil. Ancaq ən çətinini hələ qabaqdadır.

Ən çətinini danışmağı, yeriməyi unutmaqdır. Elə hey kəkələməkdir, bələyə bürünənə qədər yerlə sürünməkdir. Ən çətinini bütün nəvazişlərə dözməkdir, elə hey baxmaq, baxmaqdır. Səbirli ol! Tezliklə hər şey yoluna düşəcək. Sənin kifayət qədər zəif olacağıñ günü Allah özü yaxşı bilir.

Həmin gün sənin doğulduğun gündür. Sən dün-yaya gəlirsən, gözlərini açırsan, ancaq işiq çox gur olduğu üçün onları tez yumursan. İşiq sənin bütün əzalarını isidir, güneşi hiss edərək tərpənməyə başlayırsan və sən artıq bu dünyadasan, yaşayırsan. Atan sənə tərəf əyilir...

“Qurtardı... - arxadan səslər eşidilir, - öldü...”

Sakit! Qoy danışsınlar!

*Alman dilindən çevirən
Vilayət HACIYEV*



Redaksiyaya məktub

Hörmətli redaksiya!

Otuz ildən bəri Tümdənə yaşıyib, işləməyimlə bağlı Rusiya Federasiyası mətbuatını - o cümlədən Yuqra Muxtar Dairəsində - Tümdənə yayılmış ədəbiyyatı daha yaxından izləyirəm. Qeyd edim ki, Rusiya yazıçı və şairlərinin Şərqlə bağlı əsərləri dərhal diqqəti çəkir. Yəqin ki, bu, qan yaddası ilə bağlıdır, nə deyim. Hər halda, rus ədibinin Şərqə münasibəti məni sevindirir. Çağdaş rus şairi Andrey Rastorquyevin «Əbdül Qasımın karvanı» şeirini və Arsen Titovun «Zinqirovlu dəvə» hekayəsini ana dilimizə çevirib Sizə göndərirəm. Mənə elə gəlir ki, bu yazılar, ən azından, rus yazıçısının Şərqə münasibəti baxımından maraqla qarşılanar.

**Knyaz Qoçaq,
RF Əməkdar mədəniyyət işçisi,
Yuqra Muxtar Dairəsi, Rityax şəhəri**

Arsen TİTOV

ZINQIROVLU DƏVƏ



◆ ***Hekayə***

Mənim ülfət bağıldığım, inandığım o qadın o qədər cazibədar idi ki, biz yanaşı cəmiyyət arasına çıxanda bütün kişilər - ələlxüsus mənim dostlarım - qartal baxışlarını ona zillədilər, mənə rəğbətlə yanaşan qadınlar isə xəlvətcə təbrik elədilər. Bu cazibədar qadın rus kişilərinin tənəzzülünü belə vurğuladı:

- Rus kişisinin nə gündə olduğunu indi siz özünüz də bilirsiz! - dedi və həm də yüngülçə sezilən təəssüf hissilə elavə etdi: - Bu, sizə aid deyil!

Hansı keyfiyyətimə görə məni digər rus qardaşlarından fərqləndirdiyini başa düşməsəm də, mən ona inandım. Mən ona inandım və dərhal da anladım ki, qadın məntiqi ilə yanaşsaq, mənim bu mühakiməyə inanmağa haqqım yoxdur.

Mən başqa bir zamanda da başqa bir qadına inandım. Daha doğrusu, mən əvvəlcə başqa qadına, sonra cazibədar qadına inandım, çünkü məni cazibədar qadınla məhz o başqa qadın tanış etmişdi. Oluqca məşhur rəssamın vernisajında o bizim dəstəyə yaxınlaşdı və bu sıradə məndən qat-qat adlı-sanlı, şan-

şöhrətli rəssamlar olmasına baxmayaraq, diqqətini mənə yönəldi və ətrafindakılara məni təqdim elədi. Amma o, məni aramla elə nişan verdi ki, sanki mən Harun-əl-Rəşidəm, ya da zinqirovlu dəvə hürrүnə malik olan və dəvələrinə sevgisindən yana, onları günün hər saatında bir adla çağırın ərəb şeyxiyəm və o da müəyyən müddət ərəb Şərqində yaşadığı üçün bunlardan əyandi.

Ətrafindakılar onun aramla edilmiş bu təqdimatında müəyyən bir məna gör-məsələr də, cazibədar qadının gözləri mənə zilləndi və elə zilləndi ki, mən hələ onu tanımasam da, ürəyimə damdı ki, mən bir müddət ona səadət bəxş edəcəm. Bir qədər irəliyə qaçsaq, deməliyəm ki, hissiyyatım məni aldatmadı. Mən tez bir zamanda başımın gicəllənməsini və nəfəsimin təngiməsini sırtlıqcasına ona ötürə bildim. Və hiss elədim ki, o, özünü mənə yox, məni özünə yaraşlı sayır.

Vernisajda bu cazibədar qadınla bir neçə kəlmə kəsə bildim, çünki bizim dəstəmizdə olan kişilər, qadının təbirincə desək - tənəzzülə uğramışlar - bizə danışmağa macal vermədilər və biz bir-birimizə həyəcanlı anlar bəxş etsək də, bir-birimizdən aralandıq və bir-birimizi itirdik.

Ertəsi gün mən birinci qadına, daha doğrusu, başqa qadına telefon açdım. Bir dəqiqə ordan-burdan çənə vurandan sonra cazibədar qadın haqqında soruşdu.

- Mən onun telefon nömrəsini Sızdən istəyə bilərəmmi? - Dedi və təbii ki, nəzakətlə adını və atasının adını dilime gətirdim.

- Siz onun atasının adını səhv salırsınız! - qadın cavab verdi, başqa bir qadın isə onun atasının, mənim bildiyimdən tamam fərqli adını söylədi.

- Deməli belə? - Söylədim və fikirləşdim ki, tənəzzülə uğrayanın biri mən özüm olanda, mənim fərqləndirilməyim ədalətsizlikdi. Həm də əslində, heç o atasının adını mənə söyləməmişdi, bunu o qadından mən xahiş eləmişdim. Özü də ona görə ki, onun yadında heç olmasa bir qədər də saxlamaq üçün başqa bir söz tapmamışdım. Həm də düşünmüşdüm ki, beləcə möhlət qazanım, ətki onu məndən uzaqlaşdırmasınlar, sərginin müəllifinə, yaxud hansıa portretin öününe yaxınlaşdırmasınlar.

Və o cazibədar qadın yalnız mənə nəzər saldı, yalnız mənim üzümə güllümsədi, nəğmə kimi səslənən adını da yalnız mənə dedi və elə bu zaman da içimdə atasının adı ilə bağlı o sual doğuldu, amma bu, onu daha bir an saxlamaq, onunla üz-üzə, göz-gözə qalmaq üçündü. Və beləcə o, atasının da adını diliñə gətirdi. Və elə bil səsindəki məlahət dilindən çıxan sözü üstələdi.

Bütün bunlar lazımdı? Kim inanacaq? Cazibədar qadın mənə bir söz de-yibsə, mən tənəzzülə uğramış başqa bir söz eşitmışəm, mənə kim inanacaq?

Mən pəjmürde halda üzümü o biri qadına tutdum.

- Deməli belə, hə?

Qadın hər şeyi anlayırmış kimi, mənimlə razılaşdığını bildirdi və o da cazibədar qadının atasının adını dilinə gətirdi:

- Bəli. Belə! - Dedi. - Məhz belə. Siz özünüz də ona zəng vura bilərsiniz. Amma yaxşısı budur ki, bura özünüz gələsiniz!

Daha sonra cazibədar qadını görmək üçün mənim saat neçədə gəlməli olduğumu da bu qadın anlatdı.

Şəhərin o qaranlı, soyuq axşamında mənim hansı dəvəyə oxşadığımı xəyalınıza getirin.

Mən ürəyimdə o qadına dua eləyir, yalvarırdım ki, qadına mənim tənəzzü-lümdən və hər şeyi qarışdırğımdan danışmasın.

Məni qarşılıdlar, soyundurdular və rahat kresloda oturtdular. Məni qarşılan qadınların birini tanıyırdım, ikincisini yox. İkinci qadın onun rəfiqəsi idi. Onlar mənə qulluq etməyə başladılar, kofe dəmlədilər, şərab təklif etdilər.

Hiss eləyirdim ki, anbaan özümü itirirəm: bu ya qarşidakı görüşün təsirindən idi, ya da qadınların mənə qarşı diqqətindən, nəzakətindən. Vəziyyətimi sözlə ifadə etməyə qalsa, deməliyəm ki, mən sanki anbaan keflənirdim; axı, iki gözəl

qadın qulluğumda durmuşdu. Hələ mən üçüncüünü cazibədar qadını gözləyirdim və elə bil anbaan özümü itirirdim.

Bu gözəl qadınların ikisi də, deyəsən, məni anlamışdır və hiss eləyirdim ki, məni bu vəziyyətdən çıxarmaq isteyirlər. Mən onların bu cəhdini duyanda, hətta onlara yardımçı olmaq istədim. Amma bizim ümumi cəhdimiz bir nəticə vermədi. Mən hər dəqiqə tənəzzülə uğrayır, keflənirdim. Dəqiqələr keçirdi, mənim cazibədarım isə gəlib çıxmırıdı. Bir müddətdən sonra mən sual verməyə özündə cəsərət tapdım.

- Üzr istəyirəm! - Və mümkün qədər nəzakətlə soruştum.

- Üzr istəyirəm, bəs hanı? - Və təbii ki, cazibədar qadının adını və atasının adını dilimə gətirdim.

Amma kaş ki, səbrimi basıb gözləyeydim və Allahın verdiyi ilə kifayətlənəydim. Axi, Allah mənə vermişdi və özü də çox vermişdi. İki gözəl qadın azdımı? Daha üçüncüyü soruşmaq nə üçün? Axi bizim qardaşlardan, hətta lap tənəzzüle uğrayanlardan hansı belə bir sual verərdi? Belə şeyi ancaq mən eləyə bilədim. Özü də bəs deyincə xumarlanandan sonra. Amma mən o suali verdim və çox keçmədi ki, qarşımızdakı qadınların gözlərindən, daha doğrusu o gözlərin dərinliyindən mənə qarşı əsla xoş olmayan bir sual oxudum. Bəli, suala qarşı sual.

Sonra qarşımızdakı qadın gözlərindəki bu suali dilinə gətirdi:

- Necə? Necə?..

Və bu anda mən özümü Xarəzmdən Kordova yaxınlığından fəth eləyən, yalnız irəli, cazibədara doğru gedən dəvə hürrünün önündə gördüm. Amma bir də soruştum:

- Bəs hanı, axı?

İkinci qadın narazılığını aşkar bildirdi.

- Bu olmadı ki!..

Onun bərq vuran, incə, zərif rəfiqəsi isə, deyəsən, nəyi isə anlamağa başladı. Amma mən ona nəzər sala-sala da heç nə anlamadım. Mən yalnız ona nəzər sala-sala gördüm ki, o, nəyisə anladılqca nələrisə itirir, məlahətindən başqa. Möcüzədi, vallah möcüzədi. Allahın möcüzəsidir bu qadınlar!

Mən yalnız bunu başa düşdüm: bizim qadınların möcüzə olduğunu, ikinci qadın da başa düşməyə başladı. Amma biz birlikdə heç nə başa düşə bilmədik. Bərq vuran zərif qadın isə, deyəsən, artıq hər şeyi anlamışdı. Bəli, anlamalı şeylər də vardi.

Amma mən inadkarasına bir də soruştum:

- Bəs hanı o?

- Bu olmadı ki! - İkinci qadın narazılıqla cavab verdi və özünün incə, zərif rəfiqəsini nişan verdi: - Bəyəm siz onu görmürsüz?

Onun incə və zərif rəfiqəsi isə artıq hər şeyi başa düşə-düşə məlahətini itirsə də, əzəmətini saxlamağa özündə güc tapmışdı. Üstəlik, məni sakitləşdirmək üçün də özündə güc tapdı. Əvvəlcə məni başa düşməkdən ötrü özündə güc tapdı və sonra əlavə olaraq məni sakitləşdirmək üçün.

- Üzülməyin, - titrək, amma inamlı dedi: - Üzülməyin. Siz mütləq görüşəcəksiniz... - Və o cazibədar qadının adını və atasının adını vernisajda cazibədar qadının dilindən eşitdim kimi dilinə gətirdi.

Bəli, Allahın möcüzəsidir bizim qadınlar.

O gecə, sonra nələr baş verdiyini danişmağa dəyərmi? Hər halda, bəzi məqamları qeyd etməliyəm. Axi, o qadınlar hər şeyin daha yaxşı olmasını isteyirdilər. Cazibədar qadın isə inamlı söyləyə bilər ki, bütün rus kişiləri tənəzzülə uğramayıblar. Ən azı, o gecəyə qədər, axı, mənim cazibədarım məni tənəzzülə uğramış rus kişilərinin arasından seçdi. Və mən də inandım. Və dərhal da cəzalandırıldım. Hər halda, ərəb Şərqində səhər sürətli keçir. Və zinqirovlu bir dəvənin səhər şəfəqlərində əzəmətli, sürətli dəvəyə çevrilməsi vacib deyil. Bununla yanaşı, ərəblərdə rahul dəvə töreməsi də məşhurdu; bu yekəpər, yönəmsiz dəvələr yalnız ağır yükleri daşımaga yarayırlar.



Andrey RASTORQUYEV

Əbdül Qasımın karvanı

X əsrд īranda, Qəznəvilər sülaləsindən olan baş vəzir Əbdül Qasım İsmayıл yüz min nüsxədən artıq əlyazma əsərdən ibarət zəngin kitabxana sahibi imiş. Və hər hansı bir səfərə yollanarkən bu dəyərli saxlancı özüylə apararmış.



PORTAĞAL BAĞININ XİYABANINA


Sübə çağı şəfəqlər yağdı, ələndi.
Bağdadda Şəhrizad dəvədən endi,
Baş əyib son qoydu nağıllarına.
Əcəm ölkəsində bir qədər sonra
Xorasan tərəfdə canlandı səhra,
Qəznidən Mərvə ya Nişapura
Üz qoydu ehmalca yüklənmiş karvan.
Seyrələn ulduzlar oldu pasiban.
Yollarda beləcə ötüşdü günlər,
Qızıldan bahadır yazılı günlər...
Bir bəndə tapılmaz soruşa-sora;
- «Nədir, daşıyırsız siz ora-bura?..
Cavabı verərdi təmkinli sarban;
- Nə parça, nə xalça, nə xurma-filan,
Yükümüz cəvahir, simuzər deyil,
Başqa xəzinəni ağa İsmayıł
Tanıdır aləmə, qoy bilsin hamı
Ariflər dilindən çıxan kəlamı,
Mübarək kitablar, müdrik yazılar
Keçmişdən bizlərə olsun yadigar!
Ağayı vəzirin kitabxanası
Gələn nəsillərə örnek olası,
Əlidən beyədək, başdan-ayağa
İbrətdi, sənətdi hər bir müştəğə...
...Əsrlər ötüşdü, tufanlar qopdu,
Nəsillər dəyişdi, torpağa hopdu,
Gəlimli-gedimli fani dünyada
Vəzir İsmayıldan qaldı xoş səda.
...Minillik tarixə salıram nəzər,
Belə bir fədakar vəzirə bənzər
Nazir arayıram... Hani oxşarı,
Zəka xiridarı, pərəstişkarı?
Bəlkə də beləsi düşərdi yada,
İndi verilsəydi söz Şəhrizada...



◆ H e k a y ə

Nazim ƏHMƏDLİ

Gəl bu sudan keç



Səs uzaqdan gəldirdi. Elə bil yerin yeddi qatından çağırırdılar onu. Qulaqlarındakı uğultuya qarışib beyninə işləyirdi get-gedə cılızlaşıb sozalan o səs...

- Məhər, Mə-hə-r...

Başında ağrı vardı, göz qapaqlarından daş asılmışdı elə bil. Ağrı qulaqlarına, ordan da boynunun damarlarına qədər gedib çatırdı.

Mə-hə-e-r...

Axır ki, gözünü aça bildi. Arxası üstə yatlığından baxışları tavana dırəndi. Elə bil tavan üstünə gəlir, üz-gözünə yayılırdı. Gecə cəmdeyinə darişib qanını damla-damla soran ağcaqanad deyilən viz-vizlər asılmışdı tavandan. Özü də şışib qaralmışdır.

İlahi, kimiydi onu çağırın? Bəlkə yuxu göründü. Sayıqlayırdı bəlkə?.. Pəncərəni açıb çöle baxdı, bir kimsə yoxuydu. Vanna otağına keçib soyuq sudan boyun-boğazına çekdi, qollarını yudu. Çiyinlərində bir gizilti vardi, ağcaqanadların sancdığı yerlər qəşinirdi. Lənətə gələsiz. Bir qasıq qanımız var onu da bunlar sorub aparır. Güzgündə özünə baxdı. Yaşı qırkı keçmişdi. Başının ortasında bir dənə də olsun tük qalmamışdı. Qulaqlarının yandıran üzü yuxarı Novlu meşəsinin talası kimi çıxəklənmişdi.

Gecə dördün yarısı idi. Qayıdır yatağına uzandı. Səhər açılsayıdı, cəhənnəm olub gedərdi işinin-güçünün dalınca. İstdidən də heç çimir də eləmiyib. Qar qazanıdı elə bil, bu ev alışib yanır.

Yenə gözü tavana zilləndi. Cənab viz-vizlər yenə də yapışib qalmışdır orada. Dünya veclərinə də deyildi. Üçdə alacaqları, beşdə verəcəkləri yoxuymuş elə bil, bu canı çıxmışların. Ağcaqanadlar ora-bura uçur, arada qulağının dibindən vizildiyib keçir, nazik, tükürpədici səs çıxarıır, sonra da harasa qeyb olurdular. Döşəkağını başına bələdi, üstünə örtdüyü nazik mələfənin aşağı hissəsini də ayaqlarına bürüdü.

...Məhər, ay Məhər!

Yenə o səs. Kimin səsidi görəsən, Allah, bu gözəl, incə məlahətli səs? Kaş o səsi tuta biləydi. Tuta bilsəydi, Məcnun bulağının suyu kimi üz-gözünə çilərdi. İçərdi o səsi. Görəsən, hansı gözəldi, hardan çağırır onu? Güclə yuxularda, gündüz xeyallarda çağırır onu bu səs.

Yaşadığı ev dostu Əlinindi. Əli ailəsi ilə birlikdə Rusiyada yaşayır. Qazanc dalınca gedib. İldə iki dəfə beş-on günlük Bakıya gəlir, Məhər də anasının

yanına, qacqınlar yaşayan tələbə yataqxanasındaki balaca "ev"lərinə gedir. Məhər anasının dərdidi. Onu görəndə arvadın dərdi təzələnir:

-Niyə evlənmirsən, ay bala, sənə qız qəhetdi? Kimi deyirsən, yellənə-yellənə, şellənə-şellənə gedim alım da sənə. Nolub ə, sənə, gül kimi oğlansan?!

Məhər buna bənzər sözləri bəlkə də hər gün dostlarından, qohumlarından eşidir.

Səhər erkən durub əl-üzünü yudu, tez-tələsik bir stəkan çay içib evdən çıxdı. Dayanacağa çatmamış avtobus da gəldi. Tez keçib əyləşdi. Bazarda balaca bir ticarət guşəsi vardı. Qardaşı ilə birlikdə çak-çuk eləyib, çörək qazanırdı. Pis deyil, buna da şükür, neyəsin? Moskvada ali məktəb bitirib. Yeyinti sənayesi üzrə mühəndisdi.

Moskvadan gətirdiyi diplomunu və Qarabağ müharibəsindən sonra aldığı "veteran kitabçasını" da bu evdə saxlayırdı və demək olar ki, bu sənədlər artıq onun heç yadına da düşmürdü. Çünkü, hər ikisi artıq heç kimə və heç nəyə lazımlı deyildi. Bu sənədlər hərdən ele Məhərin özünə də oxşayırdı. Onları fərqləndirən tek bir şey vardi ki, o da Məhərin "insan", o sənədlərinə "kağız" olması idi. Üstəlik, yurd-yuva da işğal olunub. Qardaş-bacı, qohum-əqraba hərə bir dərədə məskunlaşdır. Təki sağlıq olsun. O ki qaldı evlənməyə, bu bir qismətdi. Yeqin ki, bir gün bəxti ayaq tutub yeriyər.

Məhər, ay Məhər!

Diksinib ətrafına boylandı. Avtobusdakıların şübhə dolu baxışlarına ilişdi gözləri. Bəlkə də onu yuxulu bildilər. Və bir saniyə sonra əhəmiyyət vermədilər. Axır ki, növbəti dayanacaqda avtobusdan düşüb, bazara keçdi. Qardaşı orada idi.

Yayın cirhacırında iş də çox olmur. Alver də ki, Allah umuduna. Hər addımda bir dükən, bir bazar var. Alıcıdan çox satıcı var. Di, gəl qazan görüm necə qazanırsan.

Axşam çox gec qayıtdı. Yolda uzaq bir qohumu ilə görüşdü. Qohumu soruştı ki, Məhər, nə iş görürsən, nə ilə məşğulsan? O da cavab verdi ki, firlanıram özümçün. Qohumundan ayrılanından sonra özünün də gülməyi tutdu. Necə yəni firlanıram? Firlana-firlana gəlib qırxi keçdim. Bir az da firlansam, əlli-dən ötəcəm. Daha sonra... sonra isə vay halına. Neyəsin, ev yox, eşik yox, qohum-əqraba hamısı qacqın. Evlənsə vallah heç təzəreyinə tazi çatmaz. Hərdən ona gəlirdi ki, gecələr gördüyü yuxuların bəziləri yuxu deyil, min il yaşıdağı bir həyatdan parçalardır. Hə, doğurdan da belədi. Çünkü, bəzi yuxulardan sonra səhərin necə açıldıqını, axşamın necə düşdüğünü yadına sala bilmir. Yadına sala bilmir ki, o yuxunu görəndən sonra səhəri nə olub. Deməli, yuxu yox, çox yüzilliklər əvvəl yaşıdağı həyatdan yadında qalan anlardır və bu anların yaddaşı onun beynindən silinməyib, vaxtaşırı yadına düşür. Axı, kitablardan oxuduğu kimi, yer üzünə insan bir neçə dəfə gəlir, hər dəfə gələndə də, yəni hər dəfə doğulanda da təzə insan şəklində, üzü dəyişdirilmiş, yaddaşı silinmiş halda gəlir. Kim bilir, bu neçənci dəfədir? Bəlkə də, bundan əvvəlki yaşamlarda o, belə olmayıb. Ya şah olub, ya cəngavər olub, ya qul olub. Yaxud onların heç biri olmayıb. Məhər elə onda da, lap əvvəlki dəfərlərdə də elə Məhər olub. İndiki kimi gözəl, göyçək bir oğlan, özü də yaşı qırxdan o yana, başı da daz. Bəlkə, heç belə də olmayıb. Sadəcə, yazın bir yarpağı olub. Yazda göyərib, payızda solub. Ya da heç Məhər olmayıb. Yadına düşənlər də nə ötən həyatın bir parçası, nə yuxu, nə də bunlara bənzər bir şeydir...

Qapını açıb evə girdi. Çay qızdırıb içdi və çarpayıa sərildi, işin axırında dostları ilə vurduğu tut arağının (əgər tut arağıydisa) təsiri hələ canından çıxmamışdı. Bir az gicəllənirdi başı, gözləri də su kimi axındı.

Uzandığı yerde yuxuya getmək istəyirdi. Ona elə gəlirdi ki, get-gedə başı balacalaşır, əlləri yiğilir, bədəni cılızlaşır...

Uzaqda bir kənd vardı. Kəndin içindən axan balaca çayın kənarında uzun hörüklü gözəl bir qız durmuşdu. Onu çağırırdı:

-Məhər, ay Məhər, gəl bu sudan keç! Qorxma, səni aparmaz.

-Məhər də qaça-qaça o balaca çaya yaxınlaşır və şappılıyla özünü suya atır. Su Məhəri aparrı. Həm də çayda su çoxalır. Elə bil bütün dərələrdən axan sular bu çaya yiğilir. Məhər qışqırmaq istəyir...

-Lənət şeytana! Deyən paltar - pəsəli yatmışam.

Yerindən qalxıb, güzgüyə yaxınlaşır. Özünə baxır. "Hanı sənin gur saçların, Mə-hər?" Devikir. Kim idi bu sözləri deyən? Gecə hələ uzun idi. Sonra səhər açılacaq, günorta olacaq, yenə axşam düşəcək və daha sonra hər şey yenə olduğu kimi təkrar olacaq. Bir gün də Əli öz ailəsi ilə Moskvadan Bakıya dönəcək. Məhər də məcbur olub anasının yanına yollanacaq. Anası da ona heç nə deməyəcək. Boynunu qucaqlayıb, üzündən öpüb, "xoş gəldin" deyəcək. Anasının sual dolu baxışları isə cavabsız qalacaq.

Bir az sonra yata bilməyəcəyini hiss eləyib bir siqaret yandırdı. Sonra su içib, pəncərədən bayırə baxdı. Bir kimse yoxuydu küçədə, təkcə ağacların budaqlarında mürgü vuran quşların hənirtisindən, çeyirtkə və böcək ciriltisindən başqa.

Görəsən, gecənin içindəki bu oyaq pəncərəyə gözünü dikən variydimi? Variydimi görən bu oyaq pəncərəyə baxan bir inni-cinni? Bəlkə də o qız bu oyaq pəncərədən çox-çox uzaqlardadı. Ola bilsin ki, o incə səslə qız - "Məhər, Məhər" deyən o məxluq lap yaxındadı. Ancaq Məhər onu görmür və illərdən bəri hər gecə onu çağırıran bu səsə diksini, axtarır onu. Yaxşısı budur, gedim yatım. Gecəninki yuxudu. İşığı yanılı qoydu, pəncərəni də açıq. Paltarını soyunub, yerinə sərildi.

Xəfif meh pəncərədən içəri dolub, boynunu-boğazını yaladı. Məhər də bu xəfifcə mehin sığalıyla şirin, çox şirin yuxuya getdi. Çöldə, oyaq pəncərəsindən lap uzaqlarda isə hər yan qaranlıq idi, orda nə şəhər vardı nə kənd. Göydə isə ulduz ulduzu çağırırdı. Onu çağırıran incə səslə qız da qeyb olmuşdu.



◆ P o e z i y a



Əli Rza XƏLƏFLİ

SÖZ GÜLLƏRİ

*Hüseyin Kürdoğluya həsr olunmuş
“Ayrlıq” poemasından parçalar*

ƏZƏLDƏN ƏZƏL SÖZÜM

Könlüm, bu dünyaya yetirsən nəzər,
Görərsən hər kəsi bir cür qəm üzər.
Olsa da sevinci, şadlığı yenə
Hərənin qəlbində bir kədər gəzər.

Kədər də dünyanın bir dadı, tamı
Bəzən tora salıb çəkir ilhamı.
Şərikdi sevincin şirin payına,
Dadından tamarçı qoymaz adamı.

Dərd də bir toxumdu; söyləsək yetər,
Düşdüsə insanın ruhunda bitər.
Qiymətdən düşməyib Sədinin sözü
Dərdsiz bir adəmi axtarma hədər.

Dəmin dəm yeri var, qəmin qəm yeri,
Aşıqlər yanında bir Dilqəm yeri.
Dəmlərin içində boş qalan badə,
Qəm tutan adəmin bəxti kəm yeri.

Bir ömür dünyada xeyir-şər demək,
Bir gecə, bir gündüz pay düşər demək.

Bir ağ var, bir qara insan içində
Bütün rənglər özü bir bəşər demək.

Yazımı şimşəyim, dolum gətirər,
Sözün zirvəsinə yolum gətirər.
Olum var ölümdən min dəfə betər,
Ölüm var insana olum gətirər.

Bir könül yıxılsa, şair ömrüdü,
Bir sinə yaxılsa, şair ömrüdü.
Sözlər zərrə-zərrə iztirab demək,
Zərrələr yiğılsa, şair ömrüdü.

Yaşamaq həvəsi niyə qınansın,
Yaşamaq gözəldi, min yol sinansın.
Desən ki, dünyaya gəlmərəm bir də,
Düşünmə, bir kimsə buna inansın.

Çağırısam kim gələr gedəm dağlara,
Gözümün didəsi - didəm dağlara.
Açam nisgilimi yellərə verəm,
Sinəmdə yaranı didəm dağlara.

Ey könlüm, gəl gedək dərd ölkəsinə,
Zər tutaq, bəxt açaq nərd ölkəsinə.
Sözdən körpü salaq, yollar açılsın,
Ölümdən güclünün mərd ölkəsinə.

SÖZÜMÜN ƏZƏLİ SÖZÜM

Kürdoğluya salam olsun günüməndən,
Səssiz-səssiz dinlədiyim ünüməndən.
Deyirlər dərdin də toy mağarı var
Söz açım şairə toy-düyünümdən.

Yurdun damı, daşı yurd oğlununu,
Ulasa bəxtinə - qurd oğlununu.
Sözümdə uca yer - ulu mərtəbə
Xalqın şair oğlu Kürdoğlununu.

Söz ölməz - neçə ki, qüdsiyyəti var,
Müqəddəs ruhu var, ülviyəti var.
Sözünü yaşadan böyük sənəti
Özünü yaşadan şəxsiyyəti var.

Hüseyin Kürdoğlunun şair taleyi,
Dərdindən yarıyb öyür taleyi.
Tanrı dərgahından pay alıb yanan
Sözü başdan-başa şeir taleyi.

Bəxtinə kor bəxti hay da vermədi,
Qızıl balıq üzən çay da vermədi.
Sevdiyi ölkənin, yazdığı yurdun
Səxavət kisəsi pay da vermədi.

Dövrandan dad çəkən amanı gördü,
Yurdunu talayan yamanı gördü.
Qoca Türkün yatağanı qınında
Qurdağızı bağlayan zamanı gördü.

Acısı, şirini dilində yandı,
Günündə közərdi, ilində yandı.
Göz yaşı qurudu yanaqlarında
Vüsalın qönçəsi gülündə yandı.

Fikir burumları istimi kəsir,
Qalxıb havalanır tüstümü kəsir.
Dilimdəki sözü çəkən qələmi
Görəndə qəm-kədər üstümü kəsir.

İllərdi bir kərə gülə bilmirik,
Dərdin dərəsindən gələ bilmirik.
Ruhumuz dil tapıb elə qovuşur
Bəzən dərdi-qəmi bölgə bilmirik.

Söz adlı bir canda döyünür ürək,
Həsrətdən yarıyb öyünür ürək.
Canımız zamanın dəyirmanında...
Beləcə bir yerdə üyünür ürək!

Tanım, Əli Rzaya təzə səfər ver,
Zal oğluna dərdə dözüm, təpər ver.
Hüseyin Kürdoğlunun qədər payından
Sözə gətirməyə ağrı, kədər ver.

Xələfliyə dedim: ötkəmsən axı,
Sözün yoxsa əgər görkəmsən axı.
Sənin tapındığın ustadlar getdi
Onların yanında sən kimsən axı?

Xələfli sözümdən kədərə doldu,
Gördüm ki, ovqatı saraldı, soldu.
Dedi ki, qəlbimə yara vurma sən
Getmək də, gəlmək də əbədi yoldu.

Şairlərin sırasında,
Öz yeri var Kürdoğlunun.
Ariflərin arasında
Söz yeri var Kürdoğlunun.

Bir bülbüldü kollar üstə,
Qucaq açan qollar üstə,
Təzə ciğır, yollar üstə,
İz yeri var Kürdoğlunun.

Bir gözəlin həyasında,
İnadının qayasında.
Həqiqətin mayasında
Düz yeri var Kürdoğlunun.

Suyu dərman Ağbulaqda,
Ayrılığa dağ bulaqda,
Yörəsi yığnaq bulaqda
Diz yeri var Kürdoğlunun.

Arzularda, diləklərdə,
Könüllərdə, urəklərdə.
Səhər əsən küləklərdə
Yüz yeri var Kürdoğlunun.

Dağlarının hər gəzində,
Qızılboğaz, Çil gəzində.
Türbəsində, günbəzində
Göz yeri var Kürdoğlunun.

Xələflinin ərkinə bax,
Hər mənəni dərkinə bax,
Yanmağının görkünə bax,
Köz yeri var Kürdoğlunun.

ŞAIRİN YURDUNA SƏYAHƏT

Salam olsun sənə, xoş gördük, ustad,
Hələ yolundadır zaman, kainat,
Bilmirəm o üzdə dünya necədi,
Burda qəlbimizi sıxır bu həyat.

Doludur kasalar şərbət adına,
Bəs elər baxasanancaq dadına.
Araya soyuqluq salıb zəmanə,
Könül həmdəm olmaz öz fəryadına.

Ey ustad, bilişəm bizdən küskünsən,
Yerindən, yurdundan hələ üzgünsən.
Ruhunla dünyanın azad bülbülü,
Cisminlə məzarda axı köçkünsən.

Çəkirəm yükünü dərdin, qəhərin,
Ümid qapısında günün, səhərin.
Ey ustad, ruhuna tapındım ki, mən
Uçam göylərində əsir yerlərin.

Burda Şah İsmayııl igidlər seçib
Burda tarix özü daşlara köcüb.
Əqidə yolunda, inam yolunda
Oğullar canından, başından keçib.

Laçının tarixi onun varıdır,
Yazsam durnalanan söz qatarıdır.
Zeyvə kəndindəki Kafir qalası,
Babək zamanının yadigarıdır.

Laçın hünər tağı - yazaq düşübdü,
Bəlkə, bir yuxudu - yozaq düşübdü.
Bayquşlar dağ-daşda yuva quralı
Qartallar zirvədən uzaq düşübdü.

Hocazda mağara məbəd - yadigar,
Cimcimli kəndində Malik Əjdər var.
Kafir qalasının şöhrət ünvanı
Qarıqışlaq adı dastan danışar.

Əmanətdi Həmzə Sultan sarayı,
Ağoğlan məbədi, Ağoğlan çayı.
Sultan Baba türbəsinə baş əyim,
Hər misra ruhumdan ehtiram payı.

Gərəkdir şairi bəxt də yarıda
Keçdim qayaları, çıraqılları da.
Mıxtökən yol verdi ilham atıma
Qalmadı istəyim yolda, yarıda.

Dayanma, ey ürək, hələ ki, söz var,
Hələ ki, qabaqda təzə bir yaz var.
Hələ zirvəsinə hər əl yetməyən
Qarşıda göydələn Qızılboğaz var.

Hər bulaq, hər ciğir tez elə - deyir,
Laçın dağlarına söz ələ - deyir.
Zabux körpüsündə tarixin səsi
Yaddaş kitabını təzələ - deyir.

Laçın dağlarının dili üzülüb,
Bağları talanıb - gülü üzülüb.
Ustadın öz kəndi - doğma köyün də
Bəxtəvər günlərdən əli üzülüb.

Əhmədli bir eldi - tarixi, yaşı,
Əhmədli bir kənddi - daşın yaddası.
Ustadın nəfəsi, izi yaşayan
Əhmədli sərr kənddi - sözün sirdası.

Keçdiyim zirvələr öz vüqarımıdı,
Xəyalı yandıran köz qübarımıdı.
Qəlbimin qanıdı sözə rəng verən
Həkəri çağlayan misralarımdı.

Çağırıdım Kürdoğlu ruhunu, gələ,
Hər misram sevinə, hər sözüm gülə.
Yol aça Laçınlı duyğularıma
Vüsal qismət ola bülbülə, gülə.

İstək olsa, ürək çəkər hər nə var,
Keçər coşğun Araz, Dəli Kür nə var...
Yaş gəldikcə öz-özünə danışar
Bir ömürdə gizli qalan sərr nə var.

Şair, ötüb keçən çağlara baxdım,
Sözünü yandıran ağlara baxdım.
Yayı da, qışı da gözəl Bərdənin
Dərdli gözlərindən daqlara baxdım.

Şairin yurdunda bir viranə var,
Ruhunda sərgəştə bir divanə var.
Hardasa bir qızıl qəfəsdə dustaq,
Murad quşu adlı bir əfsanə var.

Sözümə dedim; yeri,
Gəz göyü, axtar yeri.
Harda görsən məlhəm ol
Dərd yeri, kədər yeri.

Yaz gəlməsə gülötər,
Dağlayar, gül-gülötər;
Şair doğulan evin
Yerində bülbülötər.

Bir dəmirçi Gavə yox,
Baba yollu nəvə yox;
Dəmir tikan çeynəyən
Dəmir ağız dəvə yox.

Dağlayar yana-yana
Çağlayar yana-yana;
Azərbaycan gözlərim
Ağlayar yana-yana.

And yeri, ocaq yeri, ərkimiz Azərbaycan,
Üzümüzə tutmağa görkümüz Azərbaycan.
Bizi yıgar bir yerə - bayraqımız, himnimiz,
Dilimizdə oxunan türkümüz Azərbaycan.

Ərənlərin ruhuyla hər daşı baş-başadı,
Qayalara söykənib qalalar da yaşadı.
Çıraq qala, Girdmandı, Əsgərandı, Şuşadı,
Bürcümüz, Əlincəmiz, Ərkimiz Azərbaycan.

Yaralı Qarabağa qaratorpaq, yer deyən
Qan qızımı üfüqə dan yeridir, gör - deyən.
Biz qoruya bilmədik, gələcəyə ver deyən
Vətən sarı qorxumuz, hürkümüz Azərbaycan.

Papaq aldı qaç deyən oğruya da tut deyər,
Yalana doğru deyən doğruya da ud deyər.
Başsız papaq dil açıb sahibinə küt deyər,
Başımız, papağımız, börkümüz Azərbaycan.

Dağlıdı sərvətimiz, talandı, torpaq getdi,
Yel dövdü ağacları, töküldü yarpaq getdi.
Məcaz, təşbeh tapılmaz sözümüz çılpaq getdi,
Abır, ismət paltarı, kürkümüz Azərbaycan.

Bircə damın içində göy çadırı üstümüz
Vətən özü yanır ki, çəkilməsin istimiz.
Yandıqca nəfəsimiz - burum-burum tüstümüz,
Göy üzündə havamız, bürkümüz Azərbaycan.

Xələflinin dərdini kim deyər, hara bilsin?
Açılsın can kitabı sinədə yara bilsin.
Sənə xəyanət edən hər üzü qara bilsin,
Çarəmiz, ümidişimiz türkümüz Azərbaycan.





Balayar SADIQ

HƏSRƏT QOXULU MİSRALAR

sonet çələngi

Sevgi məktubudu sənin gözlərin, -
Mənim gözlərimə yazılıb, ömrüm.
Quran ayəsitək hər kirpiyindən,
Tanrı təbəssümü asılıb, ömrüm.

Sevgimin üzünə ağ olub saçım,
Könül bəyazlığın "çəkir altını".
Duyğular endirir öz bayrağını,
Ürək imzalamır "təslim aktını".

Unuda bilmədim, məni bağışla,
O çiçək ətirli nurlu baxışlar
Ağlımı başımdan elə aldı ki...

- II -

Ağlımı başımdan elə aldı ki,
Sən demə, ağlimın yox olmuş ağlı.
İndi bu ömrümün hər qarışına,
Sənsizlik qoxulu adın dağılıb.

Könlümdə üşүyen tənha çıçəksən,
Bir üzün Leylidir, biri Əslidir.
Ağrılar qəlbimə yağır qar kimi,
Sinəmdə dağların çıçək fəslidir.

Söndürüb içimdə ümid közünü,
Çırpıb ürəyindən "insaf" sözünü,
Ömrümü-günümüz yıxıb gedirsən.

– III –

Ömrümü-günümü yıxıb gedirsən,
Axır arzu-arzu gözümdən sular.
Üzümə baxmadan utanır daha,
Təsəlli köynəyi geymiş mövzular.

Arxanca yuyurur bir ayaq səsi,
Yığıb ətəyinə göz yaşlarımı.
Ta həsrət üşütməz ləpirlərini,
Sərmışəm yoluna baxışlarımı.

Arzular gözümdən yıxıldı getdi,
Ümidlər dözümdən yıxıldı getdi,
Daha yıxılmamış nəyim qaldı ki?!

– IV –

Daha yıxılmamış nəyim qaldı ki?!

Sonuncu arzu da bu səhər öldü.
Həsrət yerə çırpıb "esq" kəlməsini,
Gözümün önündə hecaya böldü.

Bir az da qadındı sevginin adı,
Yaradan özü də qadındı bir az
Hər gün gözlərinin seyrinə çıxır,
Bu etdiyim dua, qıldıım namaz.

Qurumuş bulağın sözü kimiyəm,
Qaralmış ocağın közü kimiyəm,
Adımı üstündən toz kimi çırp, get.

– V –

Adımı üstündən toz kimi çırp, get,
Qoy adım qarışın tozun ömrünə.
Sönən bir ocağın son qəh-qəhəsi,
Nə verər qaralmış közün ömrünə.

Gözlərim yıxıldı baxışlarından,
Boş qaldı gözündə gözümün yeri.
Bu esqin yolları qəzaya düşdü,
Ta sənə gərək yox, dözümüm, yeri.

Dərdin dağlarını yüz yol aşmışam,
Çoxdan öz bəxtimlə vidalaşmışam,
Ta vida nəğməsi nəyə gərəkdi.

– VI –

Ta vida nəğməsi nəyə gərəkdi,
Gəl, "vida" sözüylə vidalaş, gedək.
Bu sevda yolları bitmir ki, ömrüm,
Ya göstər mehrini, ya dalaş, gedək.

Boğaza yığmışam "ümid" sözünü,
Daha ümidim də kəmdi ağlıdan.
Tanrı bir misra da uzaq salmasın,
Bu sənli sitəmdən, sənli ağrıdan.

Nə sənə bənzəyər, nə sənə oxşar,
Hər gün qucaqlayıb boyumu oxşar,
Səndən vəfalıdır sənin həsrətin.

– VII –

Səndən vəfalıdır sənin həsrətin,
Baş qoyub dizinə ağlamaq olur.
Səbrim bu dünyanın qara daşıydı,
Ta qara daşın da gözləri dolur.

Səsin gülümsəyir yaz çicəyi tək,
Ahım yelpikləyir xatırələri.
Yenə gözlərini oxumaq üçün,
Sevgi kitabı tək açdım səhəri.

Adladım ömrümü son addım kimi,
Həsrətin ən doğma bir adam kimi
Qəlbimlə xatırə şəkili çəkdi.

– VIII –

Qəlbimlə xatırə şəkili çəkdi,
Qəlbimin qəlbini yışan həsrətin.
Bu necə köynəkdi geymişən, ömrüm,
Əllərin mənimdi, yaxan - həsrətin.

Sən gedən yolların sözünü kəsdim,
Qələm doluxsundu varaqlar üstə.
Adını hər misra diksindirirəm,
Həsrətdən quruyan dodaqlar üstə.

Qələm yaxasına bir misra sancıb,
Yollar ləpir-ləpir gözünü açıb,
Arzular çatlayıb gülöyüşə kimi.

– IX –

Arzular çatlayıb gülöyüşə kimi,
Bir misra qanımın dadına gəl, bax.

Sənsizlik içində göz-gözü görmür,
Gətir əllərini gözlərimə tax.

Yaddaş ağacıdır gözümün yaşı,
Küləklər bir yarpaq çıxmaz yadından.
Hər gün misra-misra qoxlayır ürək,
Tanrı ətri gəlir sənin adından.

Könlündən könlümə eylə tamaşa,
Yaxın gəl, ruhumu bir misra oxşa
Hərdən boynubükük bənövşə kimi...

– X –

Hərdən boynubükük bənövşə kimi,
Misranın üzündə varaq ağlayır.
Dili tutulubdu barmaqlarımın,
Xatirə-xatırə daraq ağlayır.

Qar yağır alnimdan keçən ciğira,
Qəlbimə vurdugun bu od üşüyür.
Barı intizarın buz bağlamasın,
Misra tək gözüməndən, ömrüm, düş, yuyur...

Sevən könüllərin üşüməz xətri,
Uçmaz bu dünyadan sözümüz ətri,
Misralar içində adımı qoxla.

– XI –

Misralar içində adımı qoxla,
Ürəyi kövrələr, bəlkə, əcəlin.
Təkcə mən duyuram piçiltisini,
Həsrətin saçında titrəyən əlin.

Gözləri bom-boşdu sən gedən günün,
Daha unutmağa kimsə qalmadı.
Köksümdə döyünen bu ürək deyil,
Nağlıñ sonunda düşən almadi...

Sökülüb sinəmdə səbrin, Allahım,
Bir misra bəri bax, bəri, Allahım,
Candan ağrı-agrı mən sökülmüşəm.

– XII –

Candan ağrı-agrı mən sökülmüşəm,
Əcəlin ovunda qəribər ömrüm.
Sənsizlik qoxuyan göz yaşlarımı,
Bir misra təbəssüm gəlib sər, ömrüm.

Yollar unudulmuş poçt qutusudu,
Ünvansız məktubdu ayaq izlərin.
Dinir sual-sual səssiz baxışlar,
Gəl, ver cavabını bu dənizlərin.

Uçur xatırələr göz yaşalarımda,
Əcəl xalça sərib baxışlarımda,
Bax bir, salamatam, yoxsa ölmüşəm.

– XIII –

Bax bir, salamatam, yoxsa ölmüşəm,
Hərdən əhvalımı əcəldən soruş.
Gəl bu ayrılığın ağrılarını,
Köksümə vurduğun xəncərdən soruş.

Adına bir rəhmət kölgəsi düşməz,
Ürəyi sevgidən xəbərsizlərin.
Gözlərim su səpir sən gedən yola,
Bəlkə gözün açdı ayaq izlərin.

Astaca alnından öp sətirlərin,
Gör halı necədir xatırələrin,
Götür öz ovcuna qəlbini yoxla.

– XIV –

Götür öz ovcuna qəlbini yoxla,
Gör necə döyünür daşın ürəyi.
Nə vaxtdı boyanır misralarımdan,
Bir ovuc payızın, qışın ürəyi.

Vaxtin bazarında xərclədim bu gün,
Bu sənsiz ömrümü son manat kimi.
Barı misra-misra baxışlarımı,
Saxla ürəyində amanat kimi.

Hər naxış ömürdü, hər ömür-naxış,
Bir sözsüz cümlədi hər kövrək baxış, -
Sevgi məktubudu sənin gözlərin.

– XV –

Sevgi məktubudu sənin gözlərin,
Ağlımı başımdan elə aldı ki...
Ömrümü-günümü yixib gedirsən,
Daha yixilmamış nəyim qaldı ki?!

Adımı üstündən toz kimi çırp, get,
Ta vida nəgməsi nəyə gərəkdi.

Səndən vəfalıdır sənin həsrətin,
Qəlbimlə xatırə şəkili çəkdi.

Arzular çatlayıb gülöyşə kimi,
Hərdən boynubükük bənövşə kimi,
Misralar içində adımı qoxla.

Candan ağrı-agrı mən sökülmüşəm,
Bax bir, salamatam, yoxsa ölmüşəm,
Götür öz ovcuna, qəlbini yoxla.



Eldar HƏSRƏT

DİZİNDƏ KÖÇÜM

Yenə də eşqinlə gəldim Qazağa,
Gəldim ki, keçdiyin yerlərdən keçim.
Baş qoyub ayağın dəyən torpağa,
Havasından udum, suyundan içim.

Gəldim ki, ətrini yayan küləklər
Ruhuma təsəlli olsun bir qədər.
Dağılsın başımdan bir az qəm-kədər,
Bir azca ləngisin ağaran saçım.

Taleyim gözümdə qara bir ləkə,
Sənsiz daim qərib mənə bu ölkə.
Gəldim ki, səsini eşidəm bəlkə,-
Sevincdən quş olub, göylərə uçum.

Hicranın qövr edir daim canimda,
Niyə yaşayıram, yoxsan yanımda?

Ən gözəl günümüzə, ən xoş anımda
Düşürsən yadıma, göynəyir içim.

Sanma ki, Həsrətin yaşayır, gülüm,
Ölmüşəm, küləklə sovrular külüm.
Həyatda əlinə yetmədi əlim,
İzn ver, dünyadan adınla köçüm.

SƏNİ SEVDİYİMİ SƏNDƏN GİZLƏDİM

Mən illər uzunu pünhan eşqimi
Gəzdirdim qəlbimdə ağrı, ah kimi.
Ən böyük qəbahət, bir günah kimi
Səni sevdiyimi səndən gizlədim.

Bu dəli sevdama kədər, qəm güldü,
Ömrümə, günümə cəhənnəm güldü.
Səni sevdiyimə el-aləm güldü,
Səni sevdiyimi səndən gizlədim.

Bir qara tufantək əsdi taleyim,
Bağrımın başını əzdi taleyim;
Söyləyən dilimi kəsdi taleyim,
Səni sevdiyimi səndən gizlədim.

Səadət sevinci məndən gen düşdü,
Vüsəl yollarına duman, çən düşdü.
Bu sirdən saçımı dümağ dən düşdü,
Səni sevdiyimi səndən gizlədim.

SORUŞ

Bir bahar axşamı düşsəm yadına,
Məni xəfif əsən yellərdən soruş.
Yansan ayrılığın qəfil oduna,
Odumu, közümü küllərdən soruş.

Çox gəzdim arxanca mən oğrun-oğrun,
Düşərək izinə taqətsiz, yorğun.
Mən səni andıran bahara vurğun,
Sən məni baharda gullərdən soruş.

Sübħədək gözümdən od, alov tökdüm,
Hər gün dan yerini hicrinlə sökdüm.
Bilməzsən əlindən mən nələr çəkdirim,
Nələr çəkdiyimi illərdən soruş.

Kama yetirmədim mən bir arzumu,
Çalaraq inlətdim könül sazımı.
Yandıran nəgməmi, yanın sözümüzü
Sevirəm söyləyən dillərdən soruş.

Sən ki duymamışan bircə sətrimi,
Hardan istəyəsən mənim xətrimi.
Həsrətəm, bilməsən əgər qədrimi,
Sən mənim qədrimi ellərdən soruş.

EYLƏDİN

Suçum nə oldu ki, ey böyük tanrı,
Məni salim ikən zəlil eylədin?
Birini özümə qoyaydın bari,
Niyə iki gözdən əlil eylədin?

Dünya ışığını mənə çox gördün,
Hər cür dərd, bələdan bol-bol pay verdin.
Nə min fəryadıma bircə hay verdin,
Nə bir muradımı hasıl eylədin.

Biçarə könlümü gətirib dilə,
Çevirdin nəğməkar, şux bir bülbülə.
Yandırıb bağımı, döndərib külə,
Vəfasız bir gülə mail eylədin.

DÖNDÜN

Mənimçün deyildin sən adı bəndə,
Səmadan enmişdin sanki bu kəndə.
Ahutək salmışdım səni kəməndə,
Çıxıb kəməndimdən bir quşa döndün.

Qeyb olub naməlum ünvana sarı,
Qopardın ömrümdən nazlı baharı.
Yağdırıb saçına ayrılıq qarı,
Çöhrəmdə əbədi bir qışa döndün.

Yoxsa göylərəmi üz tutdun yenə?
Eşqimi bürüüb dumana, çənə,
Talemi mi qarğıdı mən olan günə;
Üstümə ələnən qarğışa döndün?..

Hicrin sevincimə kəsildi qənim,
Qəm gölündə batdı vüsal yelkənim.
Bir zaman sevdalı könlümdün mənim,
Sonra köksüm altda bir daşa döndün.

Həsrətəm, möhtacam üzündə xala,
Uğrunda illərcə çəkmişəm bəla.
Gündüzlər başımda fikir, xəyalı,
Gecələr gözümdə qan-yaşa döndün.

LALƏ

Ah, nə sevimli gül, nə şux çiçəksən,
 Söz tapmir vəsfinə bu dilim, lalə!
 Heyif bu hüsnünlə ömrü gödəksən,
 Qıyarmı hüsnünə heç əlim, lalə?!

Min büsat qurarkən yazın növrağı
 Bəzərsən şövqünlə dərəni, dağı.
 İl in əziz fəsli-ilk bahar çağrı
 Çıxar görüşünə öz elim, lalə.

Yazın töhfəsidir sevdalı halın,
 Qüdrətin əliylə çəkilmiş xalın.
 De, hansı güldə var bu şux camalın?
 Sənsən güller içrə gözəlim, lalə!

Bir canan ləbidir xallı ləçəyin,
 Vurğunu olmuşam səntək çiçəyin.
 Şəhidlər qanımı o al köynəyin,
 Çəkilmiş bağırna nə zülüm, lalə?!

Yoxsa şeyda bülbül qəlbini çalmış,
 Səni atıb xarə meylini salmış?
 Mənə də sənintək zülümlər olmuş,
 Məni də unutmuş öz gülüm, lalə!





Zülfüyyə YAQUBQIZI

PAYIZ QADIN

Xəzanını hörgüsünə ilmə-ilmə düzən qadın,
 Söylə nədən yaz ömrünün gülşəninə yaddır adın?
 İncidinmi baharının laləsindən, nərgizindən,
 Köç eyleyən quşlar ötür ayrılığın naləsindən.
 Sual dolu kəlmələrim cavabsızdır, sən də səssiz,
 Payızınızı toxuyursan, baxışların susqun dəniz.
 Elə ilmə işlədiyin yarpağından gəl don biçim,
 Söylərmisən ismini də bəlkə sənə ad da seçim?
 Adın olsun "Payız qadın", libasında sarı xəzan,
 Sən ki canlı bir əsərsən, olum hekayəni yazar.
 Dərin-dərin baxışıyla əl saxlayıb baxdı mənə,
 Dedi raziyam, o zaman qoy sırrimi deyim sənə:
 -Demə mənə Payız qadın, çünki baharın qızı yam,
 Fəsillərin payız donlu, həm qışiyam, həm yaziyam.
 Dayandığım yol üstündən ötür aylar, günlər keçir,
 Bu gördüğün ağ donlu qız hər fəsilə bir don biçir,
 Nə donum, nə rəngimi özüm əsla dəyişmərəm,
 Bəzən qəmgin çöhrəli ay, bəzən parlaq günəş mənəm.
 Torpağımdan ta səmaya küləkdəyəm, yağışdayam,
 Mənim adım Bahar qızı, toxunduğum naxışdayam.
 Nur, beləcə ismini yaz, yazsan əgər hekayəndə,
 Əvəzində bəyaz libas toxuyuram sənə mən də.

DODAQDƏYMƏZ

Nə gözəldir qaça şeir dodaqdan,
 Sətirlərə gülüş qona yanaqdan.
 İnsan doyar sazlı-sözlü dodaqdan,
 Doysa əgər neyləyəsən kara sən.

Yuxu qatan yozanını axtarar,
Saray qalar, səhralarda taxt arar.
Vurhavurda görən gözü qaş yarar,
Dərd onundur, sizildayan yara sən.

Açıllarsa tər ciçəyin qönçəsi,
Sevər onu quşların ən incəsi.
Fəğanına "yox" deyərsə yar səsi,
Vəfalını eldən-elə ara sən.

Yaz gəlincə qış da onu qısqanar,
Vədə çatdı, deyərsən də gec qanar.
Nur da gülər şaxtasında dolanar,
Könlü xoş tut vaxtsız yağan qara sən.

SARI

Yollara göz qoyub yol gözləyənlər,
"Gözümün kökü də saralıb" - deyir.
Ayrılıq rənginə sarı deyənlər,
Parlaq Günəşim də sarı don geyir.

Sevərik günəşi, sevərik ayı,
Qaralıb, saralan günləri, ayı.
Onlar insanlığa Yaradan payı,
Rəngləri sınama, əməldir xeyir.

Bir şair yixarkən tənə dağını,
Qüruba bənzətdi saralmağını.
İnsan da əbədi ucalmağını,
Duymasa, rənglərin qəbinə dəyir.

Qələm də, ağıni qaradan seçib,
Saralıb- solana yeni don biçib.
Çəməndə əl-əlvən güllərdən keçib,
Nur gülüb boynunu sarıya əyir.





Mayisa ƏSƏDULLAQIZI

DÜŞÜNCƏLƏR

Hərdən, zərif ciyinlərimdə hiss edirəm
Həyatımı düşən qalmaqallı
Bir ömürü...
O ömür ki, yağışa düşən
Məsum çicəktək islənib.
Bu fələyin
Məkri ilə aldanıb...
Heç kim mənəm-mənəm deməsin...
Bilmirik ki, nə çıxacaq
Bundan sonra baxtımıza?
Xəyalımız çilik-çilik,
Sabahımız ümidi dərəndən dəlik-dəlik...
... Bilmirik ki, nə çıxacaq
Bundan sonra baxtımıza?
Nə düşəcək, qismət adlı taxtımıza...

ZAMAN TƏLƏSMİR

Keçmişini fikirləşib
Üzülmə.
Üfüqlərin içi boş olur
Qaranlıq kimi...
Əl uzatsan da,
Nəsə hiss etməyəcəksən.
Ömür,
Bizə qurulan tələ.
Kimisə xoşbəxt etməyə
Zaman tələsmir hələ...

SEVGİ DUELİ

Kaş qaytara biləydik
O gecəni.
Yenə xatırlayaydıq
Olub-keçəni.
Dalğa-dalğa axışaydı,
Qayıdaydı o an yenə.
Dayanaydıq üz-üzə,
Baxışaydıq göz-gözə...
Çevriləydiq şəkilə.
Sonra da...
Köhnə şəkillərə baxıb
Hisslərimiz ziyarətə gələcəkdi,
Məzar üstə şəkil
Çəkdirənlər kimi...

BU BAHAR YENƏ

Bir gecə, bir yolcu
Qapımı döyəcək,
Deyəcək bəsdi, başını qaldır kitabdan.
Qoy yerə qələmi,
Yazma nə sevgini, nə ələmi...
Deyəcək, oturaq üz-üzə,
Baxaq göz-gözə,
Maraqlı bir şey danış,
Görmədiyim tanış...
Deyəcək ki,
Ömrüm keçdi tənhalıq içində,
Aylarım-illərim,
Hamısı bir biçimdə...
Qaldım dumanda, çəndə,
Qəlbimə məlhəm səndə...
Deyəcək, bağda barımsan,
Aydan arımsan,
Xoş baharımsan,
Zülfü sarımsan...
Onu tanıdığınımdan xəbəri olmayacaq,
Gecə bitəcək,
Söhbət belə qalacaq.
Ümidsiz-ümidsiz otaqdan çıxacaq,
Hırslı qapını çırpacaq!
Öz-özünə pıçıldayacaq:
"Bu bahar yenə ömrümə yağış yağacaq".

SƏHƏRƏ AZCA QALMIŞ


Səhərə azca qalmış
Görmədiyin bir uğur
Tapacaq səni...
Sübh şəfəqləri ağuşuna
Alacaq səni.
Dediyin xurmayı saçlı gözəl,
Tellərinin ətri ilə, səni məst edəcək,
Baxışları ilə
Canına qəsd edəcək.
Bu ola bilər, sənin şeir harayın...
Səhərə azca qalar,
Qəlbinə günəş dolar...

**OXULARIN NƏZƏRİNƏ!****2018-ci İL ÜÇÜN****“AZƏRBAYCAN”****jurnalına abunə yazılışı davam edir.****“AZƏRBAYCAN”****jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,****illik abunə qiyməti 18 manatdır.****İNDEKS: 76300**

MOLLA PƏNAH VAQİF – 300

VAQİF VƏ VİDADI DÜNYAGÖRÜŞÜ “SAVAŞLARINDA”

(S. Mümtazın
tədqiqatlarına istinadən)



XX əsrin 20-30-cu illərini F.Köçərlinin fəaliyyətindən sonra ədəbiyyat tarixçiliyi istiqamətində görülən işlərin ikinci əsas mərhələsi hesab etmək olar. 20-30-cu illərin tənqid və ədəbiyyatşunaslığı proletar ədəbiyyatının yaradılması uğrunda mübarizə ilə bərabər, klassik nümunələrin tapılıb üzə çıxarılması, nəşri və tədqiqi istiqamətində də əsaslı işlər görmüşdür.

Milli ədəbi prosesin bu qaynar mərhələsində ədəbiyyat tarixçiliyi istiqamətində ardicil və sistemli araşdırımlar S.Mümtazın qələminə məxsusdur. Məhz S.Mümtazın fəaliyyəti sayəsində Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərinə aid xeyli sənətkarın tərcüməyi-hali və yaradıcılığına dair məlumatlar geniş oxucu kütləsinə çatdırılmış, ədəbiyyat tariximizdə yer almışdır.

S.Mümtazın tədqiq etdiyi və xüsusi diqqət yetirdiyi sənətkarlardan biri də M.P.Vaqifdir. Onun Vaqif ırsinə xüsusi marağın səbəbsiz deyildir. Bu maraq onun milli ədəbiyyat tarixinə baxış konsepsiyasından qidalanır. S.Mümtaz Vaqifi öz dövrünün görkəmli şairi və yeni ədəbi məktəbin yaradıcısı kimi dərk edir: “Molla Pənah Vaqif də Azərbaycan ədəbiyyatını çiçəkləndirən qüdrətli şairlərdən biri, daha doğrusu, əsrində yetişən şüəranın pişvası olmuşdur” (S.Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı. 2006, s.278). Məlumdur ki, S.Mümtaz 20-ci illərdə “Azərbaycan ədəbiyyatı” seriyasından 16 kitab buraxmış, bu kitabların ikincisi M.P.Vaqifə həsr olunmuşdur. Tədqiqatçı belə bir doğru konsepsiyanın çıkış edirdi ki, sənətkarların tərcüməyi-hali və yaradıcılıqları bir-birindən təcrid edilmiş şəkildə yox, bir-biri ilə sıx əlaqədə, üzvi vəhdətdə öyrənilməlidir. S.Mümtazın doğru qənaətinə görə, bir sənətkarın həyat və sənət yolu başqa bir sənətkarın (xüsusən bir-biri ilə müasir olan sənətkarların) həyat və sənət yoluna dair faktların aşkarlanmasında, bu yolun düzgün elmi dərkində açar ola bilər. O, “Vaqif ilə Füzuli, Xətayi, Həbib, Nəsimi və Nəsimidən bir neçə əsr qabaq gəlmış şairlərimizin aralarında sənətkar əlləri ilə işlənib, uzadılan o silsileyi-şeirin zərif və zərrin həlqələri”ni (S.Mümtaz. Göstərilən əsəri. s.23) ancaq bu şəkildə meydana çıxarmağın mümkünluğu fikrini irəli sürürdü. Bu tamamilə doğru bir konsepsiya idi. Çünkü, hər bir həqiqi sənətkarın yaradıcılığı ənənə üzərində yüksəlir. Sənətkarın ənənəyə istinadının və novatorluğunun dərəcəsini müəyyənləşdirmək üçün onun özündən əvvəlki sənətkarlara hansı bağlarla bağlılığını, özündən sonrakı sənətkarlar üzərində hansı təsirə malik olduğunu bilmək lazımdır. S.Mümtaz hesab edirdi ki, “əsrində yetişən şüəranın pişvası” olan Vaqifin ırsini kifayət qədər dərindən

dərk etmək üçün Azərbaycan ədəbiyyatının Füzuliyə qədərki dövrünü yaxşı bilməklə bərabər, şairin irsini onun öz epoxasının, həməşrlərinin tərcüməyi-hali və yaradıcılığı ilə sıx əlaqədə dərk etmək olar.

Vaqifin həyatı və yaradıcılığı ilə bağlı onun bize iki məqaləsi məlumdur: "Molla Pənah Vaqif" və "Rudeki və Molla Pənah Vaqif". Lakin S.Mümtazın ədəbiyyat tarixi konsepsiyasından çıxış etsək, biz Vaqifin həyatı və yaradıcılığını lazımı səviyyədə dərk etmək üçün onun "Azərbaycan ədəbiyyatı" seriyasından dərc etdiridiyi kitablarla, eyni zamanda, Vaqif və Vaqifin həməşrlərindən bəhs edən tədqiqatlarla tam şəkildə tanış olmaliyiq. Çünkü Vaqif bioqrafiyasının və yaradıcılığının bir çox sırları "Vidadiinin bioqrafiyası", "Ağa Məsih Şirvani", "Nişat Şirvani", "Məhəmməd Hüseyn xan Müştəq", "Qövsi", "Mehdi bəy Şəqaqi" və b. sənətkarlar haqqında yazılmış araşdırmaşların içərisində gizlənmişdir. Bu fikrin əsas mahiyyəti odur ki, Vaqifi Vaqifdən əvvəl, Vaqiflə eyni zamanda və Vaqifdən sonra gələn sənətkarlarla sıx əlaqədə öyrənmək zəruridir. S.Mümtazın konsepsiyasını bilavasitə Vaqif yaradıcılığına tətbiq edəndə maraqlı nəticələrə gəlmək mümkündür. Nümunə üçün, ədəbiyyat tarixlərində birmənalı olaraq onun son şeirləri kimi təqdim olunan "Bax" rədifli qəzəli və "Görəmdim" müxəmməsi ilə bağlı bəzi məsələlərə diqqət yetirək. "Bax" qəzəlindən, bir qayda olaraq, Qacarın öldürülməsi və özünün zindandan azad olması münasibətile Vaqifin dostu Vidadiyə ünvanladığı şeir kimi danışılır. Ədəbiyyat tarixlərində məsələnin qoyuluş məntiqindən belə çıxır ki, Vaqif bu qəzəli ölümündən xilas olmasına xəbər vermək üçün dostuna ünvanlayır. Lakin Vaqifin Vidadiyə üz tutmasının səbəbi ancaq dostluq münasibətləridirmi? Son ədəbiyyat tarixində (III cild) "Bax" qəzəlinin təhlilində belə bir fraza kifayət qədər diqqətçəkicidir: "...Vaqif Vidadiinin uzaqqorənliklə xəbər verdiyi sarsıntılarla məruz qalmışdır". Əslində, Vidadiyə müraciətin əsas səbəblərindən biri də budur. Ancaq Vidadiyə müraciətin digər ciddi səbəbi də var: "Bax" qəzəlinin Vidadi şeirinin təsiri altında yazılması. S.Mümtaz Vaqifin müasirlərindən biri, yaradıcılığından çox az nümunə qalmış Hüseyn xan Müştəqa həsr etdiyi ocerkdə M.V.Vidadiinin Hüseyn xan Müştəqin faciəli şəkildə öldürülməsi münasibətile müxəmməs şəklində yazılmış meşhur "Müsibətnamə"sinə təqdim edir. Vaqifin "Bax" rədifli qəzəli həm rədifi, bütövlükdə ahəngi və məzmunu, hətta fəlsəfəsi etibarı ilə bu əsərin təsiri altında yazılmışdır. "Müsibətnamə"nin ilk:

*Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrənə bax,
Cəmi-heyrətdən dəmi məxmur olub, məstanə bax -*

beyti ilə Vaqifin qəzəlinin:

*Ey Vidadi, gərdişi-dövrənə-kəcrəftarə bax!
Ruzigarəqil tamaşa, karə bax, kirdarə bax!*

beytini müqayisə etmək belə bir ədəbi təsirin olduğunu təsdiq etmək üçün kifayətdir. Hətta Vaqifin "Görəmdim" müxəmməsində də Vidadi "Müsibətnamə"sindən gələn əhvali-ruhiyyənin oxşar formada ifadəsini görmək mümkündür. Lakin S.Mümtazın axtarışları və təqdim etdikləri bize "Görəmdim" müxəmməsi ilə Nişat Şirvanının eyni rədifli mürəbbesi ilə də müqayisələr aparmağa imkan verir. S.Mümtaz Nişatın "Görəmdim" rədifli şeirindən aşağıdakı parçaları təqdim edir:

*Hər təbibə söylədim dərdim, dəvasın görəmdim,
Möhnətü dərdü qəmin heç intəhasın görəmdim.
Bu cəhanın bir həqiqət aşinasın görəmdim,
Hər kimin çəkdim cəfasın, bir vəfasın görəmdim.*

*Ya əmirəl-möminin heydəri-şəhi mərdan həray,
Hər kimin çəkdim cəfasın, bir vəfasın görəmdim.*

M.P.Vaqifin "Görəmdim" müxəmməsinə bu mürəbbənin təsiri şübhəsizdir. Yeri gəlmışkən qeyd edək ki, son araşdırmalarda bu məsələyə toxunulmuşdur: "Elə buna görə də şair bu dünya sərgərdanlığından yeganə çıxış yolunu,

M.P.Vaqifdə olduğu kimi (kursiv bizimdir T.S.), haqqa və müqəddəs dini şəxsiyyətlərə sıginmaqdə görür” (Y.Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı. Elm və təhsil, 2014, s.619). Tədqiqatçı Nişat Şirvaninin şeiri ilə Vaqifin “Görmədim”i arasındaki ruhi yaxınlığı düzgün müşahidə etmişdir. Lakin mülahizədəki “M.P.Vaqifdə olduğu kimi...” ifadəsi yerinə düşmür. Belə çıxır ki, Nişat Şirvani Vaqifdən təsirlənmişdir. Halbuki, Nişat Şirvani Vaqifdən 50-60 il qabaq yaşamışdır.

İrs-varislik əlaqələrinin müəyyənləşməsində, ədəbi ənənənin Vaqif yaradıcılığına təsirinin aydınlaşdırılmasında S.Mümtazın üzə çıxardığı bu faktların çox böyük əhəmiyyəti olsa da, təəssüf ki, onlar Vaqifin yaradıcılığının öyrənilməsi zamanı müasir ədəbiyyat tarixlərində özünə yer almır. Bu, məsələnin bir tərefidir. Digər mühüm bir cəhət isə ondan ibarətdir ki, müasirləri ilə olan ədəbi əlaqələri Vaqifin dünyagörüşündəki təbəddülətlərin mahiyyətini aşkarlamağa imkan verir. Lakin müasir ədəbiyyat tarixlərində bu məsələnin də dərindən təhlilinə təşəbbüs edilməmişdir.

Maraqlı cəhət nədir? Vaqiflə Vidadi yaxın dost olublar. Çox six yaradıcılıq əlaqələri olub. Lakin “Aqlarsan” rədifi müşairələri onların həyata baxışlarının, dünyagörüşlərinin tamam fərqli, hətta zidd olduğunu göstərir. Bəlkə də belə demək olar ki, onların bütün ömürləri bu dünyagörüşü “savaş”ları içərisində keçmişdir. Vaqif-Vidadi münasibətlərinə baxışda müasir ədəbiyyatşunaslıq müşahidə edə bilir ki, “burada (“Görmədim” müxəmməsi nəzərdə tutulur - T.S.) sanki müəllif yalnız bütün sosial gerçəklidən deyil, öz yaradıcılığından, ömrü boyu yazdıqlarından, orda təbliğ və təlqin etdiyi fikirlərdən də imtina edir” (Y.Babayev. Göstərilən əsəri. s.732). Bu çox səmərəli müşahidədir. Təəssüf ki, müasir ədəbiyyatşunaslıq ümumən bundan qabağa gedə bilmir. Çox maraqlı bir tezis ortalığa atılsa da, onu inkişaf etdirmir, yaxud inkişaf etdirməyə maraqlı olmur. Çünkü, dünyagörüş savaşlarında ədəbiyyatşunaslıq mövqeləri çoxdan müəyyənləşmiş kimi görünür: “M.V.Vidadinin poetik təfəkküründə bədbinlik, M.P.Vaqifin poetik təfəkküründə isə nikbinlik kifayət qədər çevikdir” (N.Cəfərov. Klassiklərdən müasirlərə. Bakı, 2004, s.139). Ədəbiyyatşunaslıq nəzəri planda qələbəni Vaqifə verir və bu qələbə Vaqifin ədəbiyyat tariximizdəki yerinə sarsılmazlıq qazandırır: “Şübhəsiz, klassik şeirimizdə tamamilə yeni bir ruhun hakim olmasına Vaqifin tarixi xidməti müstəsnadır. Klassik Azərbaycan poeziyasında həyati nikbinlik, dünyəvilik fəlsəfəsini hələ heç kəs bu qədər gur və ucadan elan etməmişdi: “Toy-bayramdır bu dünyanın əzabi”. Bu sözə klassik poeziyada iztirab kateqoriyasına münasibətdə tamamilə yeni mövqeyi və estetik nöqtəyi-nəzəri ifadə edən program sözlər idi” (Y.Qarayev. Realizm: sənət və həqiqət. Bakı. Elm, 1980, s.31).

Lirik qəhrəmanın “xalis dünyəvi gözəllik vurğunu” olmasından, “aşiqin sevgili ilə görüşünün” cismaniliyindən, bəzən “sərf cismani, naturalist təsvirlərdən” (A.Dadaşzadə), “gözəl daha çox əyləncə obyekti”, “cismani zövq və nəşə obyekti kimi baxmaq meyl”indən (Y.Babayev) doğan nikbinlik(ədəbiyyatşunaslığın var-gücü ilə təqdir etdiyi nikbinlik) Vaqif yaradıcılığında, Vaqif dünyagörüşündə özünü axıra qədər hifz eləyib saxlaya bildimi? “Toy-bayramdır bu dünyanın əzabi” fəlsəfəsi “yeni mövqeyi və estetik nöqtəyi-nəzəri” axıra qədər doğrulda bildimi? “Bax” qəzəli və “Görmədim” müxəmməsi sübut etdi ki, bu nöqtəyi-nəzər həyatın sərt həqiqətləri ilə üz-üzə gələndə özünü doğrultmadı. Vidadinin “həle sonra əqlin kəsər, ağlarsan!”, yaxud “bir gün yanar canu ciger, ağlarsan” tipli dönə-dönə etdiyi xəbərdarlıqlarında nə qədər haqlı olduğu aşkar göründü. Həyatın ölümə aparan amansız yolu Vaqifin dünyagörüşündə əsaslı təbəddülət yaratdı. “Bax” və “Görmədim” sübut edir ki, həyatının son günlərində Vaqif “toy-bayramdır bu dünyanın əzabi” fəlsəfəsindəki qeyri-reallığı, illüziyanı dərk etmiş və ona nisbətdə daha dərin düşünən Vidadinin həyat fəlsəfəsinin düzgünlüyünü qəbul etmişdi. Ədəbiyyatşunaslığının son axtarışlarında Vaqifin dünyagörüşündə yaran-

mış təbəddülatın mahiyyəti düzgün müşahidə olunur: "...sənətkar, nəhayət, "şəriət məşəli"nin nurlandırıldığı yoldan başqa düzgün bir həqiqət yolu tapa bilmir. Tanrıya üz tutur, ona sığınır, ondan nicat istəyir. Bu, bütöv yaradıcılığında Haqqa biganə kimi görünən Vaqifin içindəki gizlin həqiqətin ifadəsi və son qənaətidir" (Y.Babayev. Göstərilən əsəri. s.734). Lakin bu günün ədəbiyyatşunaslığı belə, Vaqifin dünyagörüşündə yaranan əsaslı dəyişməni irs-varislik əlaqəsi kontekstində dərk etməyə, bu dəyişmədə Vidadi yaradıcılığının təsirini görməyə çətinlik çəkir. Məhz özündən əvvəl yaşamış iki sənətkarın -- Vidadi və Nişat Şirvaninin yaradıcılığına müraciəti klassik poeziyada kədərə mənəvi haqq qazandırmanın felsəfi və həyatı əsaslarını onun başa düşdürüünü və qəbul etdiyini göstərir. Bu qayıdış həm də simvolik məzmun daşıyır. Bu simvolika klassik romantik üslubun yaşamaq gücünü işarələyir.

S.Mümtaz yazdı: "Vaqifə təsiri olan şairlərin biri də Vidadidır. Onun şeirləri ilə Vaqifə aid bir çox qaranlıq nöqtələr aydınlaşa bilər". Dünyagörüş "savaş"larında kimin haqlı, kimin haqsız olduğunu göstərən məqamların aydınlaşması ilə əlaqədar burada ireli sürürlən mülahizələr S.Mümtazın Vaqiflə bağlı araşdırmalarının hələ də öz müasirliyini saxladığı göstərir. Məhz bu müasirlik Vaqif və Vidadi dünyagörüşlərinə, eyni zamanda, bununla bağlı onların yaradıcılıqlarına verilən elmi dəyərlərə bu gün ədəbiyyatşunaslığın tam yeni meyarlarla baxmalı olduğunu, məsələlərin indiyə qədərki qoyuluşuna tənqidi yanaşmanı zəruri edir.

Yuxarıda da qeyd edildiyi kimi, Vidadi və Vaqif poeziyası dünyagörüşlərindəki bədbinlik və nikbinlik ovqatları nöqteyi-nəzərindən daha çox qarşılaşdırılır və Vaqif nikbinliyinə XVIII əsr şeirinin müasirliyini şərtləndirən əlamət kimi üstünlük verilir. Aşağıdakı sitatda ədəbiyyatşunaslığın bu əhvali-ruhiyyəsi dəqiq ifadə olunmuşdur: "Vaqifin açıq həyatsevərlik və nikbinlik müdafiə etdiyi mövqeyi, əlbəttə, bizə daha yaxındır" (Azərbaycan ədəbiyyatı tarixi. III cild. 2009, s.646). Vaqifin nikbinliyinin tam dünyəvi məzmunlu olması mübahisəsiz həqiqətdir. Ancaq, fikrimizcə, Vidadiňin bədbinliyi tam dünyəvi məzmunlu deyil. Lakin həm tarixi, həm də müasir ədəbiyyatşunaslıq, mümkün qədər, Vidadi bədbinliyinə (əs-lində, kədərinə) dünyəvi məzmun verməyə çalışır: "Vidadiňin kədəri fərdi səciyyə daşımir, tarixi-ictimai zəminlə bağlı olan, həyatın özündən gelən bir kədər idi... Vətənin daş-qayalarının da od tutub yandığı bir vaxtda vətəndaş-şair xalqın dərdinə, halına yanaraq kədərlənirdi" (Ə.Səfərli. Ön söz / M.V.Vidadi. Əsərləri. Bakı. 2004, s.8). Vidadi poeziyasına, Vidadi dünyagörüşünə münasibətdə bu şərh elmi həqiqətdir, lakin birtərəfli elmi həqiqətdir. Çünkü Vidadi kədəri öz başlangıcındı dünya kədərindən almır. Vidadi kədəri ilahi mənşəlidir, irfani məzmunludur. Ədəbiyyatşunaslıq əksər hallarda bunu duyur, dərk edir, lakin formalaslaşmış elmi konsepsiyaya (bəlkə də, elmi qəlibə demək daha dəqiq olar) uyğun gəlmədiyi üçün məsələnin bu tərəfini o qədər də qabartmayı lazımlı bilmir. Lakin bütün hallarda həqiqət özünə yer edə bilir. Və bu mənada Vidadi şeirindəki irfanılık yuxarıdakı sitatın müəllifinin şərhlerində öteri də olsa özünə yer edir. Hətta müəllif Vaqif nikbinliyi ilə Vidadi kədərinin məzmununu arasındaki prinsipial fərqi də dilə gətirir. Məşhur "Ağlarsan" rədifi deyismədən söz açarkən Ə.Səfərli yazar: "Bu deyismə - dəndləşmə və ədəbi mübahisədə sevinc ilə kədər, nikbinliklə bədbinlik, əqli-ürfani ucalıqla dünyəvi eşq qarşılışır" (Ə.Səfərli. Göstərilən mənbə. s.9). Bu şərhdə, dünyəvi eşqdən doğan sevinc və nikbinlik Vaqif poeziyasının, əqli-ürfani ucalıqlıdan doğan kədər və bədbinlik Vidadi poeziyasının sıfəti kimi ümumiləşdirilir. Əlbəttə, bu tam doğru ümumiləşdirmədir. Lakin məsələ burasındadır ki, ədəbiyyatşunaslığın təfərrüatlı şərhlerində Vaqif poeziyası büsbüütün onun dünyəvi eşq fəlsəfəsindən çıxış edilərək izah edildiyi halda, Vidadi poeziyası çox vaxt "əqli-ürfani ucalıq"dan endirilir və ona dünyəvi məzmun verilir. Lakin bədii mətn həqiqətlərinə sədaqət nümayiş etdirən bəzi tədqiqatlarda Vidadinin həyata və dünyaya "əqli-ürfani ucalıq"dan baxdığı qismən də olsa, etiraf olunur. Vidadinin:

***Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,
Fəraqından gəlir min qəm, qəmindən min fəraq artar -***

mətləli qəzəlini bütöv şəkildə nümunə verən prof. Y.Babayev yazır: "Burada eşq həyatdan ayrılib mücərrədləşir. Hətta irfani eşqin müəyyən simvolları, işartilari özünü göstərir. Saqının (ilahi eşq və hikmət təlqin edən kamal əhlinin) verdiyi eşq camı (irfani bilik və sevgi) aşiqi məst edir. Onun canı üzüldükçə eşq zövqü artır. Burada eşqə irfani baxış və münasibət göz önungdədir" (Y.Babayev. Göstərilən əsəri. s.701).

Bu sitatda və onun davamında Vidadiinin qəzəldə eks olunan eşq fəlsəfəsi, "burada eşqə irfani baxış və münasibət" düzgün təfsir olunmuşdur. Lakin tədqiqatçının Vidadiinin "...eşqə irfani baxış və münasibət"ini ənənəçilik hesab etməsi mübahisə doğurur. Y.Babayev həmin qəzəli də nəzərdə tutaraq yazır: "Əruzda bu mövzuda yazılmış poetik örnəklərdə şair, əsasən, ənənəçidir. Burada eşq həyatdan ayrılib mücərrədləşir" (Y.Babayev. Göstərilən əsəri. s.701). Biz düşünmürük ki, Vidadiinin eşqə "irfani baxış"ı büsbütün ənənədən gəlir. Eşqə "irfani baxış"ın Vidadiidə "mütərəddi" məsələsi də mübahisə doğurur. Çünkü eşqə "irfani baxış" qəhrəmanın irfani dünyagörüşün birbaşa daşıyıcısı kimi çıxış etməsindən irəli gəlir. Bu dünyagörüş Vidadiinin İsləm diniñə, Allaha, Qurani - Kərimə bütün varlığı ilə bağlılığından qaynaqlanır, buna görə də, bu eşqi "həyatdan ayrılib mücərrədləşən" eşq kimi qavramaq mübahisə doğurur. Nədir, axı, irfani eşq? Orta əsrlər ədəbiyyatı üzrə nüfuzlu mütəxəssis olan prof. Y.Babayevin öz şərhinə diqqət yetirək: "İrfani düşüncədə məcazi eşq dedikdə, maddi dünyaya, onun cisim və varlıqlarına olan eşq nəzərdə tutulur ki, buna dünyəvi eşq də deyirlər. Həqiqi eşq anlayışı isə Allaha, vücudi-küllə olan sevgini özündə ehtiva edir ki, bunu ilahi eşq də adlandırırlar" (Y.Babayev. Göstərilən əsəri. s.127). Əslində, professor Y.Babayev "Vidadi kədərinin bir səbəbi"ni onun fitrətində axtarması da dolayısı ilə bizim dediklərimizi təsdiq edir. Bununla belə, düşünmürük ki, Vidadiinin eşq fəlsəfəsinin kökləri, dünyagörüşünün əsasları ideologiyanın birbaşa və inersial təsirindən kənardə olan ədəbiyyatşunaslıqda, F.Köçərlinin "Ədəbiyyat tarixi"ndə daha düzgün şərh edilir: "Könül və meyli axirət dünyası ilə olub, ibadətlə ömrünü keçirməyi eyşiz-zəmanəyə təcəhəl qılmış". Ona görə də dünyani "hər nəqşि bir ayineyi-isbatı-xuda" kimi (F.Köçərlü) qəbul edən Vidadi eşqini bədii ənənədən gələn məcazlar sistemi kimi yox, mütləq başlanğıca ilahi bağlılıq kimi başa düşmək lazımdır. Vidadi eşqinə son ədəbiyyat tarixində (III cild) aşağıdakı kimi təfsir vermək isə, sanıram ki, ədəbi-elmi düşüncənin arxaikləşmiş qənaəti sayılmalıdır. "Deməli, dünya, həyat nə qədər dramatik və amansız olsa da, axirət nağıllarından üstündür, gözəldir" (Azərbaycan ədəbiyyatı tarixi. III cild. 2009, s.662).

Vidadiinin öz eşq fəlsəfəsini ifadə formasında klassik ədəbi ənənədən gələn cəhətlər ola bilər, lakin bu fəlsəfə məzmun planında sənətkarın real dünyagörüşünün ifadəsidir. Bunun məhz belə olduğunu həmin fəlsəfənin şairin xalq şeiri üslubunda yazdığı əsərlərində də özünə yer etməsi aydın sübut edir. Bu mənada onun Vaqiflə deyisməsi çox səciyyəvidir. Diqqətimizi cəlb edir ki, Ə.Səfərli bu "Deyişmə"dən həm də "iki dünyagörüşün, iki zövq və bədii-estetik idealın təzahür forması" kimi bəhs edir. Ancaq bu "iki dünyagörüşü" təkcə həyata nikbin və bədbin baxışlarının ifadəsi deyil. İki eşq fəlsəfəsinin - dünyəvi və ilahi eşq fəlsəfələrinin - "iki zövq və bədii-estetik idealın təzahür forması"dır. Yaqub Babayevin doğru qənaəti gəlir: "Molla Vəli də Füzuli kimi ağlar şairdir. Onun poeziyasında fəryad və nalə sədaları çox güclü və davamlıdır. Bunun üçün şeirlərin rədiflərinə nəzər salmaq kifayətdir: "Ağlarsan", "Hey", "Ağlamazm", "Ağlaram" və s. Ağlayıb - sizləməğinən səbəbini sənətkar dostu M.P.Vaqiflə müsairəsində belə izah edir:

***Ağlamaq ki vardır, məhəbbətdəndir,
Şikəstə xatırlık mərhəmətdəndir.***

**Əsli bunlar cümlə müruvvətdəndir,
Olsa ürəyində, betər ağlarsan!"**

(Y.Babayev. Göstərilən əsəri. s.703)

Vidadinin dostu Vaqife üz tutaraq "Olsa ürəyində" dediyi "məhəbbət", başqa sözlə, Vaqifdə görmədiyi "məhəbbət", onun bütün varlığına hakim kəsilmiş "məhəbbət" hansıdır? A.Dadaşzadə Vidadinin bu məhəbbətini belə şərh edir: "Burada Vidadinin insana mərəhəmət və məhəbbətlə dolu humanist qəlbinin çırpıntılarını eşidirik" (Azərbaycan ədəbiyyatı tarixi. III cild. 2009, s.647). Bu cür təfsiri birmənalı qəbul etmək, əlbəttə, çətindir. Çünkü bu cür təfsir Vidadinin ilahi-İrfani eşqinin dünyəvi məzmunu müncər edilməsidir.

**Nigara, zövqi hüsnündən ki, hərdəm ittifaq artar,
Fəraqından gəlir min qəm, qəmindən min fəraq artar -**

misralarındakı eşq nə qədər ilahi məzmunludursa, "Ağlarsan" müsairəsində haqqında söhbət gedən məhəbbət - Vidadını bütün həyatı boyu ağlamağa şövqləndirən məhəbbət bir o qədər ilahi məzmunludur. Necə ki, Füzuli "həqiqət yolunun saliki olmağı, vəhdət sirrinin xəlvət sarayına bələdliyi, varlıqda masivani (Allahdan başqa qeyri şeylər) deyil, yalnız Haqqın özünün reallığını qəbul etməyi və bu idrakla da eşq zövqü ilə yaşamağı kamal əhli üçün əsas şərt sayır... Fəzilət və ariflik yolunda eşqdən özgə bir yoluñ olduğunu təsəvvür etmir" (Y.Babayev. Göstərilən əsəri. s.459), eləcə də Vidadi və Vidadinin lirik qəhrəmanı: İstər "Artar" rədifli qəzəlində, istər "Gərçi yüz min aləm içərə var yarından cuda", "Yanar cismim bu gün atəşlərə canı cigerdən çox", "Yanan eşq atəşinə qəm yeməz olnardən artıq" misraları ilə başlayan qəzəllərində, istərsə də "Ağlarsan" müsairəsində.

**Gərçi yüz min aləm içərə var yarından cuda,
Heç kəs mənim tək deyil pərvərdigarından cuda -**

misralarında hətta şair öz eşqinin ilahi məzmununun ünvanını açıq göstərir. "Pərvərdigarından cuda" düşən aşiqin eşqini "yarından cuda" düşən yüz minlərin eşqinə (dünyəvi eşqinə) qarşı qoyur. Eyni zamanda, intəhasız kədərinin "pərvərdigarından cuda" düşməsi ilə birbaşa bağlı olduğuna da işarə edir:

**Dərdü möhnətlər xərab etmiş xəyalım xanəsin,
Olmadı ayineyi-dil qəm-qübərindən cuda.**

"Ağlarsan" müsairəsində "Haqqın özünün reallığını qəbul etməyi və bu idrakla da eşq zövqü ilə yaşamağı" və deməli, "fəzilət və ariflik yolu"nu seçən Vidadiyə, bu yola təşviq edilən Vaqifdir. "Deyişmə"də Vidadi Vaqifin onu ağladan səbəbləri dünya işlərinə bağladığıni görür və buna görə də öz eşqinin mənasını dönə-dönə açıqlayırlar:

**Ağlamاق möminin əlamətidir,
Nəbinin dininin xoş adətidir,
Əgər bilsən həqqin kəramətidir,
Ta gedincə nuri bəsər, ağlarsan!**

Yaxud

**Möminəm, zikrimdir daim ilahi,
Uzaqdır könlümdən külli-mənahi,
Əfv olur möminin cümlə günahı,
Sənin də könlündən keçər ağlarsan.**

Tədqiqatlarda oxuyuruq: "Molla Veli Vidadi "ağlamاق möminin əlamətidir" deməsilə bu deyişmənin şairin yaşılı çağının vəziyyəti ilə bağlılığını düşünməyə əsas verir" (Allahmanlı M. Təxəllişü Vaqif, nəzmi dürəfşan. Bakı. 2017, s.245). Bu müləhizədə möminliklə yaşlılıq - qocalıq arasında bərabərlik işarəsi qoyulur ki, bu da mübahisə doğurur. Möminlik nə cavanlıqdan, nə də qocalıqdan asılı olmayaraq insanın Allaha nəhayətsiz sevgisini ifadə edən bir keyfiyyətdir. Dini ədəbiyyatda möminliklə bağlı şərhə diqqət yetirək: "Bax, bununla bağlı Quran bizə belə deyir: "Möminlər isə ən çox Allahı sevərlər" (Bəqərə, 2/165).

Quranın başqa bir yerində də ən yaxşı insanların keyfiyyətləri, xarakterləri belə açıqlanır: "Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər" (Maide, 5/54) (M.Həmdullah. İslama giriş. Bakı. 2006, s.111). Deməli, Vidadinin "möminəm, zikrimdir daim ilahi" deməsi bilavasitə onun ilahi eşqini təcəssümləndirir və şairin kədərinin mayasında, ağlamaq yolu tutmasında "pərvərdigar-dan cuda" düşməsi əsas səbəb kimi çıxış edir. Deyişmənin F.Köçərlinin təqdim etdiyi variantında Vidadiyə aid aşağıdakı bənd də yer alır:

*Oxumadın "fəlyəzhəku" ayətin,
Çəkməyibsən yaru həmdəm firqətin,
Bilsən əgər ağlamağın ləzzətin,
Ta gedincə nuri-bəsər ağlarsan.*

F.Köçərli ırsının tədqiqatçısı R.Qəmbərqızı bəndin birinci misrasına aşağıdakı kimi şərh verir: "Fəlyəzhəku... Quranın "Tövbə" surəsinin ... Fəlyəzhəky qəlilən vəlyəbkü kəsirən... (gərek az gülsünlər, amma çox ağlasınlar ki, onların əməlləri mükafatlandırılsın) ayəsindəndir" (F.Köçərli. Azərbaycan ədəbiyyatı.I cild. Bakı, 1978, s.556). Bəndin təsəvvüf məzmunu aşkar görünür. Vidadi düşüncəsindəki "ağlamağın ləzzəti" Quranın "Tövbə" surəsində nəzərdə tutulan "mükafatlandırma"ni işarələyir və bilavasitə təsəvvüf-sufizm prinsipləri ilə üst-üstə düşür. Təsəvvüfdə isə belədir: "Əgər bəşəri həveslər tamamilə atılırsa, insan öz varlığında Haqq nurundan başqa hər şeyi unudursa, yalnız pak əxlaqi-mənəvi dəyərləri qəbul edib nəfsi həyatla və natamam əxlaqi-mənəvi düşüncə ilə əlaqəni kəsirə, fənaya uğrayır. Yəni öz ruhunu Allaha qovuşdurur. Buna təsəvvüfdə fəna-fıllah deyilir. Fəna-fıllah öz cismani vücutunu və maddi həyatı unudub ruhunu ilahi varlıqda yox etməkdir. İnsan varlığındakı ilahi "mən"in Haqqa qovuşub onda yox olmasıdır.

Bundan sonra isə bəqa (əbədiyyət) mərhələsi gəlir ki, buna bəqabillah deyilir. Bəqabillah fənayə uğramış ruhun ilahi varlıqda əbədiləşməsi, onunla daim var olmasıdır". (Y.Babayev. Göstərilən əsəri. s.119). Əgər Vidadi "zikrimdir daim ilahi", "uzaqdır könlümdən külli mənahi" deyirə, qatıq içib, dari cadi yeməklə kifayətlənirə, ağlamaq yolunu seçib, onu özü üçün ləzzət mənbeyinə çevirə bilirə, bu, birmənalı şəkildə o deməkdir ki, o, "fəna-fıllah" yolundadır və "bəqabillah" arzusundadır. Vəqifin "İç qatığı, ye darının cadını..." sözlərində ifadə olunana kinayəyə qarşı Vidadinin söylədiyi aşağıdakı misralar bütübütün irfani məzmunludur, inamdan və imandan bədii düşüncəyə gəlir və "dünya ləzzəti"nə qarşı qoyulur:

*Ey mənə göstərən qatığı, cadi,
Onu yeyən tapar külli muradı.
Dünyanın sənə də ləzzəti, dadi,
Bir gün olar axır zəhər, ağlarsan.*

"Onu yeyən tapar külli muradı" misrasında ifadə olunan fikir Vidadinin "bəqabillah"a olan inancını ifadə edir.

Vidadinin "fəna-fıllah"ı bizi təriqət ideyalarının təbliği mənasında yox, "əqli-ürfani ucalıq" (Ə.Səfərli) mərtəbəsi, mənəvi bütövlüyün və saflığın, imanın və inamın qorunduğu ruhi aləm kimi cəzb edir. Vidadinin ilahi eşqinin gücü də, müasirliyi də bununla müəyyən olunur. "Deyişmə"də Vidadi mənəvi dünyani, Vəqif isə maddi dünyani təcəssümləndirir. Vəqifin dünyagörüşü insanlığın mənəvi dünyadan maddi dünyaya keçidini (enişini) simvollaşdırır. Elmi ədəbiyyatda bu cəhət mahiyyətinə çox da dərindən varılmadan ədəbi inkişafın yeni mərhələsi kimi təqdim edilir və ona realizm donu geydirilir: "Burada gözəl ülvilik taxtından düşürülmüş, real sevgili ilə bir bərabərə endirilmişdir" (Azərbaycan ədəbiyyatı tarixi. III cild. 2009, s.656). Məhz bu keyfiyyətinə görə, "Vəqif yaradıcılığı Azərbaycan orta əsr poeziyasında dünyəviliyin real mənada ən kamil və parlaq təzahürü" (Azərbaycan ədəbiyyatı tarixi. III cild. 2009, s.661) hesab edilir.

Vidadi kimi Vaqif də öz eşq fəlsəfəsinin məzmununu "Deyişmə"də açıqlayır. Eyni zamanda, hər iki şairin bir-birinin eşq fəlsəfəsinə münasibəti də bu "Deyişmə"də üzə çıxır.

Toy-bayramdır bu dünyanın əzabı,

Əqli olan ona gətirər tabı -

mistralarında ifadə olunan fikir Vaqifin həyat fəlsəfəsinin - nikbinliyinin əsasında dayanır, "say qənimət diriliyin dəmini" düşüncəsi isə, həm də onun eşq fəlsəfəsinin mahiyyətini işarələyir. "Diriliyin dəmini" özü üçün qənimət sayan şair bütün mənalarda özünü maddi dünyaya kökləyir. Vidadının:

Dünyanın sənə də ləzzəti, dadi,

Bir gün olur axır zəhər - ağlarsan -

xəbərdarlığına məhəl qoymadan özü üçün "gözəllik dünyası" yaradır və bu dünyada "məsti-xumar" olub yaşamaqda davam edir. Vaqifin həyat fəlsəfəsi gözəllə təmasdan kənar olan heç nəyi qəbul etmək fikrində deyil:

Qol-boyun oturaq, sürtək üz-üzə,

Baxaq bir-birimizə göz süzə-süzə.

Gah-gah qucaqlaşış köyüs-köyüsə,

Görək ləbdən ləzzət ikimiz belə...

... Vaqif, yordan eşit gələn cavabi,

Açaq üzdən, gözdən tamam niqabı,

Gəh-gəh içib sərxoş olaq şərabı,

Gündə sürək vəhdət ikimiz belə...

Aşağı-yuxarı bu cür təsvirlər təkcə gözəlin "ülvilik taxtından düşürülməsi" dirmi? Bu məhəbbətin ehtirası qurban verilecək qədər dünyəviləşdirilməsidir. Halbuki, Vaqif şeirə belə gəlməmişdir. Onun bədii aləmə qatılması vətəndaş düşüncəsinin qabarılılığı, ictimai məzmunun dolğunluğu ilə yaddaşlara hopmuşdur. "Bayram oldu, heç bilmirəm neyləyim" məsrəsi ilə başlanan qoşması fərdin taleyində sosial məzmunun ifadəsinin ən yaxşı nümunəsi sayıla bilər. Nikbinlik Vaqif poeziyasını səciyyələndirən əsas xüsusiyət kimi qələmə verilsə də, yaradıcılığının ilk dövrü - məktəbdarlıq illərində yazdığı şeirlərdə bu keyfiyyət səciyyəvi əlamətə çevrilə bilmir. "Bayram oldu" bu mənada da ibrətamız nümunədir. "27 il müddətində sarayın ən mötəbər adamlarından biri kimi tanınması" (H.Arası) faktı bize düşünməyə əsas verir ki, uzun bir müddət yazdığı şeirlərin pafosunu təşkil edən nikbinliyin əsasında onun maddi durumunun yüksək səviyyədə olması aparıcı rol oynamışdır. Yaradıcılığının son mərhələsində - facieli hallar yaşadığı günlərdə onun nikbinlikdən tamam uzaq şeirlər yazması da "toy-bayramdır bu dünyanın əzabı" düşüncəsinin heç də onun bütün yaradıcılığının kredosuna çerilə bilmədiyini sübut edir. Vaqifin yaradıcılığı, bütün uğurlu cəhətləri ilə bərabər, dünyagörüşünün bədii ifadəsi baxımından kifayət qədər mürekkeb xarakterə malikdir və buna görə də ədəbi-elmi qiymətləndirmələrdə də ziddiyətlərə yol açır. H.Arası yazır: "...Lakin Vaqife xas olan bu ruh yüksəkliyi şairin bütün yaradıcılığı boyu davam etmir. Həyatının son illərində qarşılaşduğu ağır şərait şairin yaradıcılığında kəskin dönüş yaranmasıyla nəticələnir". Bu dəyişiklik nədən ibarətdir? H.Arası fikrində davam edərək yazır: "Bu zaman şairin yaradıcılığında ictimai motivlər, həyatın, zamanın gərdişindən şikayət öz əksini tapır" (Arası H. Şeirimizin fəxri / M.P.Vaqif. Əsərləri. Bakı.2004. s.8). Ədəbiyyatşunaslıq Vaqifin yaradıcılığında baş verən dönüşü ümumən bu cür izah edir və bu məsələyə nöqtə qoyur. Halbuki, dönüşün məzmunu kifayət qədər mürekkeb xarakterlidir və tarixi ədəbi proseslə bağlı üstüortülü qalan bir çox mətləblərin açılmasına güzgü tutur.

"Bax" və "Görmədim" şeirlərinin yazılışı ilə ədəbiyyatşunaslıq Vaqifin yaradıcılığında nikbinlikdən bədbinliyə, dünyəvi eşqin tərənnümündən tutumlu sosial

məzmuna keçidi qəbul edir. Lakin Vaqif yaradıcılığındaki "dönüş"ün əsas məzmunun üstündən sükutla keçilir. Ədəbiyyatşunaslıq Vaqifin dünyagörüşündə əmələ gələn dəyişikliyin əsas məzmun və mahiyyətindən danışmağı lazımlı bilmir. İki dostun dünyagörüş "savaş"larında, dünyevi eşqlə ilahi eşq qarşidurmasında Vaqifin Vidadiının qələbəsini qəbul etməsindən söz açmır, hətta bəzi hallarda bu qələbəni işaretləyən aşkar məqamları Vaqif yaradıcılığından silib atmaq təşəbbüslerinə də əl atılır. R.Qənbərqızı F.Köçərlinin "Ədəbiyyat tarixi"ndə verilən "Görmədim" müxəmməsinin bir bəndinin üstündə ulduz işarəsi qoyaraq kitabın "izahlar və qeydlər" hissəsində yazır: "Bu bənd şairin əsərlərinin son nəşrlərinə düşməmişdir". Həmin bənd aşağıdakidir:

*Ey xoş onlar kim, Məhəmməd Mustəfanı sevdilər,
Oldular aşiq, Əliyyul-Murtəzani sevdilər,
Sidqu ixləs ilə pənc Ali-əbəni sevdilər,
Cardəh məsum tək müşkülgüşəni sevdilər,
Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim!*

İslam müqəddəslərini sevgi ilə tərənnüm edən bu bəndin son nəşrlərə düşməməsinin, daha doğrusu, salınmamasının səbəbi nədir? Səbəbi Vaqifin yaradıcılığının son dövründə dünyagörüşündə əmələ gələn əsaslı dəyişmənin mümkün qədər açığa çıxarılmasının qarşısının alınması. "Bax" qəzəlinde və "Görmədim" müxəmməsində şair artıq dünyevi eşqdən üz döndərir, üzünü mütləq başlanğıca - bir olan Allaha tutur; bir növ, günahkar bəndə kimi onun lütfünə siğınır. "Vaqifə, ya rəbbənə, öz lütfünü eylə pənah". Çünkü başına gələnlər Allahın varlığını, gücünü, qüdrətini ona dərk etdirmişdi.

*Mən fəqirə əmr qılmışdı siyaset etməyə,
Saxlayan məzlumu zalımdan o dəm qəffarə bax!
Qurtaran əndişədən ahəngəri biçarəni,
Şah üçün ol midbəri təbdil olan mismarə bax!*

misralarında dostuna edilən üzrxahlıq məzmunu da var, onun vaxtile dediklərini indi qəbul etdiyini, bir olan Allaha tapındığını bildirmək istəyi də var. Qəribədir ki, ədəbiyyatşunaslıqda Vaqifin Vidadiyə müraciəti tamam tərsinə yozulur. 2004-cü ildə buraxılmış Vaqifin "Əsərlər"inə yazılmış "Qeydlər, izahlar"da oxuyuruq: "Vaqif bu şeiri 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar öldürülükdən sonra yazış dosto Vidadiyə göndəmişdir. Burada şair, Vidadiyi zəmanədə baş verən hadisələrdən ibret almağa çağırır". Halbuki, Vaqifin dostuna üzrxahlığı Vidadiının vaxtı ilə onu ilahi eşq mərtəbəsinə dəvət etməsini peşmançılıq hissi ilə xatırlaması ile birbaşa bağlıdır. Vidadi israrla deyirdi:

*Əzrail ki, cəngəl çalar canına,
Çevrilib baxarsan hər bir yanına,
Ol zamandan sənin ah - əfqanına,
Nə bir gəlin, nə qız yetər, ağlarsan...*

"Görmədim" müxəmməsindəki:

*Zülfü - ruyü xəttü - xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başadək bir hüsni-surət, qəddü-qamət görmədim -*

misraları Vidadiının "Ol zamandan sənin ah - əfqanına, Nə bir gəlin, nə qız yetər, ağlarsan" xəbərdarlığına Vaqifin üzrxahlığı, xəbərdarlıqdakı böyük həqiqəti başa düşməsinin və qəbul etməsinin birmənali etirafıdır. Eyni zamanda, klassik romantik şeir üslubunun zaman-zaman yaşamaq imkanlarının təsdiqidir. Bütün bunlar tarixi ədəbi prosesin reallıqlarıdır, "Füzuli tilsim"ni qırmağa ehtiyac olmamasının göstəricisidir və müstəqillik dövrünün elmi qiymətləndirmələrində bizi düşündürməlidir.

Təyyar SALAMOĞLU



◆ Dünya, səndən kimlər keçdi...

“Şəkərəm, bir ömür sürdüm...”



Hörmətli Şəkər Aslan!

Sizi ürəkdən salamlayıram. Sizə vəd etdiyim kimi, “Dəniz sahilində yaşayıram” şeirlər kitabınızı bir də oxudum. Kitab uşaqlığınızdan həyatınızla bağlı olan doğma torpağa, dənizə, gözəl Lənkəran təbiətinə elə bir məhəbbətlə doludur ki, bunu duymamaq, görməmək mümkün deyil. Şeirlərdə kolorit, insani mütəəssir edən poetik ahəng yaxşı alımb.

Mən Lənkəranın gözəlliyyinə və füsunkarlığına sizin şeirləriniz vasitəsilə vurğunam, onun təbii sərvətlərinə heyrət edirəm və düşünürəm ki, buradakı şeiriyyət bu qəribə diyar haqqında daha təsirli və daha gözəl söz demək üçün şairləri özünə cəlb edir. Sizin üçün isə Lənkəran mövzusu bitib - tükənməzdır.

Sizə şeiriyyət yolunda yeni uğurlar, mənəvi sağlamlıq, yeni axtarışlar arzulayıram. Məni xatırlayan bütün lənkəranlı dostlarımı yetirin.

*Sizin Nikolay Tixonov,
26 sentyabr 1977-ci il*

“Azərbaycan” jurnalı üçün bu xatireni qələmə alanda, nədənsə, Şəkər Aslanın ömrünün son günləri gəlir gözlərim öününe...

1995-ci ildə baharın öz yerini yaya verməyinə düz on gün qalmış qəlbimizə soyuq və qəmli bir qar yağdı. İliyimizə qədər bizi dondurən, sarsıntıdan nitqimizi qurudan bir qar. Hələ Xəlil Rza yaramız qaysaqlanmamışdı, Hüseyn Arif haqqında yeni xatirələr yazmaq barədə düşündü. Nə qədər arzuları, planları vardi. Yaşamaqdan, həyatdan, yaxşılardan, yaxşılıqlardan zövq alan adama ölüm necə qırır?.. Günortaya qədər başım iş-güçə qarışlığından zəng vura bilməmişdim onlara. Onlardan da görünməyən iş - mənimlə bu vaxtadək maraqlanmayıblar. Saat üçdən keçir. Telefonu yiğiram. Sonbeşik - Lənkəran Dövlət Universitetinin tələbəsi Ayselin kədərli səsini ömrüm boyu unuda bilməyəcəyəm... Heç nə danışa bilmir. Dəstəyi anasına verir. Anası Gülarə xanım da eləcə. Dili söz tutmur. Nigarənciliğim artır. Şəkər müəllimin ağır xəstə olduğunu söyləyir.

- Bu dəqiqə gəlirəm, - deyə bildirirəm.
- Yox, gəlmə, həkimlərdən başqa heç kimi yanına qoymur.

- Bəs həkimlər nə deyir?
- Ağırdır vəziyyəti...
- Axı, soyuqdəymədən də vəziyyət belə ağırlaşa bilərmi?
- ...

Hövsələm daralır. Dünya başına fırlanır. Şəkər müəllimi ən əziz adamı kimi sevən qayınanam israr edir ki, gedim kişinin özünü görüm, bir xəbər gətirim. Ele bil basarətim bağlanıb. Həmişə oturuşunda-duruşunda səliqə-sahman gördüyüm Şəkər müəllimi yataqda görmək mənə ağırdı. Axşama kimi birtəhər dözürəm. Tez-tez narahat etməyə ürəyim gəlmir. Əlim əsə-əsə nömrəni yiğirəm. Gülarə xanımın səsi bayaqından fərqlənir.

-Bir az yaxşıdır, - deyir.

Rahat nəfəs alıb tanışığım həkimlərə zəng vururam. Hamı məni sakitləşdirib arxayı edir ki, heç nə olmaz.

Səhər açılan kimi yenə zəng vururam. Aman Allah, dəstəyi götürən yoxdur...

Bəzən fikirləşirik, insan ömründə bir ay, bir gün, bir saat nədir ki?.. Amma elə anlar olurmuş ki, insan ömrünün uzanması lazımlı olurmuş. Ürəyi bircə saat vədəxəlaf çıxmasaydı, mən çatacaqdım, üç saat dözsəydi, Bakıdan sevimli Ayseli, bir gün dözsəydi, Kiyevdən ciyərparası Qayası gəlib çatacaqdı...

"Kənddə dəfn olunmalıdır. Anasının yanında" - ağsaqqalların qərarı belədir. Kənddən gəldiyi ikicə gün idi. Onu da əcəllə çarpışmadı...

Ayın beşində işə getmişdim. Mayın 28-də bizə gəlişinin xoş təsirindən danışdı. Dedim videokasetə baxmışıq, gözəl danışmışınız. Dedi ki, bilirsən də, bir yaxşı çıxışım da alim Sultanağa Əhədovdadır. Xəlil Rzayla görüşümüzdə çekilib. Onu da al, birləşdir, sağlıq olsun, mənim haqqımda bir şey hazırlasan, sənə lazımlı olar. Bir kaset də şair Ziyafətdədir. Füzulinin 500 illiyinə həsr olunmuş poeziya axşamı onun evində təşkil olunmuşdu. Tədbiri mən aparırdım... Əhval-ruhiyyəsi son vaxtlar gördüyümdən çox yaxşı idi. Dedi, təkcə Ayseldən nigaranam, Universitet (BDU) diplomunu bugün-sabah alır, Tibb Universitetinin isə hələ üçüncü kursunu bitirir. Oranı da bitirсeydi, dərdim olmazdı. (Aysel BDU-nin III kursunda oxuyanda Azərbaycanda ilk dəfə test sistemi tətbiq olundu. Aysel də özünü sınamaq üçün sənədlərini Tibb Universitetinə vermişdi. Uşaqlıqdan həkim olmaq arzusunda olan Aysel ən yüksək balla Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdu.) Əlavə etdi ki, yaxşı ki, sən Bakıda olursan. Hər adamı qız uşağının yanına göndərə bilmirəm. Qayadan nigaranlılığım yoxdur. Aspiranturanı gələn il bitirəcək. İki də pis deyil. Bize ehtiyacı yoxdur. Yayda gələcək. Razi salıb evləndirə bilsəydik, arzuma çatardım. Anası da qayınana olmağa teləsir. Aytəl də ki, bizimlədir. Lənkəranda universitetin açılması çox yerinə düşdü. Bakıda oxusaydı, çatdırmaq olmazdı.

Sonra bir şeir oxudu:

*Hər vaxtin öz dərdi varmış,
İndi bildim, indi bildim.
Sayı yüz yox, iki yüz yox,
Mindi bildim, mindi bildim.
Bu fələyin fikri nəymış!
Bizi bükmiş, bizi əymış...
Fəryad elə içimdəymış,
Dindi bildim, dindi bildim.
Hər yazını mən silmədim,
Hər tufana əyilmədim;
Külək qalxanda bilmədim,
Endi bildim, endi bildim.*

*Şəkərəm, bir ömür sürdüm,
Misralardan çələng hördüm...
Dost-düşməni seçdim, gördüm
Kimdi bildim, kimdi bildim.*

Bu onun mənə oxuduğu və yazdığı son şeir olacaqmış. "Söz" jurnalını Bakıdan həyat yoldaşım sabah göndərməliydi. Dedi, məhərrəmlilikdir, kəndə gedib Aşura günü ehsan verməliyəm, jurnala görə qalmışam.

Jurnal, əslində, aprel ayından hazır idi. Maliyyə çətinliyiylə əlaqədar üz qabığı ucuz başa gəlsin deyə, ofsetdə yox, başqa sexdə çapa vermişdim. Bu da Şəkər müəllimi bərk narazı saldı. Onu qınamalı deyildi. Kağızın növündən tutmuş hərflərə qədər hər şey dəyişmişdi. Yoldaşım Şəkər müəllimə olan böyük ehtiramı naminə onun istədiyi təbaşirli kağızdan tapıb öz vəsaiti hesabına təzədən çap etdirdi. Və indi həmişə deyir ki, əgər Şəkər müəllimin arzusunu yerinə yetirməsəydim, özümü ömrüm boyu bağışlamazdım.

Jurnalları makinaçımız, Şəkər müəllimin xətrini çox istədiyi Təranə apardı. Təranə deyir ki, onu kabinetdə gözləməyə sebri çatmamış, çıxıb pilləkəndə gözləyirmiş. Əlinə alan kimi sevincək - bax, bu oldu jurnalı - deyibmiş.

Axşam bize kənddəki evindən zəng vurdu. Dedi, eynəyim işdə qalıb. Nə yaza bilirəm, nə oxuya. Və kəndə gedəndə maşında dəniz tərəfdə oturubmuş. Küləkli havada pəncərə açıq olduğundan bərk soyuqladığını da dedi.

Kənd telefonları yaxşı işləmədiyindən orda qaldıqları müddətdə zəngləşmədik. Şəhərə qayıdan kimi Gülarə xanım bize zəng vurdu. Kənd məscidinə mənim üçün nəzir qoyduğunu söylədi. Sonra Şəkər müəllimə verdi dəstəyi. Kənddə qaldığı üç günü ömründən saymırıldı. Dedi, həm temperatur məni dilxor etdi, həm eynəyi unutmağım məni kor qoydu. Jurnala görə mənə də, yoldaşımı da təşəkkürünü bildirdi. Gələn saylar üçün maliyyə çətinliyini özümüz aradan qadırmalıq, dedi. Ertəsi gün şənbə günü idi. Zəng vurub dedi ki, birinci gün işdə ol, maaş alacaqıq. Axşam televiziyyada hansısa veriliş gedirdi. Nəsə təsirlənib zəng vurdum. Adətim idi, yaxşı nə vardısa, ona çatdırılmalıdırım. Səsi yorğun idi. Zəngime utandım ki, deyəssən, yuxudan elədim. Və bu, bizim son söhbətimiz oldu.

Ertəsi gün Gülarə xanımın təkidinə baxmayaraq, onlara getdim. Həyətdəki kişilərin qəmli baxışlarından hər şey aydın oldu mənə... Dünya başıma fırlanır...

Mərhumu kəndə - ömrü boyu uzaqlaşa bilmədiyi Boladiyə aparacaqlar. Dəfn səhər saat on birdədir. Evimizə qayıldırdım. Yaxın dostu həkim-stomatoloq Mirsayad Babayevə zəng vururam. Əhval-ruhiyyəsinə bəd xəbərlə zəhərləyirəm... Səhər də açılmaq bilməzmiş. Başına yiğisanların danlaqlarına baxmayaraq dəfnə getmirəm. Ölümle, torpağa tapşırmaqla barışmaq istəmirəm. Oturub Bakıdakı dost-tanışlarına zəng vururam. Heç nə məni ovundurmur. Ölümün adiləşdiyi, hər gün şəhid veridiyimiz bir vaxtda Şəkər müəllimin itkisinə heç cür təsəlli tapmırıam. Həmin gün qonşu gəlin danişir ki, göydə bir işq ildirim kimi çaxıb getdi. Mən dedim, təyyarədir, işığını söndürdü. Qayınanam dedi ki, ulduz axdı. Heç vaxt belə parıltılı ulduz görməmişdim. Səhər eşitdik, Şəkər Aslan dünyadan köçüb. İş yoldaşım Ceyran Bayramova zəng vurdu ki, səhərə çıxmışdım, elə bil gözümə heç kim görünmür, hər yer bomboş idi...

Axşam Lənkəran televiziyası ilə dəfn mərasiminin lənt yazısına baxıraq. Dəfn komissiyasının sədri Yaşar Rzayev sözü Lənkəran Şəhər İcra Hakimiyətinin başçısı Dilruba Camalovaya verir. Dilruba xanım Şəkər müəllim haqqında xatirələrini söyləyir, onun Lənkəran üçün çox iş gördüğünü deyir. Əlavə edir ki, biz Şəkər Aslanı çox tez itirdik. O bizimleydi - yer üzünün incisiydi, indi dünyasını dəyişir, torpağın incisi artır... Hər gün kəndə hüzn məclisinə gedirik. Ayselin dediyi kimi, özümüzü ona layiq aparmağa çalışırıq. Elə bilirik, kişi

məclisindədir, hər hərəkətimizi görür... Bir göz qırıpında qırx gün tamam olur. İyul ayının iyirmi ikisisidir. Təsadüfdür, yoxsa zərurət, deyə bilmərəm, düz iyirmi beş il Lənkəranda mətbuata başçılıq edən (iyirmi iki il qəzet, üç il jurnal) Şəker müəllimin qırxi Milli Mətbuat günümüze düşməliymiş. Dilrubə müəllimə jurnalistləri qəbul edib təbrividən sonra Şəker müəllimin məzari üstünə yollanıraq. Qırxa şairin dostlarından Fikrət Sadiq Ələkbər Salahzadə, Vahid Əziz də gəlmişlər. Ürək sözlərini söyləyirlər.

* * *

Orta məktəbi bitirib onun zəmanətiyle ADU-nun jurnalistika fakültəsinə qəbul olunmuşam. Tale elə gətirib ki, qayıdış onunla işləməli olmuşam. On il “Lənkəran” qəzetində, sonra “Söz” jurnalında birgə çalışmışıq. Və deyərdim ki, bu gün də birgə çalışırıq. Ondan əzx etdiklərim köməyimə gelir. Hətta onu sevməyən iş yoldaşlarım da qeyd edir ki, Şəker Aslan qədər işgüzar, prinsipial, məsuliyyətli ikinci bir redaktor tanımırlar. İstedadsızqa qarşı amansızdı. İstedadlı bir səs görən kimi o adamı arayıb-axtarardı. Çox şahidi olmuşam, üzünü görmediyi müəllifin üç-dörd bəndlilik şeirində bir uğurlu misra görseydi, həmin şeiri hazırlar, çox vaxt həmin müəllifə uğurlu yol da yazardı. Bəs niyə sevimli, doğma qəzetindən uzaqlaşdırıldı? Canından artıq sevdiyi işindən. Bu, elə-belə gəlisiğözəl söz deyil. Sözün həqiqi mənasında işini, qəzetçiliyi canından artıq sevirdi. Hakimiyyətə gələn yeni iqtidar işinə birinci Lənkəranın şöhrətini neçə-neçə uzaq ellərdə tanıdan Şəker Aslandan başladı. Səbəb də onu gətirdilər ki, çox işləyib, qoy indi başqaları işləsin. *Redaktorluq vəzifəydimi - yeyib-dağıdan kimi dəyişsinlər.* Redaktorluq peşəydi, işləyə-isləyə, təcrübə arta-arta püxtələşən peşə. Dəyişə bilmirdi təbiətini. Tanıyanlar bilirlər: onun görkəmi, yüksək mədəniyyəti, intellektual səviyyəsi hər bir insana örnək olan xüsusiyyətlərdəndi. Sevmirdilər, ona görə ki, mütinqlərdə əlinə mikrofon alıb danişmirdi. Amma

*Qarabağ! Qəribə səslənir nəsə,
Xalqın taleyindən keçən izdir o.
Bu gün Qarabağa kim biganəsə,
Ən böyük namərddir, qeyrətsizdir o,*

-deyən də, Ermənistanda baş verən zələzəlinin fəlakətinə köməyə gedərkən göydə vurulan Rafael Ağayevə həsr olunmuş “Qəza”, 20 Yanvarda həlak olmuş Telman Bağırovdan bəhs edən “Nişanə” poemalarını yanan da Şəker Aslan idi... Şəker müəllim o vaxt dəbdə olan “başqa işə keçirilmişdir” deyə işindən çıxarıldı. Başqa iş də nə az, nə çox - düz yeddi ay çəkdi. Həmin dövrdə dərc etdirdiyi şeirlərindən biri beləydi:

*Nədir o başqa iş - açıqlayın bir,
Neçə aydan bəri gözləyirəm mən...
Qayğılı-qayğısız günlərim keçir,
Amma xəbər yoxdur o başqa işdən.*

*Akı bu nə səbəb, nə bəhanədir,
Gəzir bölgələri, gəzir elləri.
“Başqa işə keçib” - bilirsiz nədir, -
Başqa işsizlərə qoşulub yəni...*

*Bu da ötən gündən qalıb yadigar,
Neçə on illikdən gəlir izləri.
“Başqa iş” sözünü tapan adamlar,
Başqa işə keçib çıxdan özləri.
Zəng vurdum:
- Narahat eyləyir Şəker,
Mən daha yaşaya bilmirəm belə...*

İşim...

*- Hə, işiniz bir az da çəkər,
Vallah, başqa işlə məşğuluq hələ...*

Başqa bir şeirində yazdı:

*Neyləmişəm mən axı,
Sevmişəm bu torpağı.
Hər arifi, axmağı
Başa sala bilmirəm.*

*Ay başçı, səndən qabaq,
Vardı bu bostan, bu bağ.
Nə artıbdır, mənə bax,
Yada sala bilmirəm...*

*Xəyallarım durnadı,
Uçdu, getdi, durmadı.
Həyat sanki zurnadı,
Mənsə çala bilmirəm.*

Həmin dövrədə mən də etiraz səsimi qaldırdım. Döymədiyim qapı qalmadı. Məni xoş sözlə yola salırdılar, amma Şəkər müəllimin işindən xəbər yox idi. "Müxalifət" qəzetində "Demokratiya budurmu?" adlı yazıyla çıxış etdim. Yazını çətinliklə dərc etdirdim. Redaktor etiraz edib deyəndə ki, bu bizim əleyhimizədir, mümkün olan iş deyil, sual verdim ki, bəs niyə "Müxalifət"siniz? Dedi, hakimiyyətə gələnə kimi müxalifətdəydi. İndi isə... Əslində, o yazıda kiminə xətrinə dəyməli bir şey yox idi. Sadəcə olaraq həqiqəti yazmışdım. Yazı belə qurtarırdı: "Yaponlardan soruşurlar: - Sizi niyə bütün dünya ağıllı, sivil xalq kimi qəbul edir? Cavab verirlər: - Çünkü bizdə hər kəs öz yerindədir.

Bizdə isə məhz öz yerində olan kadrları dəyişirəm."

Bu yazıya görə Şəkər müəllim məni xeyli danladı. Dedi, ailəli adamsan, niyə başını ağrıdırsan? Əvvəl-axır mənə bir iş verəcəklər. Amma sonralar yarızarafat-yarıcıiddi deyərdi ki, qurd ürəyi yeyibmişən. Bir də, "Müxalifət"in yeganə demokratik ruhlu yazısı elə səninkı oldu.

O vaxtkı icra hakimiyyətinin başçısı və müavini etiraf edirdilər ki, Şəkər müəllimi dəyişməklə heç nə dəyişmedi. Deyirdilər, çalışacaqıq ona elə iş verək, əvvəlkindən də yaxşı olsun. Mən də xatırladırdım, vaxt keçir. Büyük Firdovsinin də qiyməti veriləndə cənəzəsi şəhərin o biri qapısından çıxarılmış. Nəhayət, iş tapıldı. Şəkər Aslan üçün 1992-ci ildə Prezident Administrasiyasında jurnal təsis olundu. "Söz" jurnalının təsis olunmasında şair-dramaturq, o zaman Milli məsələlər üzrə Dövlət müşaviri işləyən Hidayət Orucovun xüsusi səyi oldu. Şəkər müəllim onun bu xidmətini yüksək qiymətləndirirdi. Bu iş doğrudan da onun ürəyincə oldu. Deyirdi ki, kaş bizim əvvəldən belə bir jurnalımız olaydı. Materialların əksəriyyətini özü yazdı. "Xatırələr ciğırıyla" rubrikasını da özü seçmişdi. Heç kəsi unuda bilmirdi. Elə bil borclu qalmaqdandan qorxur, jurnalın hər sayında iki-üç nəfər haqqında xatırə yazdı. Rəsul Rza, Tofiq Bayram, Hüseyn Arif, Mədinə Gülgün, Məqsud Şeyxzadə, Sabir Almazov, İslam Səfərli, Vaqif Hüseynov, Məmmədhüseyn Əliyev, Hacırsa Əliyev...

Türkiyənin "Şeir dəftəri"ndə ("Söz" jurnalını da həmin jurnalın formatına uyğunlaşdırılmışdı) çap olunmuş şeirinin aşağıdakı bəndini Şəkər müəllim tez-tez deyərdi:

*Zaman ömrümüzü illərə bölür,
Axırda əvvəli salırıq yada.
Dünyadan nə alsaq, bizimlə ölüür,
Nə versək dünyaya, qalır dünyada.*

Şəkər müəllim dünyaya çox şey verdi. Xüsusilə Lənkəran adlı bir diyar üçün çox iş gördü. Paytaxtda yaşamağa can atmadı. Lənkəranda yaşaya-yaşaya onu şöhrətləndirdi. Onun nəzərində hətta günəş də Lənkəranda doğur, Lənkəranda gecələyirdi. Lənkəranda heç zaman olmayan hər bir oxucu Şəkər Aslanın şeirlərini oxuyub bu cənub şəhərinə vurulurdu.

* * *

Yazılımımı oxuyanda irad tutardı ki, zaman deyilən şey yoxdur. Sonra əlavə edərdi ki, belə yaxşıdır, yaxşı formadır. Onu bilirom ki, Sənin haqqında keçmiş zamanda danışmaq mənə çətindir. Yenə çox yerde Səninlə razılaşdım, məsləhətlərinə qulaq asdım. Ürəyim döyüñür, görən nəyi ixtisar edəcəkdin? Bu yazıya nə vida sözü dedim, nə xatire. Haqqında dost-tanışlarına, oxucularına ordan-burdan söhbət etdim. Söz-söhbətimiz isə bitib-tükənən deyil. Biz Səni sevirdik, Şəkər müəllim. Bir şair, bir redaktor kimi öz yerində. Biz Səni səmimi, uşaq qəlbitek saf, istiqanlı bir Şəkər müəllim kimi sevirdik. Elə vaxtsız ayrıldın, inana bilmirdik bu yoxluğa. Səndən ayrırlanda baharın son günləriyidi. Yayı da yola saldıq. Payız bir az sərinliklə yanaşı, bir az həzinlik, bir az kövrəklik də gətirdi özüylə. Ən çox sevdiyin fəsildi. Bu fəslin saralan yarpaqlarına, piçildaşan xəzəlinə, qurbətə gedən quşlarına, şidirigi, narın yağışına, gəlin köçən qızlarına nə qədər şeir yazıb, nəgmə qoşmusan. Sənsizlik qəlbimizi didib-dağdır. Yaşının almış haqlaması hamımıza qəribə gəlirdi. Əslində, hələ əlli səkkiz tamam olurdu. Amma yaş kağızında iki il artıq verilmişdi. Artıq yaşı verən adam bilirmiş. Sən yaşılarından çox böyüksən, ucasan. Yanlışlar çox vaxt naxış olur, axı. Sənin yaşından söhbət düşəndə Lənkəran şəhər sovetinin sədr müavini, bir ziyalı kimi hörmət etdiyin Hacıbala Əbilov (indi o da haqq dünyasındadır) danışdı ki, İstiqlal günü teatrda qoşa oturubmuşsunuz. Ömürdən-gündən söhbət düşüb. Söz əhlinin tamam unudulduğunu söyləyibmişsən. Hacıbala müəllim Sənin altmış illik yubileyini öz boynuna götürüb.

İclasdan sonra Gülarə xanımla bize gəldiniz. Ailə qurmağımızın on beşinci ilində dünyaya gələn Toğrulun görüşünə. Hamidan əvvəl gəlib, axırdı getdiniz. Bu, hamımıza qəribə gəldi. Çünkü hövsələsizliyinə bələddik. Qonaqların çox olduğu bir məclisdə sanki hamı Sizə vurulmuşdu. Sanki bir məbədgah idiniz, hamı Sizə səcdə edirdi. Qonaqlıq mənəvi bir məclisə çevrilmişdi. Evə çatan kimi Gülarə xanım bize zəng vurdur. Sonra dəstəyi Sizə verdi. Hər şeyin - həyətin, stolun, adamların gözəl olduğunu söylədiniz. Və əlavə etdiniz ki, o gözəl həyətə tez-tez gələcəyik. Mən həmin dəqiqə ərköyülüy edib şeirin qısa olduğunu dedim. Güldünüz - Şeir məclisdə bədahətən deyildi. Mən Toğrula on səkkiz şeir yazacağam, - dediniz.

Qəribə rəqəmdir. Niyə on, iyirmi, yüz demədi, on səkkiz dedi.

***Qalar illərin izi,
Unutmaz bu məclisi.
Yada salacaq bizi
Toğrul, Sevda, Mükafat.***

İlk dəfədir Şəkər müəllimin vədinə xilaf çıxdığını görürük.

***Yenə məhəbbətlə könlüm çäglasın,
Hardadır dünyanın əvvəli-sonu!
Elə vaxtında gəl hamı ağlasın:
“Vaxtsız ölüm gəlib apardı onu”.***

Vaxtsız ölüm onu aramızdan aparsa da, qəlbimizdən apara bilməz. Elə bilirik, yenə doğma kəndinə qonaq gedib.

* * *

***...Əcəl nəgməsini sakit çalarmı?
Əlimdən qələmi bir gün alarmı?***

Addım səslərimi yada salarmı

Hər ciğir, hər döngə, hər küçə mənsiz...

Şəkər Aslanın baş daşına həkk olunmuş bu misralarında bir qədər nigarənciliq hiss olunur. Lakin illərin birində aşağıdakı misraları da yazmışdı:

Hələ nələr edəcəyik, ay gözəl dünya,

Keçmiş olub ötəcəyik, ay gözəl dünya,

Ancaq yenə bitəcəyik, ay gözəl dünya!..

İndi Lənkəranda sakinlər Şəkər Aslan küçəsi ilə addımlayanda şairin ruhuna rəhmət oxuyurlar. Təhsil illərini nəzərə almasaq, şair bütün ömrünü Lənkəranda yaşayıb-yaradıb. Hər dəfə radio dalğalarında "sözləri Şəkər Aslanındır" mahniları səslənəndə ürəklər xoş ovqatla döyüñür. Haqqında televiziya verilişləri hazırlananda razılıqla qarşılanır.

Yenə də nə qədər haqli:

Nə deyir günlərin, ayların dili

Həyatın rəngidir qara da, aq da...

Ömrün ən uğurlu, ən xoşbəxt ili

Hələ qabaqdadır, hələ qabaqda!..

Şəkər Aslanın bir şair kimi xoşbəxt illeri hələ qabaqdadır.



Sevda ƏLIBƏYLİ

OXULARIN NƏZƏRİNƏ!

2018-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300

◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Vaqif YUSİFLİ

YEDDİ HEKAYƏ



Hörmətli İntiqam müəllim!

Sizə söz vermişdim ki, son illərin hekayələri haqqında geniş bir məqalə yazım. Bu niyyətlə mətbuatda dərc olunan xeyli hekayə oxudum. Amma etiraf edim ki, bəzi qeydlər apardığımı baxmayaraq, yalnız bəyəndiyim, bu gündü müasir Azərbaycan hekayəsinin bir neçəsi haqqında ürək sözlərimi söyləyə bildim. Mənəcə, bütün kəm-kəsirlərinə baxmayaraq, müasir Azərbaycan hekayəsi yeni bir mərhələyə qədəm qoyub. Bu yeddi hekayə də həmin mərhələnin yaxşı mənada göstəriciləridir və bu yeddi hekayə müasir Azərbaycan hekayəsi haqqında cüzi də olsa, təsəvvür yarada bilər.

ELÇİNİN «MİSSİYA»SI

XX-XXI əsrli Azərbaycan nəsrinə «Qatar. Pikasso. Latur. 1968», «On ildən sonra», «Gümüşü, narıncı, məxməri», «Baladadaşın ilk məhəbbəti», «Beş qəpiklik motosikl», «Qırmızı ayı balası», «Talvar», «Şuşaya duman gəlib», «Beş dəqiqə və əbədiyyət», «Gül dedi bülbü'lə», «Qırmızı qərənfil gülləri «Rera Palas» otelində qaldı», «Sarı gəlin», «Qarabağ şikəstəsi» kimi gözəl hekayələr bəxş etmiş Elçin indi də yorulmadan həmin missiyani davam etdirir.

Elçin hekayə ustasıdır. Elçinin istənilən bir hekayəsini başqa bir hekayəsi ilə müqayisə edin, hər halda, eyni qələmdən çıxsa da, bir üslubun ifadəsi kimi diqqəti cəlb etsə də, hər hekayəsi özünün bir fərdiliyilə mütləq seçiləcəkdir.

«Qəbiristanlıqda məhəbbət əhvalatı», «İntihar», «Çingiz xanın daşları» və «Missiya» hekayələri Elçinin bu janrda yeni axtarışlarının bəhrəsidir və deyək ki, bu axtarışlar tükənmir. Elçin inadla, bəlkə daha artıq bir hekayəçi ehtirası ilə həyatın, yaşadığımız bu Azərbaycan cəmiyyətinin, ona doğma və yad olan insanların gerçək aləminə baş vurur, adı, çox-çox adı peşə sahiblərindən tutmuş akademikə qədər, sadə, saf ürəkli adamlardan tutmuş mənəviyyatsız, ləyaqətsiz kimsələrə qədər hər kəsi öz hekayələrində bədii obrazlara çevirir, bu «çevirmələr» rəngarəng, çoxçeşidli insan mənzərələri yaradır. Və Elçinin hekayələrində sevgi əhvalatlarından ictimai-siyasi hadisələrə qədər, mənəviyyat problemlərindən ayrı-ayrı fəndlərin ömür yoluna və yaşantılara

qədər, gözəlliyyin təsvirində eybəcərliyin inkarına qədər, ən xırda məişət hadisələrindən dönyanın fəlsəfi dərkinə qədər - bir sözlə, XX və XXI əsrin əksər problemlərinin əks olunduğunu izləyə bilərik.

Elçin müasir yazıçıdır və biz müasirliyi təkcə bu günün hadisələrindən mövzu alıb yazmaq kimi düşünmürük. Müasirlik onun hekayələrdə insan mənəviyyatının üzde görünməyən, fəqət daxili aləmin bütün çalarları ilə, həm də müasir və mükəmməl formada, yazı manerasında təcəssüm etməsindədir. Müasirlik təsvir etdiyi həyat hadisələrinin, insan xarakterlərinin fəlsəfi dərkində, adilikdə qeyri-adilik axtarışlarında üzə çıxır və Elçinin «Missiya» hekayəsində bunun bariz nümunəsi ilə üzləşirik. Akademik Nizami Cəfərov lap təzəcə işiq üzü görən «Elçin. Yazıçının yaradıcılıq yolu» kitabının 258-ci səfifəsində yazır ki: «Missiya» hekayəsində Elçin nə qədər yazıçıdırsa, o qədər də filosofdur... Belkə də, daha çox!.. Və onun təqdim etdiyi fəlsəfənin məzmunu bundan ibarətdir ki, əbədi olan həyat qanunları insana nə qədər idrak mıqyası veribse, onun həyat amplitudu, çərçivəsi də o qədərdir - buna üşyan etmək, bundan kənara çıxmaga cəhd göstərmək (nə qədər intellektual çalarlı olsa da!) insanın (və həyatın) tragediyasıdır...»

Fəlsəfi fikir söyləmək və bu fikri öz əsərlərində bədii səviyyədə həll etmək Azərbaycan yazıçılarının əksəriyyətinə xas olan bir məziyyətdir və Elçinin ilk hekayələrindən tutmuş son illərdə yazdığı hekayələrə qədər bunu izləyə bilərik. Ancaq biz bu məsələyə bir qədər fərqli tərzdə yanaşmaq istərdik. Yaziçi filosofdan fərqli olaraq, nəzəriyyələrə deyil, həyatın özünə müraciət edir və həyatın felsəfəsi onun əsərlərinin mahiyyətinə nüfuz edir. Elçinin hekayələrində bu mənada iki proseslə üzləşirik. Onun «Missiya» hekayəsinə qədər bizə məlum olan qəhrəmanları özünü, həyatda, cəmiyyətdə yerini, mövqeyini dərk etməyə can atırdılar, daha doğrusu, «Mən kiməm?» sualına cavab axtarırdılar və bu böyük, nəhəng dünyamızda lap zərrə boyda olsa da, kimliklərini dərk etməyə cəhd göstərirdilər.. Bunun ən bariz nümunəsi kimi Elçinin bir sıra hekayələrini misal getirmək olar, amma «Beş dəqiqə və əbədiyyət» hekayəsinə nəzər yetirmək kifayətdir. «Qırx yeddi yaşı, elmlər doktoru, akademiyanın müxbir üzvü, elmi-tədqiqat institutunun müdürü Mərdan Dadaşlı» «Tu-154» təyyarəsində xatirələrə dalır və bu xatirələr «yalnız insanlarla bağlı olmur, hissələrin də xatirəsi yadigar qalır və sən indi o uzaq və yaxın keçmiş yada sala-sala həmin xatirələrdən, belkə də, ən əzizini, ən istisini yaşayırdın... Əslində, sən bu gün, göyün yeddinci qatında təyyarə ilə uçduğun bu dəqiqələrdə o uzaq və yaxın keçmişdə qalmış həmin cavan oğlanı öz oğlun kimi sevirdin və onu gözlərinin qabağına gətirə-gətirə ata kimi öyünürdü, qürur hissi keçirirdin». Və birdən təyyarə mühəndisinin «Generatorların üçü də dayandı, komandır!» xəbərdarlığı eşidilir və təyyarənin qəzaya düşçə olacağı ehtimalı yaranır. «Sən nə sərnişinlərin səsini eşidirdin, nə də stüardessanın və bu qaranlıq içində elə bil ki, birdən-birə öz gözlərini gördün; gözlərin parıldayırdı, böyümüşdü, az qalırdı hədəqəsində çıxsın və sən başa düşdün ki, artıq hər şey bitdi, bir ucuz ölüm səni uçurumun dibinə aparırdı». Baş verə biləcək bu ölüm ərefəsi Mərdan Dadaşlı nədənse pis əməllərini xatırlayır və indi vaxtilə onun institutunda işləyən «dərd əlindən dəli olmuş o qarının» oğlunu yada salır. O oğlan laborant işləyirdi, Mərdanlının qəbuluna düşmüşdü, «ayaq üstə dayanıb, əllərinin barmaqlarını sindirəsindən nə isə xahiş edirdi, deyəsən ev məsələsi idi, institut üçün ayrılmış bir mənzil növbə ilə ona düşürdü». Amma Mərdanlı bu mənzili on iki il ev növbəsində dayanan bu oğlana yox, Kərimlinin qızına verir, Kərimlinin qızı təzəcə ərə getmişdi, təzəcə işə götürülmüşdü, çünkü Mərdanlı sənədlərini akademiyaya vermişdi, Kərimli ona səs verəcək adamlardan biri idi. Mərdanlı o zaman heç bunun fərqinə də varmır və bir gün katibə onun yanına gəlib deyəndə ki, həmin oğlan ölüb... yadına düşür ki, üç-dörd ay əvvəl onun yanına

xahişə gəlmışdı. Mərdanlı beş-on dəqiqlik vaxt ayırib o oğlanın dəfnində iştirak edir və o zaman hamı ona minnədarlıqla, heyranlıqla baxır. Indi, təyyarənin qəzaya uğrayacağı ehtimalı yarananda Mərdanlı o oğlanı xatırlayır. Və məlum olur ki, Mərdanlının həyatı bu cür neqativ hadisələr üzərində qurulub: «kiminsə xətrinə aspiranturaya qəbul zamanı buna «iki» verdin, bunu işdən çıxardın, buna töhmət verdin, bunu otağından qovdun, bunu söydün, bunun əsərini saxladın, çünki özündən xoşun gəlmirdi, bunu qorxutdun, buna eşq elan elədin, sonra da bədbəxt elədin». Bu xatırlamalar Mərdanlının bir anlıq da olsa, özünü dərk etməsinə, səhvərini, günahlarını etiraf etməsinə gətirib çıxarıır. Və təbii ki, təyyarədə qəza təhlükəsi sovuşur və Mərdanlı yəqin ki, yenə öz həyat prinsipinə sadıq qalacaq.

Elçinin hekayələrində hadisələr üç məcrada davam edir. Birincisi; hadisənin başlanğıc mərhəlesi - burada hər şey «sakitliklə» baş verir, biz həle qarşıda nələr baş verəcəyindən xəbərsizik. Sadəcə olaraq, əsas obrazlarla tanışlıq başlanır. İkincisi; «sakinlik» pozulur, qəfil hadisələr, gözənlənməz xəbərlər qapını kəsir. Obrazların keçirdiyi psixoloji gərginliklər, zahiri təfərrüatlardan və təfsilatlardan daxılə, içəri dünyaya «enmə» baş verir, düşünmək, özünü dərk etmək üçün fürsət yaranır. Və nəhayət, üçüncüsü; dərkətmə prosesi sona yetir. Bəzən bu proses ölümlə də, intiharla da bitir.

«Missiya» hekayəsinə qədər bizim düşüncəmizcə, Elçinin bir yaziçı kimi missiyası məhz bu prosesi - fəndlərin (obrazların) özünü dərk etməsini və bir insan kimi «mən kiməm?» sualını özü üçün aydınlaşdırmaqdan ibarətdir. «Missiya» hekayəsinin qəhrəmanı Səfi Qədirli isə artıq özünü, kimliyini çoxdan dərk edib, lakin indi onu «Yaşayışın missiyası nədən ibarətdir» sualı düşündürür və elm aləmində etiraf olunmuş bu fizika-riyaziyyat aləminin vunderkindi «primitiv görünən bu sualə cavab tapmaq üçün mövcud elmi paradigmaların sərhədini aşmaq lazımdı və hər şey yalnız o zaman məlum olacaqdı». Səfi Qədirli günləri günlərə, ayları aylara, illəri illərə, gecələrini gündüzlərə qata-qata Böyük Nəticənin riyazi hesablamalarını, düsturlarını hazırlayıır. «Hər şey necə də sadə imiş. Necə də yaxında imiş. Elə bil, o, bu illər ərzində gözünə taxdılı eynəyini axtarırmış. Təzəcə pöhrədən çıxmış yarpaq yaşılında bir işarti birdən-birə Səfi Qədirlinin beynində Böyük Nəticənin düsturunu işıqlandırırdı və o yaşıl işarti yavaş-yavaş canlanaraq riyazi işaretlərin, rəqəmlərin üzərində gəzişməyə başladı... Səfi Qədirlinin varlığında elə bir azadlıq hissəyyatı yarandı ki, elə bil, o, tamamilə çəkisizdir, şəffafdır, varlığında heç bir əza duyğusu, hərəket duyğusu yoxdur, yalnız öz şürurunun içindədir, hara istəsəydi, eləcə bir yüngüllükə uça bilərdi, hara istəsəydi, qona bilərdi... Səfi Qədirli bir müddət varlıqla yoxluq arasındaki trans içində qaldı və həmin trans içindən çıxdıqda isə o, artıq insanın (və bütün yaşayışın, hətta kainatın) missiyasının nədən ibarət olduğunu tapmışdı».

Beləliklə, Səfi Qədirli kafedraya gedib öz Böyük Nəticəsi barədə məlumat verə bilər, hətta mətbuat konfransı çağırıb öz dahiyənə kəşfini bütün dünyaya elan edə bilər. Lakin... dünyanın, yaşayışın, varlığın missiyasını dərk edən və bunu riyazi düsturlarla isbata çalışan Səfi Qədirlinin missiyası baş tutmur. O, dəniz qirağındakı məşhur çayxanaya üz tutur. Orada O Adamla qarşılaşır. Kimdir O Adam? Hekayə bu andan mistik bir pərdəyə bürünür və Səfi Qədirli O Adamın arxasında dənizə tərəf addımlayır. «Böyük Nəticənin düsturu Səfi Qədirlinin gözlərinin qabağında idи və o, var gücünü toplayıb qışkırmış, Böyük Nəticəni dünyaya bildirmək istəyirdi, ancaq bu mümkün deyildi. Böyük Nəticənin göstəricilərini açıqlamağa onun nəfəsi çatmırıdı». Və Səfi Qədirli O Adamın arxasında gedib özünü dənizə atır. «Xilasedicilər onu dənizdən çıxarıanda, o bədbəxt artıq rəhmətə getmişdi».

Hekayədən çıxan nəticə budur ki, bu dünyanın, bu yaşayışın, bu varlığın əzəl-əbədi missiyasını dəyişmək olmaz və mən də Nihami Cəfərovun bu fikriylə

razılaşırıam ki: «Ümumən «külli-məxluqatın» missiyası, doğrudan da, dərin fikirləşəndə nə qədər «mənasız», nə qədər prozaik görünən də, bu dünyaya cəlib-getməkdən ibarətdir. Dünya ədəbiyyatının bütün dahiiləri - Homer də, Firdovsi də, Nizami də, Dante də, Şekspir də... belə deyiblər... «Gəlimli-gedimli dünya» deyən Dədə Qorqud da».

Və Seyid Əzim Şirvani də:

*Dünyaya gəlmək getmək üçündür, bu nə qəmdir,
Bir fikr elə ki, aqılı dana nə üçündür?*

«LEYLİ-MƏCNUN» VƏ FERMA MÜDİRİ»

Heç insafdım ki, Seyran Səxavətin son illərdə qələmə aldığı hər hansı bir hekayəsindən söz açmayısan. Seyran Səxavət artıq bir hekayəçi kimi professionallaşmış və əgər təbir-caizsə, deyək ki, onun hekayələrindən hələ də kənd ətri gəlir. Seyranın təsvir elədiyi kənd, roman, povest və hekayələrində ustalıqla canlandırdığı kənd adamları neçə illərdir ki, ədəbiyyatımızın yaşıl düzənində bərqərar olmuşlar. «Çayçı Rəşid», «Alça çiçəyi», «Yüz ilin kişi», «Madonnanın əri Fərəməz kişi», «Qaçay müəllim», «Qapıların o üzündə qalan dünya» - bu əsərlər bu gün yazılsayıdı belə, yenə öz bədii təravətini itirməzdı. Təbii ki, Seyranı «kənd nasiri» kimi təqdim etmək fikrində deyilik. Əsl yazıçı üçün təsvir obyektinin və əsərlərində canlandırdığı məkanın nə önəmi var? Fikrimizcə, Seyranın «lt intervüsü» və «Cəhənnəm» hekayələri Azərbaycan hekayələrinin ən sanballı nümunələrindəndir və bu hekayələr heç də kənddən danışmır. Amma Seyran Səxavət kənddən danışanda, o kəndin çölündən-çəmənindən, qarışından, qızından-gelinindən, kolxoz sədrindən, ferma müdüründən, sadə, ilk baxışda primitiv təsir bağışlayan, amma ürəyi bu dünya qədər geniş olan kəndçi qardaşlardan, gözəllerin və cavan uşaqların yiğnağı olan Əsgərxan bulağından söz açanda sanki özünə qayıdır, Seyranın bir yazıçı kimi bütün enerjisi üzə çıxır, bədii boyaları, rəngləri, təsvir etdiyi kənd koloriti ilə qarşılaşırsan. «Leyli-Məcnun» və ferma müdürü» hekayəsində olduğu kimi. Lap bu aylarda yazılıb bu hekayə (7 aprel 2017). Amma hekayədə bu gündən yox, əllinci-altmışinci illərin hadisələrindən danışılır.

«Stalinin qırkı təzə çıxmışdı. Milyonlarla əl dəsmalı duz dadırdı. Sovet Sosialist Respublikaları İttifaqının ucsuz-bucaqsız ərazisi uşaq bağçası təməyülli nəhəng yetimxanaya oxşayırdı - bəlkə də oxşamırdı, elə heylə idi. Həddi-buluğa çatmamış, böyük və qarışiq bir xalqın atası ölmüşdü - atadan yetim qalmaq pis şeydi. Bu ayaqdan götürsək, Stalini dönyanın ən çoxuşaqlı atası hesab etmək də olar. Uşaqlar başsız qalmışdı. Və üstündən heç əlli il keçməmiş Stalinin yurdunda bayqus uladı, tifaqı dağıldı - İttifaq dağıldı.»

Hekayə bu cümlələrlə başlayır və S.Səxavətin üslubuna xas olan yumor căları mətləbi agah eləmək üçün işə düşür. Ümmiyyətə, Seyranın istənilən nəşr əsərində Mirzə Cəlil, Haqverdiyev nəsrindən gələn xoş bir meh əsir. Ancaq bu vaqioni xatırlatmaqla Seyran heç də Stalinin «yasını» saxlamaq niyyətində deyil, sadəcə, hekayədə baş verəcək hadisələrin zamanını göstərməkdir. Məkan isə Yeddi para kəndidir. Onun qəhrəmanları - Fəmil və Nisə bu kənddə yaşayırlar. «O, davadan üç il əvvəl evlənmişdi. Müharibəyə gedəndə bir oğlu davardı - üç ilə bir oğul, hər halda pis nəticə deyil. Qarabağın ən böyük kəndlərindən biri olan Yeddi paranın camaati söz sözü gətirəndə - bu gün də - iyirmi birinci əsrin on yeddinci ilində «Fəmil-Nisə» məhəbbətindən ürək dolusu danışır, bəzən də öz əlavələri ilə bu sevgini əfsanə səviyyəsinə qaldırıb ilahiləşdirildilər, nəsildən nəsilə ötürürdülər. Ona

görə də Yeddiqara kəndi yaranandan bu günə qədər cəmisi bircə dəfə boşanma hadisəsi olub».

Hekayədə Fəmil-Nisə sevgisi doğrudan da qibtəyə layiqdir və müəllif bu sevginin «ilahiləşdirilməsinə» yox, adı, real, inandırıcı təsvirinə meyl edir, sevgini, ər-arvad münasibətini heç bir süni, «canım qurban», «gözüm qurban» kəlmələrinə ehtiyac duymadan nəzərə çarpdırır. Və oxucuya belə bir fikri təlqin edir ki, əsl sevgi elə budur. Fəmil-Nisə sevgisi o zaman böyük məna kəsb edir ki, Bakıda «Leyli və Məcnun» operasına tamaşa edir, onların faciəsinə göz yaşları tökürlər. «Bu minvalla bir neçə ildi ki, Nisə-Fəmil yollarda qalıb ələm-yesir olmuşdular... Nisə-Fəmil Bakıdan uzaqlaşsalar da, Leyli-Məcnundan uzaqlaşmırıldılar - Leyli də, Məcnun da onlarla bir yerde idilər».

Hekayə əlliinci illərin ab-havasını bizə xatırladır. Nə olar, keçmişə də qayıtmak olar və biz keçmişdən necə sevməyi, musiqiyə, muğama heyranlıqla qulaq asmağı da öyrənə bilərik. Seyran Səxavətin bir hekayədə canlandırdığı bu keçmiş unutmayaq...

QƏZƏNFƏR MÜƏLLİMİN ŞUŞAYA YÜRÜŞÜ NİYƏ BAŞ TUTMADI?

Bır şair kimi təqdir etdiyimiz Əjdər Olun «525-ci qəzet»in səhifələrində hekayələri ilə də rastlaşırıq. Şeirdən nəsrə «keçidi» təbii qəbul etmək lazımdır, burada istedadın rolu mühüm rol oynayır. Əlbəttə, nəsrin öz ciddi qayda-qanunları var və Əjdər Olu bu hekayələrdə bir nasır kimi görürük. «Hərbi səhra komandirinin meymunu», «Qədir», «Fa», «Usta Yusifin kamançası», «Cehiz» hekayələri Ə.Olun müasir həyat hadisələrinə şeirdən tamam fərqli tərzdə yanaşığının şahidi oluruq. Ə. Ol bu hekayələri, həmçinin çox-çox əvvəl qələmə aldığı «Yazıcı Namiq Abdullayevin axırı», «Rafiq Tağı ki, Rafiq Tağı», «Kür Əlisəmid», «Qrafoman» və s. portret yazılarını «Qəzənfər müəllimin Şuşaya yürüşü» hekayələr kitabına daxil edib.

Mən bu hekayələrdən ancaq biri haqqında - «Qəzənfər müəllimin Şuşaya yürüşü»ndən söz açmaq istəyirəm.

Ə. Olun bu hekayəsi onun digər hekayələrinə nisbətən daha həyatıdır, - desəm yanılmaram. Bu hekayədə yaşadığımız cəmiyyətin, içərisində dolaşdığımız mühitin, az qala hər saatda, hər gündə rastlaşduğumuz hadisələrin izinə düşürük. Bu gün hər bir azərbaycanının bir Qarabağ dərdi var. Dəxli yoxdur, bu dərdi kim içərisində daha çox yaşıdır, kimisi isə az, hər halda dərdin çəkisini ölçmək fikrimiz yoxdur. Ə. Ol bu dərdi ürəyində yaşadan və günlərin bir günündə daha dözə bilməyib özünə, məsləkinə yaxın adamlarla birgə Şuşaya yürüş etmək istəyən Qəzənfər müəllimin hekayətini bizə nəql edir. Əlbəttə, tekçə Qəzənfər müəllimin deyil, onun mənsub olduğu «Qeyrət» təşkilatının da. ... «Yarandığı gündən «Qeyrət»in hirs-i-hikkəsi soyumurdu, «qan-qan» deyirdi, coşub-kükreyirdi, ağızından od-alov püskürdü. Təşkilatın üzvləri Qarabağ məsələsində BMT-nin, ATƏT-in dediyini nəinki hərləmirdirlər, hətta efirdə, metbuatda gündəmdən düşməyən «sülh-mülh» söhbətlərini yerli-yersiz lağa qoyub döşlərinə döyə-döyə Qarabağı silah gücünə basmarlayıb geri qaytarmaqdan dəm vururdular». Tanış mənzərədir, eləmi? Məmləkətimizdə bu cür düşünən insanlar az deyil və əlbəttə, məsələni heç ictimailəşdirmədən deyə bilərik ki, bu insanları qınamaq da olmaz. İyirmi ildən artıq doğma yurd həsrətinin içəridə korun-korun tüstünləndiyi, fəndlərin psixologiyasında dəhşətli bir səbirsizlik, dözümsüzlük yaratdığı bir zamanın hadisəsi bu. Əjdər Ol bu hədisəni maraqlı bir «oyun» süjetinə yerləşdirir. Qəzənfər müəllim Şuşaya at üstündə getməyi qərara alıb. «Qəzənfər müəllimin imkanı olsaydı, zamanı çox

yox, yüz əlli, iki yüz il geri fırladardı və olardı, məsələn, Qəzənfər xan, onda bilərdi neyləyərdi. Canından gizilti keçdi, başıaçıq olsa da, başında xanlara layiq naxışlı dəmir dəbilqə, əynində döyüş kaftanı, qollarında qolçaq, belində qızıl kəmər, bir əlində qalxan, bir əlində qılınc hiss elədi. Bir anlıq o, atın belindən seyrə daldığı boş çölləri döyük meydanına oxşatdı. Ax, indi atı nə şahə qaldıp kışnədərdi və başının dəstəsinə əmr edərdi ki...» Ancaq bu xəvallar çox keçmədən puç olur: «Dəstə elə bir qədər irəliləmişdi ki, «qıy» düşdü. Rayonun polis maşınları ulaya-ulaya qaranəfəs özlərini çatdırıldılar hadisə yerinə». Hekayədə dramatizm, gərginlik artır, «oyun» içinde yeni bir «oyun» yaranır. Polis rəisi ilə Qəzənfər müəllim arasında «danişıqlar» başlanır. Beşcə dəqiqəlik səhbətdən sonra polis rəisinin «oyunu» baş tutur, yalancı bir qarşıdurma planlaşdırılır, Qəzənfər müəllim buna könülsüz razı olsa da, dəstə üzvləri «hebs olunur» (sonradan heç birinin burnu qanamadan azad olunurlar) və beləliklə, Şuşaya yürüş baş tutmur. Hekayenin ironik, bir az da komik «oyun» manerası dəyişir, sırf nisgilli, kövrəldici məqamlar gəlir. Məlum olur ki, polis rəisi Şuşadandır: «Şuşaya getmək mümkün olsa, elə birinci özüm gedərdim də. Bir vaxt babalarıngilin Şuşanın Xoca Mərcanlı, Qurdlar məhəllələrindəki evlərinə getdiyin kimi». Məlum olur ki, polis rəisi də Qəzənfər müəllim kimi Qarabağ müharibəsindən keçib. Onların «Cıdır düzü» restoranındaki səhbətində isə hər ikisinin xarakteri bir nöqtədə «birləşir», Şuşaya yürüş etmək istəyən Qəzənfər müəllimlə bu yürüşün qarşısını alan polis rəisi Yengibarın düşüncələri arasında bir doğmaliq yaranır: «Bu vaxt yenə Qəzənfər müəllimin cib telefonu Üzeyir bəyin «Üvertüra»sını çalmağa başladı... Yengibar müəllim ya Üzeyir bəyin musiqisinin təsirindən, ya Şuşanın adının ayrı cür çəkildiyindən, ya da nədənsə özünü saxlaya bilməyib bərk tutuldu və doldu. Qəzənfər müəllim də kövrəldi. Elə mağmın-mağmın dayanmışdır ki, bu vəziyyətdə onları yezid də görsəydi, dözməyib yumaşalardı. Hələ, bəlkə, hönkürtü vurub gözlərindən gildir-gildir yaş da tökərdi».

Bizcə, hekayənin finalındaki bu təsirli səhnə hər şeyi deyir. Qəzənfər müəllimin Şuşaya, at üstündə yürüyü baş tutmasa da, biz gec-tez Qabilin məşhur şeirindəki «Ümid sənədir ancaq Azərbaycan əsgəri» çağırışını eşidəcək, Qəzənfər müəllimlərin elə o polis rəisinin müşayiəti ilə Şuşaya yürüş edəcəklərinin şahidi olacağıq.

Ə. Olun hekayəsi bitkin bir struktura, kompozisiyaya malikdir. Klassik hekayələrimizə xas olan bir sıra məziyyətlər burada qabarıq nəzərə çarpır. Sanki müəllif özü görünmür, amma bir təhkiyəçi kimi hadisələrin reallığına heç bir xələl gətirmədən onları inandırıcı lövhələrlə təqdim edir, obrazla süni cizgilər artırır və ən maraqlı budur ki, Ə.Olun hekayələrində yumoristik çalarla sırf lirik və dramatik lövhələr bir-birini əvəz edir. Ə.Olun oxunaqlı hekayələrindən biri - «Qəzənfər müəllimin Şuşaya yürüşü»ndən aldığımız təəssürat bu idi...

HALALLIQ

Aslan Quliyev romanlar, povestlər müəllifidir, amma yaradıcılığa başladığı hekayə janrını da unutmur. Onun mürəkkəb süjetli romanları, həmin əsərlərdə təsvir olunan obrazlar bir romançı kimi artıq kamilləşdiyini sübut edir. Amma hekayələrdə Aslan daha mükəmməldir, romanda onun gördüyü «quruculuq» işi, bəlkə qabaqcadan planlaşdırıldığı süjet, kompozisiya, təsvir etdiyi obrazların qarşılıqlı münasibətləri hekayələrinin çoxunda qətiyyən nəzərə çarpmır. Elə bil, bu hekayələr lap əvvəldən elə belə qələmə alınmalıdır. Elə bil, qabaqcadan heç nəyi planlaşdırmadan, süjet xəttini haradan haraya aparıb çıxarmadan hazır bir həyat hadisəsi yazıya gəlir. Hadisələrin axarı, obrazın düşüncə tərzi, həyata, baş verən olaylara münasibəti təbii bir axarla davam

edir. Asında xarakter yaratmaq istedadı qabarıq nəzərə çarpar ki, bu da yaxşı bir hekayənin yaranması üçün ilkin şərtlərdən biridir. Onun «Halallıq» hekayəsinin («Ulduz», 2017, iyul) qəhrəmanı çox maraqlı bir tipdir. Mürəkkəb daxili aləmi var bu tipin. Atası öləndə qəbiristanda, hamının qarşısında deyir ki, mən atama haqqımı halal eləmirəm.

Siz belə bir hadisə ilə üzləşmişsinizmi? Oğul atasının dəfnində ailəsinin - anasının, bacısının, qardaşının və kənd camaatının illerdən bəri sabitləşmiş halallaq ənənəsinə xilaf çıxır. Əlbəttə, bu hadisə göydəndüşmə deyil və illerdən bəri ATA-OĞUL arasındaki az qala düşməncilik həddinə çatan ziddiyətin nəticəsidir. Hekayənin məzmununu, ata ilə oğul arasında baş verən münaqışını qətiyyən nəql etmək fikrində deyilik. Ancaq məlum olur ki, ata oğlu ilə qəddarcasına rəftar edirmiş, öləndə belə ona halallıq verməyib. Bu yerdə oğula haqq qazandırmaq olarmı? Onu dinləyək: «Demək, vermədi, son nəfəsinə qədər kin saxladı, bağışlamadı. Vermədi, anası təsdiq elədi, çox dedim, yalvardım, amma faydası olmadı. Gərək atanın sözündən çıxmazdin. Oğullar var e, oxuyurlar, əllərinə qurban, ay dədə! Deyirlər kaş atamız sağ olaydı, yənə də bizi döyəydi, təpik-yumruq altına salayıdı. «Ana, kim oxuyur, özü üçün oxuyur. Niyə təpik-yumruq altına salmalıymış? Olmazmı saçımı oxşasın, xoş sözlər desin? Niyə görə məni döyen əllərə qurban olmaliyam? Səyəm? O məni bağışlamasın, halallıq verməsin, mən onun əllərinə qurban olum?» Deməli, münaqışının kökü ataya gedib çıxır. Sonra məlum olur ki, oğula qarşı bu münasibətə hamı ata ilə həmrəydir. Bibisi bircə göbələk üstündə maşanı necə vurursa, bir ay sol ayağını yerə basa bilmir. «Anam məni o qədər döyməyib, sən o qədər döyübsən». Əmisiin bağından ikicə dənə alma dərdili üçün qovulur, qaçanda şalvari səpərin tikanına ilisir, əmisi o qədər onu döyür ki, bədənidə salamat yer qalmır. Bax, bütün bu hadisələr, oğula qarşı sanki vərdiş halını almış bu döyülmələr ziddiyətləri kəskinləşdirir. «Mənim bir prinsipim var, pislik eləyənə pislik elə, yaxşılıq eləyənə yaxşılıq. Ay unut, ay kin saxlama, ay o pisliyindən əl çekmir, sən niyə yaxşılığından əl çekirsən kimi sözlər mənim üçün deyil» - bu «prinsip» oğulun həyat devizinə çevrilir və o, kəndə, atasının dəfninə gələndə bu «prinsipi» elan edir. Əlbəttə, hekayədə oğulun alım qayınatasından əxz elədiyi «prinsiplər» də açıqlanır, alım qayınatanın kənd məişətinə, adət-ənənələrinə qarşı neqativ münasibəti oğul üçün həyat meyarına çevrilir. Bax, bu nöqtədə hekayədə bir boşluq nəzərə çarpar. Niyə alım qayınata kəndə, kənd adamlarına, adət-ənənələrə müştəbehcəsinə yanaşır, Füzulidən nəsə deyən mollanın saqqalını didişdirir?

Hekayəni oxuya-oxuya düşünürsən ki, oğul atasına halallıq verməyib şəhərə qayıdacaq. Amma bir gecə ata oğulun yuxusuna girir. «Sənə qarşı haqsızlıq eləmişəm. Oğlum, boynunda nə haqqım varsa, halal xoşun olsun! Xeyir-duanı verirəm, xoşbəxt olasan. Allah səni balarınla, ailənlə imtahana çekməsin!». Bu yuxu əhvalatı ilə hekayənin axarı dəyişməyə üz qoyur. Oğul atasıyla bağlı ən xoş məqamları xatırlayır. «Bir dəfə meşədən qayıdanda qar yağmağa başladı, o yorulmuşdu, yeriməye ayaqlarında güc yox idi. Atası onu qucağına götürdü və o uzaq yolu bircə dəfə də yerə qoymadan evə gətirdi. Bir dəfə də onuncu sinifdə oxuyanda sətəlcəm olmuşdu, ara həkimini onu yalnız ayı yağıının sağalda biləcəyini demişdi. Atası tüfəngini götürüb meşəyə getdi və bir həftə soyuq, qarlı qış meşəsində gəzib axtardı, yalnız ayı vurandan sonra kəndə qayıtdı. Doğrudan da, ayı yağı onu sağaltdı». Daha bir neçə belə xatırlamalar və beləliklə, inadkar oğulun qəlbində bir halallıq işığı yanır: «Əlini nəm torpağın üstünə qoydu. Heç kim eşitməsin deyə astadan dedi. «Ata, nə haqqım varsa, hamisini sənə halal eləyirəm. Sən məni bağışladın, mən də səni bağışlayıram».

Bu halallıqdan sonra arvadı cib telefonundan ona zəng eləyib deyir ki, həkim xəstə usağımızı müayinə elədi, dedi, əsl möcüze baş verib, usaqda xeyli irəliləyiş var, əməliyyata ehtiyac yoxdur. Hekayə burdaca bitir.

Əlbəttə, Aslan Quliyev maraqlı bir hekayə yazıb, onun roman və povestlərində nəzərə çarpan bir xüsusiyyət bu hekayədə də diqqətdən yayılmır, o, həyatın sərt görünən həqiqətlərinə üz tutur, təqdim etdiyi obrazı da bu sərt həqiqətlərin qoynuna atır. Vaxtilə onun «Keçmiş döyüşü və oğlan» və «Yazıcıının savaşı» povestləri haqqında bir yazımızda da qeyd etmişdim ki, Aslan Quliyev daxilən temperamentli qəhrəmanları nəşrə gətirir. Ancaq bu qəhrəmanları mühit, yaşadıqları cəmiyyət, onlara qarşı soyuqluq, laqeydlik o həddə çatdırır ki, hətta cinayət aləminə yuvarlanırlar. «Halallıq» hekayəsində də qəhrəmana xas olan temperament dərhal özünü bürüze verir. Amma hekayəni oxuyandan sonra belə bir sual meydana çıxır: o, haqlıdır mı? Bu suala da birmənali cavab vermək mümkün deyil. Məsələ burasındadır ki, hekayənin qəhrəmanı ilə onun ailəsi arasındaki konflikt yalnız qəhrəmanın haqlı olduğunu dəlalət edir, çünki anası, bibisi, əmisi, qardaşı onun haqlımı, haqsızımı olduğunu söyləmirlər. Bu da ikinci tərəfin - konfliktin ikinci qütbünün çox passiv təqdim olunmasıyla bağlıdır. Digər tərəfdən, hekayənin qəhrəmanı sanki alim qayınatasının diqtəsiyle hərəkət edir, onun kənd adamlarına qarşı qeyri-etik münasibətini bir prinsip kimi qəbul edir. Amma mənim də, Aslanın da, elə onun təsvir elədiyi qəhrəmanın da kəndi hekayədəki kənd deyil.

KAMRAN NƏZİRLİNİN «AXTARIŞ»I

Kamran Nəzirli neçə povestin, neçə hekayənin müəllifidir və müasir nəşrimizdə özünəməxsus fərdi dəst-xətti, üslubu olan bir müəllifdir.

«Axtarış» hekayəsində biz Kamranı artıq kifayət qədər təcrübəli bir nasır kimi görürük və məsələ burasındadır ki, bircə hekayə ilə də yazıçıının nəyə qadir olduğunu izləmək mümkündür.

Hekayə nəsrin «boyca balaca», amma «ağılca» ən yürek bir janrıdır. Deyirlər və yazırlar ki, yaxşı bir hekayə ilə romanın yaxud povestin əhatə etdiyi məzmunu ifadə etmək olar. Zənnimizcə, buna heç ehtiyac yoxdur. Çünkü hekayədə eks olunan həyat həqiqətləri, obrazlar və onların qarşılıqlı münasibətləri, təsvir edilən hadisələr məhz hekayə tipi üçün nəzərdə tutulur. Yalnız yazıçı istedadı imkan verir ki, bir hekayədə son dərəcə aydın bir mətləb ifadə etsin, elə bir obraz yaratsın ki, o obraz həyatdakı prototipini ləyaqətlə təmsil eləsin (Novruzəli, Qurbanəli bəy, Usta Zeynal, Şeyx Şəban, Erkək Tükəzban və s. kimi), elə hadisə təsvir eləsin ki, o hadisədən oxucu təsirlənsin, sarsılsın ya da ibrət dərsi götürsün. Buna görə də hekayənin missiyası böyükdür və bu gün onlarla, yüzlərlə hekayə içindən belələrini tapmaq o qədər də asan deyil. Amma hər halda var və olacaq.

Kamran Nəzirlinin «Axtarış» hekayəsi bir neçə aspektdən diqqəti cəlb edir. Birincisi, hekayənin oxunaqlı olması önemli faktdır. Oxucu üçün maraqlı səhnələr, təsvirlər, dialoqlar təqdim edilir və müəllif bütün bunları səliqə ilə, bir xətt boyunca yerləşdirə bilir. İkincisi, sona qədər həm müəllif təhkiyəsində, həm də obrazların bir-biri ilə münasibətində dil aydınlığı, səlisliyi ilə qarşılaşır. Kamran Nəzirlinin nəşri məhz elə bu xüsusiyyətinə görə də seçilə bilir. Onun nəşrində dil canlıdır, necə deyərlər, insan kimi nəfəs alır, nəfəs verir, koloritli və şirəlidir. Üçüncüsü, təqdim olunan hadisələr və obrazlar müəllifin bədii təxəyyülündə doğsa da, canlı həyata və canlı insana çox oxşayır. Elə bil, həyatın bir parçası ilə üz-üzə gəlirsən.

Hekayədə təsvir olunan hadisələr Azərbaycandan kənarda - Sarpi qəsəbəsində (Batumidə), turistlərə dolu olan «Kameo» hotelində cərəyan edir. «Sarpi qəsəbəsindəki turistlərə dolu olan «Kameo» hotelinin vestibülündə sakitlik hökm süründü; yay səhərinin gözü açılmamışdı, alatoranlıq idi; arabir magistral yoldan ötən minik və yük maşınlarının səsi gəlirdi, amma bu, bütün günü yaxındakı çi-

mərlikdə özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çımən, gecələr isə gürcü mətbəxi və şərabının ləzzətindən yorğunluq çıxaran hotel sahnlərinin şirin yuxusuna mane olmurdu. Subtropik qəsəbənin ətirli və gurultulu havası bahalı, parlaq tünd mavi şüşəli açıq qapıdan isəri dolurdu». Hekayə hadisələrin cərəyan edəcəyi məkanın təsviri ilə başlayır və təbii ki, burada hələ başlanacaq münasibətlərdən, konfliktən xəbər verilmir. Deməli, Kamran Nəzirli əkəsər hekayələrə xas olan «tədrici inkişaf» sxeminiə sadiq qalır. Bəli, bu təsvirlərdən sonra əsərin qəhrəmanlarının təqdimatı gəlir: «Vestibülün baş tərəfində pardaqlanmış lövhənin üstündə «hotel inzibatçısı» sözləri yazılmışdı; üstü şüşəli enli arakəsmədən səliqə ilə daranmış qısa, şabalıdı qız saçları görünürdü; qızın başı aşağı əyilmişdi, o da nəsə hesablayır, yazıp-pozur, sonra gərgin və narahat halda başını qaldırıb qapiya tərəf, hotelin qabağındakı bağçada üstüörtülü çardaqla oturub dalğın-dalğın xeyallar quran nimdaş köynəkli oğlana göz qoyurdu, sonra başını yenə aşağı sallayıb kompüterdə nəsə yazırı». Az sonra məlum olacaq ki, oğlan və qız bir-birlərini sevirlər və nişanlıdır. Qız - Manana gürcü, oğlan - Tokay azərbaycanlıdır. Yox, müəllif yeni «Şeyx Sənan-Xumar» ya da «Əsli-Kərəm» faciəsini qələmə almaq fikrində olmayıb. İndi XXI əsrdir.

Hotel sahibi Nodar Canidze oğlanı qızın yanında görəndə çox təəccübənlər, amma Manana söyləyir ki «Biz Tokayla nişanlı kimiyyik. Bir az pul toplayan kimi toyumuzu edəcəyik!».

Hekayənin başlanğıc mərhələsi burada tamamlanır və oxucu gözləyir ki, bundan sonra əsl «həngamə» necə olacaq. Budur, hekayədə üçüncü obraz peyda olur, Almaniyadan gələn turist qadın - xanım Şrayner gəlib çıxır. Məlum olur ki, o, gürcüdür, adı da Manana, iyirmi beş il əvvəl bir almana ərə getmiş və tamamilə dəyişmişdir. Əvvəla, gürcü qızığını almanın soyuqluğu ilə əvəz etmişdir, qupquru, soyuq təbiətli bir insana dönmüşdür. İkincisi, öz doğma dilində də danişmağı yadırğamışdır, çünkü uşaqları almanın dilində danişir. Xanım Şrayner bircə ona sevinir ki, Gürcüstəni tanıya bilmir, «Gürcü xalqı axır ki aq günə çıxdı» deyir.

Hekayədə hadisələrin əsas nüvəsini müəyyənləşdirən bir olay baş verir. Hotel sahibi onu işə götürür, hələlik həyətdəki bağçaya baxmağı tapşırır. Bu şad xəbəri sevgilisinə çatdırmaq üçün hotelə tələsir. Yolu sahildən keçir və bu zaman baxıb görür ki, xanım Şrayner suyun üzündə uzanıb sakitcə göyləri seyr edir. Və bu zaman gözlənilməz bir hadisə baş verir; havanın üzü birdən-birə dönür, xanım Şrayner güclü dalğa nəticəsində dənizdə batmaq üzrədir. Onu xilas etmək üçün Tokay ölüm-dirim savaşına girişir: «Tokay bir əli ilə Şraynerin saçlarından tutub dartır, o biri əli ilə amansız dalğaların caynaqları arasında sahilə can atırı. Cimərlikdəki rus, türk, gürcü, azərbaycanlı, erməni turistləri bu səhnəni təşvişlə izləyir, yaşılı qadınlar özündən iki dəfə ağır olan almanın turistini sahilə dərtan oğlanı göstərib deyirdilər:

-Uşaqda cəsarətə bax e!»

Əlbəttə, müəllif öz qəhrəmanını - həyata yenice atılmış, amma Kifayət qədər müsbət enerjiyə malik azərbaycanlı Tokayı oxucuya sevdire bilir. Hiss olunur ki, K.Nəzirli təsvir etdiyi obrazın düşüncə tərzi ilə hərəkətləri arasında bir vəhdət yaratmağa çalışır. Hərçənd ki, Tokayla Manananın bir-birilə qarşılıqlı münasibətləri istənilən bədii effekti yaratmır. Oxucuya məlum olmur ki, bu sevgi necə yaranıb?

Bəli, almanın turisti xanım Şrayner boğulmaqdan xilas olur. Əvvəlcə almanın səfirliliyinin vətəndaşını ölümdən xilas etdiyi üçün Tokaya təşəkkürünü bildirir, sonra xanım Şrayner bu igidliyinə görə Tokaya minnətdarlıq edir. Amma hekayədə yeni bir olay üzə çıxır. Məlum olur ki, xanım Şraynerin üzüyü dənizdə itib. Özü də bu üzük dəyərinə görə çox qiymətlidir.

Əgər bu üzük əhvalatı olmasaydı, hekayəni həmin məqamda bitirmək olardı. Onda hekayə sovet dövründə yazılın bəzi hekayələr kimi «müsbət qəh-

rəman»ın «qələbəsi» ilə bitərdi. Amma oxucu da hiss edir ki, hekayəni burada bitirmək olmaz. Ona görə də intizarla hadisələrin sonrakı gedışatını izleyir.

Kamran Nəzirlinin «Axtarış» hekayəsini səciyyəsinə görə «hadisə, vəziyyət» tipli hekayə kimi xarakterizə etmək olar. Doğrudur, burada təsvir olunan obrazlar da diqqətdən yayılmır, amma onların xarakteri məhz hadisələrdə açılır, aydınlaşır.

Xanım Şrayner Almaniyaya yola düşür və gedəndə Tokayla, Manana ilə səmimi görüşür, onları toydan sonra «bal ayına»-Almaniyaya dəvət edir.

Tokayla Manananın toyu olur və bir ildən sonra onlar Almaniyaya-xanım Şraynerin yaşadığı Frankfurt şəhərinə yola düşürlər. Məqsəd həm Manananı həkimə göstərmək, həm də xanım Şrayneri görməkdir.

Oxucunu intizada saxlayan elə bu görüşdür. Doğrudan da, fikirləşməyə dəyər, görəsən, bu görüş baş tutacaqmı?

Budur, Manana hoteldən xanım Şraynergilə zəng vurur. Və gözlənilməz bir hadisə baş verir: «Dəstək Manananın əlində qaldı; gənc qadın qurumuşdu. Telefon dəstəyini çarpayının üstünə atdı. Tokay heç nə başa düşmədi, heyrətlə soruşdu:-Nooldu? Bir şey baş verib? Nə dedi? Manana pörtmüş halda qabağa çıxmış qarnını tutdu, ehmalca çarpayının üstünə əyləşdi...Tokay yenə heç nə başa düşmədi və qadınının qarşısında diz çöküb onun qarnını qucaqladı, piçiltıyla dedi: - Əzizim, sakit ol. Sənə həyəcanlanmaq olmaz. Erix nə dedi? Mananaya bir şey olub? -Yox! O, bizi tanımadı!»

Bu hadisə, yəni xanım Şraynerin ərinin onları tanımadığı Tokayı və Manananı çox pərişan edir. Amma onlar Frankfurtdan təyyarə ilə Tbilisiyə qayıdanda «uzaqdan adamları yara-yara onların uçuş qapısına tərəf tələsən xanım Şrayneri və uşaqlarını» görürərlər. «Tokay başını onun çiyninə qoyub dünyanın ən gözəl mürgüsünü vuran boylu qadını dümsüklədi.

-Ora bax, gör bize tərəf kimlər gəlir?»

Doğrudan da bu sonuncu səhnə oxucunu nigarənciliqdan qurtarır və o, rahat nəfəs alır. Heç ola bilərdimi dənizdə az qala boğulan bir qadın öz xilaskarına doğru yüyürməsin? İnandırıcıdır.

Amma Erix Şraynerin hərəkəti lazıminca əsaslandırılmışdır. Əvvəla, hekayədə onun haqqında yalnız bir-iki kəlmə məlumat verilir, bu alman kişisinin səciyyəsi, xarakterik cizgiləri barədə heç nə deyilmir. Axı, onun xoşagəlməz hərəkətini doğuran bir səbəb olmalıdır və biz inanmaliydiq ki, bu alman kişi belə naqis hərəkət edə bilər. Ona görə də onun hərəkəti bizdə təəccüb doğurur. Fikirləşirik ki, görəsən bütün alman kişiləri bu cür kobud və qonaqsevməzdirlər? Əlbəttə, belə deyil!

Kamran Nəzirlinin «Axtarış» hekayəsi bir daha göstərir ki, bu günkü nəşrdə hekayə yenə keçən əsrə olduğu kimi maraqlı, orijinal nümunələrlə diqqəti cəlb edə bilər.

AKVAREL ZƏRİFLİYİ

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov məqalələrinin birində yazdı: «Hekayəni damla ilə münayisə etmək olar, lakin bu damlalarsız okean ola bilməz. Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır. Mozaika isə, məlum olduğu kimi, xırda və zərif hissəciklərdən ibarətdir. Hekayə həmçinin qravüraya bənzeyir. Yaziçi əməyi də müəyyən mənada qravüraçı sənəti ilə səsləşir: ifadə vasitələrindəki zəriflik, maksimum yiğcamlıq, detalların dəqiqliyi hər ikisinə aiddir».

DAMLALARSIZ OKEAN OLA BİLMƏZ...Hekayəsiz də nəşr. Bu adı həqiqəti döñə-döñə vurgulamışq. Dünyanın böyük yazıçılarının ədəbi təcrübəsi də sübut edir ki, əksərən böyük və möhtəşəm romanlardan önce hekayələr yara-

nır. Doğrudur, Çexovun, Mirzə Cəlilin və Haqverdiyevin romanları olmamışdır, ancaq bu heç də ona dəlalət eləmir ki, onlar roman yaza bilməzdilər. Əslində, ən yaxşı hekayəni öz bədii tutumuna görə ən yaxşı roman və povestlərlə müqayisə edə bilərik. V.Q.Belinski iki əsr bundan əvvəl yazırı ki: «Povest-hissələrə, minlərcə hissələrə parçalanmış romandır. Povest-romandan alınmış bir fəsildir». Dahi tənqidçi hekayə barədə heç nə demir. Amma biz hekayəni nə povestin, nə də romanın hissəciyi, fəsli və kiçik modeli saymaq fikrində deyilik.

Bizcə, Azərbaycan ədəbiyyatşünaslığında hekayə janrı haqqında ən dəqiq tərifi Mir Cəlal verib: «Xarakterik bir hadisə, yiğcam bir süjet, ümumişdirici bir mətləb, şirin, sadə söyləmə, nəqletmə üsulu hekayə sənətində əsasdır». Bax, bu meyarla son əlli ildə Azərbaycan nəşrində yaranan ən yaxşı hekayələrimizi xatırlayıram: «Qırçı və qırmızı çmcək» (İlyas Əfəndiyev), «Qızıl ilan» (İsmayıllı Şixlı), «Şəppəli» (İsa Hüseynov), «Astana», «Bayati-Şiraz» (Yusif Səmədoğlu), «Bir payız axşamı», «Arabaçı» (Sabir Əhmədli), «Baladadaşın ilk məhəbbəti», «Qarabağ şikəstəsi» (Elçin), «Ürək yaman şeydir», «Güllü paltar mövsümü» (Əkrəm Əylisli), «Mən, sən, o və telefon», «Gürcü familiyası» (Anar), «Ad günü» (Rüstəm İbrahimbəyov), «İt intervüsü», «Cəhənnəmdə» (Seyran Səxavət), «Sərçələr» (A.Məsud) «Qar» (M.Süleymanlı)», «Omaroğlunun qayıtması» (Vaqif Nəsib), «Ad» (Məmməd Oruc), «Yaxın qohum» (Şahmar), «Qırxinci otaq» (Saday Budaqlı) , «10 sentyabr» (Rəşad Məcd) ...Adlarını çəkdiyim bu hekayələr çoxdan çap olunub və elə bilirəm, illər keçdikcə onlar Azərbaycan hekayə sənətinin ən maraqlı nümunələri kimi yaddaşlardan silinməyəcək, hər təzə oxucu nəсли üçün də bu nümunələr heç vaxt köhnəlməyəcək.

Beləliklə...

«Dünən nahardan sonra, saat 3-ə yaxın məni kəsib doğramasayırlar, bu gün 80 yaşım tamam olacaqdı. Doqquzuncu onilliyi «xirdalamaqcún» yalnız bir gün - bircə gün çatmadı. Heyf, səd heyf... Amma neyləməli, həyatdır da» .

Günel Anarqızının «Ağac» hekayəsi bu sətirlərlə başlayır. Yeni Azərbaycan hekayəsi özünün bir çox nümunələrində mətləbə məhz sondan-məlum nəticədən başlayır və sonra tədricən geriyə - başlanğıca doğru hərəkət edir.

«Məni ürək ağrısıyla doğrayıb kəsdilər. Bunu hiss edirdim. Vəziyyəti başa düşərək cinqirimi da çıxarmadım. Ancaq dərindən köksümü ötürdüm və köhnə həyətin beton döşəməsinə yixildim».

Hekayəni tamam oxuyub qurtarırsan və istər-istəməz 80 yaşlı ağaclarla insan ömrü arasında bir assosiasiya yaranır və düşünürsən ki, Günel Anarqızı bu bağlılığı çox səliqəylə, akvarel zərifliyi ilə göze çarpdır. Bədii təxəyyüldə insanın quşa, heyvana, heyvanın insana və quşa (və s.) «çevrildiyi» yüzlərlə nümunələr var. O cümlədən, ağaca da. Amma ağac-insan çevrilməsi fikrimizcə, ən uyarlı assosiasiyyadır. Bir ağac ömrü ilə insan ömrü arasında fəhmlə duyulan, lap elə birbaşa hiss olunan bənzəyişlər çoxdur.

«Aman Allah, necə də tez böyümək, boy-buxunlu, şümal olmaq istəyirdim. Əvvəl-əvvəl heç kəs mənə məhəl qoymurdu. Bir-iki dəfə hətta əzmək, qaba çəkmələriylə asfalta yapışdırmaq istəmişdilər məni. Elə bil, sübut etmək istəyirdilər ki, bu dünyada balaca və köməksiz pöhrə olmaq nə qədər çətinmiş».

O ağac böyür, «yaşa dolur» və etrafında cərəyan edən heç bir hadisəyə biganə qalmır. Ağac müəllifin şərti-metaforik planda düşündüyü bədii vasitədir. O hadisələrin sadəcə seyrçisi deyil, həm də təhlilçi kimi çıxış edir. «Mənzillərdə çeşid-çeşid insanlar yaşayırı - müxtəlif millətlərə, dinlərə, adət və ənənələrə mənşub olan adamlar. Onları doğma şəhər, köhnə evvə sakit həyət birləşdirirdi və bu həyətin ortasında mən bitmişdim, etrafa kölgə salırdım». Göründüyü kimi, Ağac təhkiyədə aparıcı rol oynayır. O, bir həyət (əslində, həyat) dramının «müəllifi»nə çevrilir. «Hadisələr sanki dramın iştirakçılarından asılı olmayıb çox

becid cərəyan edirdi». Oğlan və qızın nakam sevgi dastanı Ağacın bilavasitə iştirakçısı olduğu əvvəli romantik, sonu faciəli bir tamaşanı xatırladır. Oğlan və qız bir-birlərini dəlicəsinə sevirlər. «Pıçılıtı sahibi olan oğlan hamidan yaraşıqlı, hamidan ağıllı, hamidan xeyirxah idi. Həmin o oğlan ki, sevgilisi üçün dəli - divanətək gəzirdi». Qızın valideynləri onların qovuşmasına mane olur, oğlanın valideynlərinin də buna razılığı yoxdur, çünkü qız ermənidir: «indiki vaxtda-oğlan qızın həmvətənləri tərəfindən doğma Vətəninin şərəfini qorunmalı olduğu bir zamanda - bu, necə baş tuta bilər?». Və sonra elə bir hadisə baş verir ki... Məlum hadisələr zamanı oğlan qızı və nənəsini evlərində gizlədir. Hər an öldürüləcəyini hiss edən nənənin ürəyi partlayır və qız oğlana baxıb gözləmədən dəhşətli sözlər deyir: «Sənə nifret edirəm». Sonra isə həmin o faciə baş verir: oğlan özünü ağacdən asır. «O mənhus gecədən bir həftə keçdi. Bu vaxt ərzində fəryadlara və ağıllara alışmışam. Hər gecə, səhərə yaxın oğlanın anasının səsini eşidirəm. Qonşular deyirlər ki, arvadın başına hava gəlib. Ölüm ərefəsində onun ağırlı harayını eşitdim: «Mən daha bu ağaca baxa bilmərəm!»

Beləliklə, səksən yaşına çataçatda Ağac qətl yerinə çevrilir.

Qatil isə o deyil.

Ağac insanlar, millətlər, dinlər arasında münasibətlərin canlı şahidiidir.

Romantik sevginin real, müdhiş bir faciəvi sonluğa gəlib çıxmazı Ağacın başında çartlayır. Ağacı doğrayıb kəsirlər.

Sevgilərin dini, milləti olmur. Ağacların da beləcə. Sevgi ağac timsalında metaforikləşir. Sevgililər qovuşa bilmirlər. Ağac da torpağa yixılır, onun üçün cazibəli və gözəl görünən dünyasından ayrılır.

Bu hekayədə diqqəti cəlb edən iki mühüm məqamı qeyd etmək olar.

Birincisi: hekayənin dili ədəbi dil meyarları ilə tam səsləşir: emosional çalarlar, Ağacın insan kimi düşünüb-daşınmasını əks etdirən nitqi, sərrast seçilmiş cümlələr, tərkiblər... bunlar hekayədə qabariq nəzərə çarpir.

İkincisi: mətləbin, təsvir olunan hadisələrin yiğcamlığı, ləkonikliyi də nəzərdən qaçmir. «Ağacın tarixi» bir həyət adamlarının bir neçə nəslinin tarixi ilə paralel verilir. Qısa, yiğcam, amma yaddaqalan cizgilərlə.

Günel Anarqızının «Keçmişə sarı» və «Arzu» hekayələrində də eyni canlı, koloritli dilin cazibəsiyle rastlaşıraq, hadisələrin psixoloji aspektidə işıqlandırılması, yerində işlənən detalların mətndə xüsusi nəzərə çarpması da diqqətdən yayılmır.

Tənqidçi Gülrux Əlibəyli (ruhu şad olsun!) yazdı: «Günelin əsərlərinin əsas özəlliyi insanı düşünməyə sövq etməsidir». Elədir ki, var. Günel Anarqızı oxucunu düşünməyə sövq edən yazıçıdır və arzulayardıq ki, bu proses davam etsin, Günel xanım nəşr yaradıcılığında bu hekayələrlə kifayətlənməsin.

VƏFA MÜRSƏLQIZININ HEKAYƏLƏRİ

Vəfa Mürsəlqızı son illərin cavan hekayəciliği sırasında boy göstərir. Onun «Azərbaycan» və «Ulduz» jurnallarında çap olunan hekayələri bizdə belə bir təəssürat oyadı ki, Vəfa Mürsəlqızı təkcə nə yazdığını yox, həm də necə yazdığını nümayiş etdirir. O, əsasən qısa yazar, amma bu hekayələri «miniatür hekayə» adlandırmış istəməzdik. Ona görə ki, Vəfa Mürsəlqızı bu kiçik - hər biri iki-üç səhifəlik hekayələrində ən azı on səhifədə ifadə edə biləcəyi mətləbi yiğcam şəkildə söylənməyə can atır. Uzunçuluğa, artıq təfərrüatlara yol vermir. Elə iki-üç səhifəlik hekayədə də xarakterik obraz yaratmaq, maraqlı hadisə təsvir etmək olar. Yeddi hekayəsindən hansınısa seçib onun haqqında söz açmağı lazımlı bilmədik, bu yeddi hekayənin hamısına bir HEKAYƏ KİMİ baxdıq.

Bütün bu hekayələri bir bucaq altında, bir ümumi, o hekayələrin hamısı üçün səciyyəvi olan bir mənaya sığışdırısaq, ilk növbədə, Vəfa Mürsəlqızının maraqlı, oxunaqlı təhkiyəsini qeyd etməliyik. Hekayəçinin ən başlıca uğurlarından biri və bəlkə də birincisi budur - «təhkiyəyi-kəlam». Oxucunu hekayəni zorla oxumağa məcbur eləmir Vəfa Mürsəlqızı, sadəcə, nəql prosesini maraqlı qurur. İkincisi: hadisələri və obrazları təsvir edərkən mümkün qədər çalışır ki, təbiilik prinsipinə əməl etsin. Elə bir hadisədən söz açısın ki, həyat həqiqəti ilə səsləşsin, oxucuya yalan sırasın. Obrazi da müşahidə etdiyi, xarakterinə, xasiyyətinə yaxından bələd olduğu insanlardan əzx eləsin. Və üçüncüsü; kifayət qədər fikrini səlis dillə izhar eləsin, obrazların dilinə onların öz xasiyyətinə uyğun tərzdə danışq tonu versin. Vəfa Mürsəlqızının «Ulduzlu intihar» və «Namus» hekayələri erməni əsirliyində olan iki qadının taleyindən söz açır. Birinci hekayədə əsirlikdə olan azərbaycanlı qadını ermənilərin onun başına açdığı biabırçılığa dözməyi försət tapan kimi intihar edir: «Yarıqapalı gözlərində sevinc vardi, aylardan bəri hiss etdiyi ilk sevinc. Bileyindən axan qan əllərindəki qanı və alnındaki namus ləkəsini yuyurdu deyəsən. Sabah bu əcləflərin hamısı biləcəkdi ki, o, bir erməni öldürdü, canı bahasına olsa da. Dan yeri qızarırdı, onun «qalibiyyətini» aşkar etmək üçün». «Namus» hekayəsindəki azərbaycanlı qızı isə bir təsadüf nəticəsində əsirlikdən xilas olur, kəndinə, ailəsinə qovuşur. Amma ortada namus məsəlesi var, Nazilə əsirlikdə olarkən zor gücünə bir ermənidən uşaq dünyaya gətirib. Buna görə kənddə ona pis baxırlar, niyə bu qız orda özünü öldürməyib, - deyirlər. Ona görə də baş götürüb uzaqlara getmək istəyir. Amma nişanlısı Murad hələ də onu sevir. Və hekayənin sonu elə bu gözlənilməz finalda bitir:

«-Gedirəm, Murad. Gedirəm ki, üstünüzdəki namus ləkəsi təmizlənsin...
Gecdir, çox gecdir. Düz doqquz il gecikmişəm.

-Onda məni də apar.

Susdu, nə deyəcəyini bilmədi. İçində elə bil nəsə yerindən oynadı.

-Səninləyəm, cavab ver! Aparırsan məni?!

-Bəs sən bu namussuzluğu götürə biləcəksən?

-Nazilə, mən bu doqquz ildə hələ bugunkü qədər namuslu olmamışam».

İki hekayəsində («Səs», «Qabyuyan») novella janrına xas gözlənilməz hadisələr diqqəti cəlb edir. Onun digər hekayələrində də belə qəfil, gözlənilməz situasiyalar nəzərə çarpır. Amma birinci hekayədəki süjet bizə tanış gəlir.

Vəfa Mürsəlqızı hələlik ilk hekayələrini yazar, təbiii ki, təcrübəsi artıqca həyatın, gerçəkliyin daha mühüm problemlərinə üz tutacaq, təqdim etdiyi obrazlar, təsvir etdiyi hadisələr təkcə ailə-məişət sferasını deyil, həyatın daha ziiddiyətli, paradoksal münasibətlərini də əhatə edəcək. İhاناq buna...



Nərgiz CABBARLI

Tarixi fakt bolluğu, xronologiya, yoxsa tarixi şəxsiyyətə rakurslanması?



Tarixi roman haqqında danışdıqda roman texnologiyası, tarixə münasibət və fakta yanaşma baxımından bir neçə istiqamət müşahidə olunur:

1. Ənənəvi roman texnologiyası ilə işlənən romanlar (klassik tarixi roman);
2. Ənənəvi roman texnikasının “qırılma”sı hesabına tarixə və fakta modern yanaşma ilə işlənən eksperimental-tarixi romanlar;
3. Və postmodern texnika ilə işlənən tarixi romanlar.

Maraqlıdır ki, müstəqillik illerindən əvvəl yazılmış tarixi romanlarda da buna bənzər, eyni olmasa da, müəyyən mənada oxşar istiqamətlərin mövcudluğunu tədqiqatlarda görmək mümkündür. Məsələn, Yaşar Qarayev dövrün tarixi romanlarını dəyərləndirərək yazırıdı: “Çox yaxşı haldır ki, tarixi mövzu öz poetik axtarışları ilə də diqqəti cəlb edir. Xəyal və sənəd, fantaziya və fakt, folklor və tarixşunaslıq bu poetikanın əsaslandığı zəngin bir arsenali təşkil edir. Əzizə Cəfərzadə, Fərman Kərimzadə, Əlisa Nicat, Fərman Eyvazlı kimi nasirlər daha çox ənənəvi formalara meyil edirlər. Müasir mənəvi-insani başlanğıcda folklor ənənəsinin, sənədlə, faktla şərtiliyin yeni məzmununda qaynacıqlığı Çingiz Hüseynovun, Elçinin və Mövlud Süleymanlınin tarixi nəşr üslubunu daha qabarlıq səciyyələndirir. Tarixi keçmişin böyük ictimai ziddiyyətlərinin mənəvi, əxlaqi və fəlsəfi mənasına bədii marağın yeniliyi, müasirliyi İlyas Əfəndiyevin, Ənver Məmmədxanlınnın, İsa Hüseynovun əsərlərində özünü xüsusişlə aydın şəkildə göstərir.¹

Bir sözlə, o dövrün də meydana çıxan tarixi romanlarını faktı münasibət və işləmə texnikası baxımından bir-birindən fərqləndirmək olurdu və müəyyən istiqamətlənmə prosesinin getdiyi görünürdü. Ənənəvi tarixi roman müstəqillik illerində daha çox fakt bolluğu və xronoloji təqdimat meylliliyi ilə fərqlənir. Fakta modern yanaşmada isə ənənəvi yanaşmadan sapmalar, tarixi faktın təqdimində fərqli üsullara üz tutuma, fakt təqdiminə daha yaradıcı yanaşma müşahidə edilir. Bu iki istiqaməti bir müəllifin iki əsəri üzərində dayanmaqla təhlilə çəkmək istərdik.

Bir qədər də dəqiqləşdirək: tarixi roman janrına müraciət etməyi sevən və əsərlərində xüsusişlə Qarabağın tarixi haqqında danışmağa üstünlük verən Mustafa Çəmənlinin “Xallı gürzə” və “Ölüm mələyi” romanları barədə danışacağı.

¹ Yaşar Qarayev. "Bədii qəhrəman: tarixi mövzu və müasir poetika axtarışları". "Seçilmiş əsərləri", Bakı, Elm, 2016, s.386

Bu fikirdə bir həqiqət var ki: "Tarixi roman bu günü daha yaxşı anlamağa yardım edərək və gələcəyi öncədən görməyə kömək edərək keçmişə araşdırır. O eyni zamanda üç zaman koordinantına istiqamət alır və hər üç zamanın yayılır. Elə Hegelin tarixi romanda olan tarixilik və müasirliyin əlaqəsi haqqında fikir yürüdərkən gəldiyi nəticə - dixotomiya (haçalanma) da özünü məhz bunda göstərir: ümuminsani məzmun və və onun zahiri forması kimi meydana çıxan tarixi material keçmişə yalnız zahiri bağlılıqdır. Tarixin fəlsəfəsi müəllifi tarixi romanın tarixi müasirlikdə (romanın yaranma zamanında) və tarixi gələcəkdə (onun oxunma zamanında) işləməsini (fəaliyyətini) təmin edir. O, ilk növbədə, onun ümumbəşəri məzmununu təşkil edir².

Fikrimizcə, keçmiş (bəhs edilən tarixi hadisələrin baş verdiyi zaman), bu gün (romanın yazılmış tarixi) və sabah (oxunma tarixi) arasındaki əlaqəni təmin edən əsas məsələlərdən biri də müraciət edilən tarixi mərhələnin və həmin mərhələdən qaynaqlanan problemin aktuallığıdır. Qarabağ, itirilmiş torpaqlar məsələsinə, tarixi səhvələr probleminə dəfələrlə qayıdışın kökündə də bu durur. Eyni zamanda bu, tarixi mərhələ, yazılmış zamanı (90-ci illər) və oxu prosesində eyniyyəti, eyni hislərin doğuluşunu və yaşamasını təmin edir. Düşüncəmizə görə, "Xallı gürzə" romanının yaranması da təsadüf deyildi və bu, belə bir üçlüyün - bu gün, dünən və gələcək arasında bağın mövcudluğu, əlaqənin labüdüyü məqsədinə xidmət edirdi. Çünkü bəhs etdiyi problemlər və hadisələr baxımından təkcə keçmiş deyil, bu günü və gələcəyi də "ayağa qaldıraraq" bir-biri ilə əlaqələndirir, eyni "məcraya" yönləndirirdi. Necə? Dünənki səhvin, tarixi yanlışlığının bu gün yaşandığını və sabaha da ötürüldüğünü görərək və göstərərək.

Əsər Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın həyatından, xanlığın qurulması və formalaşması uğrunda apardığı mübarizədən, xarakterinin əsas xüsusiyyətlərindən, dövrün mürəkkəb, ziddiyyətli, qarışiq prosesləri içərisində olub hadisələrdən baş açma, obyektiv qiymətləndirmə çabalarından, o zaman cəmi beş məliklikdən ibarət olan ərazidə ermənilərin baş qaldırmalarından, xalqı və torpaqları birləşdirmək, sünnü-şie mübarizəsini aradan qaldırmaq, türkü türkə yaxınlaşdırmaq kimi niyyəti olan Nadir şahın yol verdiyi tarixi səhvən - ermənilərə hakimiyət və "yer vermək" səhvindən və s. bəhs edir.

Romanda Nadir şah Əfşarın ölümündən sonrakı böyük bir dövrün hadisələrini görür, gedişatın əhatəli mənzərəsi, dəyişikliklərin səbəb-nəticə əlaqəsini tam bir şəkildə müşahidə edirik.

Amma bu roman tarixi xronologiya şəklində yazılmayıb. Tarix burada bir şəxsiyyətin fonunda, eyni zamanda da öz ruhu, öz bütövlüyü ilə görünür. Nə o tarixi şəxsiyyət öz zamanından və hadisələrdən, nə də hadisələr ondan kənarda mövcud deyil. Əksinə, onlar olmalı olduqları kimi - iç-içədirlər.

XVIII əsrin əvvəllərində Nadir şahın sarayından qaçıb, az qala, qaçaq həyatı sürən, Qarabağ dağlarında, Qəbələdə, Şəkidə gizlənən, doğmaları Nadirin əlində qalan, şahın ölümündən sonra üzə çıxaraq öz səltənətini quran, Qarabağ xanlığını yaradaraq Bayat, Şahbulaq, Pənahabad (Şuşa) qalalarının əsasını qoyan Pənah xanın taleyi, mübarizə yolu dövrün tarixi hadisəlerinin yönləndirdiyi, eyni zamanda da dövrün tarixi hadisələrinə yön verən bir taledir (romanın əsas predmeti və obyektidir). Bununla belə, haqqında söhbət gedən tarixi mühitin ümumi ab-havasını, hadisələrin gedişatını, istiqamətini verir, zamanın və mühitin ümumi psixologiyasını,

² Комаровская Т.Е. Проблемы поэтики исторического романа США в XX веке, с.16

ruhunu, məkan xüsusiyyətlərini, etnoqrafiyasını, proseslərin dəyişməsi və istiqamətlənməsi səbəblərini uğurla təqdim edə bilir.

Hegel yazılırdı: "Tarixçi həqiqətdə baş vermiş hadisələri təsvir etməyə nə qədər çalışırsa-çalışsın, o bu rəngarəng hadisələr və xarakterlər məzmununu öz təsəvvürlərinə daxil etməyə və ruhən onu canlandırmağa məcburdur. Belə bir təkrar yaradılış zamanı o, ayrı-ayrı detalların dəqiqliyi ilə yetinməyi bacarmayacaq, eyni zamanda bütün dərk edilənləri səliqəyə salmalı və tərtib etməli olacaq. Bu zaman isə ayrı-ayrı xüsusiyyətləri, rəftarları, əməlləri, hadisələri elə bir şəkildə ümumiləşdirməli və qruplaşdırılmalıdır ki, bir tərəfdən bizim gözlərimizin önündə millətin, zamanın, zahiri şərtlərin, hərəkət edən individlərin daxili böyüklüyü və yaxud zəiflikləri aydın və obrazlı canlansın, digər tərəfdən də, hansısa hadisə xalqın tarixi ilə qarşılıqlı əlaqədə açıq-aydın şəkildə görsənsin".³

"Xallı gürzə"də bütün bu "görünmə" mövcud idi. Eyni zamanda tarixi mərhələ də, hadisələr də, xarakterlər də müəllif süzgəcindən keçərək, müəllif ümumiləşdirməsinə uğrasa da, reallıqdan uzaq olduğunu söyləmək olmaz. Onlar həm "müəllifinkii" idilər, həm də "o zamanınkı".

Roman 90-ci illərin əvvəllerində, yeni müstəqillik illərinin əvvəllerində dərc olunubdur və təbii ki, romanın yazılmış səbəbləri arasında zamanın tələbi, zamanın ovqatı məsələsi də vardır. Lakin əsas oldur ki, bu günkü tarixi romanlardan fərqli olaraq, bu romanda "erməni" məsələsi qaldırılsa da, qabardılsa da, bu, "mətnə müəllif müdaxiləsi" vasitəsilə, birbaşa və çilin-çilpaq yolla edilmir. Müəllif burada yoxdur, görünmür, əvəzində hadisələr ve taleler var. Müəllif burda demək istədiklərini birbaşa demir. Əvəzində yaratdığı obrazlar və bundan da artıq yaradılan situasiyalar, hadisələr, proseslər danışır. Onun demək istədiyi əsas fikri yaradır. Erməni fitnəkarlığı da, erməni siyaseti və onun nəticələri də, erməninin iç üzü də hadisələrin gedışatının doğurduğu, təsvir edilən və ya yaradılan situasiyanın meydana çıxarıdiği bir "açılmış"dır.

"Xallı gürzə" haqqında danışdıqda faktla təxəyyülün nisbəti məsələsinə də mütləq şəkildə toxunulmalıdır. Çünkü son dövrün bir çox tarixi romanlarında bu nisbət qorunmur. "Xallı gürzə"də isə vəziyyət fərqlidir.

Yeri gəlmışkən, faktla təxəyyülün bədii romanda mövcud olan və ya olmalı olan nisbətinə münasibət ədəbiyyatşunaslıqda çox müzakirə edilən və diqqət yönəldilən problemlərdən biridir. Çünkü tarixi romanın uğurunu təmin edən əsas xüsusiyyətlərdən biri də (təbii ki, müəllif istedadından sonra) həmin nisbətin qorunması, daha doğrusu, "qızıl orta"nın tapılmasıdır.

Bu romanda həm də faktə və bədii həqiqətə modern yanaşma - həm də roman texnologiyası baxımından modern yanaşma müşahidə edilir. Çünkü tarixi faktlar, tarixi hadisələrin təqdimatı birbaşa deyil, xronologiya şəklində deyil, taleyin, aqibətin bir simvoluna çevrilən və həm hadisələri, həm də əsərin əsas qəhrəmanı olan Pənahəli xanı təqib edən, taleyi ilə dabandabana irəliləyən xallı gürzə kimi bir "tale cəlladi" obrazının vasitəsi, onun iştirakı ilə təqdim olunur. Bu isə, öz növbəsində, hadisələrin mahiyyətinə də, gedışatına da, nəticəsinə də oxucunu istiqamətləndirə biləcək bir aclar-detallı, aclar-obraz rolunu oynaya bilir. Müəllifin romanda əsas uğurunu təmin edən xüsusiyyətlərdən biri də elə budur: "açarın dəqiq seçilmesi". İlən fitnekatlılığı, ilən xainliyi, hər an sancmaq, məhv etmək üçün fürsət gözləməsi romanın əsas qayəsi ilə üst-üstə düşür. Elə həyatının son günlərində Pənahəli xanın Kərim Zəndin - qatilinin, ölümünə bais olacaq xəyanatkarının gözlərində xallı gürzənin baxışlarını görməsinin özü də

³ Гегель. Эстетика. В 4-х томах. Т. 3.- М., 1971.- С. 369-370.

oxucunu bu məntiqi sonluğa aparır və bütün gedışatın gözlənilən nəticəsinə çevrilirdi.

Yeri gəlmışkən, eyni xüsusiyyəti tənqidçi Vaqif Yusifli də qeyd edibdir, lakin bir qədər fərqli şəkildə: "Mustafa Çəmənli Azərbaycan tarixi romanının ənənələri ilə yaxşı tanışdır və ...öz mövqeyini də ortaya qoyur. Bu, o deməkdir ki, bir müəllif kimi o, tarixə, tarixi hadisələrə və şəxsiyyətlərə "necə varsa, ele" prinsipi ilə yanaşmır, "bele də ola bilerdi" prinsipinə də əməl edir. Hiss olunurdu ki, Mustafa tarixi mənbələrə yaxşı bələddir, "Qarabağnamələr"i diqqətlə oxuyub, amma bu əsər tarixi xronika deyildi, insan-şəxsiyyət haqqında roman idi. Hər bir tarixi roman, əgər belə demək mümkünsə, yaşılan tarixin bədii-fəlsəfi dərkidir".

Göründüyü kimi, tarixi xronika olmaması bu məqamda əsərə müsbət təsir edir. Hadisələrə yaradıcı modern yanaşma da həmçinin. Bu, tarixi romanın daşıdığı iki əsas missiyanı - tarixi canlandırmaq, eyni zamanda da bədii sənət nümunəsi olmaq missiyasını reallaşdırmaqdə yazıçıya kömək edə bilir. Yaziçı həm qəhrəmanının, həm də təsvir etdiyi hadisələrin mahiyyətini, sütununu saxlamaqla ona öz əlavələrini edir. Bu əlavələr mahiyyəti zənginləşdirir, lakin özülünü, ana xəttini dəyişmir. Bu səbəbdən də nəticə və gələcəyə ötürülməli olan qayə istənilədiyi şəkildə qalır.

X.Kemin düşüncəsinə görə, tarixi romanda təxəyyül yalnız etik normalarla və təsvir edilən epoxanı psixoloji qaydaları ilə, onun material səviyyəsi ilə eyni zamanda da, şübhəsiz ki, müəyyən edilmiş tarixi faktlarla məhdudlaşdırıla bilər.⁴ Amma bu romanda tarixi faktı təxəyyül zənginləşdiridiyi görünse də, təxəyyülü faktların məhdudlaşdırıldığı hiss edilmir. Çünkü təxəyyül, uydurma faktları təhrif etməməli, real faktın canlandırılmasına, "baş verməsinə" yardımçı qismində çıxış etməlidir.D. Kozlov "Tarixi janr" məqaləsində qeyd edir ki, "tarixi faktlara əsaslanaraq müəllif hər zaman yaradıcılıq təxəyyül yolu ilə gedir, çünkü onsuz sənət mümkün deyil. O təkcə olanları deyil, eyni zamanda da ola biləcəkləti təsvir edir".⁵ Bu baxımdan "Xallı gürzə" də olanlarla ola biləcəklər arasında körpü rolunu oynaması bacarıdır.

B.Reizov yazdığını kimi, "epoxanın mahiyyətini yenidən bərpa edir".⁶

Tarixi həqiqətlərin əks etdirilməsi zamanı bunların rəsmi dövlət sənədləri olub-olmadığı, yaxud gündəliklər, məktublar, əlyazmalar olması mütləq nəzərə alınmalıdır. Yəni bu zaman obyektiv tarixi həqiqətmi, subyektiv münasibətmi əks olunur - əsas məsələ budur. Tarixi romanlar haqqında yazan ədəbiyyatşünasların əksəriyyəti bu xüsusiyyəti mütləq qeyd edirlər. Amma mənə elə gəlir ki, daha çox məktublarda, subyektiv adlandırılın əlyazmalarda tarixi həqiqətin əsl siması görünə bilər. Və "Xallı gürzə"də "Qarabağnamələr"in və bir çox sənədli mənbənin varlığı hiss olunsa da, təxəyyülün yaratdığı "bədii həqqiqətlər", qəhrəmanların taleleri və hissələri daha dolğun alınır və bu dolğunluğu ilə faktə təsir etmir (bu məqamda Şəki xanı Çələbinin döyüşdə məglub olaraq geri qayıdakrən söylədiyi fikirləri xatırlatmaq yerinə düşərdi. Bəzən bu cür çalarlar təsvir edilən hadisəyə daha real və daha dəqiq ştrixlər vurur).

"Xallı gürzə" romanı təsvir edilən tarixi dövrün bir çox tarixi simalarını - Nadir şahı, Pənahəli xanı, xan Çələbini, Məhəmmədhəsən xanı və s. sehnəyə getirse də, haqlarında danişsa da, əserin əsas qəhrəmanı Pənahəli xandır. Müəllif onun bir qəhrəman kimi xarakterinin, obrazının

⁴ Cam H. Historical Novels.- P. 4.

⁵ Словарь литературоведческих терминов / ред.-сост. : Л. И. Тимофеев, С. В. Тураев. М. : Просвещение, 1974, с.114

⁶ Реизов Б. Г. Теорчество В. Скомта. М.; Л. : Художеств. лит., 1965, с.285

yaradılmasına nail olub. Elə əsərin əvvəllərində onun xarakterinin əsas xüsusiyyəti - mərdliyi və ağılı, obyektivliyi özünü göstərir. Baxmayaraq ki, o, Nadir şahdan qaçmışdı, məhz onun üzündən neçə illər qaçaq həyatı keçirmişdi, bununla belə, onun öldürülməsinə təəssüflər: "İgid var ki evdən gedir, igid var ki eldən", -- bütün türk torpaqlarını bir yerə cəm edən, birləşdirən bir şahın ölümünün nə demək olduğunu, hansı parçalanmalara, hansı qarşılurmala gətirib çıxaracağını anlayır. Elə bu xarakterik xüsusiyyətinin verilməsi ilə müəllif Pənahəli xanın birləşdiricilik missiyyası daşıdığını irəli sürə, oxucuya ötürə bilir. Ümumiyyətlə, Pənahəli xan tarixdə olduğu kimi, ziddiyətli və mürəkkəb bir xataker kimi canlandırıla bilinir.

Eyni fikri epizodik şəkildə olsa da, əsərin əvvəlinde görünən Nadir haqqında da demək olar. Onun romanın ilk hissələrində görünməsi və şah seçilmə prosesinin təsviri yazıçı çox uğurla verir. Və elə bir şəkildə təqdim olunur ki, bu, romanın gedisatını da şərtləndirmiş olur: "Daha mən ömrümü qalmaqallarda, müharibələrdə keçirmək istəmirəm. isteyirəm indən belə öz Kəlat qalama çəkilib ömrümün qalan hissəsini Allahın dərgahına dua etməklə keçirim - Nadir susdu. Bir an Muğan düzünə sükut çökdü və qəribəydi ki, bu bir anlıq sükutun dediyini bəzən insan yaşadığı bütün ömrü boyu deye bilmir. Məğrur sərkədə də bu bir anlıq sükutun mənasını anlamaq, özü üçün çözələmək istəyirdi, lakin birdən Muğan düzü səsdən titrədi: "Yaşasın böyük sərkərdəmiz Nadir şah Əfşar!"

Amma həmin bu Nadir şah idi həm də erməni fitnəkarlığına rəvac verən, güc verən, onların baş qaldırmışına, yerləşməsinə, artmasına şərait yaranan. Yəni bu tacqoyma mərasimi romanın əvvelinə yalnız tarixi bir hadisənin təsviri kimi gətirilməmişdi. Eyni zamanda da müəyyən hadisələrin başlanğıcı, ilk mərhələsi, qaynağı kimi gətirilmişdi. O sonradan ölsə də, baş qaldıran, "ayağına yer edən" erməniləri sakitləşdirmək mümkün olmadı.

Pənahəli xanın məliklərdən birinin qızını alması və s. durur. Onun qala tikdirərək Qarabağdan köçürülmüş el-obanı geri qaytarması və həmin mənzərənin təsvirinə həsr edilmiş hissə təkcə o keçmiş deyil, arzulanan gələcəyi də göz önünə gətirməsi ilə təsirlidir: "Bir vaxt köçürülmüş Cavanşirlər karvan-karvan, qatar-qatar, dəstə-dəstə vətənə qayıdır. Necə ki, bir vaxt getmişdi, eləcə geriye qayıdır - kimi atlı, kimi piyada. Gedəndə zor gücünə getmişdilər, indi özləri qayıdır... Kimisi sürü-sürü qoyunları yunan, ilxi-ilxi atları yunan, qatar-qatar dəvələri yunan, incə beli qızıl kəmərli, suluq kimi ağappaq boynu mirvarılı, barmaqları üzüklü, qulağı sıraqlı, lale yanaqlı xanımları yunan, kimisi də ayaqyalın, başıaçıq, bir çətən külfətiyinən, mitil-şitili bir qatır yükü, bir dağarcıq unu yunan qayıdır..."

Amma bu qayıdış erməniləri daha da çosduraraq ayağa qaldırdı. Tikilən qalalar, möhkəmlənən xanlıq erməni məliklərini bir qədər də irəli getməyə sövq etdirdi. Halbuki, Pənah xan buna qarşı mübarizə apardı. Ermənilər o vaxt da torpaqlarını genişləndirmək, ayrıca dövlət yaratmaq iddiasına düşsələr də, o erməni məliklərindən biri - Məlik Ulubabı bir şəkildə cəzalandırıldı: "Pənah xan Məliyin nizəyə taxılmış kəsik başını görəndə təzədən qəzəbləndi. Məliyin qana bulaşmış saqqallı sıfətinə, papağını itirmiş daz başına, qapanmamış, harasa baxan (əslində, Pənah xana baxırdı) gözlərinə baxdı və üzünü hələ də qılınclarını qına qoymamış qoşununa tutdu: "Bunların - əliylə məlül-müşgül dayanmış məglubları göstərdi, kəsilmiş başlarından burada, bax bunların gözlərinin qabağında bir minarə qurun, - susdu. Sonra: - Lap axırda Məlik Ulubabın başını qoyun. Qoy mənim üzümə ağ olan, torpağımda ağa olmaq fikrinə düşənlərə ibrət dərsi olsun".

Amma o problemlerin kökündən çözülməsi və düşmənin susdurulması üçün bu az idi. Pənahəli xanın yanlışlığı da onda idi ki, o, birləşdirmək istəsə də, güclənmək istəsə də, buna nail ola bilmədi.

Romanda Pənah xanın dövründə yaşayan, fəaliyyət göstərən, əsərin qəhrəmanı ilə münaqişədə olan, dostluq edən - Şəki, Gəncə, Naxçıvan, Qaradağ, Urmiya... xanlarının obrazları da yaradılmışdır. Qalan bütün hadisələr - istər, Məhəmməd Qacarın axtalanması, istər Nadirin öldürüləməsi, istər onu "yalançı xan" adlandırılan Çələbi xanın xan olmasına tarixçəsi və s. bu əsas hadisənin ətrafında baş verənlər, tarixə bu baxış bucağından, yanaşlıqda meydana çıxan əsas görüntünü tamamlayan detallar, ştrixlərdir. Və romanın ümumi süjet xəttində yabançı, yad görünmür. Əksinə, əsas oları tamamlamaq missiyası daşıması ilə yadda qalır.

Xəyanətiun qurbanı olan Pənah xanın ömrü sona yetsə də, nə mübarizə bitmişdi, nə fitnə-fəsad, nə də xəyanətlər. Roman öz sonluğu ilə də bu mesajı verir oxucuya və belə bir cümlə ilə bitir: "... Qarabağ xanlığı hələ çox uzun illər yaşayacaqdı. Onun qovğalı günləri çox-çox qabaqdaydı. Hələ Pənahabad Şişə, Şişə-Şuşa olmamışdı. Hələ ər kişiler at belindəydi. Hələ "İrvanda xan qalmadı, Şəkidə sultan qalmadı" oxumağa çox vardi".

Yaşar Qarayev yazır: "Tarixi əsər nəyə görə müasirdir? Müasirlərə təsirinin məzmununa görə! Bəs tarixi əsər nəyə görə tarixidir? Obyektiv-sosial və milli inkişafın tarixi məntiqini, onun fəlsəfi konsepsiyasını nə dərəcədə doğru və tam ifadə etməsinə görə! Təəssüf ki, əksər əsərlərdə konflikt və kolliziyalar milli gerçəklilikin öz tarixi dramatizmi səviyyəsində ümumiləşmir. Ona görə də bu tarixi nəsr vahid ədəbi prosesə təsir edən yox, ondan təsirlənən nəsr olaraq qalır".⁷ "Xalli gürzə" isə məhz prosesə təsir etmək qüvvəsində olan və qaldırılan problemin böyüklüyü həcmində olan bir nəsr əsəridir. Lakin təəssüf ki, ədəbi tənqidin diqqətini çox çəkmədi, böyük tirajlarla dəfələrlə çap olunsa da, lazım olan diqqəti görmədi.

Amma maraqlıdır ki, "Ölüm mələyi" haqqında bu sözləri demək olmur.

Ümumiyyətlə, tarixi romanlarımızda müşahidə edilən problem - xronologiya, daha çox tarixi faktların verilməsinə odaqlanmaq, bu zaman qəhrəman, situasiya, problem, konflikt yaratmadan diqqətin yayılması bu romanda da hiss edilir. Yuxarıda da qeyd etdiyimiz kimi, tarixi romanda əsas olan tarixi faktdır - bu doğru. Amma bədii mətndə vacib olan vasitədir - tarixi faktın necə təqdim olunduğuudur. Müəllifin bunun üçün seçdiyi yollar, vasitələrdir.

Şah İsmayıllı Səfəvinin oğlu Təhmasibin həyatı, onun ətrafında gedən saray çekişmələri, övladlarının hakimiyyətə keçmək üstündə bir-birinə düşmən kəsilməsi təsvir edilən romanın mərkəzinə Təhmasibin obrazı qoyulsa da və o, xarakter kimi alınsa da, taleyi tam detallı təsvir edilsə də, ətrafindakı hadisələrin çoxluğu, həddindən artıq xronoloji ardıcılığa yol verilməsi, fakt sadalanması bu taleyi çox qabarda bilmir. Bu tale onun ətrafında, fonunda, yan-yöresində tez-tez peyda olan, meydana çıxan digər talelər və tarixi hadisələr, faktlar arasında gah önə, gah arxa plana keçməklə heç cür öz yerini müəyyənləşdirə bilmir. Halbuki, bu qarışıqlıqda Perixan bəyim obrazı daha parlaq alınır və daha çox yadda qalır. Daha aparıcı mövqedə olduğunu diqqətə çatdırıbilir.

Bu romanda da Azərbaycan tarixinin çox mürəkkəb və olduqca ziddiyətli bir dövrü tədqiq edilir. I Təhmasibin ömrünün son günlərindən

⁷ Yaşar Qarayev. Seçilmiş əsərləri, Bakı, Elm, 2016, s.386. Bədii qəhrəman: tarixi mövzu və müasir poetika axtarışları.

danışılmağa başlansa da, bu günlər fonunda onun bütün həyatı, bütün ömrü yolu təsvir olunur.

Əsərin əsas məziyyəti kimi, ilk növbədə, Səfəvilər xanədanının, bu xanədanda mövcud saray cəkişmələrinin, qarşıqlığın real təsvirinin alınmasını qeyd etmək olar. I Şah Təhmasibin, II Şah İsmayılin, Pərihan bəyimin, Gövhər bəyimin, İbrahim Mirzənin, Hüseynqulu Xüləfanın obrazları dəqiq və canlı təsvir edilibdir. Əsərin axıcı dili bu qarşıqlığın və fakt bolluğunun oxucunu yormasına müəyyən mənada mane olsa da, tam qarşısını ala bilmir. Yəni yazıcının Səfəvilər sarayındakı hadisələri, şahdan tutmuş onun qohum-əqrəbasına, yaxınlarına qədər hər kəsi detallı təqdim etməsi, hakimiyət uğrunda mübarizə aparan və bu yolda ölübüldürməkdən çəkinməyən şəxsləri bir-bir tanıtması diqqəti əsas süjetdən və əsas hadisədən yayındır. Ümumiyyətlə, fikrimizcə, Birinci Təhmasibin ölüm yatağında olması hadisəsi üzərində süjetin qurulmasının özündə də bir yanlışlıq vardır. Çünkü bu xətt fonda baş verən bütün hadisələrin təqdimatına şərait yaratса da, labüb sonluğu xəbər verdiyi üçün maraqlı bir gedisi təmin edə bilmir.

Amma əsərin müəyyən obrazları var ki - məsələn, II Şah İsmayııl və onun bacısı Pərihan bəyim - onların həyatı da, düşüncələri də, yaşamları da bir çox dinamik, ziddiyyətli hadisələrin mərkəzində dayandığı üçün daha maraqlı gedisət vəd edir və bəzi məqamlarda, istər-istəməz, Təhmasibin əsas xətdə olan taleyində önə keçməyi bacarıır.

Bu iki əsər öz müsbət və mənfi xüsusiyyətlərinə baxmayaraq, tarixi romana marağın mövcudluğunu və bu istiqamətdə yeni-yeni əsərləin yarandığını bizə bir daha xatırlatmış olur. Müasir dövr tarixə qayıtmağın marağındadır. Səbəb nə olursa-olsun.


Və bu bütün ədəbiyyatşunasları, tədqiqatçıları maraqlandıran bir faktdır: "Demək olar ki, bütün XX əsr ərzində bütün dünyadakı ədəbi situasiya uydurulmamış ədəbiyyata əsaslı marağı ilə xarakterizə edilir, fakt ədəbiyyatına, əsasında sənəd olan ədəbiyyata olan maraq üzədədir, özü də bu maraq zaman keçdikcə daha da artır. Fakta qarşı bu marağın səbəbləri müxtəlidir: burada elmi-texniki inqilabın da, oxucunun modernizm və postmodernizmin formal gözəlliliklərindən yorulması da, bizim çətin zəmanəmizdə heç olmasa dəqiq faktlardan psixoloji stabillik qazanmaq istəyinində əsas səbəb kimi öz rolü var".⁸

Amma bu maraqdan sui-istifadə etmək lazımlı deyil. Çünkü sui-istifadə oxucunu tarixi romandan yalnız uzaqlaşdırıra bilər. Yaxınlaşmaya şərait yaradan əsərlərdən biri - Elçinin "Baş" romanı haqqında isə növbəti yazımızda yazacaqıq.



⁸ Комаровская Т.Е. Проблемы поэтики исторического романа США в XX веке. с.22

VAXTDAN UCA...



Qədim bir dua var. İnsan tanrıdan üç şey diləyir: güc, səbr, bir də müdriklik. Gücü ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvəsi çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə iqtidarı, gücü çatmayacaq şeylərə dözə bilsin. Müdrikliyi ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın, çasdırmasın, onları bir-birindən ayıra, seçə bilsin....

İnsanın baxtına çıxan ən vacib şey - vaxtdır...
Rafael Hüseynov. "Vaxtdan uca"

Tanınmış ictimai xadim, görkəmli ədəbiyyatşunas, yazıçı, publisist, tərcüməçi, mətnşunas Rafael Hüseynov uzun illərdir ki, xalqımızın milli-mənəvi dəyərlərini həm respublika daxilində, həm də beynəlxalq miqyasda qoruyur, yaşıdır və təbliğ edir. O, eyni zamanda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Elm və təhsil komitəsinin üzvü kimi elmimizin, mədəniyyətimizin inkişafının qayğısına qalır, bu sahələrdə qanunların, qərarların qəbul edilməsində yaxından iştirak edir, dövlətçiliyimizin hüquqi bazasının möhkəmləndirilməsində fəallıq göstərir.

BDU-nun Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini bitirən Rafael Hüseynovun "Baba Tahir və onun poetikası" əsəri ümumşərqi, ümummüsəlman ədəbiyyatının, mədəniyyətinin zəngin ənənələrini üzə çıxarmaq, təbliğ etmək məqsədini güdür. Bu əsərdə akademik təkcə Baba Tahirin yaradıcılığından bəhs etmir, eyni zamanda Yaxın və Orta Şərqi bədii-estetik fikrinə güzgü tutur. Məhsəti Gəncəvinin yaradıcılığına müraciət etməsi isə göstərirdi ki, Rafael Hüseynov bir qayda olaraq az yazılan mövzularla maraqlanır, bu gün ədəbiyyatşunaslığımız üçün aktual olan problemləri tədqiqat sahəsi seçilir. İndiyə qədər respublikamızın nüfuzlu mətbuat orqanlarında dərc olunan 400-dən çox məqaləsi göstərir ki, onun ictimai işləri, Avropa Şurasındaki fəaliyyəti kifayət qədər çox olsa da, klassik və müasir ədəbi irsin tədqiqi ilə bağlı işlərini bir an da danyandırırmır, müxtəlif kitabxanalarda, arxivlərdə yeni ədəbi-tarixi fakt və sənəd axtarışlarını davam etdirir. Adı tələbəlikdən başlayan bu ideya, məslək axtarışlarının akademikliyə qədər gedib çıxmاسının təmin edən görəsən nədir? - suali na belə cavab verə bilərik ki, Rafael Hüseynovun bu cür mənəvi yüksəlişində onun istedadı, dərin təfəkkürü və gərgin əməyi dayanır. O, işləməkdən, xalqa, dövlətə xidmət göstərməkdən zövq alan bir ziyalıdır. Gözəl natıqlik qabiliyyəti, sərrast, yerində deyilən sözləri, dəmir kimi məntiqi onun həyatdakı yüksəlişində böyük rol oynayıb.

Rafael Hüseynovun tədqiqat sahəsinə VIII-XVIII əsr klassik Azərbaycan ədəbiyyatı daxildir. Təxminən on əsrə qədər böyük bir ədəbi mərhələ təşkil edən Azərbaycan ədəbiyyatının həyat və yaradıcılığının az öyrənilən sənətkarlarının fakt və yeni sənəd axtarışlarına çıxan alim çox qiymətli elmi nəticələr əldə edib.

Rafael Hüseynovun "Baba Tahirin ictimai-siyasi və fəlsəfi görüşləri" (1975), "Vaxtdan uca" (1987), "Min ikinci gecə" (1988), "Rəfibəylər" (1996), "Millətin zərrəsi" (2001), "Məhsəti Gəncəvi - özü, sözü, izi" (2005), "Əbədi Cavid" (2007), "Söz heykəli" (2012), "İlməzəmiz. Sənət düşüncələri" (2012) əsərləri mədəniyyətimizin, ədəbiyyatımızın ədəbi sərvəti kimi həmişəyaşardır.

Hər hansı bir sənətkarın yaradıcılığında onun bir şah əsəri olur. Şübhəsiz ki, "Vaxtdan uca" kitabı Rafael Hüseynovun şah əsəridir. Əsər 1980-ci illərdə yazılıb. Hələ sovet ideologiyasının "qılincinin dalı da, qabağı da kəsdiyi" bir dövrdə bu cür əsər yazmaq o qədər də asan deyildi. Düzdür, əvvəlki onilliklərdə 1930-cu illərdə repessiyaya uğrayan Əhməd Cavad, Mikayıł Müşfiq, Hüseyn Cavid, Almas İldırım kimi sənətkarlara bəraət verilmişdi. Lakin bu hələ kağız üzərindəki siyasi bəraət idi. Həmin sənətkarların "ədəbi bəraəti" isə hələ də gecikdirildi. İttifaq dağılına qədər bu yersiz qadağalar zaman-zaman davam etdi. Məsələ bunda idı ki, siyasi bəraət alanların bədii yaradıcılığının çox mühüm bir hissəsi hələ də oxuculardan, ədəbi ictimaiyyətdən gizlədilirdi. Milli təfəkkür, azadlıq duyğuları ilə bağlı olan əsərlər üzərindən yasaq götürülməmişdi. 1980-ci illərdə tənqidçi və ədəbiyyatşunaslarımız Hüseyn Cavid yaradıcılığı haqqında əsil həqiqəti deməye imkan tapmırlılar. Belə bir dövrdə Rafael Hüseynov "Vaxtdan uca" kitabını yazdı və yazıçı cəsarəti ilə hamidian ucada dayandığını təsdiq etdi. Kitabın adının xüsusi məntiqi vardi. Çünkü müəllif vaxtdan ucada dayananlara müraciət edir, Müslüm Maqomayevin, Hüseyn Cavidin, Ərdoğrul Cavidin taleləri fonunda bütöv bir cəmiyyətin siyasi çürüklüyünü, ideoloji-siyasi nöqsanlarını göstərirdi. Bu məqamda onların talelərini nərimizə gətirən Rafael Hüseynov dövrün, zamanın fövqündə dayanındı. Bütün bu müsbət keyfiyyətlərinə görə 1980-ci illərdə "Cavidlər" sənədli romanı tənqid və ədəbiyyatşunaslığımız tərəfindən yüksək qiymətləndirildi, nərimizdə yeni hadisə hesab edildi.

Rafael Hüseynov yaradıcılığı haqqında oxuduğumuz çoxsaylı elmi və publisistik mənbələrdə "Vaxtdan uca" kitabında dərc olunmuş "Yaşıl yarpaq" və "Cavidlər" əsərlərinə janr baxımından çəkingən münasibət olduğunun fərqi nəvardıq. Belə ki, "sənədli roman" ifadəsi tənqidçi və ədəbiyyatşunaslar, publisistlər arasında soyuq qarşılanmış, kitab haqqında danışılarkən romanlara "əsər" deyərək keçilməyə üstünlük verilmişdi. Kitabın ön sözünün müəllifi xalq yazıçısı Anar isə bu əsərləri sənədli nəşr nümunəsi adlandırdı: "Azərbaycan tənqidçi fikri "sənədli nəşr"ı adı publisistikadan, jurnalist reportajından, ocerkdən ayıra, tam hüquqlu proza nümunəsi kimi qiymətləndirə və təhlil edə bilmir" [1, 4].

Akademik Fuad Qasızmədə isə bu haqda yazırı: "Kitab hansı janrıda yazılmışdır? Onu ədəbiyyatın hansı hövünə aid etmək olar? Mübahisəlidir. Burası var ki, orijinal tərzdədir. Buna heç söz ola bilməz".

Əsər haqqında mətbuatda çoxsaylı çıxışlar yer almışdır. Rafael müəllimə əsər üçün təbriklərlə yanaşı, romanların təqdimatında sənədlərə müraciət zamanı "əndazə"dən çıxdığını desələr də, sonra etiraf edirdilər ki, bu sənədləri tapmaq "iynəyle gor qazmaq" kimi bir şeydir və onların kitabda yer alması yazarın haqqıdır.

Milli müstəqillik dövründə də Rafael Hüseynov repressiya qurbanlarının taleyi ilə bağlı axtarışlarını davam etdirirdi, "Əbədi Cavid" (2007) əsərini çapa təqdim etdi. Kitab Ümummülli liderimizin əziz xatirəsinə ittihaf olunub. "Əbədi Cavid" əsəri "Cavid pəncərəsi" bölümü ilə başlayır. Əsərin bədii təhkiyəsində publisistik ruh çox güclüdür ki, bu cəhət yazılığının bütün əsərlərinin mayasında

dayanır. Yaziçi çalışıb ki, "günün nəbzini tutmamaqda" ittiham olunan Hüseyn Cavidin tarixi obrazını bədii ədəbiyyata gətirsin və bir daha təsdiq etsin ki, Cavid əsrin nəbzini tutmuşdu. Burada yalnız H.Cavidin sənətkar taleyindən bəhs olunmur. Rəsizadələr nəslinin sonrakı taleyi də yazıçını düşündürür. Xüsusən, şairin övladı Ərtoğrulla bağlı epizodlar əsərin daha maraqlı, məzmunlu hissələrindəndir. Yaziçi təhkiyəsində Hüseyn Cavid, onun həyat yoldaşı Müşkünaz xanım, oğlu Ərtoğrul, bütün həyatını atasının ırsının toplanmasına, nəşrinə, onun həqiqi sənətkar statusunun bərpasına, layiqi qiyməti almاسına həsr etmiş qızı Turan xanım mühüm yer tutur. Hər birinin taleyi ardıcılıqla izlənilir, bir sənətkarın taleyi bir ailənin faciəsi fonunda nəşrə gətirilir: "Kitabda detallar sıxdır. Hüseyn Cavid hər tərəfdən ailə-məişət, gündəlik qayğılar, böyük sənət bahadırı olmaq planında görünür. Müşkünaz xanımın ona ayaqqabı alması, qızına şairin pencəyindən geyim hazırlaması, Cavidin ehtiyacdən kitablarını satmaq tərəddüdü, böyük sənət yarada bilmək üçün rahat şəraitin olmaması və s." [2, 183].

Bu da həqiqətdir ki, Rafael Hüseynov yazıçının həyat və yaradıcılığı ilə 30 ildən çoxdur məşğul olur. Bu müddət ərzində şairin həyatı və yaradıcılığı haqqında çox qiymətli sənədlər əldə edib. Bu sənəd və arxiv materiallarını "Əbədi Cavid" əsərində sənət və ədəbiyyat faktına çevirməyə nail olub.

Rafael Hüseynovun ən maraqlı, ədəbiyyatımızda hadisəyə çevrilən kitablarından biri də "Yurdun adındakı can" kitabıdır. Ənənəvi mövzularına sadıq qalan yazıçı bu əsərində də Rəfibəylilər nəslinin ideallarına üz tutub, Xudadad bəyin, Cəvahir xanımın, Ələkbər bəy Rəfibəyovun mükəmməl, yaddaqalan obrazlarını yaradıb. Bilirik ki, Azərbaycanın müstəqillik əldə etməsində Rəfibəylilər nəсли müstəsna xidmətlər göstərib. Xalq şairi Nigar Rəfibəylinin atası Xudadad bəy Rəfibəyov alay komandiri kimi Qarabağda ermənilərə qarşı döyüşüb. Qalanlarının xidmətləri isə göz qabağındadır. Rafael Hüseynov bu nəslin taleyinə, həyat yoluna işiq salmaqla müstəqilliyin, azadlığın asan qazanılmadığını sübut etməyə çalışmışdır: "Savab iş görmək yanğısı... O savab işlərin biri də "Yurdun adındakı can"ı var etmək, ortaya qoymaqdı. Olmuşları, yaşanmış və zorla müsibətlər yaşadılmışları tarixləşdirmək, özümüzü özümüzə tanıtmaq savabdı bu. Bu savaba imza atmağın qürurunu yaşadığındandır ki, Rafael müəllim yeni nəşrə əlavə etdiyi şəklindən elə qürurlu, şux, baxta və vaxta meydan oxuyurmuş, istehza edilmiş kimi boylanıb baxır. Əslində o görünüş Rəfibəylilər nəslinin ideallarının, çağdaşlığının və ölümsüzlüğünün ifadəcisi kimidir" [3].


Əminliklə deyə bilərik ki, əsərlərində, can verdiyi hər bir obrazda yazıçı Rafael, jurnalist Rafael, alim Rafael, siyasi xadim Rafael və ən nəhayətində sadə əmək insanı Rafael bir-birini tamamlayır.

Afət RƏFİYEVA

ƏDƏBIYYAT

1. Hüseynov R. Vaxtdan uca. Bakı: İşıq, 1987, 363 s.
2. Əlizadə Əsgərli. Cavid dünyası. "Azərbaycan" jurnalı, 2012, № 5, s. 183-186
3. Sərvaz. "Vaxtdan uca"da dayananlar. "Ədəbiyyat" qəzeti, 14 yanvar, 2011-ci il, № 01 (3752), s. 5
4. Hüseynov R. Əbədi Cavid. Bakı: Nurlan, 2007, 840 s.
5. Hüseynov R. Rəfibəylilər. Bakı: Azərbaycan, 1996, 671 s.
6. Hüseynov R. Yurdun adındakı can. Bakı: Elm, 2010, 904 s.

◆ K i t a b r ə f i



YUSUF SƏMƏDOĞLU QƏTL GÜNÜ TÜRKİYƏ, 2017

Azərbaycan kitabının dünyada tanıdılması məqsədilə 2016-ci ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Azərbaycan Kitabının Dünyada Tanıdılması» layihəsinə başlanılmışdır. Layihə üzrə Yusif Vəzir Çəmənzəminlinin «Qan içində», «İki od arasında», Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» kitablarından sonra bu il Yusif Səmədoğlunun «Qətl günü» romanı türkiyəli oxuculara təqdim olunub. Hümanist ideyaları təbliğ edən «Qətl günü» tarixi, psixoloji romanı bədii-estetik və sosial-ictimai mahiyyətinə görə son dövr nəşrimizin dəyərli nümunələrləndəndir.

Romanı türkçəyə Azərbaycan əsilli, tanınmış şair-yazıcı Yurtseven Şenin çevirmiştir.



BULUDXAN XƏLİLOV MÜASİR AZƏRBAYCAN DİLİ BAKİ, «ADİLOĞLU» NƏŞRİYYATI, 2017

Kitab Müasir Azərbaycan dilini fənninin sintaksis şöbəsi programının tələbinə uyğun hazırlanmışdır. Burada sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, tabeli və tabesiz mürəkkəb cümlə və onların növləri, cümlə üzvlərinin sırası, vasitəli və vasitəsiz nitq, durğu işarələri və s. barədə ətraflı məlumat verilir.

Kitabın elmi redaktoru professor Cəfər Cəfərovdur.



RAHİD ULUSEL BİR QALANIN BÜRCLƏRİ BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2017

Fəlsəfə üzrə elmlər doktoru Rahid Uluselin bu kitabı müasir ədəbiyyatımızın üç görkəmli nümayəndəsinin həyat və yaradıcılığına həsr olunmuşdur. Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı və Nizami Cəfərov haqqında yazılmış bu elmi-publisistik öcherklərdə həmin söz adamlarının obrazları canlandırılır.


Kitabın elmi redaktoru akademik İsa Həbibbəyliyidir.



FƏRIDƏ HACIYEVA YOLUM UZUN BAKİ, "ZƏRDABI LTD" MMC, 2017

Fəridə Hacıyeva ədəbiyyata səksəninci illərdə gəlmişdir. İlk şeiri - "Söylə, gülüm" 1982-ci ildə çap olunub. İndiyə kimi 10-a yaxın şeirlər kitabı nəşr edilib. Yeni kitabında onun son 5 ildəki yaradıcılığı eks olunur. Əsas mövzuları: yurd yanğısı, Vətən məhəbbəti, təbiətin vəsfi və türkçülüyün tərənnümüdür.

Professor Maarifə Hacıyeva kitaba ön söz yazmışdır.



KƏMALƏDDİN QƏDİM - 60

Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017

Kəmaləddin Qədim ədəbiyyata 80-ci illerdə gəlmişdir. Bu vaxta kimi 10-a qədər şeir kitabları çap edilmişdir. Toplu onun anadan olmasının 60 illiyinə həsr olunub. Topluda ayrı-ayrı müəlliflərin (B.Vahabzadə, V.Yusifli, V.Əyyub, N.Rüstəm, A.Səməd, M.İlqar, A.Mirseyid, T.Pənahqızı və b.) K.Qədimin yaradıcılığı ilə bağlı məqalə və resenziyaları təqdim edilir.

Kitabın tərtibçisi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərdir.




ŞABRAN: TARİXİNDƏN BU GÜNƏ VƏ SABAHA

Bakı, 2017

Kitab “Çırqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə açılır. Topluda 30 may 2015-ci il tarixdə AMEA Arxeolojiya və Etnoqrafiya İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şabran şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransın və aparılmış arxeoloji tədqiqatların materialları əsasında hazırlanıb.

Şabranın keçdiyi tarixi yol ayrı-ayrı yazınlarda öz əksini tapır.

Toplunun redaktoru yazıçı-publisist Aydın Tağıyevdir.



ELDAR İSMAYIL

MƏNİM DÜNYAM

Bakı, “Ekoprint” nəşriyyatı, 2017

“Mənim dünyam” kitabı şair, publisist, əməkdar jurnalist Eldar İsmayılin sayca 45-ci kitabıdır.

Topluda müəllifin son illerdə qələmə aldığı poeziya nümunələri toplanmışdır. Vətən sevgisi, yurd yanğısı, həyat eşqi, dünya və insan... şeirlərin əsas mövzusudur.

Şair-publisist Qəşəm Nəcəfzadə kitaba “Məndən yana bir dünya var, o mənəm” adlı müqəddimə yazmışdır.



NAİLƏ NADİR

SƏNİN'LƏ SÖHBƏT (ГОВОРИТЬ С ТОБОЙ...)

Bakı, "Azərbaycan" nəşriyyatı, 2016

İxtisasca həkim olan Nailə Nadir uşaq yaşlarından şeirə maraq göstərib. Onun X sinifdə oxuyarkən yazdığı şeir bu gün də bitirdiyi 160 №-li məktəbin məzun günlərində səslənir. Şaire xanım özü də qeyd edir ki, onun üçün yaradıcılıqda ən mühüm şey oxucusuna olan inamıdır. Məhz bu inamı o, atası, ictimai xadim Nadir Balakişiyev həsr etdiyi ilk şeirlər kitabında ürək piçiltilərinə çevirir.

Nailə Nadirin rus dilində yazdığı şeirlər kitabında 100-dən çox şeir toplanıb. Kitabın redaktoru Lyudmila Xoxlova dir.

